

MOLLA CÜMƏ

ƏSƏRLƏRİ

M.F.Axundov adına
Azərbaycan Mili
Kitabxanası
“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Bu kitab “Molla Cümə. Əsərləri” (Bakı, Maarif, 1995)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni və
ön sözün müəllifi:

Paşa Əfəndiyev

Elmi redaktoru:

Hüseyn İsmayılov


894.3611-dc22

AZE

Molla Cümə. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 648 səh.

Azərbaycan aşiq sənətinin inkişafında həm ifaçılıq qabiliyyətində, həm də yaradıcılıq keyfiyyətində görə misilsiz rol oynamış bənzərsiz söz ustası Molla Cümə poetik istedad vergisinə malik sənətkar olmuşdur. Onun irsi zəngin və çoxşaxəlidir. Beş hecalından tutmuş onaltı hecaliyadək ələ bir aşiq şerini janrı yoxdur ki, Molla Cümə ondan istifadə etmişsin. Eyni zamanda o, şifahi xalq şerinin müxtolif çeşidlərində şeirlər yaratmışdır. Onun geraylı, qoşma, təcnis, divani, mühəmməs və başqa şeir formaları üzərində apardığı yeniləşmələr klassik Şərq poetikasına məxsus qaydaların aşiq şerini janrlarına tətbiq edilməsi nəticəsində olmuşdur.

Molla Cümə Azərbaycan aşiq ədəbiyyatı tarixinə yenilikçi aşiq-şair kimi daxil olmuş və indi də aşıqların söz-havacat repertuarında öz fəallığını qoruyub saxlayır.



ISBN10 9952-34-041-9

ISBN13 978-9952-34-041-9

© “ŞƏRQ-QƏRB”, 2006

ÖN SÖZ

Mən hələ uşaq yaşlarında kənddə Molla Cümə haqqında çox eşitmışdım. Yادımdadır, axşamlar tonqal qalayıb onun otrاسına toplaşar, müxtəlif kitablar oxuyar, nağılı danışardıq. "Koroğlu" dastanı, "Nizami əsərlərinin el variantları" kitablarını oxumaqdan doymazdım. Yoldaşlarım arasında hətta saz çalmağı bacaran da var idi. Kiçik bir sazı dinqıldada-dinqıldada o oxuyardı:

Mən nccə şad olum sən ağlayanda,
Ay miskin maralım, sən ağlayanda.
Ay bülbül sədələm, sən ağlayanda...

Tale elə gotirdi ki, pedaqoji institutun dil və ədəbiyyat fakültəsinə daxil oldum, qurtaranda aspiranturada saxlandım...

Və xalqımızın mənəvi sərvotinin – folklorunun arayış axtarıcısı oldum. Molla Cümə, onun sənətkar taleyi, haqqında kənddə eşitdiyim rəvayotlər və nəhayət, bu böyük söz ustادının yaradıcılığı zaman-zaman məni düşündürdü. Vaxtılı H.Əlizadənin onun bir sıra şeirlərini çap etdiriyini bilirdim. Molla Cümə aşiq sənətkarımız tarixində en az öyrənilən aşıqlardan idi. 1960-ci il. Kafedralının müdürü akademik Feyzulla Qasimzadə məni yanına çağırtdırib gələn ilin elmi işi üçün bir mövzü verməyi tapşırıdı. Molla Cümə yaradıcılığı ilə məşğul olmaq istəyimi professora bildirdim.

F.Qasimzadə Molla Cüməyə bələd idi. XIX əsr Azərbaycan ədəbiyyatını tədqiq edəndə onun da əsərlərinə rast gəlmidi. O mənim arzumu bəyəndi və əlavə etdi ki, çox maraqlı bir şəxsiyyətdir, ancaq əvvəlcə onun əsərlərini toplayıb üzə çıxarıb, sonra tədqiq etmək lazımdır.

1961-ci ilin oktyabrında aşığın şeirlərini toplamaq məqsədilə ilk fərdi ekspedisiyaya getməli oldum. İşə əvvəlcə Qax rayonunun İlisu kəndindən başladım. Yunis Təhməzovu nişan verdilər. Yunis dayı çox həvəslə Molla Cümədən səhbətlər etdi və aşığın əsərlərindən ibarət böyük bir əlyazmasını lütfə mənə bağışladı. Beləliklə, İlisudan başlanan yol məni Qaxa, Zaqtalaya, oradan Balakənə və qayıdanbaş aşığın vətəni Şəkiyə götürüb çıxardı.

Bir ay müddətində kəndləri dolaşdım... Nə gördüm... Bu yerlərin torpağı, daşı da Molla Cümədən danışındı. Şifahi dildən aşığın çoxlu şeirlərini yazıya aldım. Qocalarla, ağsaqqallarla, aşiq şeri həvəskarları ilə və nəhayət, aşıqlarla görüşüb səhbətlər apardım. Xatirələr yazdım.

İkinci dəfə fərdi ekspedisiyada oldum, bəzi məsələləri dəqiqləşdirdim, yine şifahi dildən şeirlər yazıya aldım. Hazırda əlimdə aşığın şifahi dildən yazıya aldığı şeirlərindən ibarət ona qədər bloknot vardır. Əsas nəticə bu oldu ki, Molla Cümənin şeirlərindən ibarət dörd əlyazması ilə geri qayıtdım.¹

Bizcə, Molla Cümənin elmi tərcüməyi-halını yazmaq çox çətinidir. Bu, yalnız Molla Cüməyə deyil, bütün ustad aşıqlarımıza aiddir. Ustadlarımızın həyatı haqqında on sehih mənbə onların şeir və dastanlarındandır. Biz bu kitabda Molla Cümənin həyat və foaliyyəti ilə bağlı əldə etdiyimiz çoxlu xatirə və məlumatların müəyyən bir qismini verməyi lazımlı bilirik. Bunları 60-cı illərdə fərdi ekspedisiyalar zamanı toplamışq və o zaman topladığımız şəkildə də kitabın qeydlər və izahlar bəhsində verməyi lazımlı bildik.²

Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. S.Mümtaz, H.Əlizadə, H.Arası, F.Qasimzadə bu barədə zaman-zaman yazımışlar.

XX əsrin əvvəllərində aşiq əldə olan bütün şeirlərini bir yero yiğib səliqə ilə köçürmüş və oğlu Həsənə yadigar vermişdir. Bunu sənətkarın aşağıdakı mühəmməsindən aydın görmək olar:

Min üç yüz otuz iki
Tarixdədir indi sənə.
Altmış çatmış yaşı,
Sevda sərdə durur yeno.
Pozulub bürcü-bədən,
Üstdən gedir gündən-güno.
Tapşırır Molla Cümə,
Oğul, sənə dənə-dənə,
Sıdqnən yaxşı tutub
Göz yetir dəftərə, Həsən!
Yazdığını bu dəftəri
Saxla yadigara, Həsən!

Şeirdən aydın olur ki, Molla Cümə hicri tarixilə 1332-ci ildə, miladi tarixi ilə 1914-cü ildə 60 yaşına çatıbmış. Demək, ulu söz ustadı 1854-cü ildə doğulmuşdur. Savadlı, bilikli olduğu üçün ona Molla demişlər. Vaqifə, Vidadiyə deyildiyi kimi³. Qax rayonunda aşiq Məhəmməd bizə danışdı ki, Molla Cümə "Mən" rəflili qoşma-vücudnaməsini tərkəmə aşıqları ilə mübahisə zamanı bədahətən söyləyib. Bu şeirdən Molla Cümənin özü, yaşadığı yer, ailəsi haqqında sehih məlumat ala bilirik:

Aşıq anasıyam, şairlər kökü,
Gözərem dünyada divano teki,
Mahalim Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.

Binəm Layisqiye düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan.
Vələdim Həsəndir, oxım Süleyman,
Familim Molla Oruc, odnasiyam mən.

Aşığın şeirlərindən onun mükəmməl mədrəsə təhsili alması, ərəb, fars dil-lərini dörindən bilməsi aydın görünməkdədir:

Aşnayam, gedərom doğru yolunan,
Bülbülem, səhbətim olar gülünən.
Danışalar yetmiş iki dilinən,
Ol qodər arifəm, qanasıyam mən.

Oxuram, ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türkinən fərsi,
Fikrim seyr eləyor, ərşinən kürsü,
Dorin kitabların mənasıyam mən.

Molla Cümə 1920-ci ilin may-iyun aylarında vəhşicəsinə öldürülmüşdür.⁴ O, Şəkinin ətrafında olan Qax, Zaqatala, Balakən rayonlarını, bu yerlərdə olan kəndləri dolaşmış, məclislərdə əlib-oxumuş, gördüyü gözəllərin şəninə gözolləmələr qoşmuşdur.

Deyildiyinə görə, Molla Cümə, əsasən, əkinçiliklə məşğul olmuşdur. Çox zaman o, taxıl məhsulunun yetişdiyi dövrdə ətraf rayon və kəndlərə getmiş, varlıkların zəmisində biçinçiliklə məşğul olmuş, ondan aldığı zəhmət haqqı ilə güzəranını keçirmişdir. Qızı Reyhanın dediyinə görə, ölüncə onun əlindən oraq düşməmişdir. Sonralar, ehtimal ki, onun kiçik sahədən ibarət torpağı olmuş, buranı arvadı ilə birlikdə əkib-becərmışdır. Aşığın gəlib bizi çatan “Arvad” və “Sərçələr” adlı iki şerli fikrimizə əyani sübutdur.

“Sərçələr” şərində deyilir:

Fəqir dostum cəfa çekib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Nə zülmünən alağıını çekibdir
Ayaqyalın Reyhan qarı, sərçələr!

Molla Cümənin “Ay arvad” rödifsli şerinə nəzər salaq. Şeir aşığın dilindən arvadına müraciətlə söylənmişdir:

Ağyzılıda* taxılımız zay ola,
İndən bələ kəsəyəntər bay ola,
İnanırıram çaltıkdən do pay ola...

“Üç ildir ki, yarımcıqdır xanamız” – deyon aşiq evini tikib qurtarmağa imkanı olmadığından, güzəranının ağır keçməsindən şikayətlənir:

Soruşursan neçə-neçə halim var,
Ev tikisi no ustaya pulum var,
Quyruğu yox, dişləri yox kolim var,
Nagah ölsə, evim yındı, ay arvad.

Ulu söz sərrafı həmin şerin başqa bir bəndində o zaman qoyulan ağır vergilərdən təngə gəldiyini bildirir:

Mosodilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də Mirzə xərci var,
İki koxa, otuz manat töycü var,
Az deyirəm, hələ çoxdu, ay arvad.

Aşığın arvadına müraciətlə söylədiyi bu şeir, şübhəsiz, o zaman ehtiyac içorisində yaşayan ümumi xalqın dördü idi. Molla Cümə çar məmurları və yerli zülmkarlardan yaxa qurtarmaq üçün arvadına xıtab etməklə xüsusi bir priyom işlətmış, məsələyə sadəcə evo, ailoyə məxsus bir don geydimişdir. Ancaq diq-qət etdikdə aşığın etirazının xalqın şikayəti ilə birləşdiyinin şahidi oluruq:

Mən Cüməyəm, bir murada irmədim,
Ha ki cəfa çekdim, səfa sürmədim,
Bu dünyada yaxşı bır gün görmədim,
Haqqın dörgahında bədbəxt qul oldum.

O, ozabların və xoşbəxtliyin səbəbini dünyada, zomanədə, hətta fələkdə görür. Ona görə də şeirlərində bəzən zomanədən, fələkdən şikayətlərdir:

* Ağyzılı – Molla Cümənin gəzib dolaşlığı rayonlarında böyük bir çöldür. Həmin rayonların camaati orada taxıl əkib-becərmışdır.

Çoxlarına tər bənövşə iyilədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına tənbur çalan dünyadır.

...Molla Cümə, sənin kimi aşığı
Kəmənd ilə çəkən dara dünyadır.

Sociyyəvidir, klassik aşiq yaradıcılığında kama yetməzlik, butasına, sevgilisinə qovuşa bilməmək böyük bir dərd kimi təsvir olunur. Bu dərd böyüür, məhəbbət sərhədlərini keçərək elin, xalqın ümumi dərdi kimi ictimai bir rəng alır. Ustadların dərdləri, kədərləri bu yolla elin dərdində qovuşur, onunla birləşir və o zaman daha böyük ictimai mezmun alır.

Ey cahan içre olan
Ömrü-günü qara Cümə.
Möhnetin, hicrin olindən
Düşübsən avara, Cümə.

Xalq ara sırlarını
Etmeyən aşkara Cümə,
Dili şikəst, özü miskin,
Kimsesiz, biçara Cümə.
Ta ölüncə bu yarın
Sevdası sordə qalacaqmı?

Molla Cümənin çox kəsərli deyiilmiş həcvləri də vardır. Aşıq bunları o zaman ayrı-ayrı bəy, xan, torpaq sahibləri, yaramaz adamların üzünə söyləmişdir. Bu həcvlərdə tiplər, günahkarlar öz adları ilə ifşa olunur. "Hacı Kərimi həcv", "Molla", "Axsaq Laçın", "Dəllək salam", "Səid", "Cavad ağa" və s. şeirləri buna misal göstərmək olar.

Molla Cümənin təcnis və bağlamaları da maraqlıdır. Bağlamalarda aşiq bu və ya digər şəkildə müəmmələ fikirlər söyləyir, dinləyicilərini, rəqibi düşünməyə sövq edir. Bu cəhətdən onun "Gəlirəm" rədifi bağlaması böyük maraq doğurur.

Görkəmli sənətkarın təcnis növündə yazdığı şeirləri də müxtəlifdir. Bir sıra təcnislərdə bütün misralar eyni hərfə başlayır: "Zəhmətim eşəddir, bül-bülüm gülsüz" təcnisinin bütün misraları "z", "Muştuluq, sevdiyim, istəkli dos-tum" təcnisininkin isə "m" üstündə qurulmuşdur. "K" üstündə qurulmuş bir təcnisə diqqət edək:

Gəşt etdik çölleri, divana düşdük,
Kələye, qovğaya, divana düşdük,
Göstərdin camalın divana düşdük,
Kərəm et Cüməyə, ya dili göyçək.

Bütün göstərdiyimiz şeirlərlə yanaşı, Molla Cümə yaradıcılığında əsas yeri məhəbbət lirikası tutur. Aşığın müxəmməs, gəraylı, divani, təcnis və deyişmələrindəki yüksək sənətkarlıq, ülvə məhəbbət hissəleri, nəhayətsiz həyat eşqi, canlı və təbii lirik duyğular, əxlaqi-estetik duyuşlar kütlələrin zehninə, təfəkkürünə, dünyagörüşünə güclü təsir edir, onları daim düşündürür.

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irdini dərin-dən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və bənzərsiz bir orijinallıq kəsb etmişdir. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə bir səsloşon osorlər yaratmış və onlara oxşatma yazmışdır. Ən başlıcası isə ulu ustad özünə qədər deyilməyen fikirləri böyük ustalıqla müxtəlif şəkilde təcəssüm etdirmişdir. Molla Cümə hər şeydən əvvəl gözəllik aşığıdır. Onun "Pəri" rədifi müxəmməsində gözələ xas olan bütün əlamətləri görmək olar:

Yəqin bil, kərəm kani,
Mən yanıram ataşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına,
Yixılım ayağına.
Durub dolanım başına,
Həm sənə qurban olum,
Həm də sənin yoldaşına,
Yoldaşın pərvazdı, gəlin,
Xub yerişin qazdı, gəlin,
Bu necə ondazdı, gəlin,
Baxışın şahbazdı, gəlin,
Doğmuşsan şomsü qəmor,
Gül didarın yazdı, gəlin.
Ey bahar-yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım.
Aç qolunu, qucaqlaşaq,
Demək nə lazıim.
Oynatsın Molla Cümə,
Şamama tek soni Pəri.

Misralardakı axıcılıq, şirinlik, canlı portret gözölliyi oxucunu vəcdə gətirir. Aşıq bir qitədə dörd dəfə şerin şoklini dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustahqla keçir ki, oxucu onun sənətkarlığına heyran qalır. Həcələrmə sayı dəyişərkən, bir hissədən o biri hissəyə keçilərkən əlaqə yaranan sözler işlədir. Mosolən, birinci səkkiz misranın sonunda gəlon “yoldaş” sözü ikinci hissəyə, ikinci altı misranın sonunda rədif kimi işlənen “yaz” sözü üçüncü hissəyə keçid vasitəsi kimi işlədir. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla Cüməni “mükəmməsin atası” adlandırmışlar.

Kəndlərdə, eldə, obada elin bəzəyi, yaraşığı olan el qızlarını Molla Cümə böyük ilhamla vəsf etmişdir. Əliabadda Məryəm, Çobankolda Nigar, Ənbərçayda Güllü, İlisu Şirincə, Qımrıbzarda Firdövs, Marsanda Reyhan, Almalıda Tükəzban, Şotavarda Leyli, Tasmalıda Gülüzar, Güllükdə Fətmət, Talada Helmet və başqaları Molla Cümənin şeirlərində vəsf olunmaları ilə fəxr edirlər.

El-abanın tərcüməni olan sevimli sənətkar hər yetən gözəli tərifləməzdə. Onun vəsf etdiyi gözəllər sazin-sözün, sənətin qədrini bilən, ləyaqotlı, vəfali el qızları idi.

Kəhrəbəsi, gözmuncuğu olanı,
Zeynəb adlı bir növcavan asıbdı.
Yaşıl muncuq üstdə olan qotazı
Xumar gözlü o Tükəzban asıbdı.
Ta ölüncə sazda saxla yadigar
Canım alan Bədircahan asıbdı.

El sənətkarının gözəllərə həsr etdiyi mahnilardan gül-çiçek, bonövşə qoxusu gəlir, baharın təravəti duyulur. Aşığın gözəlləmələrində el qızlarının orijinal portretləri sözlə böyük ustalıqla rəsm edilmişdir:

İnce belli, şümşad boylu,
Fəsih dilli, şirin sözlü,
Orta boylu, gözel xoylu,
Ənber boylu, qəmər üzlü
İnci dişli, maral gözlü
Qələm qaşlı, şüx baxışlı...

Ümumiyyətə, xalq ədəbiyyatımızda, xüsusiilə dastanlarımızda xalq belə bir ideyanı müdafiə edir ki, əsil, səmimi, ülvı məhəbbət dünyada hər şeydən qiymətlidir. Onu heç nə əvəz edə bilməz. Qoca dönyanın mehrabını eşq sayan xalqın əsrlər boyu mənəvi-bədii sərvətimizdə qoruyub yaşatdığı bu bəşori,

ənənəvi motiv ustad aşıqlarımız tərofindən də el möclislərində, sazin müşayıətilə töbliq və tərənnüm edilmişdir.

Mal-dövlət özgəye, birçə sən mənə,
Xudadan qismətim ol, ağrıñ alım.

Yaxud:

Bir para axmaq adam
Bu dünyada mal cəm eylər.
Sənən təki yarı olan
Bu dünyada nə qəm eylər?

Aşıq eşqində sadıqdır. O, ayrılıqda keçən ömrü bihudo sayır. Çünkü onu yaşıdan, onun həyatına rövnəq verən İsmi Pünhan eşqidir:

Səndən ayrı ömür sürüb neylərom,
Molla Cümə iştir ölsün soninlö.

İsmi Pünhan kimdir? İsmi Pünhan həm Molla Cümənin tərcüməyi-halının, həm də, ümumiyyətə, yaradıcılığının öyrənilməsində mühüm rol oynayan problemlərdən biridir. İsmi Pünhanın adı Molla Cümənin eksor şeirlərində çökilir, külli miqdarda şeirlər isə məhz İsmi Pünhanla başlayır. Qax rayonunun Ləkit kənd sakini, Molla Cümə yaradıcılığına yaxından bələd olan Əzəddin Əsgərov deyir: “Xalq ədəbiyyatında gizli şey olmayışdır. Ancaq İsmi Pünhanın monası açılmış qalmışdır. İsmi Pünhan “adı gizli” deməkdir. Molla Cümənin şeirlərində birbaşa öz adları ilə torif edilən gözəllər çoxdur. Bəs nə üçün aşiq öz sevgilisinin adını gizlotmışdır? Bu barədə müxtəlif rövayotlər var, onların eksəriyyəti əsasən bir ümumi qütbə birləşir: Molla Cümə varlı, yaxud dindar bir yerdən qızə aşiq olmuş, ancaq şeirlərində onun əsil adını çəkə bilməmişdir. Hətta bezon bu “varlı”, “dindar” sözleri dəqiqləşdirilir: “Zaqatala rayonunun Çobankol kəndində aşiq Kazımın dediyinə görə, İsmi Pünhan Qax rayonunun Şabalıtlı kəndində Şeyx baba adlı bir dindarın qızı olmuşdur. O, Molla Cümənin butasıdır”.

Hətta Şəkidə qocalardan biri demişdir: “İsmi Pünhan elə Molla Cümənin özüdür”. Şəkinin Aşağı Layisqi kəndində yaşı yüzü haqlamış İdris Mustafayev isə fikrini belə ifadə edir: “Mon Molla Cümənin ürok dostu olmuşum. Bir gün söz salıb ondan soruşdum ki, kimdir o İsmi Pünhan? Molla Cümə cavab verdi ki, üz vurma, andım var, gərek bu sırr açılmasın”.

Bozı rövayetlərdə isə İsmi Pünhanın gənc yaşlarında Molla Cümənin oxuduğu mədrəsə sahibinin, yəni aşığın müəlliminin qızı olduğu göstərilir. Bu rövayetlərdən belə bir fikir hasil etmek olar: Molla Cümə yalnız sevgilisinin adını ya mədrəsə sahibi – müəlliminin, yaxud da ən dindar bir şəxsin qızı olduğu təqdirdə gizlədə bilərdi. Biz də o fikirdəyik ki, folklorda, xüsusilə xalqın möhəbbət lirikasında təriflənən gözəllərin heç bir zaman adı gizlədilməmişdir. Möhəbbət dastanlarımızda dünyada ümidi bir sazı və bir də sözü olan yoxsul aşiq zəmanətin ən varlı adamının qızına aşiq olur, onu adı ilə vəsf edir. Yəni adını gizlətmir. İsmi Pünhan adı, heç şübhəsiz, Molla Cümənin tərcüməyi-hali, yaradıcılığı və dünyagörüşü ilə bağlı bir müəmməmdir. İsmi Pünhan kimdir? sualına cavab vermək üçün uzun müddət tədqiqat-axtarışlar aparmaq lazımlı gələcəkdir. İki illik ekspedisiya müddətində apardığımız sorğu-sual da İsmi Pünhanın kimliyi barədə bir noticə verməmişdir.

Xalq ədəbiyyatımızda təsvir olunan məşhur aşıqların butaları – sevgililəri olmuşdur. Buta aşiqə haqqın qisməti kimi bağışlanır. Buta ilə birləşdə adı insanlara haqq vergisi, aşıqlıq istedadı da verilir. Aşıqlar isə bütün ömrü boyu öz butalarının eşqilərə gözlər düzüb-qoşurlar.

Molla Cüməyə də Allah vergisi verilib, eşq camı içirilib, Xudanın qisməti kimi buta verilib. Şəki əlyazmasının bir yerində bu barədə deyilir: “On beş yaşlarında bir dəfə gözəl bahar günlərinin birində sərin bir ağac kölgəsində yataraq yuxuya dalır. Bu vaxt röyasında ona badə verirlər ki, bunu içib qurtardığı vaxt anası onu oyadır. Bildiyimiz tarixi rövayotlərə görə də bir çoxları röyada içmiş olduqları badənin təsirindən aşiq olurlar. Əz ön cümlə Molla Cümə də haman gündən yazmağa başlamışdır”.

Molla Cümə özünü bu haqq aşıqları sırasına daxil edir. Bütün ömrü boyu butası İsmi Pünhanın şənинə şeirlər qoşur. Bu cəhətdən İsmi Pünhan haqqında hələlik ən sehih məlumatı biz elə aşığın şeirlərindən alırıq, hətta Molla Cümənin öz butasına vurulduğu tarixi də şeirlərdən öyrənirik:

Könül dönsə bu dostluğu atarıq,
Yol uzaqdır, özüm bihal, at ariq,
Cümə səni sevəndəyi o tarix –
Min iki yüz doxsanıncı sənədə.

Həmin tarix miladi ilə 1873-cü ildir. Bu zaman aşığın 19 yaşı var imiş. Bəhs etdiyimiz şəriddə İsmi Pünhanın yaşı, gözəllik əlamətləri göstərilir; hüsünə gülə, laləyə bənzədir, qasıları ayla müqayisə edilir:

Hesabda olubdur 19 yaşı,
Qabağı aynadır, hilaldır qası.

“Alagöz” rədifi műxəmməsində isə Alagözün İsmi Pünhanə oxşarlığı təsvir olunur:

Alagöz, İsmi Pünhana
Əvvəl baxışın oxşayı,
Həm gözün, həm kirpiyin,
Həm qələm qaşın oxşayı,
Həm dilin, həm dodağın,
Həm inci dişin oxşayı,
Həm boyun, həm buxunun,
Həm də qumaşın oxşayı.

Aşığın başqa bir şerində onun İsmi Pünhanın obası ilə bağlılığı cyhamla verilir:

Cümə ölüb tapılmasa meyiti,
İsmi Pünhan obasını axtarmı.

Bu obanı gündə dörd yol dolanmaq aşiq üçün bir təselli və həm də ziyrətdir:

Göynüyün ətrafin bu Molla Cümə
Gündə dörd yola ziyarət cılər.

“Layisqi” rədifi qoşmasında isə İsmi Pünhanın həmin kənddə qərar tutması aydınlaşdır. Aşığın Butası orada yaşadığı üçün Layisqi cənnətə bənzədir:

İsmi Pünhan səndə qərar tutubdur,
Oxşayırsan ləp cənnətə, Layisqi.

Böyük söz ustadının bir sıra əsərlərində İsmi Pünhanın səciyyəvi xüsusiyyətləri də təsvir edilmişdir. İsmi Pünhan gözəl, vəfali, ülvə bir sevgilidir. O, bəzən öz aşiqinə eşq əzabı verir, onunla görüşdükdə gülüb-danışmaq belə istəmir.

Xubluqda əladır, komalı cəmdir,
O olan məclis də səhbətdir, dəmdir.
Danışmağı hicran, gülmayı qəmdir,
Həsrətindən canım zara gəlibdir.

Belo hallarda aşiq məşuqəsinin cövrü-cəfəsindən ah-zar edərək bir ümidi
yeri axtarır:

Kimse deməz zalim İsmi Pünhana,
Aşıqını etmə doli-divana,
Gah yönümü çevirirəm Şirvana,
Gah üz tutub Gürcüstana ağlaram.

İsmi Pünhan Molla Cümənin ilk və son sevgilisidir. Molla Cümə butasız
yaşaya bilmir:

İsmi Pünhan qəmətini sindiran
Biri mənəm, biri də varmı ola?

Zaman keçdikcə İsmi Pünhan yavaş-yavaş olçatmaz, ünyetməz bir varlığa
dönür, aşığın həyat idealına çevrilir.

Biz Molla Cümənin şeirlərində İsmi Pünhanın ölümü haqqında da məlu-
mata rast goluruk:

İsmi Pünhan köcdü fani dünyadan,
Qarışdı torpağa, göz hayif oldu.

Yaxud:

Min iki yüz doxsanda sevmişdim,
Min üç yüz onda da olimdən getdi.

Aşıq hotta o biri dünyada da İsmi Pünhansız yaşamaq istəmir:

İsmi Pünhan, ərəsətin gündündə
Ol hesab kitabın açmanam sənsiz.

Nəticə belə olur ki, Molla Cümə “İsmi Pünhan deyə-deyə cahanda əyləş-
mişəm” deyərək, ömrü boyu onunla bağlı olduğunu təsdiqləyir.

İsmi Pünhanın həyatdan getməsi aşığı sarsılmışdır. O, şeirlərində bütün
ömrü boyu İsmi Pünhani yad etmişdir.

İsmi Pünhanla əlaqədar bir cəhəti də qeyd etmək istəyirik. Ən böyük ustad
aşıqlarımızın butaları olub. Qurbanının Pərisi, Abbasın Gülgəzi, Sarı Aşığın
Yaxşısı, Xəstə Qasımın Mələksiməsi, Abdullanın Cahani, Valehin Zərnigarı

və s. Butasız haqq aşığı ola bilməz. Bunlar hamısı dastana düşmüş, orada ömrünü
davam etdirmişdir. Kim deyə bilər ki, doğrudan da, Abbas Tufarqanlıya eşq
camı ilə Təbrizdə yaşayan Gülgəzi buta verirlər? Abbas bir gecədə saz ustadına
çevrilərək Təbrizə gəlir, sevgilisinin çohrosunu hələ görə bilməmiş Şah Abbas
gözəlliyyinin sorağını aldığı Gülgəzi öz adamları vasitəsilə İsfahana apartdırır.
Abbas Təbrizdən Gülgəzin kəcavəsinin dalınca payı-piyada, yanılışlı-yanılış
qoşmalar oxuya-oxuya, dəfələrlə ölümündən qurtararaq Şah Abbas sarayına yol
tapa bilir. Haqq aşığı kimi hər cür imtahandan çıxır, Gülgəzi alır və Tufarqana
qayıdaraq xoşbəxt yaşayır.

Kim deyə bilər ki, bu, tarixi həqiqətdir, bədii əsər deyil? Məsolə burasında
dadır ki, Abbasın yaradıcılığında buta – sevgili ilə əlaqədar bir müddət mey-
dana gəlmış şeirlər əsasında aşığın özü dastan – bədii əsər düzəltmişdir. Bu
dastan da sonralar digor aşıqlar torofindən təkmilləşdirilmişdir. Buna oxşar
hadisələrin məhz Molla Cümə yaradıcılığında da özünü göstərdiyi göz qaba-
ğındadır. İsmi Pünhan da Molla Cümə yaradıcılığında ustad aşıqlarımızın həyat
və fəaliyyətində öz butalarının oynadığı rolü oynamışdır. Ustad aşıqlarımızdan
fərqli olaraq, Molla Cümə İsmi Pünhanla əlaqədar dastan yaratmamışdır.

Molla Cümə böyük sənətkardır. Aşıq, göründüyü kimi, insanların ən ümdə,
incə, zərif hissələrini dilləndirən, ehtizaza gətirən lirik mahnılarla yanaşı, dövrü-
nün sərt, amansız qanunlarını, bu qanunların məngonəsində çapalayan insan-
ların iztirablarını, faciosunu yüksək sənətkarlıqla təsvir edən çox ciddi əsərlərin
də müəllifidir. Bütün bunlarla bərabər biz onun yaradıcılığında dini mövzuların
da ifadesinin şahidiyik. Bozən aşığın hər şeydən əli üzülür, onun derdinə nə
dostları, no də tez-tez üzünü çevirdiyi felek kömək edir. O zaman aşiq, necə
deyərlər, ibadət oturur, üzünü Allaha çevirir. Bizzət hasil olan qənaotə görə,
gözəl ustad olan Molla Cümə üz tutduğu Allahdan dərdinə əlac olacağına ina-
nırı. Bu, elə şeirlərdən də açıq hiss edilir. Belə əsərlər bir insan, şəxsiyyət
kimi xalqın ağsaqqalı, bilicisi və nəhayət, sənətkarı kimi ona lazımlı olurdu.
Molla Cümə dövrünün on görkəmli aşıqlarının sənət ənənəsinə sadıq qalaraq
islam dini, onun tarixi, yaradıcıları haqqında geniş məlumatə malik idi. Bu sa-
hədə biliklərini o, çox sənətkarlıqla bir sıra şeirlərində ifadə edirdi. Belə şeirlər
həm də onun sənətkar dünyasını, poetik ələmini, dirlərə olan münasibətini,
cətiqadlarını gözümüzün qarşısında canlandırır. Azərbaycan aşiq sənətində belə
şeirlərin özünəmoxsus yeri vardır. Bunlar aşıqların elmini, biliyini, həyat təcrübəsini,
dünyaya baxışını, xalqın qəlbini necə təsir etmək məharətini öyrənmək
üçün xüsusi əhəmiyyətə malikdir. Molla Cümənin bir sıra şeirləri islam və Şərqi
mifologiyası üstündə qurulmuşdur. Adam böyük sənətkarın dünyagörüşü, erudi-
siyası qarşısında baş oyır. Müxəmməs üstündə deyilən bir şerî aşığın, ümumiy-
yotlə, mifologiyaya, xüsusilə də islam mifologiyasına bələd olmasına nümayiş

etdirir. Şeir Allah-təalaya müraciətlə yazılıb. Böyük sənətkar zamanın keşmə-kəşlərindən cəzana gəlib. Bütün əfsanə, əsatir, həkayət və rəvayətləri sadalayır, bununla da özünün bu rəvayət və miflərə bələdliyini nümayiş etdirir, bələliklə, hamisindən kömək dileyir. Şeirdən bəzi beytlər:

Adəmin cəsədi yoğrulan
O Abi-gildən mədəd.
Ağlar qalan Yəqub teki,
Çəsmi alıldən mədəd.

Qoyun kimi boğazlanan
Yəhya Məlildən mədəd.
Dar gündə dada yətişən
Xızrtok quldən mədəd.

Mohəmməd peyğəmbər, Musa peyğəmbər, İbrahimxəlil peyğəmbər, Həzrot Əli haqqında olan rəvayətlərdən böyük sənətkarlıqla istifadə edilmişdir. Şeirdən götirdiyimiz aşağıdakı misralar daha səciyyəvidir:

Dəryada balıq qarnında
Yunis oxur haləto.
Dörd yol oldu Cərcis Nəbi,
Çıxdı axır səlamətə.
Tutdu Əli Zülfüqarı,
Çalışdı qəzovatə.
Kərbəlada Həson, Hüseyn
Təslim oldu cənnətə.
Mustafanın çəsmi-nuri
Ol iki güldən danış.

Molla Cümə yerin böyük şairi və göylərin böyük üləməsidir. İslamin en çox yayılmış, insanların dilində əzber olan rəvayətləri, Şərqiın böyük tarixi, əfsanəvi şəxsiyyətləri haqqında olan mifləri Molla Cümə şere salıb dinləyicilərinə çox ustalıqla çatdırırırdı. “Əyyub yaman dərdə düşdü”, “Sultan ikən Bil-qeyisi qul ctdilər Süleymanə”, “İbrahimxəlil dost yolunda oğul verdi qurbanə”, “Doqquz yüz əlli yaşayıb, Nuh getdi, dünya, səndən”, “Bu dünyada abi-həyat nəsib oldu İlyase” və s. misalların sayını artırmaq olar. Molla Cümə hər bir misrada, sözdə özünün bütün incəliklərinə qədər bələd olduğu böyük bir əfsanə, əsatiri qələmə alır. Aşağıdakı misralara diqqət edək:

“Bustan”da eyledi torif
Şeyx Sədi Əbübəkr.
Həsən, Hüseyn padşahdır,
Molla Cami dilin zikri.
Məhəmməd əl-Mustafadır
O veysül-Quranın fikri.
Molla Cümə gecə-gündüz
Qılار Allahına şükri.
Molla Surxay üçün vardır
Minacatı ol Sübhana.

Acınacaqlı haldir ki, ustad aşıqlarımızın bu mövzuda olan şeirləri vaxtilə məhv edilib. İslam mifologiyası ilə zəngin olan osorları inkar etmiş, yolunu azan bir-iki molla, əfəndi, qazı haqqında şeirləri nümunə göstərmüş, onları yazan sənətkarları isə eله car eləmişik.

Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər vardır. Qeyd edək ki, bu məzmunlu şeirlər vaxtilə əlyazmasına yazıldığı üçün gəlib bizi çatmışdır. Həm də aşığın bələ şeirlərinin hamısı əlyazmalarına köçürülməmişdir və onların bir qismi bizi məlumdur. İlisuada olarkən bizo dedilər ki, Yunis dayı onu Quran kimi oxuyur. Biz sonralar başa düşdük ki, orada aşığın minacat və surələri toplanmış imis. Aşığın bu mövzuda olan şeirlərini oxuyan görəcək ki, o, hər şeydən əvvəl Qurani-Kərimə, yer üzünə gəlmış məşhur peyğəmbərlərin,islam dünyasının şöhrəti şəxslərinin həyatına, fəaliyyətinə çox gözəl bələd imis.

Böyük ustad sənətkar heç bir şərində İslami təbliğ etmir, insanları dinə çağırır. Ancaq İslamin böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkilidə ifadə edir. Molla Cümə bəzi din kahinləri kimi insanları bu dünyadan, həyatdan, zövq-səfədan əl çəkməyə səsləmir. *Əsyiga qəra, İslama hərəmat, və tərəhabbat, həl dünnyadan, əl çəkmək, demək, deyil.* Bu mövzuda şeirləri oxuyanda aydincasına görürsən ki, şair İslamin müqəddəs qanunlarını, Quranı əldə osas tutub bu dünyada ömür sürməyə, gözüəciq olmağa, halal zehmotlə yaşamaga, düzlüyə çağırır. “Mən içdiyim Xızır Nəbi verəndir” – deyən ustad Allahdan gələn vergini qəbul edərək bəzən eşq-məhəbbətdən, bəşəri hissələrdən çox danışlığı üçün günahının bağışlanması da rica edirdi. “Mədəd”, “Bax”, “Dünya”, “Qalacaqmı”, “Yarəb” və başqa şeirlər, Aşıq Kənül ilə deyişmələri aşığın İslam dünyasına dərinəndən bələd olduğunu nümayiş etdirməkdədir. Xüsusiylə dünyaya müraciətlə söylədiyi bir neçə şeir bu cəhətdən çox səciyyəvidir:

İslamın çıraqı, haqqın həbibi,
Məhəmməd Mustafanı neylədin, dünya?

Aşığın bu mövzuda olan şeirləri haqqında geniş danışmağa imkan yoxdur, onlar ilk dəfə işiq üzü görür, əminik ki, bu şeirlər öz həqiqi qiymətini alacaqdır.

Vaxtilə məşhur dilçi alim Mirzə Kazım boy demişdir ki, mifoloji lügət olmadan Xaqqanının yaradıcılığını başa düşmək çətindir. Biz də deyek ki, İslam dini tarixini, mifologiya və ofsanələrini, xüsusilə Qurani-Kərimi bilmədən ustad aşıqlarımızın yaradıcılığının müəyyən bir hissəsini qiymətləndirmək çətindir. O cümlədən də Molla Cümənin şeirlərini.

Aşığın yaradıcılığında nə qədər tarixi, ofsanəvi, dini şəxslərin adları çokiştir, sadəcə çəkilmir. Məlum olur ki, onlar haqqında olan əfsanə və əsatirlərin hamısı aşağı belli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yoqub, Şəddad, Firon, İskəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b.

Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işaro olunur. Molla Cümə bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız, təkbaşına öyrənmişdir. Bunları oxuduqca onun erudisiyası, üləməliyi qarşısında baş oyırson:

Yüz iyirmi dörd min nəbi
Dünyaya qılımış zühur,
Yeddi qat yer, yeddi qat göy,
Ərş, Kürs, Qafı, Tur.
Şəms, Qəmər, molok, nücum,
İnsı, cins, mari, mur,
Yüz sühufnan endi Tövrat,
Fürqani, İncit, Zabur
İxləsnan Yasin, Taha
Oxuyan dildən mədəd.

Bununla belə, Molla Cümə cəq odu ilə yanıb-yaxılan aşiqdir. O, özünü ən məşhur, cofakes, əzabkeş aşıqlərin cərgosində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qorib, Vərqa, Qənbər, Şeyx Sənan kimi aşıqlorlə özünü müqayisə edir.

Molla Cümənin forma etibarılı maraqlı şeirlərindən biri də “ağlaram” rədifi mərsiyəsidir. Şeir üç bənd qoşma və üç də bayatıdan ibarətdir. Qoşmanın bir bəndi verilir, sonra da bir bayati gətirilir. Qoşmanın son bondində aşığın təxəllüsü var. Bununla belə bayatıların hər üçündə aşığın adı çökilir. Qoşmada rədif “ağlaram”dır:

Matəmdaram, sağ əlimlə cileyib
Torpaq başa, kül gözümə ağlaram.

Bizo görə, bu şeir aşığın tərcüməyi-halı ilə əlaqədardır. Daha doğrusu, yeganə oğlu Həsənin vəba xəstəliyindən dünyasını dəyişəndə deyilmişdir. Aşığın təcnislərinin böyük bir hissəsi hərf üstündədir. Belə təcnislərdə Molla Cümə böyük ustalıq göstərir. “m”, “z”, “n” və başqa hərflər üstündə dəyərlə təcnisləri vardır.

Nazlı yarım, heç doymuram busəndən,
Noğul, nabat şirin olmaz busəndən,
Nökər Cümə çox çəkinir bu səndon
Namordlorin dilin vursun boz ilan.

Hərf üstdə olan təcnislərin bəzilərində aşiq daxili cinaslardan da istifadə edir:

Zəhmətim eşəddir, bülbülm gülsüz,
Zar olur könlümüz, ayağa durmaz.
Zəbanım bostədir, dəhanım dilsiz,
Zəncəfil göz yaşım ayağa durmaz.

Molla Cümə hərf üstdə divani-təcnislər də yazımdır. “x”, “z”, “k”, “l”, “b”, “n”, “y”, “g” hərfləri üstündə deyilmiş divani-təcnislər gözəl sənət nümunələridir:

Zar ağlaram hoşrətindən, didəm qana boyanmaz,
Zinhar etdi xəlqi sədəm, neçün bəxtim oyanmaz?
Zəhmətindən dördə düşdüm, golən tobib dayanmaz,
Zənəxinən bir busə ver – dərdimə dərman, əziz.

“B” üstdə deyilmiş bir divanını mən olduğu kimi buraya köçürürəm.

Bülbül sayaq guşə gəldim “yey”i, “olif”, “zey”in görüb,
Başladım göftar deməyə “yey”i, “vav”i, “zey”in görüb.
Bedirlonmış camalına qalmışam mail olub,
Bildim candan xeyr yoxdur “nun”u, “ərif”, “zey”in görüb.
Bir Allahım nə xoş səndə “gaf”u, “lam”, “xey” yaradıb,
Bal şorbatı sormaqlıq “lam” ilə “bey” yaradıb,
Buşo üçün aşığına “yey”, “nun”u, “xey” yaradıb,
Başım versəm fədayə “kaf”, “vav”u, “zey”in görüb,
Bismillahdan Molla Cümə “dal”u, “rey”i “sin” oxuyub,
Bu sevdəni məşq cylədi “sey”i, “rey”i, “sin” oxuyub.
Bir “mim” hərf dilə düşüb “tey”i, “rey”i sin oxuyub.
Bəhomdullah gəst cylədim “dal”i, “vav”i “zey”im görüb.

Şerə diqqət yetirək: hər bir misranın sonunda ərəb əlifbası hərfələri ilə aşağıdakı sözlər alınır: yaz, yüz(üz), naz, qılıx, ləb, yanax, göz, dərs, fars, tərs və düz. Birinci bənddə üç misra “zey” ilə tamamlanır. Qalan bəndlərin dördüncü misraları da “zey” ilə tamamlanır. Başqa bir cəhot: bütün bəndlərdə hər üç misra eyni sözlərə tamamlanır: “görüb”, “yaranıb”, “oxuyub”. Eyni zamanda burada Molla Cümə divani şeir şəklinin bütün tələblərinə riayət etmişdir.

Molla Cümənin təcnisləri içorisində çox maraqlı bir quruluşa malik şeir var. Şerin üç bəndi dördlükdür, qoşmadır. Hər bir bənddən sonra üç misralıq beş hecadan ibarət şeir parçası gəlir. Qoşmanın bütün üç bəndinin sonu birinci bəndin ikinci misrası ilə cinaslanır. Bizim qənaəetimizə görə, belə şeirlər aşiq musiqisinin rəngaronglıyi ilə olaqoddardır. Deməli, Molla Cümə aşiq havalarını bütün incəliklərinə qədər bilirmiş. Şəirdən bir parça “z” üstdə əvvəl-axır:

Zəhmətim əşoddır, bülbülüm gülsüz,
Zar olub könlümüz, ayağa durmaz.
Zəbanum bəstədir, dəhanım dilsiz,
Zəncəfil göz yaşım ayağa durmaz.

Təkrar olunan üç misralı parçanın birincisi:

Zəmano sürməz,
Məhəbbət qırmaz
Ağlayar az-az.

Diqqət edin, bu kiçik parçanın da misraları “z” hərfi ilə tamamlanır. Yaxşısı budur ki, şerin axırıncı bəndlərini də burada gotirək:

Zər olan sərraflar ya məni saymaz,
Zəmindo paslanar ya məni saymaz,
Zəbərcət dəndəni, ya məni saymaz,
Zay Cümə goləndo ayağa durmaz.
Ziyafət qılmaz,
Bir nəzər salmaz,
Xatırın olmaz.

Məşhur məhəbbət dastanlarımızda iri həcmli deyişmələr olur. Bu deyişmələr tapmaca, bağlama məzmununu daşıyır. Özü də, əsasən, dini-mifoloji mövzular üzərində qurulur. “Qurbani” dastanında Qurbani ilə Dədə Yediyarın, “Abbas və Gülgəz”də Aşiq Abbas ilə Şirvan Dostunun, “Xəstə Qasım”da Xəstə Qasımla Ləzgi Əhmədin, “Valeh və Zərnigar”da Valehlə Zərnigarın deyişmələri bunun ən gözəl nümunələridir. Həmin deyişmələrin müəllifi elə dastan

qəhrəmanının özüdür. Bu deyişmələrdə aşıqlar bir-birini imtahana çökir, dünya, islam və Şərqi mifologiyası haqqında biliklərini yoxlayır və bürüze verirlər. Belə deyişmənin klassik nümunəsinə biz Molla Cümənin yaradıcılığında rast golur. Söhbət Molla Cümə ilə Aşiq Kənülün deyişməsindən gedir. Bəzən deyirlər ki, aşiq Kənül tarixi şəxsiyyətdir, guya, doğrudan da, Molla Cümə ilə deyişmişdir. Bu barədə hətta müxtəlif rəvayətlər də söylənir. Ancaq diqqətli müşahidələr göstərir ki, bu deyişmələrin müəllifi elə Molla Cümənin özüdür. Molla Cümənin poetik alomini, üləmələrini, ürəfanlığını, böyükliyünü görmək üçün bu deyişmədən bir neçə misal götirmək istəyirik:

Molla Cümə

O nədir Nuhun gəmisin deşdi,
O nədir otların şirinin seçdi,
O nədir ki, abi-hoyatdan içdi,
Bilinməz məkanı, hardadı yurdu.

Aşiq Kənül

Kosoyondı Nuhun gomisin deşdi,
Arıdır otların şirinin seçdi,
O Xızırdır abi-hoyatdan içdi,
Bilinməz məkanı, hardadı yurdu.

Molla Cümə və mifologiya yuxarıda dediyimiz kimi, xüsusi bir mövzudur. Bu mövzuda aşığın çoxlu şeirləri vardır. Bəzən o, şeirlərdə müxtəlif miflərdən misallar götürir. Bəzən isə öz şerini bu və ya digər mif üstündə qurur. Bunların bəzi cəhotlərinə biz Kənül ilə deyişməsində də rast golur.

Aşiq Kənül

Xuda nəynən orş-əlamı bəzədi,
O nədir ki, qızılğuldən təzədi,
O nədir ki, əvvəl-axır bizədi,
Nübat-nübat axır nəsədə dayandı.

Molla Cümə

Həsən-Hüscynlo orş-əlamı bəzədi,
O elindir qızılğuldən təzədi,
O ölümdür əvvəl-axır bizədi,
Nübat-nübat axır nəsədə dayandı.

Şair peyğomborlор, göy, yer, cənnət, cəhənnəm, dinlorın beş kitabı, abi-hoyat, İsa, Musa, İbrahimxolil, Tur dağı, Sırat körpüsü və sair haqqında bilik-lorini həmin deyişmolordo nümayiş etdirmiştir.

Molla Cümə

O kimdir ki, bəzəmişdi qoməri,
O kimdir ki, mum eylədi dəmiri,
O kimdir ki, uzun sürdü ömürü,
Bildir görüm, neçə yaşıda dayandı?

Aşiq Kənül

Yusif Nəbi bəzəmişdi qoməri,
Davud Nəbi mum eylədi dəmiri,
Nuh peyğəmbər uzun sürdü ömürü,
O doqquz yüz əlli yaşıda dayandı.

Molla Cümə

Molla Cümə çox gözleyir aburi,
O kimdir ki, çökdə səddi-caburi,
O kimdir ki, oxuyanda Zaburi
Avazına ötən quş da dayandı?

Aşiq Kənül

Aşiq Kənül heç gözləməz aburi,
İskəndərdir çökdə səddi-saburi,
Davud Nəbi oxuyanda Zaburi
Avazına ötən quş da dayandı.

Molla Cümə həyatı, ömrü, dərin və ziddiyətli yaradıcılığı ilə sırlı bir xəzinədir. Bir əlində insanı ucaldan, yaşadan, həyata bağlayıb qanadlandıran, bəşeri məhəbbəti vəsf edən şeirləri, o biri əlində isə həmin insanı ruhən, daxilən təmizləyən, xeyirxahlıq, əliaçıqlıq, comordliyə, mənəvi təmizliyə çağırıran Quran surələrindən sözülləb gələn minacat və surələri. Hər iki əlilə aşiq böyük bir varlığa – İnsana xidmət etmişdir.



AĞLAYA-AĞLAYA

Bir ərzim var ol xudaya,
Qıllam ağlaya-ağlaya.
Yetirməsə muradıma,
Qallam ağlaya-ağlaya.

Sürmədim zövqü səfanı,
Çekərəm kövrü cəfanı,
Xalq içində Nuh tufanı
Sallam ağlaya-ağlaya.

Nə yanırsan, dəli könül,
Yarın səni etməz qəbul,
Xidmətində istəsə quş
Ollam ağlaya-ağlaya.

İçdim eşqin badəsini,
Keçdim Nilin adasını,
İsmi Pünhan qadasını
Allam ağlaya-ağlaya.

Mən Cüməyəm qəm alıcı,
Şirin cana od saçıçı,
Öz ömrümə dərd qılınçı
Çallam ağlaya-ağlaya.

ALTI İNSAN

Genə məni dərdə saldı
Altı insan, altı insan,
Həsrətiniz canda qaldı,
Altı insan, altı insan.

Birisinin ismi Pünhan,
Ağ yaratmış qadir sübhan.
Dərdinnən öldüm, əlamən,
Altı insan, altı insan.

Birinin əslidi şəhər,
Libas geyib təhər-təhər.
Sizi görən çəkər qəhər,
Altı insan, altı insan.

Biridir hacı balası,
Gözəllikdə bağ lalası.
Mənəm sizə yalvarası,
Altı insan, altı insan.

Biri ceyran xanım, oynar,
Gözü bulaq təki qaynar.
Bu könlüm sizi bəyənər,
Altı insan, altı insan.

Birin kəndi Tərəkəydi,
Bir də görsəm dərdim nəydi?
Bunlar bir olmayan şeydi,
Altı insan, altı insan.

Birinin gözləri xumar,
Üzü atəş kimi yanar,
Molla Cümə hər gün sanar
Altı insan, altı insan.

AMAN

Bir gözəlin sevdasına
Beyqafıldan düşdüm, aman!
Səda verdim sədasına,
Bülbül olub coşdum, aman!

Yetibdir on dörd yaşına,
Bənzəyir cənnət quşuna.
Yanib-yanıb ataşına,
Qovruluban bişdim, aman!

Yusif təki gözəl bəndə
İxtiyar qoymadı məndə,
Əlim əlinə yetəndə
Əqlim gedib çasdım, aman!

Səd afərin kəmalına,
Vermərəm dünya malına,
Muştaq olub camalına,
Dolu badə içdim, aman!

Molla Cümə, qəddin kəman,
Tapılmaz dərdinə dərman,
Mən belə qocalan zaman
Nə əngələ keçdim, aman!

BALA

Şəninə tərif demişəm,
Eşidibən nazlan, bala.
Tərifin zərif demişəm,
Mətləb anla sözdən, bala.

Camalına səd maşallah,
Pis gözə gelməz inşallah,
Ömür versin sana Allah,
Ayırmasın bizdən, bala.

Allah səni sağ eləsin,
Damağını çağ eləsin,
Günlərini ağ eləsin
Həmişə gəz üzdən, bala.

Başında birçəkdi sənin,
Yanağın çıçəkdi sənin.
Gülüşün göyçəkdi sənin
Ördək, sona, qazdan, bala.

Söylesən, şirin dillisən,
Fəsli-bahar bülbülüsən,
Bağların qızılgülüşən,
Açılıbsan yazdan, bala.

Sevdan enibdir başıma,
Söhbətin gəlir xoşuma,
Geyinib çıxa qarşıma
Hər səhərdən tezdən bala.

Çağır, de sən can dostuna,
Sən ürekdən yan dostuna,
Şəfqət elə mən dostuna,
Bir busə ver üzdən, bala.

Mərdliyin çoxdur canında,
İnsana qaynar qanın da.
Qədir bilənin yanında
Artıqsan yüz qızdan, bala.

Ağ boynuma sal qolunu,
Mən qucum incə belini,
Molla Cümə bülbülünü
Salmaginən gözdən, bala.

BAŞINDA

İsmi Pünhan, söylə görüm,
Nə kələk var o başında.
Hərdəm səni xəcıl görüb,
Batır yasa sirdaşın da.

Mən ahuyam, çölüm sənsən,
Mən durnayam, gölüm sənsən,
Mən bülbüləm, gülüm sənsən,
Hər dəm oxuram qarşında.

Xidmətində qul Cüməyəm,
Heç qalmadı abır, həyam,
El içində divanəyəm,
Billah yandım atasında.

BELƏ

Gümrah olur dövlətlilər,
Ötməzlər yoluynan belə.
Yad, yoxsul biçarələr
Gəzərlər çölüynən belə.

Doğru desəm ağ olmaram,
Təzə güləm, heç solmaram,
Günlər keçsə, qocalmaram
Bir göyçək, doluynan belə.

Pərvanətək yandım şama,
Əriyibən döndüm mumə,
Ömür sürə Molla Cümə
Bir şirindilliynən belə.

BƏNZƏR

Bulaq üstə bir qız gördüm –
Kəsilməmiş nara bənzər,
Yanında bir gəlin durmuş –
Ağ sinəsi qara bənzər.

Qaradı gəlinin qaşı,
Haçadır zülfərin başı,

Qız qəfəsdə Tovuz quşu,
Gəlin bağda bara bənzər.

Gəlin gərək danışmağa,
Qız gərək könül açmağa,
Molla Cümə sarüşəmağa
Qız qaməti “dal”a bənzər.

BİZİ

Aman Allah, bu dünyada
Qurtar ahü zardan bizi,
Səndən özgə çatmaz dada,
Özün çıxart dardan bizi.

Bizik Məhəmməd ümməti,
Qılarıq fərzi, sünnəti
Qismət eylə sən cənnəti,
Azad eylə nardan bizi.

Biz varıq bir biçarə nas,
Könlümüze sən salma yas.
Yaradanım, eylə xilas
Bəd felli bədkardan bizi.

Yediyimiz səm eyləmə,
Qəddimizi xəm eyləmə,
Zərrə qədər kəm eyləmə
Bəd felli bədkardan bizi.

Molla Cümə müflis qonaq,
Ağ yüzümüz sən eylə ağ,
Məhşər günü etmə uzaq
Əhmədi Muxtardan bizi.

BİRÇƏK

İsmi Pünhan, şad könlümü
Eyləyibdir viran birçək.
Bir vaxtda tər xinalıydı
Dal gərdəndə duran birçək.

Özgələrə ad olubdur,
Düşmən bundan şad olubdur,
Neçün bizdən yad olubdur
Həmişə mən görən birçək.

Molla Cümə çəkən zardır,
Dünyaalar başına dardır,
Heykəlimdə yadigardır
Öz əlində verən birçək.

NƏDƏNDİR BU?

Şad oluban bu dünyada
Üzüm gülməz, nədəndir bu?
Alişiban yanğım oda,
Kimsə bilməz, nədəndir bu.

Baxdım kağız qarasına,
Çatdım ixləs surasına,
Eşq əhlinin yarasına
Məlhəm olmaz, nədəndir bu?

Fələk daşım iraq atdı,
Cavan ömrüm bada getdi.
Molla Cümə haray etdi,
Çatan olmaz, nədəndir bu?

* Ölyazmasında üçüncü və dördüncü bondılın son misraları cynidir. Ona görə biz də elə saxladığ.

ACI DİL

Cüt durmusuz balkon üstdə
Yandım, aman, ay acıdıl.
Sizi görən düşər xəstə,
Yandım, aman, ay acıdıl,
Öldüm, aman, ay acıdıl.

Birisinin adı Minə,
Birisinin adı Zinə,
Gəlibsiniz bizim dinə
Yandım, aman, ay acıdıl,
Güldüm, aman, ay kimi gül.

Birisinin qəddi çinar,
Birisinin gözü xumar,
Bir görün sizdən nə umar,
Yandım, aman, ay acıdıl,
Güldüm, aman, ay kimi gül.

Dodağıtek qaymaq olmaz.
Yeməyinən doymaq olmaz.
Narın məmən soymaq olmaz.
Yandım, aman, ay acıdıl,
Güldüm, aman, ay kimi gül.

Birin yüzü oxşar aya,
Birin qaşı bənzər yaya,
Dərd verdiniz mən Cümaya,
Yandım, aman, ay acı dil,
Öldüm, aman, ay kimi gül.

QABAĞINDA

İsmi Pünhan yazılıbdır
İsmi Əzəm qabağında,
Qəndi-nəbat əzilibdir
Qız, sənin bal dodağında.

Uca boyun sürahlanır,
Siyah tellər gümrahlanır,
Qoşa xallar fərəhlənir
Gülə bənzər yanağında.

Cümənin şahi-sərveri,
Eli, günü, havadarı,
Bir qədəm bas bizə sarı,
Bərəkət var ayağında.

QABAĞINDAN

Ala gözlü nazlı dilbər,
Nur tökülür qabağından.
Məni tamarzı eyləmə,
Bir busə ver yanağından.

Bağlamişam məhəbbəti,
Kəsmə məndən şəfaəti,
Gəlib qıllam ziyarəti,
Doymuram bal dodağından.

Cümənin dileyin bitir,
Rəhm et, muradıma yetir,
Ölmüşəm, yerimdən götür,
Salma məni qucağından.

QAÇIRMIS

Ay ağalar, ay qazılар,
Bu idbar məndən qaçırmış,
Bir az dərdim ləp yüz eylər,
Bu idbar məndən qaçırmış.

Beyxəbərdən qarşı çıxbı,
Bu sıniq könlümü yixıb,
Qayıdan çəp-çəp baxıb.
Bu idbar məndən qaçırmış.

O canına düşsün qotur,
Dirnaqların olsun cotur,
Şəklini gözüməndən itir,
Bu idbar məndən qaçırmış.

Belə olur bədəsillər,
Səni çalsın gedən yollar.
Vay, mənim başıma küllər,
Bu murdar məndən qaçırmış.

Molla Cümə, etmə səsi,
Qoy getsin çölün nəkəsi,
Səg övladı, tula cinsi
Bu idbar məndən qaçırmış.

QOSULDU

Yenə dərdim həddən aşdı,
Canım odlara qoşuldu,
Bağrı nəmlı, gözü yaşılı
Adım adlara qoşuldu.

Şad könlümə su bağlandı,
Ciyərim çarpaz dağlandı,

İsmi Pünhan siğallandı,
Gedib yadlara qoşuldu.

Molla Cümə dərd yığnağı,
Gövdəsi hicran ağınağı,
Sərduxanın* boğanağı
Qalxıb badlara qoşuldu.

BƏYƏNİBDİR

Gözlərim, cyle tamaşa,
Yar qarşıda dayanıbdır.
Mənim yatan kor taleyim
İndi xabdan oyanıbdır.

Ay qabaqda siyah tellər,
Bülbütək danışır dillər,
Ağ biləklər, həm ağ əllər
Al xınaya boyanıbdır.

Gözlərin oxşar badama
Ziya verir çox adama,
Layisqili Molla Cümə
Baxıb səni bəyənibdir.

DEMƏDİMMİ?

Bivəfadan aşna tutma,
Könül, sənə demədimmi?
Yaradan haqqı unutma
Könül, sənə demədimmi?

Nəsihətdən çıxmaginən,
Özün oda yaxmaginən,

* Sərduxan – tüstü, tütün

Hər yetənə baxmaginən
Könül, sənə demədimmi?

Gözəllərdə vəfa olmaz,
Daim duran belə qalmaz.
Ay mədəd, yar yenə gəlməz,
Könül, sənə demədimmi?

Ey könül, eşqə dolarsan,
Xacalatdan tez solarsan,
Bır günü peşman olarsan
Könül, sənə demədimmi?

Ey könül, qazanın daşır,
Dərdi-qəmim başdan aşır,
Molla Cümə gözdən düşür,
Könül, sənə demədimmi?

DİLBƏR

Eşq əhlinin karşısına
Sığallanıb çıxan dilbər.
Maral kimi ovçusuna
Çevrilibən baxan dilbər.

Mən səni gördüm bayağı*
Sən ol canımın dayağı
Açılıban gül sayağı
Müşgү ənbər qoxan dilbər.

Aşıqını yox eyləyib,
Yaddan aşna çox eyləyib,
Kirpiklərin ox eyləyib,
Bağrimizə çaxan dilbər.

Müxtəsər, sözün təyini,
Qoynuna girən söyüñü.
Molla Cümənin öyünü
Dörd bucaqdan yışan dilbər.

DÖNMƏZ

Bir gözələ gözüm düşdü,
Mən dönərəm, könül dönməz.
Ruhum getdi, əqlim çasdı,
Mən dönərəm, könül dönməz.

Dərdimi söylərəm başdan,
Ay qabaqdan, qələm qaşdan,
Şirin dilli bir ölmüşdən
Mən dönərəm, könül dönməz.

Molla Cümə, eylə dastan,
Mail baxan gözü məstan,
Bir vəfali, sevən dostdan
Mən dönərəm, könül dönməz.

EYLƏR

Ay qız, sənsiz dəli könlüm,
Dağı, daşı dövran eylər,
Bir ah yürügimnən çəksəm,
Vallah, sizi viran eylər.

Gəl damışaq şirin, şirin,
Gərək biləsən təhərin,
Qopardaq düşmən cigərin,
Keçib bağlı seyran eylər.

Molla Cümə, yar habudu,
Ərşdə mələkin babudu,
Camalın şəms-aftabı
Baxanları heyran eylər.

* Bayağı – bayaq, bir az əvvəl

ELDƏ

Könül quşu havalardan,
Durmaz, enər qərib eldə,
Həcər dəgən şüşə misli
Hər dəm sınar qərib eldə.

Çox olsa üç gün hörmötin,
Fikri çoxdur bu qurbətin.
Şirin-şəkər bal şərbətin
Zəhrə dənər qərib eldə.

Danişsan cavahir, ləli,
Deyən olmaz sənə bəli,
Qoyarlar adını dəli,
Hamı qınar qərib eldə.

Qəmi-hicrana batıban,
Göz yaşına qan qatıban,
İstər ağla yas tutuban,
Kimin qanar qərib eldə?!

Gər yetişsə mövtü fənan,
Düşər yada atan, anan.
Məhəbbətli dost-aşinan,
Gəzər kənar qərib eldə.

Molla Cümə ad qoyuban,
Sevdiyini yad qoyuban,
O canına od qoyuban
Şamtək yanar qərib eldə.

ƏLİFƏ¹

Yar istər mənim daşımı,
“Əlif” “əlifə”, “tə” “əlifə”,
Kəsib başımı düşmənə,
“Sə” əlifə, “tə” “əlifə”.

Badəm döndü ağulara,
Dostum döndü yağulara,
Könlüm qara qayğulara
“B” “əlifə”, “tə” “əlifə”.

Oxuduğum qara heca,
Çox danışmaq gəlməz vecə,
Cümə, sənlə bircə gecə,
“Yə” “əlifə”, “tə” “əlifə”.

ZÜLFÜN

Səhər-səhər siğallayıb,
Cərgə düzdün yüzə zülfün.
Gah darayıb, gah yağlayıb,
Xoş göstərdin gözə zülfün.

Zülfün kəməndin atmağa,
Gecə-gündüz oynatmağa,
Müştəriyəm, gel sat mağa,
Birin allam yüzə zülfün.

Zülfün çəkəndə şanaya,
Bənzər yaşılaş sonaya,
Basdırıb əlvən xınaya,
Boyadıbsan taza zülfün.

Zülfün kimi ilan olmaz,
Şair sözü yalan olmaz,
Burda qədrin bilən olmaz,
Dur, aparaq bizə zülfün.

Zülfünü gərdənə yayıb,
Görənləri bihuş qoyub,
Molla Cümə qəzəl deyib,
Götürübdür sözə zülfün.

GƏL İNSAFA

Bir mahisan Shin çayında
A bivəfa, gəl insafa.
Mən qalmışam qəm hayında
A bivəfa, gəl insafa.

Eşit goftarımı, canan,
Kimdir bu sırları qanan?
İsmi Pünhan, Allah, aman,
A bivəfa, gəl insafa.

Dal gerdənə tel düzürsən,
Xumar gözünü süzürsən,
Sevdiyindən yan gəzirsən
A bivəfa, gəl insafa.

İncə belli, bəyaz gərdən,
Ağlımı aparır sərdən,
Fitnə qalxır yerbəyerdən,
A bivəfa, gəl insafa.

Səni sevən cavan qarır*,
Bel bükülür, baş ağarır,
Molla Cümə çox yalvarır,
A bivəfa, gəl insafa.

YALQIZ

Xudavəndə, Kərəm kani,
Etmə məni, ağa, yalqız.
Pərvanətək atəşinə
Yandı canım yağa yalqız.

Vərəga Gülşa üçün ölsə,
Od içində Kərəm yansə,
Fərhad gedib qaya dəlsə,
Çalışıram dağa yalqız.

Molla Cümə layiqimi,
Şirin gövtar söylədimi,
Qismət eylə bir gözəli,
Alıb getsin bağa yalqız.

BİR YANI

Qalxdı ərşə könül quşu,
İstədim gəzim bir yanı.
Hər tərəfi seyr eylədim,
Tutmadı gözüm bir yanı.

Yar ilən səfərə çıxmaq,
Axır vaxtında ayrılməq,
Müşkül işdi könül yıxmaq,
Xəlvətdir sözüm bir yanı.

Gələsiydim, can qardaşım,
Sənə qurban bu can-başım.
Cüməyəm, ağriyir başım,
Şişibdir üzüm bir yanı.

YALVARA-YALVARA

Bülbül kimi mən qalmışam,
Xara yalvara-yalvara.
Məcnun təki çəkilmişəm
Dara, yalvara-yalvara.

* Qarır - qarıyır

Eşq oduna qalanaram,
Canım yanar, odlanaram.
Pərvanətək bulanaram
Nara yalvara-yalvara.

İsmi Pünhan öz boyunca,
Əzrayıl canın alıncı,
Molla Cüməyəm, ölüncə
Yara yalvara-yalvara.

ƏZİZ YARIM

Mən gedirəm, halallaşaq:
Salamat qal, əziz yarım.
Aç qolunu, gəl sarmaşaq,
Salamat qal, əziz yarım.

Dolubanı daşmaginən,
Dərdi qəmə düşməginən,
Bu sirləri açmaginən,
Salamat qal, gözəl yarım.

Gözəl İsmiñ unutmaram,
Bu yerləri tərk etmərəm,
Səndən özgə dost tutmaram,
Salamat qal, əziz yarım.

Ləblərin bənzəyir qəndə,
Əmanətim dursun səndə,
Yadigardı telin məndə
Salamat qal, gözəl yarım.

Gözüm yaşı çağlar gedir,
Sinəm üstə dağlar gedir,
Molla Cümə ağlar gedir,
Salamat qal, gözəl yarım.

GECƏSİDİR

Əziz yara mehman olan
Mübarək xas gecəsidir,
Qəmli könlüm, bir silkələn,
Eşqə həvəs gecəsidir.

Mən qurbanam sən tək cana,
Gəl, gözümdən getmə yana,
Sağ olsunlar dost, aşına
Düşmənə yas gecəsidir.

Yüzüm yüzdə, dildə kəlam,
Yuxu bizə olsun həram,
Molla Cümə, al intiqam,
Yardan qisas gecəsidir.

GƏL-GƏL

Ay qız, dur gəl, gəl qoynuma,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.
Aç qolların, sal boynuma,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.

Mən qurbanam qələm qaşa,
Gül ağızında inci dişə.
Gəl otur mənnən yanaşa,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.

Mən qurbanam qara gözə,
Qaş-gözünü süzə-süzə,
İntizarı vermə bize,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.

Boyundur reyhandan uca,
Soruşum halını necə?

Gəl qonaq ol uzun gecə,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.

Dərdlərim artıbdı indi,
Sinəm üstü dağ-düğündü,
Molla Cümə çox qəmgindi,
Dur ey, gəl-gəl, ay qız, gəl-gəl.

GƏL

Vədə verdin, gəlmədin,
Sən kürə gəl, fi əl narə gəl.
İqrarə dürüst olmadın,
Sən kürə gəl, fi əl narə gəl.

Hələ bu idbarə baxın,
Hayif sənə, o boy-buxun.
Vədə verər, gəlməz yaxın,
Sən kürə gəl, fi əl narə gəl.

Molla Cümə düşdü nicə,
İnanıban çırkin bicə,
Nəxlamadan uzun gecə,
Sən kürə gəl, fi əl narə gəl.

GƏLDİ

Xas gecəsi gördüm duşda,
Mələkülmövt camı gəldi.
Canım yanar bu atəşdə,
Pərvanənin şamı gəldi.

Cavan ömrüm getdi zayə,
Əldə sövqat yox mövləyə,

Bu dünyadan o dünyaya
Köçürməyə gəmi gəldi.

Molla Cümə, innən böylə,
Gizli sırrın aşkar söylə,
İsmi Pünhan, halal eylə
Ayrılmağın dəmi gəldi.

GƏLƏCƏK

Dəli könlüm, səbir eylə,
Axşamüstü yar gələcək.
Eldən utan, abır eylə,
Sinə yumru nar gələcək.

Narın rəngi al qırmızı,
Atəşə yaxıbdır bizi.
Gül təki açılmış üzü,
Yanağı əhmar gələcək.

Cümə, bu kimin yarıdı,
Hansi bağçalar barındı,
Dal gərdəni bürüyübüdü,
Telləri şahmar gələcək.

YARIM GƏLİR

Şükür olsun, Tanrı, sana,
Budur, əziz yarım gəlir,
“Gözün aydın”, – deyin mana,
Budur, əziz yarım gəlir.

Bəyəndim oba, elini,
Eşitdim şirin dilini,

Xınalamış şux telini
Budur, əziz yarım gəlir.

Bülbül kimi xoş avazı,
Mat eləyir quba qazı.
Molla Cümə, götür sazı,
Budur, əziz yarım gəlir.

GƏLİR

Dedim bala, getməginən,
Gördüm, gözdən yaşın gəlir.
Dedim, di get, uğur olsun.
Qorxdum ki, qarğışın gəlir.

Sözüm hesaba almazsan,
Danişiban sən gülməzsən,
Getməsən, dura bilməzsən,
Köhnəki vərdişin gəlir.

Yolumuzdu uzaq səfər,
Get yarının dur bərabər,
Çağır yoldan, a bəxtəvər,
Çıx yola, sirdaşın gəlir.

Şahmar təki xoylanıban,
Ətir misli iyilənibən.
Dur bərədə boylanıban,
Gözlə, yaşılbəşin gəlir.

Cümə qaldı, düşdün yola,
Yalqız özün vurdun kola.
Tapişmişdi karvan ilə,
Gördün ki, qardaşın gəlir.

GƏLSİN

Ay həzərat, dərdə doldum,
Dərddən xəbər bilən gəlsin.
Ağlamaqdan gözdən oldum,
Qan yaşımı silən gəlsin.

Bir kimsə gəlmir yanımı,
Şərik olmur hicranıma,
Düşmən susayır qanıma,
Dostlarımdan gülən gəlsin.

Bivəfa durmayır ehtdə,
Tanımayır saat, həftə.
Molla Cümə, mənnən sıftə
Əcəl camın bölən gəlsin!

GÖRDÜNMÜ?

Ey adımı dilə qoyan,
Boynumda bağlı gördünmü?
İçibən sərxoşdur deyən,
Əlimdə sağı gördünmü?

Getmə, “dostum” – deyən mənə,
Dərdin eylə bəyan mənə,
“Qocalıbsan” – deyən mənə,
Saqqalda ağı gördünmü?

Sığallanıb qarşı çıxan,
Şad könlümü vurub yıxan,
Cümənin dösünə baxan
Sinəmdə dağı gördünmü?

GÜZARINDAN

Dedim odlanıb gəlmışəm,
İsmi Pünhan güzarından.
Hicran məddahın almışam
Qəm, qaragün bazarından.

Çox olmuşam dili qısa,
Yar sözümə qulaq asa.
Hər tərəfdən bircə busə
Zəkat verə gülzərindən.

İsmi Pünhan olmayıyadı,
Eşqi sərdə qalmayıyadı,
Ah, nə ola, salmayayıdı
Mən yetimi nəzərinən.

Göftar deyib yorulmanam,
Bulanmışam, durulmanam,
Güman yoxdur, dirilmanam,
Bu xoynının azarının.

Cümənin bilən halını,
Könlündəki xiyalını,
Ölən günü sağ əlini,
Çölə qoyun mezarının.

LALASIDIR

Zərnədə bir can görmüşəm,
Uca dağın lalasıdır.
Təmiz əqlim itirmişəm,
Əqlim başdan alasıdır.

Ay qabaqlı, xumar gözdü,
Şirin dilli, şəkər sözdü,

Gəlin degil, özü qızdı,
Dərdi canda qalasıdır.

Cüməyə qəmzə satdır,
İşarəynən söz atdır,
Xəbər aldım, tanıtdılar:
Hacı Beydül balasıdır.

OLARMIŞ

Bir iyidin bəxti olsa,
Ellər ona yar olarmış,
Dönüb işi tərsə düşsə,
Yarı da əgyar olarmış.

Bülbüllər çıxa bahara,
Sözləri bənzər gövhərə,
Kim getsə pulsuz bazara,
Şəhər ona dar olarmış.

Eşqin səməndini yaran,
Dost yolunda boynun buran,
Cavanlıqda dövran sürən
Qocalıqda zar olarmış.

Kimdi mənim dərdim bilən,
Gözdən axan yaşım silən,
Cümə kimi yarı olan
Ağlamaqdan kor olarmış.

DƏRD OLDU

İsmi Pünhan, sən tərəfdən
Yenə dərd oldu, dərd oldu,
Səni görən qəddi nəsnə
Tamam mərd oldu, mərd oldu.

Yada vermə mehribanlıq,
Yad cılrlar sənə düşmanlıq,
Yəqin bil ki, bu peşmanlıq,
Mənə vird oldu, vird oldu.

Ovçuların xasiyyəti,
Yaxşı tutub xoş niyyəti,
Bu könlümün ziyniyyəti
Viran yurd oldu, yurd oldu.

Sən qönçəsən, mən şeydayəm,
Şam oduna pərvanəyəm,
Zor mətahlı bir dəryayəm,
Malim xırd oldu, xırd oldu.

Molla Cümə eşqə minib,
Şirin canın oda salıb,
Təzədəncə əyyam dönüb
Tülkü qurd oldu, qurd oldu.

OLMAZ

Dilberimdən aşikara
Bir busə istəmək olmaz,
Rəqiblər pusar xəlvətdə
Hər söz açıb demək olmaz.

Bu dünyanının son çağında,
Xəlvət evin bucağında,
Yatam yarın qucağında –
Heç eyləcə damaq olmaz.

Bəxti qara Molla Cümə,
Yetmədin murada, Cümə,
Əlinə düşsə şamama
Öpüb dişlə yemək olmaz.

OLUMU?²

İsmi Pünhan, sitəminə
Mən kimi dözən olumu?
Gecə-gündüz qan ağlayıb
Göz yaşın süzən olumu?

Eşq atəsi vurdu sərə,
Başım çallam yerdən-yerə.
Aşıqlərdə mənim cüra
Sərgərdan gəzən olumu?

Eşq ilədir əslı, kökü,
Düz deyirəm, etmə şəki.
Qaynamaqda Cümə təki
Heç qaynar qazan olumu?

OLURMU?

Qürbət eldə yetsə əcəl,
Qaş-qabaq pozan olurmu?
Allah üçün bircə rical
Qəbrimi qazan olurmu?

Xələtim əynimdən soyub,
Qüsə eyləyib, təmizləyib,
Kəfənləyib yerə qoyub,
Taxtamı düzən olurmu?

Molla Cümə, yad oda yan,
Gizlin sirrin eylə bəyan,
Bir nişanın qalsın deyən,
Baş daşım yazan olurmu?

OLUBDUR

Ay ağalar, dərd çəkməkdən,
İşim ahü zar olubdur.
Xiffət, xəcalət etməkdən
Dünya başa dar olubdur.

Xoşsöhbət, şirindil idim,
Şam oduna qəndil idim,
Mən bir gülə bülbül idim
Gülə həmdəm xar olubdur.

Qınamaram heç bir kəsi,
Nə yaxşını, nə də pisi,
Molla Cümənin sevgisi
Zurnaçıya yar olubdur.

OLUBDUR

İsmi Pünhan, biləsən də,
Şad könlümüz rənc olubdur.
Bir namərdin bəlasında
Cigərim qırx künc olubdur.

Məcnun kimi dağ biləndə
Qalmışam xalqın dilində,
Bir başı sərraf əlində
Simuzərim tunc olubdur.

Cümə yarı sevəndəydi,
Tarixlər bu sənədəydi:
Min iki yüz doxsandaydı,
Həzar səsdə pənc olubdur.

OLURMU

Dostum məndən can istəsə,
Xətrinə dəymək olurmu?
Sənin kimi şüx balanı
Heç əldən qoymaq olurmu?

Sözüm gəlməz sənə acı,
Sənsən dərdimin əlacı.
Əkərlər şümal ağaçı,
Böyüsə, əymək olurmu?

Mayıl oldum qaş-gözünə,
Ayna alıb bax yüzünə,
Fikir eylə öz-özünə,
Gör səndən doymaq olurmu?

Yüz sürtərəm ayağına,
Göz dikərəm yanağına,
Barabar dil-dodağına,
Bal, şəkər, qaymaq olurmu?

Molla Cümə yanır oda,
Yetiş harayıma, dada,
Səndən özgə bu dünyada
Gözələ uymaq olurmu?

SƏNDƏ

İsmi Pünhan, əzəl başdan
Könül məskən salır səndə.
İstər yüz min gözəl olsun,
Meyl etmərəm aləmində.

Sən ağasan mən də nökər,
Gözlərim qanlı yaş tökər,

Ləbin nabat, dilin şeker
Dəhanın batmışdır qəndə.

Salam olsun ol butama,
Qarışmasın hər xitama,
Necə dözsün bu sitama,
Cümə tək biçarə bəndə.

SƏNİN

Gözəl, səndən xəbər alım
Var əndamın qarmı sənin?
Dilin şirin, ləbin ballı
Bizə rəhmin varmı sənin?

Qəddin çinar, belin şüşə,
Dişlərin oxşar gümüşə,
Buxağındı gül-bənövşə,
Yanaqların narmı sənin?

Döşündə bir cüt şamama,
Nə yaraşır gül əndama,
Layisqili Molla Cümə
Doğru söylə, yarmı sənin?

CEYRAN BALASI

Səhərdən ceyran balası
Ayrı düşdü sürüsündən
Qorxuram atıb vurarlar
Qan töküller yarasından.

Vurmağa heç kimsə qiymaz,
Görənlər baxmaqdan doymaz,

Ovçunu insana saymaz
Gəlib keçər bərəsindən.

Cüməni dərdə salırsan,
Tığ vurub bağrim yarırsan,
Beynmürvət, canlar alırsan
İki qaşım arasından.

TƏK-TƏK

İsmi Pünhan gedən yerdə,
Çevrilibən baxar tək-tək,
Pərvanətək şirin canım
Eşq oduna yaxar tək-tək.

Aradan qovla şeytanı,
Boynuburuq qoy düşmanı,
Əlində tutmuş peykanı,
Sinəm üstə çaxar tək-tək.

Molla Cümə deyər: canım,
Sevdiyim, İsmi Pünhanım,
Qoynunda vardı gümanım
Şəfqət eylə, çıxar tək-tək.

CEYRAN

Sallanıban bulaq üstə
Gəlir bala gəzə ceyran
Sığallayıb zülfərini
Tökmüşdür gül üzə ceyran.

Gəl eyləmə belə nazi,
Danışginən xoş avazı,

Götür ələ telli sazı,
Söhbət cılə bizə, ceyran.

Bülbül oxur gül bağında,
Seyr edər solu-sağında,
Cümə bu dərdli çağında
Qurban olsun sizə, ceyran.

SƏN HANDA, MƏN HANDA

İsmi Pünhan, innən belə,
Daha sən handa, mən handa.
Məni saldın dildən-dilə,
Daha sən handa, mən handa.

Çox da məni bilməz bilmə,
Zarafat eyləyib gülmə,
İstərsən gel, istər gəlmə
Daha sən handa, mən handa.

Alıbsan canımı zalim,
Sındırıbsan qədd-dalim,
Boynuna olsun babalım
Daha sən handa, mən handa.

Firqət şərəbin içilsin,
Hicran köynəyin biçilsin,
Bir daş at, qolun açılsın,
Daha sən handa, mən handa.

Cüməni qanmaz sayırsan,
Hər yetənə dost deyirsən,
Özgələrə can qiyırsan,
Daha sən handa, mən handa.



AĞLAYANDA

Beyqəfil qovrulub məlul ağladın
Müşkül oldu halim sən ağlayanda,
Elə bil ağladın canım dağladın
İtirdim kamalım sən ağlayanda.

Ayib yoxdur sənə çəkondə aman,
Qardaşın hösrəti yamandır, yaman,
Gəlmışdım yaylağı gəzim şaduman,
Mən necə şad olum sən ağlayanda?

Elə yıxdın könlün qərib qonağın,
Ölüncən sinəmdən çəkilməz dağın,
Qorxuram soluxar o gül yanağın,
Ay ləbi zülalım, sən ağlayanda.

Qurban olum gözlərinin yaşına,
Səbir cylə ol xudanın işinə,
Bir od saldın cigərimin başına,
Ay bülbül sədalım, sən ağlayanda.

Gəzirsən ağlayıb qan süzə-süzə,
Hayifdi yaş dolmaş o xumar gözə,
Cümənin dərdini yetirdin yüzo,
Ay miskin maralım, sən ağlayanda.

AĞLAYIR

İsmi Pünhan, sinəmizi dağladın,
Sənin üçün necə canlar ağlayır.
Çox tay-tuşun yollarını bağladın
Üzün görən mehribanlar ağlayır.

No səbəbdən kəsdin biznən aranı?
Kim bağlayar bu təbibsiz yaranı?
Qohum-qardaş cümlə geyib qaranı,
Dostun döstdür, cəm düşmənlər ağlayır.

Düşübdür yadına sərv boyları,
O şirin söhbəti, gözəl xoyları,
Heykəldə yadigar duran müyuların
Bu Molla Cüməynən qanlar ağlayır.

AĞLARAM

Beş gün ömrüm bir kefinən sürmədim
Qarğış edib Şekistana, ağlaram.
Bu yixıqda bir dərd əhli görmədim
Dad çəkərəm Dağıstana, ağlaram.

Kimsə deməz namərd İsmi Pünhana,
Aşıqını etmə dəli-divana,
Gah yönümü çevirirəm Şirvana
Gah üz tutub Gürcüstana, ağlaram.

Mən Cüməyəm, esqə oldum giriftar,
Hicran ardı dünya ilə barabar,
Yəqin bilsəm dərde çarə edən var,
Ərzə verrəm Hindistana, ağlaram.

AĞLARAM

Dad qazılar, məni bikar bilməyin
Leyli-nəhar öz günümə ağlaram.
Mənim üçün “keyf əhlidir”, – deməyin
Dordi töküb bu canıma ağlaram.

Bu çağacan gəzər idim dərbədər,
İndən sonra təqdir işi kürnədər,

Eşidənlər cümləmizə eyb edər
Həddən aşan hicranıma ağlaram.

Mən Cüməyəm, bu hicranda qalaram,
Satan olsa, bir az üstə alaram,
Keçən günü bir-bir yada salaram,
Özəl sürən dövrənəma ağlaram.

AĞLASIN

Ay ağalar, mən tək qərib ölündə
Ses düşün ölkəyə, ellər ağlasın.
Can gedibən cəsəd viran qalandı
Yığılıb dost-aşna həm yar ağlasın.

Anam yox, bacım yox etsin ah-fəğan,
Yasım tutsun Almalıda Tükəzban,
Şotavarda Leyli, Marsanda Reyhan
Tasmalıda o Gülüzər ağlasın.

Cüməyə ya tutsun Güllükde Fətmət,
Muxaqda Asiyət, Talada Həlmət,
Qımrıda Gülsənəm, Bazarda Əmnət
Çobankolda bircə Nigar ağlasın.

AY HAYIF

Ömrüm olub belə, qələt etmədim,
Yarım gelib burdan getdi, ay hayif!
Ha yügündüm, qabağına yetmədim,
Dedilər ki, imdi ötdü, ay hayif!

Mənim bəxtim qaralığın gur saət,
Yar tələsib ötməz idi hər saət,
Aman, nəçün dayanmadı bir saət,
Belə bikar işi tutdu, ay hayif!

Molla Cümə, mənzilində dur ağla,
Yetim kimi öz boynunu bur ağla,
Ah çəkibən əl dizinə vur ağla,
Bu günkü gün cəfan itdi, ay hayif!

AYRILDIM

Qərib eldə bir cavanla dost oldum,
Zaval endi tez başımdan, ayrıldım
Yol uzunu ağlayıban yas tutdum
Sürmələnmiş qələm qaşdan ayrıldım.

Gərdən qucub, busə aldım üzündən,
Dənə-dənə yaş töküldü gözündən
Yanıb bir bayatı dedi özündən
Əl tutuban xoş-beşindən ayrıldım.

İki nişanı var, biridi güzgü
Mən demədim, özü verdi üzügü,
Dərdə saldı, mən çəkərəm əzigi,
Cümə deyər, ay işimdən ayrıldım.

AY NAMƏRD

İsmi Pünhan, sən ki məni saymırısan,
Tərk edirsən bu xoş-beşi, ay namərd.
Yalvarıram, bircə busə qıymırısan,
Kafir görməz belə işi, ay namərd.

Qabaqda bəlanı görməsin gözün,
Olan kimi ölsün oğlunla qızın,
Günün qara keçsin, ömrün uzun,
Axsın gözlərinin yaşı, ay namərd.

Xiffət-xəcalətdən canın bağlansın
Sinən üstü mənim kimi daqlansın,

Alişan ocağın sönsün, qaralsın,
Yansın ciyərinin başı, ay namərd.

Molla Cümə edər ahu-naləsin,
Allah əsirgəməz səndən bəlasın,
Dağılsın, yurdunda bayquş ulaşın,
Haqq töksün kamına daşı, ay namərd.

AYRILIM

Qadir Allah, nə bələya tuş oldum,
Bu incə bellidən necə ayrılim?
İtirdim ağlımı, mən bihuş oldum
Bu siyah tellidən necə ayrılim?

Yüz işvə-nazılən qarşında gəzir
Ciyərim tapdayır, bağımı özür
Qolunda qolbağı, barmaqda üzük
Bu şümşad boy ludan necə ayrılim?

Molla Cümə, qəzəl demək çətindir,
Dərdli-dərdli qəm yemək də çətindir,
Şirin dilli gözəl sevmək çətindir,
Bu şirin dillidən necə ayrılm?

AYRILIQ

Mən görmüşəm, kafirim də görməsin
Nə yaman dərd imiş zalim ayrılıq.
Əğyarları muradına irməsin,
Ölümdən betəmiş zülüm, ayrılıq.

Ayrılıq atəsi canında yandı,
Dostlara danışdım, düşmən də qandı,
Vücudum xird oldu, qanadım sindi,
Pərişan oldu ləp halım, ayrılıq.

Ayrılıq həsrəti cana kar etdi,
Əqlimi başından tarımar etdi,
Cüməni sevdayə giriftar etdi,
Tərsə saldı xoş iqbalmı ayrılıq.

İSMİ PÜNHAN

İsmi Pünhan nişanını sorsanız
Əzəlki nişanı – çəşmi aladır.
Danışib güləndə bircə görsoniz
Deyərsiz bu cayan güldü, laladır.

Hesabda olubdu on doqquz yaşı,
Qabağı aynadır, hilaldır qaşı.
Şəkildə, bəzəkdə Şamaxı quşu,
Cənnət cücəsidir, sərxoş baladır.

Molla Cümə səni yada qiymayırlar,
Tutubdur yaxandan, əldən qoymayırlar,
Öz dostuna birçə busə qiymayırlar
Özgələrə gül üzünü yaladır.

AĞRIN ALLAM

Bir qədəm basıban bizim ellərə
Hərdəm-hərdəm yaxın gəl, ağrin allam.
Məcnun olub yenə düşdüm çöllərə
Mənim bu dərdimi bil, ağrin allam.

Bülbüller dolanır gülün bəstində,
Seyrəqiblər gəzir yarın qəsdində,
Mina boy yanında, gərdən üstündə,
Açıban düzgünən tel, ağrin allam.

Molla Cümə sənin vəsfin deyibdi,
Götürübən əziz xalqa yayıbdi,
Həsrətin çəkməkdən boynun əyibdi,
Oxu bülbül kimi dil, ağrin allam.

ALLAH

Üz tutub dərgaha qıllam minacat,
Dilim əzbərisən layazəl Allah.
Səndən özgə harayıma kim çata
Bu cahan mülkündə həm əzəl Allah.

Nadanam, bilmirəm, öz məkanımı,
Uşağam, tapmiram yol, ərkanımı.
Nə murada çatdır, nə al canımı,
Əskilməz sərvinnən bir xəzəl, Allah.

Sanıbdır ciyərim, qabardır qaşqa,
Kimə deyim dərdim bir səndən başqa?
Sən özün Cüməni salıbsan eşqə
Ver dərdimə dərman, ey gözəl Allah!

ALLAH

Ey cavan, mən sağa aşiq olmayı
Bir mən bilim, bir də sən bil, bir Allah.
Mən məhbub da mənə aşiq olmayı
Bir mən bilim, bir də sən bil, bir Allah.

Könlüm istər birçə sənlə yatmayı,
Sarmaşiban qol boynuna atmayı,
Qara gözün məni Məcnun etmayı,
Bir mən bilim, bir də sən bil, bir Allah.

Molla Cümə bədnəm oldu arada,
Loğman misli et dərdimə çara da,
Nə kəs başım, nə də yetir murada,
Bir mən bilim, bir də sən bil, bir Allah.

ALDANMA

Sevdiciyim, məndən sənə nəsihot
Hər yetənə, yalançıya aldanma.
Azdırılar, fərar edər xasiyyət,
Hər gördüyün dilənçiyyə aldanma.

Üç-dörd arşın bekar çitdən ötəri,
Bir gırvənkə şəkər, qənddən ötəri,
Ağu olmuş beş qənfidən* ötəri,
Hər çərçiyə, dükançıya aldanma.

Molla Cümə səni sevdilənə,
Əlin çəkməz sənin kimi gözəldən,
Evlər yışan, araları düzəldən,
Araçiya, tələciyyə aldanma.

ALMA

Haqq səni yaratdı dal budağında,
Xəstənin dərdinə dərmanə alma.
Müsəxxər olmusan dost otağında,
Ehtiyat durursan mehnənə alma.

Xudam səni yaradıbdır yar üçün,
Həmdəm etdi heyva üçün, nar üçün,
Xoş meyvəsən göndərməyə yar üçün
Qasid, ver aparım cananə alma.

Molla Cümə bülbül kimi söylədi,
Dost könlünen baxıb yanə boyladı,
Əziz qardaş öz əlilə payladı
Hər adam başına üç danə alma.

AĞRIN ALIM

Sən loğmani-həkim, mən də bərk xəstə,
Dərdimə bir dava bul, ağrin alım.
Dost bu qədər sitəm edərmi dosta,
Artırdın dərdimi bol, ağrin alım.

Üç ay yay: zülfərin mardı mənə yar,
Üç ay payız: yanaq nardı mənə yar,
Üç ay qış: didarın qardı mənə yar,
Üç ay yaz: mon sənə qul, ağrin alım.

Nə üçün zülfünə yaxmışan xına,
Salıbsan Cüməni qəmə, hicrana,
Mal-dövlət özgəye, birçə sən mənə,
Xudadan qismətim ol, ağrin alım.

AMANDI

Hüzuruna gəldim, gözəllər şahı,
Bu xabdan gözlərim oyat, amandı,
Dillərin qurbanı, sevsən Allahı,
Xoş danış bir neçə ayat, amandı.

Mən içdiyim Xızr Nəbi verəndi,
O səbəbdən şad könülüüm virəndi.
Şəkkin varsa, qoy qabağa, ver andı,
Aradan pərdəni ay at, amandı.

Güləbətin zülfü bağışla mənə,
Dərməyə dəstimlə bağışla mənə,
Oyatdım yuxudan, bağışla mənə,
Cüməylə sarmaşib a yat, amandı.

* Qonfit – konfet (yerli ləhcədə deyilmişdir)

AMANDI, AMAN

Baxıb ötməginən, alağöz ceyran,
Bir qayıt bu yana, amandı, aman.
Şirin sözlərinə olmuşam heyran,
Bir qayıt bu yana, amandı, aman.

Qərib tutmagınən, mənəm bülbü'lün,
Həsrətin çəkirəm sən təki gülün.
Eşit göftarımı, ceyran, mən ölüm,
Bir qayıt bu yana, amandı, aman.

Mən qurban olaram sən tək bir dosta,
Həsrətin çəkməkdən olmuşam xəste,
Molla Cümə deyər bir asta-asta,
Bir qayıt bu yana, amandı, aman.

AMANDI

Üç qafiyə yazdım İsmi Pünhanı,
Gül rəngimi soldurmasın, amandı.
Açıb özü bu naməni oxusun,
Özgələrə bildirməsin, amandı.

Arif isə bəsdir ona bir demək,
Məni görüb heç tökməsin qaş-qabaq,
İkimiz də bu fikri tərk edək
Düşmənləri güldürməsin, amandı.

Hərdəm-hərdəm gəst eyleyib çöllərə,
Aşıqi salmasın yaman hallara,
Bir axşam, bir sabah çıxıb yollara,
Bu Cüməni öldürməsin, amandı.

ARALANIBDIR

Ərş-i-fələk üstə qalxıb dadımız,
Əqlim başdan təmiz aralanıbdır.
Hayif oldu bu gözəlcə adımız,
Xubluq dəftərindən qaralanıbdır.

Nə zamandır ruhum çıxıb bədəndən,
İltimas eylərəm gəlib-gedəndən,
İraq edən yoxdu bu dərdi məndən,
Ol səbəbli könül yaraalanıbdır.

Molla Cümə olər, dünyada qalmaz,
Yarından özgəyə meylini salmaz,
Nə misli tapılmaz, nə tayı olmaz,
Tamam Qafqazyaya ayan olubdur.

ARTIQDIR

Dad qazılar, İsmi Pünhan bəndənin
Xub camalı münəvvərdən artıqdır.
Çəməndə dumadır, göldə yaşılaş,
Bağ içində heyva, nardan artıqdır.

Apardı ağlımı qaşların tağı,
Dostuna eyləyər oyun, mazağı,
Şirin-şirin danışban gülmayı,
Baldan ləziz, ol şəkkərdən artıqdır.

Gözəlliye əcəb vermiş haqqı-say,
Sığalda laçındır, sekmekdə humay,
Boyu uzun, beli incə, qaşı yay,
Var əndarmı qızıl güldən artıqdır.

Xalıq xəlq eyləməz beylə beynişan,
Sinəsi aynədir, ləli bədəxşan,

Qədərsizə çöldə bitən yemişan
Sərrafına cavahirdən artıqdır.

Cüməyə çekdirimiş qomı, hicram,
Mənimtək bülbü'lün odur xəndanı,
Dəhanında ikən düzüm dəndanı,
Yaqtı, yəmən, dürr, gövhərdən artıqdır.

ASİBDI

Ay həzərat, siz do bilin, sazımın,
Qotazını üç mehriban asıbdı.
Kəhrəbəsi, göz muncuğu olanın
Zeynəb adlı bir növcəbin asıbdı.

Bülbü'l kimi xoş danışan avazı,
Gör necə bəzəmiş sədəfli sazi,
Yaşıl muncuq üstə olan qotazı
Xumar gözlü o Tükəzban asıbdı.

Molla Cümə, sən də bir ol xəbərdar
Ta ölüncə sazda saxla yadigar,
Sazın üstə hər neçə ki qotaz var
Canım alan Bədircahan asıbdı.

AXTARIN

Haray, dostlar, haray, qohum-qardaşlar,
Bu dərdimin davasını axtarın.
Qara bəxtim mənə nə sitəm işlər,
Humay quşun yuvasını axtarın.

İnsan olur fitnə, adam alladan,
Kimi qıtmır, kimi xoruz nalladan

Əlac yoxdur əfəndidən, molladan
İsmi-özəm duasını axtarın.

Mən cünunam, kimə verim öyüdü,
“Yandım” – desəm tez tökərlər nöyüdü,
Cümə ölüb tapılmasa meyidi,
İsmi Pünhan obasını axtarın.

BAĞLARA

Məşriq tərəfindən bir gün doğubdur,
Məğribdən şoləsi düşmüş bağlara.
Məşriq tərəfinə bəla yağdıbdır,
Məğribdə xəstəlik çatdı sağlara.

Məşriq tərəfində əsəl şirindi,
Məğrib məksələri ora süründü.
Məşriq tərəfində bir od göründü,
Məğribdə pərvanə yandı yaqlara.

Məşriq tərəfinin açılmış gülü,
Məğrib tərəfinin oxur bülbü'lü,
Məşriqdə bu Cümə oluban dəli
Məğribdə gəlibən düşdü dağlara.

BAĞLIDIR

Yar, sənin dərdindən fəğan elərəm,
Ahımın ucları göyə bağlıdır.
Həsrətlə gözlərin giryən elərəm
Yaşının çeşməsi çaya bağlıdır.

Ciyərim qəmlidir, könlüm də əzik,
Düşəndə yadıma o beli nəzik,

Baxtavar ağ qolu qucan bilərzik
Mən yanıram, ona maya bağlıdır.

Cüməyəm müşküldü aşiqlə hallar,
Neyləyim, əl çatmaz, uzaqdır yollar,
İsmini aşikar söyleməz diller
“Hey”, “lam”, “mim”inən “tey”ə bağlıdır.*

BAĞLIDIR

Bu məclisi sən bəzədin, növcavan,
Yığnağın əvvəli toya bağlıdır
Gözlərin cəlladdı, kirpiyin peykan
Qaşların əyməsi yaya bağlıdır.

Oturduñ qarşında, durduñ döş-döşə,
Gəlmədin yanına bircə xoş-beşə,
Qızılıgül xəttinə etdim tamaşa
Camalın xubluğu ayə bağlıdır.

Cüməyəm, bu sizin elə gəlmisəm,
Mübarək hüsnünə mail olmuşam,
Ceyranın quzusu, adın bilmisəm:
“Zey”nən “kaf”, “rey”, “yey”ə bağlıdır.

BALA

Dolanım dilinə, xeyirxəbərsən,
Dilərsən ixtilat sən gerçək, bala.
Gözəllər içində çox mötəbərsən
Düzübsən yanağa tel, birçək, bala.

Libasın qəddinə nə xoş biçilmiş,
Saqının əlindən şərab içilmiş,

Bahar fəslə sövdalanıb açılmış,
Səfali bağlarda gül-çiçək, bala.

Ayağın altına başım qoyaram,
Uzunə baxmaqdan haçan doyaram?
Cüməyəm, şəninə tərif deyərəm,
Adını bilmirəm, ay göyçək bala.

BALA

Şadümən gəzirdim, məni zar etdin,
Adətin beləmi, zavalı bala.
Ağlımı başımdan tarımar etdin,
Evimi yıxmışan, amallı bala.

Ağlaram yanında, deməzsən “can-can”,
O narınc, turuncun qübbəsi fincan,
Ləblərin incidir, dişlərin mərcan,
Məlayik surətdə camallı bala.

Bu necə zülümdür, bu necə işdi,
Mükənanın xədəngi bağrimi deşdi,
Tutğınən qolumdan, ürəyim keçdi,
Öldürdün Cüməni sigallı bala.

BALASI

Bir saat ruyinə eylədim nəzər
Zəmanət uşağı hacı balası.
Oturmuş qarşında çeşmi müntəzir
Aşıqın məşəqu hacı balası.

Mövlam səni nə xoş gündə yaratdı,
Ziyadə kamallı insan surətdi,

* Holmət alınır.

Məhəmməd ümməti, mələk sifətdi,
Dünya yaraşığı hacı balası.

Cüməni eylədin dəli, divanə,
Dərdim artdı, haray çatmaz Loğmanə.
Bir baxışın oxşar İsmi Pünhanə,
Gözümüzün işığı hacı balası.

CƏNNƏT CÜCƏSİ

Min iki yüz doxsan doqquz tarixdə
Açıldı üstümə xeyir bacası,
Təzədən canımı odlara yaxdım
O rəcəb ayında şənbə gecəsi.

Həsrətli gözlərim, bax gülcəmala,
Könlüm düşdü yenə yüz min xəyala,
Düzülmüş badələr, əldə piyala,
Qarşısında əyləşmiş cənnət cücəsi.

Ay ağalar, əqlim getdi dəmbədəm,
Ahu zar çəkməkdən qurumaz didəm,
Cüməyəm, istərəm zarafat edəm,
Nə fayda, yanından getməz xocası.

YERİDİ

Bir gözəl görmüşəm bulaq başında,
Yaşıl çarşab durmuş idi başında,
Ya on yeddi, ya on səkkiz yaşında
Çevrilibən dala baxdı, yeridi.

Qurban olum bunu doğan anaya,
Sığallayıb döndəribdir sonaya,

Gözüm dəydi ağ əllərdə xınaya,
Ürəyim dalınca axdı, yeridi.

Mən Cüməni saldı gerçək sevdaya,
Camalı bənzərdi o bədir aya,
İsmiñ sordum – dedilər ki, Əsmayə,
Bu sinəmə millər çaxdı, yeridi.

BELƏ

İnnən belə ar-namusu ataram,
Yoğurram ciyərim daş ilə belə.
Yarın həsrətindən matəm tutaram,
Qan ağlar gözlərim yaş ilə belə.

Şagird ərzin eylər öz ustadına,
Təbibsiz xəstənin yet imdadına,
Ayaq turabına, əziz adına
Qoyaram canımı baş ilə belə.

Cüməni gözününən yar saldı getdi,
Viranə könlümü qəm aldı getdi,
Can sənin yanında kül oldu getdi,
Oynatma gözünü qas ilə belə.

BELƏCƏ

Başına döndüyüm ay Molla Kərim,
Bir gözəl görmüşəm, üzü beləcə.
Zənn etdim düxtərin hüsnüdü məhbub,
Əbrular altında çeşmi alaca.

Çıxdı qabağına ol insan bəndə,
O gül camalına mailəm mən də,

Bir baxışın verməm on para kəndə,
Rüxsarın altında yanaq allıca.

Bu gözümnən gedib, gedib baxalar,
Şirin canım eşq oduna yaxalar,
Onu mənə arada pay çıxalar,
Cümənin dərdində eylər malicə.

BƏZƏNİR

Gedibən zimistan bahar yetişdi,
Abi-leysan yağış, dağlar bəzənir.
Bülbülün canına qəhər ilişdi,
Açılb qonçələr bağlar bəzənir.

Əcəl piyalədən dolanda camlar,
Qırılsa məhəbbət yavaşar xamlar,
Odlanıb qəndillər, yananda şamlar
Alişir pərvanə, yaqlar bəzənir.

Bilmirəm neylöyim qadir xudama,
Salıbdır hicranə, beylə sitəmə,
Ah çökib ziğilda, ay Molla Cümə,
Sevdigin üstündə ağlar bəzənir.

BƏYƏNMƏZ

Bu dünyada bir qaydadır, ağalar,
İt küçüyü heç tazını bəyonməz.
Çöldə qağıldaşan ala qarğalar
Humay quşun avazını bəyonməz.

Başında heç əqil, kamal olmayan,
Oxuyuban əlif-beyi bilməyən,

Gündə beş vaxt namazını qılmayan
Əfəndini, nə qazını boyənməz.

Çaxırdan tutulmuş şərab olması,
Çürük ağacların xərab olması,
Fısdıqlı* kəndində ərəb olması,
Mən Cümənin saz-sözünü bəyənməz.

PAŞA BƏY

Güntek şolə salıb dünyaya çıxdın,
Mis yerinə qızıl tökdün, Paşa bəy.
Gözüm aydın olsun, açıldı baxtin
Süleymanlar yerinə çıxdın, Paşa bəy.

Sağ tərəfdə Mirzə yazını yazır,
Solunda əyləşmiş bir-iki vəzir,
Dörd yasavul da kəndlərdə gəzir
Pislərin belini bükdün, Paşa bəy.

Dejurna hərrənir taxtı-tacında,
Medalın döşündə, əl qılıncında,
Təqsirli asıl dar ağacında,
Hamsına bir qələm çəkdin, Paşa bəy.

Nə yaxşı sən bizə divan olubsan,
İskəndərin sinni-salə dönübən,
Dostların könlünə şadlıq salıbsan,
Düşmənin anasın... Paşa bəy.

Dilərəm mövladan yüz olsun yaşı,
Darandaz faytonda gəlsin sirdaşın
İrazıdır səndən Cümə qardaşın
Yüz ilən könlümü tikdin, Paşa bəy.

* Fısdıqlı – Qaxda kənd

BƏNÖVŞƏNİ

Mən sənə nə dedim, zalım, bimürvət,
Qoy qurusun qolun, üz bənövşəni.
Süsənlə, sünbüllə, gülü-reyhanla
Dərib dəstə-dəstə düz bənövşəni.

Gözəllər seyrana çıxarlar bağa,
Maşallah, hüsnündən bağa nur yağı,
Dərib dəstə-dəstə düzər buxağa,
Bənövşə qız iyilər, qız bənövşəni.

Bu gün gözəllərin baxtı gəlibdi,
Süleyman mülkünün taxtı gəlibdi,
Cümə deyər: gülün vaxtı gəlibdi,
Daha iyəmərik biz bənövşəni.

BƏXTƏVƏR

Haqq səni yaratdı fəna dünyada,
Hamı gözəllərdən uca bəxtəvər.
İsminin hərifi könlüm əzberi,
Oxuram gündüzü gecə bəxtəvər.

Neyləmişdim mənə təhnə göndərdin,
Alişan könlüm necə söndürdün,
Əliftək qəddimi dala döndərdin,
Cavanlığım etdin qoca bəxtəvər.

Günbəgündən artıb dərdim dəryayə,
Camalın oxşatdım gün ilə aye,
Cüməni qoymazsan gündüz gəlməyə,
Qoy gəlsin yanına gecə, bəxtəvər.

BİLƏYDİM

Ay ağalar, eşqə düşən biçarə,
Biri mənəm, bir də varmı biləydim.
Bu dünyada ömür sürən bikarə
Biri mənəm, bir də varmı, biləydim.

Bahar vaxtı irmaq kimi çağlayan,
Eşq odunda cigər-bağrım dağlayan,
İlk axşamdan sabahadək ağlayan,
Biri mənəm, bir də varmı, biləydim.

Ağlamazmı gözlərində yaş olan,
Danışmazmı cigərində daş olan.
Beyvəfa yar sevdasına tuş olan,
Biri mənəm, bir də varmı, biləydim.

Qadir Allah zülümünü sınayan,
El, vilayət yerbəyerdən qınayan,
Dərd, qaragün yaxasını tanıyan,
Biri mənəm, bir də varmı, biləydim.

Mən Cüməni nadan ikən qandıran,
Gün görərmi od salıban yandıran,
İsmi Pünhan qamətini sindirən,
Biri mənəm, bir də varmı, biləydim.

BÜLBÜL

Gedibdir zimistan, gəlibdir bahar,
Yatırsan bixəbər, gəlsənə, bülbü'l.
Necə dost dostundan olubdur kənar,
Qorxuram meyl etməz gül sənə bülbü'l.

Bircə oxu görüm necə səsin var,
Qızılıgül üstünə xoş həvəsin var,
Nə peşman durursan, yoxsa yasın var,
Məşəqqətmi gəlib il sənə, bülbü'l.

Adım Molla Cümə, Salahzadəyəm,
Üzüqara bəndə, kəmtər gədayəm,
Mən özüm də səntək yerdən cidayəm
Dərdimə dərd qoşma, gülsənə, bülbül.

VARMI

Salam olsun sənə, Suryay yüzbaşı,
Layiq görsən sənə dost cəfəsi var.
Kənanın şöləsi, Bədəxşan daşı,
Canında "hey", "te", "mim" səxası var.

Dilərəm, dövlətin olsun abadan,
Haqq saxlaşın səni taun-vəbadan,
Hər səhər əhvalın sorram səbadan,
Pifamip canıma çün şəfası var.

Molla Cümə "bəli" – deyər ona min,
Görüşdür yar-dosta doston salamın,
Saqovar kəndində ol Rəcəb namın
Sən qədir ohliyə çox duası var.

VAR

Mənə böhtan dedin, ey Molla Baba,
Dediyin o sözdən xəbərin varmı?
Haqqın dərgahında durruq hesaba,
Yeddi dən, səkkizdən xəbərin varmı?

Böhtan sözdür qəmi cana dolduran,
Şərm olubdur fitnələri qaldıran,
Yüz on dördü əhl-islama bildirən
İyirmi doqquzdan xəbərin varmı?

Bir guş eylə Molla Cümə bədbəxtə,
Bir çıraq görmüşəm yeddi otaqda,
On iki şəcər üç yüz ałtmış butaqda
Gül olan otuzdan xəbərin varmı?

VAR

Mən eşidib gəldim, gözəl, sorağın,
Bilirəm, başımda çox kələyin var.
Ol qələm barmağın, sədəf dırnağın,
Şüşətək əllərin, ağ bileyin var.

Bircə başımda yatmaq istər qucağın,
Cigərimi doğratdırar nacağın,
Bu canımda qalanıbdır ocağın,
Odum alışdırıran sərt küləyin var.

Cüməyəm, mən səni yad eyləyirəm,
Saz çalıb, söz deyib şad eyləyirəm,
Bu qədər yanında dad eyləyirəm,
Bircə soruştırsan: nə diləyin var?

VAR

Mən yeddi yaşına dolandan bəri,
Bələli başımda eşq sövdəsi var.
Hər dərdə bir dərman verib sə Tanrı,
Bəs mənim dərdimin nə davası var?

Aman Allah, nə nəs gündə yarandım,
Carçı kimi taraqlara tarandım,
Bilməm kimin qarğısına uğradım,
Ruzi-şəb üstümdə bəd duası var.

Molla Cümə gün görmədi küncündən,
Bir bürcü ölüyü tale bürcündən,
İsmi Pünhan, bir novcavan ucundan,
Qış günü başında yay havası var.

VAR İMİŞ

Şəkili Xasməmməd əcəb oğlandı,
Maşallah, nə qəşəng bacısı varmış,
Nagəhandan irast gəldi qarşıma,
Camalı ay-günə barabarımış.

Kəkliktek yeridi, dayandı, durdu,
Cəsədi büssürdü, camalı nurdu,
Çekdi zülfərini, burmasın burdu,
Şahmartək qıvrıldı, gördüm marımış.

İstədim göz atam, himlə qandırıcı,
Qaş-gözün oynatdı, məni yandırıcı,
And içib söz verdi, lap inandırıcı,
Sözündə durmadı, hiyətə imiş.

İstədim ki, minəm eşq səməndinə,
Məni çekdi zülfərinin bəndinə,
Ağzımı sürtdüm mən ləbi-qəndinə,
Sinəsində duran qoşa narımış.

Yerişi ördəkdir, duruşu qazdır,
Sallanışı fitnə, hər işi nazdır,
Cümə də nə qəder mədh etsə azdır,
Bunun hər tərifi elə carımış.

VAR

Necə ah çəkməsin divanə könül,
Qarşısında gül əndamlı bədən var.
Nə səbəb düşməsin kamanə könül,
Sək rəqibdən dost yanına gedən var.

Qadir Allah bu sırları biləndi,
Xəlbirim asılıb, ələk ələndi,

Bir gülüm var idi xar yiyləndi,
İndən belə mənə qorxu verən var.

Sonasız ovlaqda laçın ovlamaz,
Xeyirsiz dərdləri təbib bağlamaz,
Molla Cümə naħaq yerə ağlamaz,
Əlbəttə, sinəsin dağ-dağ edən var.

XƏBƏR VER

Badi-səba, dostnan olsan üzbeüz,
Başimdakı eşqi-sərdən xəbər ver,
Xabdən durub gərnəşəndə xumar göz,
Çat yanına, lap səhərdən xəbər ver.

Xəstə olub göz dikmişəm rahinə,
Yusif kimi düşdüm qəzəb çahinə,
Qarşı olsan o gözəllər şahinə,
Mən zarınca çeşmi tərdən xəbər ver.

Xalıq səni xəlq eylədi cahanə,
Hər deyəndə düşməz belə bəhanə,
Canım alan cəllad İsmi Pünhanə,
Molla Cümə yanın yerdən xəbər ver.

VERİBSƏN

İsmi Pünhan, bir təqsirin var sənin,
Bu mələl könlümü yasə veribsən.
Bilmirəm zəhərmi, bilmirəm badə,
Sək rəqib əlinə kasə veribsən.

Eşq əhlində yoxdur mən tək cəfakar,
Butalarda olmaz sontək sitəmkar,

Qədirbilən ölsün, kim fikir çəkər,
Özün iblis bir xənnasə veribsən.

Mən Cüməyəm, çox yanmışam közünə,
Can vermişəm möhnətinə, nazına,
Gəl açıban aşkar deyim üzünə,
Eşitdim eğyarə busə veribsən.

QAYITDI

Mən bir işə mat qalmışam, ağalar,
Yar məclisə neçün gəldi, qayıtdı?
Çətin bu dərd sinəm üstdən sağalar,
Eşq oduna canım saldı, qayıtdı.

Oturmuşdum dərdli, qəmli beyxəbər,
Yetişdi üstümə xubları-sərdar,
Cəllad kimi tutmuş əldə zülfüqar,
Çatdı gərdənimə çaldı, qayıtdı.

Gözəllərin yüz min iki oyunu,
Aşıq öldürməkdi sözün təyini,
Bir fəndinən göstəribən boyunu,
Canımı cəsəddən aldı, qayıtdı.

Al yaşıl geyinib təzə dilbərim,
Qəmzə-naz eylədi bizə dilbərim,
Qaş-gözünü süzə-süzə dilbərim,
Bir üzümə baxıb güldü, qayıtdı.

İstərsizmi doğrusunu bilməyi,
Səbəb nədi baxıbanı gülməyi,
İnanmırkı Molla Cümə gəlməyi,
Gəlib gəlməzliyim bildi, qayıtdı.

QALMIŞ

İsmi Pünhan, neçin belə sıniqsan?
Zülfələrin görürəm şanadan qalmış.
Sən allah, bu qədər çəkmə yaniq sən,
Tək cana nügbarsan anadan qalmış.

Tanrı qədərinə səbr eylə, dildar,
Növbətdir hərlənir, hamiya bil, var
Birində görünən iş deyil, dilbər,
Zülüm də ta əzəl binadan qalmış.

Dost-düşmən içində gəzmə pozuq sən,
Dağlama ciyərim sıziq-sızıq sən,
Topla ver Cüməyə dərdin, yazıqsan
Əziz yadigarsan sonadan qalmış.

QALMIŞAM

Nə sorarsan məndən, ey molla Musa,
İtirmişəm özüm, bihus qalmışam.
Səndən özgə danışmaram bir kəsə,
İçməmiş piyanam, sərxoş qalmışam.

O şümşad barmaqlar, əlvən biləklər,
Qorxuram sərimə sala kələklər,
Ol xudadan bitməyibən dileklər,
Viranə yerlərdə bayquş qalmışam.

Qardaş, mənim sirrim saxla, amandı,
Kimsə bilməz, vallah, dərdim yamandı,
Molla Cümə bil ki, sənə qurbanı,
Qisılışam daldana, bir quş qalmışam.

QALIBDIR

Ay ağalar, ixtiyarsız dünyadır,
Neçələrin ötgün sözü qalıbdır.
Neçə uluların, neçə qazının,
Neçə əfəndinin yazı qalıbdır.

Neçələrin bala durmaz yuvada,
Neçələrin oli qalmaz duada,
Neçələri dövran sürür dünyada,
Neçələrin seyri, düzü qalıbdır.

Neçələri xinalayır əlləri,
Neçələri döşə düzür gulləri,
Neçələri incələyir belləri,
Neçə gözəllərin nazi qalıbdır.

Neçələri mərhum olur beşində,
Neçələri ölü otuz beşində,
Neçələri gedir doxsan yaşında,
Neçələrin gündə gözü qalıbdır.

Mən Cüməyəm, xoş keçinmir zamanım,
Axırətdə qarşı gəlsin imanım,
Beş gün dövr etməyə gəlmir gümanım,
Ol Aşıq Rocəbin sazi qalıbdır.

QARI

Əzəl varmış sənin türfə çağların,
Hayif ki solubdur gullərin, qarı.
Sağalmaz sinəmdən köhnə dağların,
Ötübür ayların, illərin, qarı.

Xublar dərdi cavan ömrüm çürüdür,
Fitnən suyu saman altdan yeridir,

Ağzin çatsa daştək qəlbə əridir,
Tilsimdir, cadudur dillərin, qarı.

Molla Cümə eşqdən necə dinməsin,
Baş endirib, ayağına dönəməsin,
Duam budur, cəhənnəmdə yanmasın
Dost elində ol gen əllərin, qarı.

QARA

Mənim qorxum, bimim bircə səndəndi,
Gedəcük məhşərə biz yüzü qara.
Dilim deyib, dəstim edən işləri
Qoyub qabağıma çekəcək dara.

Oxumadım sən göndərən əfkari,
İşlətmışik əsən günah göftarı,
Gətiribən söyle versin dəftəri,
Əmr olub səndən bil sürərlər nara.

Od qamçısı ilə nara sürəndə,
Bu gözümüz o işləri görəndə,
İblis lənətulla tənə verəndə,
Şəfaət, peyğəmbər, səndən bir çarə.

Öz əməlin elə özü bilənlər,
Ağlaşarlar bu dünyada gülənlər,
Dəvə boynu kimi şahmar ilanlar,
Vuruban cəsədim edərlər yara.

Cümə deyər budur mənim cavabım,
Mizan racə ağır gəlsin savabım,
Cəhənnəmdə qovrulanda kababım,
Biçarə canımı mən qoyum hara?

QARDAS

Soltan Əhməd, məndən sənə çox salam,
Halım sorsan, bəxtim dönübdür, qardaş.
Bilibdir işimi bu külli-aləm,
Qəm ləşkər boynuma minibdir, qardaş.

Qəzannın qədəri belə düşübdür,
Tərs əsir iqbalım, yelə düşübdür,
Gözəl adım dildən-dilə düşübdür,
Dərd, böhtan üstümə enibdir, qardaş.

Ruzi-şəb ağlamaq olubdur virdim,
Hər kimə dəst dedim, bivəfa gördüm,
Nə qədər söyləsəm, tükənməz dərdim,
Ol qədər yürəgim yanibdir, qardaş.

Hacıbəy qardaşa salam et barı,
Dostluqda tapılmaz heç barabarı,
Xəbərdar et barı ol bixabarı,
Vilayət dərdimi qanibdir, qardaş.

Bilmədim gəzdiyim yeri haradır,
Ah çəkməkdən bağrim başı yaradır,
Bu Cümə yanında yüzüqaradır,
Verdiyin əmanət sınimdir, qardaş.

Əsil dost sizinlə dostluğu üzməz,
İstərsə boynuna yüz qılınc dəyə.

Dəli könlüm, naməndlərdən qıraq ol,
Başın üstə yandırsa da çıraq ol,
Gəl, Cümə, bədəsil dəstdan iraq ol,
Bir əsil dəst var ki, oxşayıր bəyə.

İSMİ PÜNHAN

İsmi Pünhan, sənlə seyrə çıxıban,
Bir sözün üstüno sözüm qoyaydım.
Yar, doyunca camalına baxıban,
Bir gözün üstünə gözüm qoyaydım.

Cavankən canımı saldın ataşa,
Sərim də qurbanı o qələm qaşa.
Qol boynunda oturaydım yanaşa,
Bir dizin üstünə dizim qoyaydım.

Xəcıləm yanında mürqü-mahidən,
Əl çəkərmi ovçu belə ahudən,
Molla Cümə deyər ya ilahidən,
Bir üzün üstünə üzüm qoyaydım.

BAŞINI QOYA

Əsil dəstun məhləsinə girəndə,
İstər ayağına başını qoya,
Bədəsil doqqazda səni görəndə,
Qaçıban tez salar özünü öyə.

Bədəsil dəst olan şadiman gəzməz,
Nə hörmət eyləsən ürəyi qızmaz,

QURBAN

Ey gözümün nuri, könlüm sərvəri
Behiştəki pəri, hur, sənə qurban.
Eşqinə düşmüşəm, aşiq olmuşam.
Gör necə sevmişəm, gör, sənə qurban.

Ey boyu bəstə, dəstəbədəstə,
Rəhm eylə dəstuna, olmuşam xəstə

Üzmə əlimi, kəsmə dilimi
Xəstə halımı sor, sənə qurban.

Ey dili bülbül, saçları sünbül,
Sinəsi qəndil, qəndin mütədil,
İncimə sözdən, yar salma gözdən,
Bir busə üzdən ver, sənə qurban.

Ey mahi-parə, alım aşkarə,
Yetirdin yarə, eylə bir çarə,
Xəstə Cüməni, həkim, loğmanı
Verdin dərmanı, yar, sənə qurban.

QURUSUN

Gözəlim, nə dersən, bir ah eyləyim,
Bürcün budanıban dalın qurusun.
Yürəkdən bir kərrə Allah eyləyim
Sağın lərzələşib solun qurusun.

Mən fağırin halın xəbər almazsan,
Dindirməzsən, danışmazsan, gülməzsən,
Ayda bir yol bizə sarı gəlməzsən,
Qiçların küt olsun, qolun qurusun.

Cümə də butandır, ey zati qələt,
Az versənə ona xiffət, xocalət,
Əgər etsən özgələrlə ixtilat,
Avazın tutulsun, dilin qurusun.

GÜLSƏNDİ

Ay ağalar, İsmi Pünhan sevdiyim,
Deyəssən ki, mənə huri-qılmandı,
Əminət desələr bil, əminətdir,
Əslin xəbər alsan nuşirəvandır.

Dilimin əzbəri, haqqın kəlamı,
Məğrib ilə məşriq yiğilsa hamı,
Bərabəri olmaz Füzuli, Cami,
Sinəsi dəftərdi, feyzi-zamandı.

Cümə deyər qismət olsun mən qula,
Qədirəz yanında dəyməz qəlp pula,
Qayıtsa insafa bir doğru yola,
Cənnəti-əladır, bağı-gülşəndir.

BİR DƏM

Bir dəm turab ollam ayaq altında,
Bir dəm havalannam sel qılığında,
Bir dəm acı ollam öd sıfətində,
Bir dəm şirinliyim bal qılığında.

Bir dəm eşqin dəryasına ataram,
Bir dəm xiffətimdən beş gün yataram,
Bir dəm tikan olub ələ bataram,
Bir dəm açılarım gül qılığında.

Bir dəm man Cüməyəm, bürcü həsaram,
Bir dəm könlümdə çox işlər yasaram,
Bir dəm qorxumnan yel təki əsərəm,
Bir dəm hirsənərəm fil qılığında.

QILIRMI

Xəstə canım, qürbət eldə gəzirən,
Bir kimsə dərdinə dava qılır mı?
Namərd gözüm, hər görəni sevirən,
Kor olğınən, gör işığa gəlirmi?

Yıxıl, könlüm, olmanın abadan,
Qürbət üçün xəbər verin obadan

Səhər-səher əsən badi-səbadan,
Yar tərəfdən bircə soraq olurmu?

Gecə-gündüz şana üçün dediyim,
Şux danışan dillərini yediyim,
Yarəb, Allah, İsmi Pünhan sevdiyim
Mən Cüməni heç yadına salırmı?

DAVALAR

Namərdinən mərddən xəbər söyləyim,
Namərd öz könlündə mənlik davalar.
Mərd olan al geysə, yekəlik bilməz,
Namərd şilə geysə, xanlıq davalar.

Ayıb olmaz mərdin heç pərdəsində,
Əslində, bətnində, nə zərrəsində,
Namərd çavuş olsa kənd arasında,
Gedər padşahdan donluq davalar.

Cümənin göftarı arifə büsat,
Mərdinən dolanmaq asandır, asand,
Namərdin əlinə keçsə bir fürsət,
Qəpiyin yerinə onluq davalar.

DAYANDIM

Libasın ağ geyib qarşı çıxanda
Məhəbbətin düşdü cana, dayandım.
Gördüm gözlərini süzgün baxanda,
Şöləsinə mən pərvana dayandım.

Bağlandı boynuma zülfün kəməndi,
Sevdan ayağıma vurubdur bəndi,

Canımı məst etdi dəhanın qəndi,
Qulunam, rəhm eyle, xana dayandım.

Baydarlı kəndində gözəlsən gerçək,
Ətirtək iylənir yüzündə birçək,
Cüməyəm, ismini tapmışam gerçək,
“Əlif”, “ye” oxuyub “nun”a dayandım.

DAMAQ

Ay ağalar, üç şey görsəm eşikdə*
Balağ, bulağ, ulağ eylərəm damaq.
Hər zaman evimdə görsəm üç şey də:
Çıraq, qonaq, yimaq** eylərəm damaq.

Sən dərdli dərdini xudayə dinə,
Şəfqəti biçəddir insanə, cinə.
Düşməndən üç nəsnə dəyməsə mənə:
Sınaq, qınaq, yaraq eylərəm damaq.

Cüməyəm məşğulam “sin”ninən “tey”ə
Mürəxxəs başımı saldım kələyə.
Yar üzündən üç şey üzümə dəyə:
Yanaq, dodaq, buxaq eylərəm damaq.

DEDİM

Bir sübhi-səhərdən çıxdı qarşıma,
Danışdı bir kəlmə, “maşallah”, – dedim.
Gözüm görüb, meylim elə qonubdur,
“Bizə dərd səndəndir, ya Allah”, – dedim.

* Eşikdə – bayırda

** Yimaq – yemək

Bülbül tərk edərmi gülün virdini,
Bayquş binalamış könül yurdunu,
İmdi bildim aşiqliyin dərdini,
Biçarə Məcnuna “nəvallah”, – dedim.

Molla Cümə, danış vəsfı-halından,
Ölünçə doymazsan gül camalından,
Bir badə doldurdu ləb zülalından,
Alıban içərkən “bismillah”, – dedim.

DEDİN, NƏ DEDİ

Badi-səba, salamımı aparıb
Ol İsmi Pünhana dedin, nə dedi?
Cümlətan sırrımı niyan eylədim,
Çəkdiyim əfqanı dedin, nə dedi?

Məntek hicran çəkmək kimlər başarır,
Cigərim qovrulub gözüm yaşarır,
Bir ah çəksəm, dağlar yanar daş ərir,
İnsafsız nocavana dedin, nə dedi?

Cüməyəm, ayrıldım ala gözündən,
Şirin səhbətindən, gülər üzündən,
Düşmüsəm dərdinə, dərman özündən,
Təbibim loğmana dedin, nə dedi?

DEGİL

Qulaq as sözümə, Almas yüzbaşı,
Mənasız xərudur, nə Quran degil.
Bir qərib şəhərə salmışam başı,
Nə Təbriz, nə Tehran, nə İran degil.

Mərd olmasın möhtac namərd çüyünə,
Dost gərəkdir dost görəndə söyüñə,

Bir zülmət çökübdür könlüm öyünə,
Nə çiskin, nə duman, nə boran degil.

Molla Cümə xəcalətdən çıxmayıb,
Xiffətindən suya dönüb axmayıb,
Hacı Kərim mənə sarı baxmayıb,
Deyəsən, dünya da siz görən degil.

DEYƏ-DEYƏ

Layiskidən çıxdım oldum piyada,
Gəlmışəm qapına “sən” deyə-deyə,
Yaşmaxlanıb döndüm ahu səyyada
Xoşgəldin etmədin “mən” deyə-deyə.

Deyirdin bəs səni doğru sanıram,
Hiyləbazsan, sirlərini qanıram,
Görürsən ki, od tutuban yanıram,
Durursan qıraxda “yan” deyə-deyə.

Bədəsillər ciyərimi dağlayır,
Əsil olan məlhəm qoyub bağlayır,
Molla Cümə tifil kibi ağlayır.
Gəlmirsən yanına “can” deyə-deyə.

DEYƏSƏN

Əziz bəradərim, ey mollə Musa,
Bu cavabı ustadına deyəsən.
Xiffət-xəcalətdən bulmuşam yasa,
Bu cavabı ustadına deyəsən.

Gerçək sözdür, mərd namərdə qarışmaz,
Vəvasıza vəfali dost darişmaz,
Könlüm sindi, hərcənd onla barışmaz,
Bu cavabı ustadına deyəsən.

Adam var ki namus-arı gözleyir,
Adam var ki dövlət-varı gözleyir,
Adam var ki samovarı gözleyir,
Bu cavabı ustadına deyəsən.

Mən neyleyim, samovara pulum yox,
Ol səbəbdən dost yanında dilim yox,
Şirinbazlıq, xoşyalığda əlim yox,
Bu cavabı ustadına deyəsən.

DƏYƏR

Sığallanıb qarşımıza çıxanda,
Qamətin hər biri bir yana dəyər,
Maral kimi sən boylanıb baxanda
Bəxtəvər, gözlərin yüz cana dəyər.

El içində qalmaqallı dodağın,
Şəkerdən ləzzətli, ballı dodağın,
O inci dişlərin, xallı dodağın,
Taxt üstə əyləşən sultana dəyər.

Sən Molla Cümənin yanından ötdün,
Üzümə bir baxıb, süzülüb getdin,
Şirincə dilinən xoşgeldin etdin,
O xoşgeldin mənə milyona dəyər.

DEYİRLƏR¹

Şıxlarda* mən səni terif eylərəm,
Adın Məhəmməddir ütük deyirlər.
Çəpərlər dibində, damın dalında,
Düşən zir-zibili ötük deyirlər.

* Şıxlardır – Qaxda kənd

Sifətin çirkindi, murdar-napaksan,
İnsandan olmusən, özün köpəksən,
Eşitdim yeyirsən dingdə kəpək sən,
Yığırsan bağçadan xurnik deyirlər.

Aşağı söyənin heç olmaz ağlı,
Paşanlı eşəksən tövlədə bağlı,
Nə işin var mənnən, ay dəyyüs oğlu,
Yığmayan ağızına düdük deyirlər.

MƏN DEYƏNİ DEMƏDİ

Ay həzərat, sevdim xublar şahını,
Döndü dərhal mən deyəni demədi.
Umud ile dutdum eşqin rahını,
Qaşı hilal mən deyəni demədi.

Anladım ki, sevda sərdə qalacaq,
Getdikcə əhvalım yaman olacaq,
Bu gül rəngin saralıban solacaq,
Bəxti iqbəl mən deyəni demədi.

Cümə də Mənsurtək dar qabağında,
Təqdirin qəzası var qabağında,
İstədim ölməyi yar qabağında,
Ol zülçələl mən deyəni demədi.

DEMƏDİMİ

Mələkülümövt, sevdigimdən qabağa
Bu mənim canımı al, demədimmi?
Canım qoydum yar yolunda sadağa,
Kəməndin boynuma sal, demədimmi?

Vergilən cavabın, yolcu tələsir,
Bu fəna dünyada olmuşam əsir,

Bu barədə görək kimdir müqəssir,
Əmri-həqq cəngəlim çal, demədimmi?

Molla Cümə sərrin aşkar eylədi,
Bu işi Cəlili-Cabbar eylədi,
Səsim xəlayiqi zinhar eylədi,
Etginən dilimi lal, demədimmi?

DEMƏRƏM

Bu aşkar sərrimi pünhan elədim,
Dedilər: danışsan; dedim: demərəm.
Bildim ki, dərdimin dərmanı yoxdur,
Dedilər: danışsan; dedim: demərəm.

Dedilər: cünunmu, yoxsa dəlimi?
Dedim: əyandır eşq ehli zalimi,
Xoryat eğyar, namərd sordu halımı,
Dedilər: danışsan! Dedim: demərəm.

Cüməyəm, dərdimi həddən aşirdim,
Eşqin kürəsində bağrım bişirdim.
Bir məhbub gözəlin ismin çəşirdim,
Dedilər: danışsan! Dedim: Demərəm.

DEMİŞƏM

Həsrətin çekdiyim, gör nə deyirəm:
Zülmünə, hicrinə qəhər demişəm.
Mən sənin vəsfini qərib cllərdə
Bir axşam ağlayıb səhər demişəm.

Qaşların qələmdir, gözlərin büssür
Dodağın meyindən badələr dolur

Yanağın qönçədir, əl dəysə solur,
Üzünən alnına qəmər demişəm.

Dişlərin incidir, dürdür, zəbərcət,
Dəhanın şirindir – bal ilə şerbət,
O dilin, damağın şökərə nisbət
Sinənin üstünə mərmər demişəm.

Yaxın dur boynuna qolum salayım,
Döşünün üstündəbihuş qalayım,
O nazik canına köynək olayım,
Sərvtək qəddinə ər-ər demişəm.

Dolanım başına, buğda rəngli yar,
Tapmaram dünyada sənə barabar,
Cüməyəm, eşqində qaldım giriftar,
Hansı gün ayrılsaq məhşər demişəm.

DƏRDİMİ

İsmi Pünhan, insaf cylə, amandı,
Döndəribsən bu dünyaya dərdimi.
Ölməkdən də bu dirilik yamandı
Töksəm dolar lap dəryaya dərdimi.

Danış görüm bir nə əhvalatın var,
Xosrov, hörmüzd kimi ədaletin var,
Ol qədər canımda xəcalətin var,
Danışmiram dost-aşnaya dərdimi.

Molla Cümə əldən-ələ süzülüb,
Xiffət çekib saplar kimi nəzilib,
Yerbəyerdən daha əlim üzülüb,
Ərz eylərəm o Mövlaya dərdimi.

DƏRDİMİ

Bülbül olub mən bu bağa gəlmışəm,
Ərz etmağa gülüşana dərdimi.
Divanəyəm, düşüb dağa gəlmışəm,
Gətiribən bir nişana dərdimi.

Eşq atəşi ziyan verir ürəyə,
Şad könlümü genə saldı qarəyə,
İzhar etsəm yetişərmi haraya
Tuti kimi danışana dərdimi.

Mən Cüməyəm, yaradanı səslərəm,
Təbibsiz dərdimə dərman istərəm,
Gerek yazıb bir naməyə göstərəm,
Ali hümmət alışana dərdimi.

DİDARINA

İsmi Pünhan, ol gözəllik səndə var,
Şux qəzəl danişır dil didarına.
Süsən-sünbü'l, lale-nərgiz bağda var,
Heç biri bənzəməz gül didarına.

Dostdan dönmək layiqmidir şanına,
Məhəbbət həşiri dursun canına,
Hər yetən əğyarı qoyma yanına,
Qorxuram dəgdirə əl didarına.

Sərində sövdadır hazır Cüməyə,
Yığıbsan dərd-qəmi, azar Cüməyə,
Bir busə verginən nəzir Cüməyə
O məzəlum aşiqdir, bil, didarına.

DİLΒƏR

İsmi Pünhan, dərsən dostluq pozulsun,
İxtiyar səndədir, poz imdi, dilbər!
İki ürək bir-birindən üzülsün,
Şanına layiqsə, üz imdi, dilbər!

Xudam sənə namus, qeyrət, ar verdi,
Yüzün görənlərə ahü zar verdi,
Belə sözə necə dilin bar verdi,
Nə təqsir etmişik biz imdi, dilbər!

Mən Cüməni yandırıbsan oda sən,
Bimürvətsən, yetişmirsən dada sən,
Bu dostluğunu verəcəksən bada sən,
Kəs, tulla bağrimı, əz imdi, dilbər!

DİLΒƏR

Çekibən yaşımağı yüzün yosürmə,
Sinəmin üstünə dağ qoyan dilbər.
Gedibən dərdimi həddən aşırma,
Allahı sevərsən bir dayan, dilbər.

Düşmüşəm eşqinə, keçən degiləm,
Vursan da boynumu qaçan degiləm,
Nə caxır, nə araq içən degiləm,
Eyləyibsen məni ləp piyan, dilbər.

Nə üçün mənimlə aşna olmazsan,
Əhvalım soruşub könlüm almazsan,
Gəzərsən dünyani tapa bilməzsən,
Cümətek yolunda can qıyan, dilbər.

DİLBER

Hərdən cilvələnib, durdun qarşımıda,
Sənəyin ciynində, çay üstə, dilbər.
Yalvardım, rəhm edib bir busə verdin,
Qaldırdın keyfimi göy üstə, dilbər.

Yəqin bil ki, sən gözələ nəzirəm,
Şux dillərin sinəm üstə yazıram,
Nə buyursan qulluğunda hazırlam,
Söylərəm vəsfini “zey” üstə dilbər.

Molla Cümə sənə çox dcyər göftar,
Sən kimi görmədim vəfali doxtər,
Unutmaram ismin, eylərəm əzbər,
İki “mim”, “rey”lə, “bey” üstə, dilbər.

DOLANIM

Maral gözlüm, ovçudanmı ürkmüsən,
Səkib gələn çöllərinə dolanım.
Dał gərdənə cığa telin tökmüsən,
Nazik, incə bellərinə dolanım.

Mən fəqiri gəl özünə yar eylə,
Hər nə desəm şəfqətindən var eylə,
Gəl yaxına, düşmənleri kor eylə,
Danış, şirin dillərinə dolanım.

Mən Cüməni ahü zara yetirdin,
Üç dilek dilədim, birin bitirdin,
Bu sovgatı cənnətdənmi gətirdin?
Xurma verən əllərinə dolanım.

DOSTUM

İsmi Pünhan, neçün məndən küsürsən?
Qızğından canımı daqlarsan, dostum.
Gah vaxtı da duz basırsan yarama,
Gah zaman yağınan yaqlarsan, dostum.

Eşqindən ciyərim külə dönübdür,
Axıban göz yaşım nuru sönübdür,
Qəm şələsi altda belim simbdır,
Yüküm qurguşundan bağlarsan, dostum.

Aşıq olan əlin yordan əloni,
Sail olub qapı-qapı diləni,
Bir gün eşidərsən Cümə əloni,
Özün yas tutuban ağlarsan, dostum.

DOSTUM

İsmi Pünhan, qulluğuna gəlmışəm,
Bilginən halımı qərez sən, dostum.
Dünyalar yixılib, altda qalmışam,
Salıbsan canıma mərəz sən, dostum.

Mən Məcnun olmuşam, sən ki Leylisən,
Bilirsən suçunu baxıb böylə sən,
Bitir qulluğumu, qəbul eyle sən,
Açgınən könlümü bir az sən, dostum.

Bir busə istədim fərsi dilince,
Tez yola salgınən düşmən bilince,
Unutmaz ismini Cümə ölüncə,
Həmişə ağızında çərəzsən, dostum.

DÖZƏRSƏN

Layiq deyil, sən də mənə sataşdin,
Mən dözmüşəm, gərək sən də dözərsən.
Bir neçə cavab al deyirəm sənə,
Nə deyibən bu dünyada gəzərsən?

Məcməiynən bəsə durar bölmələr,
Mən dəryayam, sən çöldəki gölmələr,
Üzünə deyərəm birki kəlmələr,
Durubanı bu məclisdən tazarsan.

Gətirib ortaya bir molla salma,
Dediyin sözünnən yerə gir, qalma,
Töksələr öünüə bir çuval alma,
Əcəb yeyib o qarnını güzərsən.

Allah tərefindən girdi məclisə,
Təherdə, şəkildə, yaxşı boylisə,
Hohla bu heyvanı sürüñ Əylisə,
Üçcə gün tövlədə qalsan qızarsan.

Mən Cüməyəm, qurşanmışam alana,
Çox deyərəm hələ sözü qalana,
Gedib sataş bir halını bilənə
Hal bilmeyinin... əzərsən.

GERİ DÖN

Necə qıydı sənə o zalim atan,
Amandı, sevdiyim, getmə, geri dön.
Üstündən yağırdı qar ilə çovğun,
Yaziqsan, sevdigim, getmə, geri dön.

Həsrətində idim gördüm didarın,
Belə günlər günü olsun əğyarın,

Mən çəkmişəm zəhmətini bu yarın
Amandı, sevdigim, getmə, geri dön.

Nə çıxıbsan yola bu yağa-yağa,
Batır libasların başdan-ayağa,
Cümə olsun o canına sadağa,
Yaziqsan, əzizim, getmə, geri dön.

DÖNDÜ

Yarın həsrətindən, dünya qəmindən,
Əyilib qamətim koğaya döndü.
Heyif oldu yarın şirin söhbəti
Zəhərə, zəqquma, ağuya döndü.

Ürəyim qəmindən üzüm gülmədi,
Aradım, dərdimə dərman olmadı,
İnsana da etibarım qalmadı,
Dostlarım canımıya yağıya döndü.

Əzəlindən oldum eşqə dəlalət,
Sırr verdim namərdə, etdi ədavət,
Yolunda çəkməkdən xiffət, xəcalət,
Əriyib bu Cümə çağaya döndü.

DÖNDÜ

Cavan ömrüm hayif, bada vermişəm,
Əlif qəddim mənim kamana döndü.
Yarı əğyarınan gəzən görmüşəm,
Axıban göz yaşım ümmanə döndü.

Gəzibən dünyani eylədim seyri,
Sırrımı duymadı bir həqdən qeyri,

Bayaq dost ayrıydı, düşmən də ayrı
İndiki dostlarım yamana döndü.

Molla Cümə dostluq vara gedibdir,
Yoxsulun hörməti hara gedibdir,
Daha ağ üzlərdən qara gedibdir,
Ruzigar çevrildi, zəmanə döndü.

DÜYMƏLƏR

Çıxanda seyrana yar yaxasında,
Verirsiz baş-başa yüzə, düymələr.
Zülfün oylağında, can butasında,
Nə xoş görünürsüz gözə, düymələr.

Coxları olubdur könlü şikəstə,
Heyrandır səsinə neçə norəstə,
Tər məmə altında, ağ sinə üstə
Əcəb gəlirsiniz sözə, düymələr.

Cümə də olaydı kəmər belində,
Danışaydı siznən bir hal dilində,
Alim məclisində, sərraf əlində,
Biriniz dəyərsiz yüzə, düymələr.

A DÜNYA²

Əzəl-axır başımıza bəlasan,
Həsrətin bağımı kəsdi, a dünya!
Duam budur, səni viran qalasan,
Məni qoydun könlü yaslı, a dünya!

Yar qoxusun dimağına iyəldin,
Eşqə saldın, gecə-gündüz göynətdin,

Dəf çalıban meymun kimi oynatdin,
Şəqqə vurdun dəstə-dəstə, a dünya!

Ayrılıq naməsin yazdır dilimdən,
Məhəbbət tasmasın açdır belimdən,
Çəkibən sevdigim aldın əlimdən,
Çıxartdır kəlləmdən tüstü, a dünya!

Cahillik bəhrinə daşım atıbsan,
Kamalsızlar cərgəsinə qatıbsan,
Ar-namusun bir qəpiyə satıbsan,
Bəs degilmi, daha bəsdi, a dünya!

Axır verdim, atqaz etdin ərzəmi,
Unutdurduñ sənətimi, fərzimi,
İşin qanib çevirmişəm yüzümü,
Molla Cümə səndən küsdü, a dünya!

DÜNYADI³

Sənə salam olsun, a Molla Surxay,
Bel bağlama, ha bu yalan dünyadı.
Qulpun tutub çox cyləmə haqqı-say
Qabağı gül, dalı solan dünyadı.

Son gəl çəkmə bu dünyada çox cəfa,
Şamxal bəyi xak eylədi bivəfa,
Hani Rüstəm, hani Molla Mustafa,
Kimə qalib, kimə qalan dünyadı.

Coxlarına tər bənövşə iyəldir,
Coxlarını gecə-gündüz göynöyir,
Coxlarını dırmaq üstə oynadır,
Coxlarına tambur çalan dünyadı.

Coxlarını qaldırıban bay eylər,
Coxlarını dağıdıban zay eylər,

Çoxlarının göz yaşını çay eylər,
Çoxlarına talan salan dünyadı.

Sən Cümənin hal-əhvalın bilmədin,
Dostluğuna yoxsa layiq görmədin?
Harayladım, bir haysa da vermədin
Elə olmaz, ölüm olan dünyadı.

DÜŞDÜ

Bir kəlmə camalın vəsfin söyləyim,
Ağzımdan çıxmamış yüz dilə düşdü.
Görübən firqətin əfqan eylərəm,
Könlümün evinə zəlzələ düşdü.

Ovçu olub tapmış idim maralı,
Vurdum getdi sinəsindən yaralı,
Lazımdır ki, bir az gəzmək aralı,
Qəzadan neyləyək, iş belə düşdü.

Yaradan sindirsən belin, ay düşman,
Şahmarlar dişlosin dilin, ay düşman,
Aldınız Cümənin gülün, ay düşman,
Alişmaq yenə də bülbüle düşdü.

DİLƏ DÜŞDÜ

Bir kəlmə camalın vəsfin elədim,
Ağzımdan çıxmamış yüz dilə düşdü.
Gördüm firqətini, haşa söylədim,
Könlümün evinə zəlzələ düşdü.

Ovçı olub tapmış idim maralı,
Vurdum getdi sinəsindən yaralı,

Lazımdır ki, bir az gəzmək aralı,
Qəzadan neyləyək, iş belə düşdü.

Yaradan sindirsən belin, ay düşman,
Şahmarlar dişlesin dilin, ay düşman,
Aldınız Cümənin gülün, ay düşman,
Alişmaq yenə də bülbüle düşdü.

DÜŞÜBSƏN

Nəçün gülüb-danışmırısan, sevdigim,
Səbəb nədir ahü zarə düşübsən?
Sınıq könlüm bir açmırsan, sevdigim
Həqiqətən sən azarə düşübsən?

Fələk bəxtin tayasını yiğmadı,
Yaylağına bir sərin qar yağmadı,
Qabağından heç sənin gün doğmadı,
Əzəlindən günü qarə düşübsən.

Maşallahı, əcəb qəddə dolmusan,
Xəcalətdən saralıban solmusan,
Molla Cümə deyər: yazıq olmusan,
Özün gözəl, bir idbarə düşübsən.

DÜŞÜBSƏN

Yüz dərd olsa, sənlə allam könlümü,
Nə yaxşı sən bu dünyaya düşübsən.
Qorxum odur bədnəzərə salalar,
Hədza ilə bayhabaya düşübsən.

Bir kəs yoxdur hal-əhvalım sorası,
Sənsən mənim cigərimin parası,

Külli-halim, dırnağımın qarası,
Bir top gülsən, o anaya düşübəsən.

Molla Cümə tab etməyir qürbətdə,
Şirin canım qoydum dərdi-fırqətdə,
Sənin mislin bircə olu cənnətdə,
Heyif, viran Layisqiyə düşübəsən.

DÜŞÜBDÜR

Sizə qurban olum, ay dost müsahib,
İsmi Pünhan söylə yada düşübdür.
Necə tab eylöyim çöl, biyabana,
Məcnunam, o Leyla yada düşübdür.

Həsrətindən bu gözlərim görünəyir,
Lərzələşir, can cəsəddə durmazır,
Dərdi verən dərmanını verməyir,
Sərvətək uocaboy yada düşübdür.

Sərində birçəyə yaxıb xınanı,
Şəkkərə qarışmış dili, dəhanı
Bu Molla Cümənin dini, imanı,
Bir az degil xeyli yada düşübdür.

ZALIM

İsmi Pünhan, nə iş keçdi araya,
Mən sənin sərrini qanmaram, zalim!
Mən ölürməm sən vurduğun yaradan,
Düşmüşəm eşqinə, sönmörməm, zalim!

İstər qocalıban yüz ola yaşın,
Əyilə qamətin, ağara başın,

Kor ola gözlərin, töküldə dişin
Necə alsan canım, dinmərəm zalim!

Cüməyəm, eşqində yoxdur macalım,
İstər mən də yüz yaşadək qocalım,
Əl hökmilə gər yetməsə əcalım,
Yəqin bil, mən səndən dönmərəm, zalim!

ZAMANDA

Nə səbəbdən eşq atəsi al olur,
Dost dostün üzünü görən zamanda.
Ağız mumlanıban dilim lal olur
Yar mənim halımı soran zamanda.

Canım daşdır, bu dərdlərdən ölmürəm,
Könlüm qüssəsindən əsla gülmürəm,
Özüm danışdığım sözüm bilmirəm,
İsmi Pünhan öndə duran zamanda.

Elin arasında adam yoxlanır,
Ah çəkdikcə qara bağım oxlanır,
Artıb dərdim üstü-üstən çoxlanır,
Bu Cümə məclisə girən zamanda.

TƏRK EDƏR

Aman Allah, İsmi Pünhan zülümü,
Qorxuram dünyadan məni tərk edər.
Bir zülümü vaxtsız bükər belimi,
Bir zülümü din-imanı tərk edər.

Bir zülümü ömrümüzə calanır,
Bir zülümü sinəmizə qalanır,

Bir zülümü yeddi yerdə dolanır,
Bir zülümü asımanı tərk edər.

Bir zülümü mən yazmışam ərzəyə,
Bir zülümü oxşadıram gürzəyə,
Bir zülümü xəlqi verir lərzəyə,
Bir zülümü mən Cüməni tərk edər.

GÜMRAH KÖNÜL

Gümrah könül, eylə tövbə istiqfar,
İndən belə qəmgin olmağın eydi,
Artıbdır məsiyət gizlin-aşikar,
Xudaya bir niyaz qılmağın eydi.

Aşıq olanların çoxdur cəfəsi,
Cəfəsına görə varmı səfəsi?
Görürsən dünyanın yoxdur vəfəsi,
Əl üzübən gözdən salmağın eydi.

Ay Cümə, hamidan kəmtərsən, kəmtər,
Yəqin bil, olmazsan bundan da betər,
Qaldıqca dünyada günahın artar,
Ahü zar çəkincə olmağın eydi.

HALAL EYLƏ

İsmi Pünhan, hayif oldun bədəsil,
Gel qayıt tobaya, həqqə hal eylə.
Hər məclisdə məni bədbəxt eyləmə
Kəsginən ağızından dilin lal cylə.

Hər gün çıxıb kimgələrdə durursan,
Özgələrnən kafgülüçə vurursan,

Məni görüb üzün yana burursan,
Layiqmi şəninə, bir xiyal eylə.

Cümənin qəddini yaradan əydi,
Aşıqə bu sövda nə yaman şeydi,
Bir qarğış qarğadım kefinə dəydi,
Bağışla, sevdiyim, sən halal eylə.

EYLƏMƏ

Salam olsun sənə, ey molla Sadıq,
Gəl sən mənimnən nida eyləmə.
Bir beş gün əlinə əmr düşməknən,
Zülfümü sərimdən cida eyləmə.

Yanaşsa muyimə sətri məqrəzi,
Dolar canıma xiffətdən mərəzi,
Kağızı şanına yazmaqdən qərəzi,
Məni sən özündən əda eyləmə.

Cüməyəm, aşkarə sözüm sağ olar,
Minnət qəbul olsa, yüzüm ağ olar,
Eşitsə həmdəmim sinə dağ olar,
İki könül arasında qəda eyləmə.

NƏZƏR EYLƏ

Ey bülbül sədalı, tərlən baxışlı,
Bu xəlqi yolunda az bezar eylə,
Ey durna avazlı, tovuz naxışlı
Əcəlsiz ölürem, bir nəzər eylə.

Qaşını oynadıb gözün süzürsən,
Cigərim tapdayıb, bağrım əzirsən,

Seyrə çıxıb hər bir yanı gəzirson,
Bizim də tərəfə bir güzar cylə.

Yazarsam dərdimi sığmaz naməyə,
Fəğanım qalxıbdır yeddi səmayə,
Bu qədər dərd-qəmi vermə Cüməyə,
Yaradan Allahdan bir həzar eylə.

EYLƏYİBDİR

Eşq əlindən canda olan yaranın
Hər biri bir yerdən uc eyləyibdir.
Çəkərəm fikrini Məcnun, Kərəmin,
Ya Rəbb, ol yazıqlar nec eyləyibdir?

Cavan ömrüm gəlib keçdi yaridan,
Gün görmədim bu aşılık sarıdan,
Belə bilsəm, istəməzdəm Tarıdan,
Ol qədər ki, mənə güc eyləyibdir.

Kamil olan işin tutar düzünə,
Əqli sərrast tez qayıdar özünə,
Görən dostlar əl vururlar dizinə,
Deyirlər: hayif, Cümə qocalıyibdir.

EYLƏR

Dost tutanda əsil tutun, qazılар,
Əsil dost bil, səni şadiman cylər,
Danışanda xam bal kimi süzülər,
Yar deyib çağırsan, əziz can eylər.

Dostunu görəndə şad olub gülər,
Deməmiş ağızında cavabın bilər,

Vədo versə səndən qabağa gelər,
Maraltək boylanar, xoş nişan eylər.

Şirin-şirin söylər, zarafat edər,
Qaşlarını süzər, gözün oynadalar,
Uzunə baxanda him vurub gedər,
Açıban könlünü gülüshan eylər.

Kəmər qucar, nazik sıxar belini,
Xinalayar barmağını, əlini,
Gündə yüz yol sığallayar telini,
Zülfərini üzdə pərişan eylər.

Cümə də əsil dost yanından qaçmaz,
Nə qədər incisə keyfdən düşməz,
Boynunu bursalar sırrını açmaz,
Hər nə ki dostluğa yaraşan eylər.

EYLƏSİN

Aşıq olan cövri-cəfaya dözsün,
Ciyərini qara daşdan eyləsin.
Dünya nemətindən əlini üzsün,
Özün təmiz çörək, aşdan eyləsin.

Bilmək istəyənlər aşiq rəsmini,
Qalasın odlara gərək cismini,
Dərs alanda alsın canan ismini,
Sevda ilə qələm qaşdan eyləsin.

Molla Cümə dərya kibi dolmasa,
Saralıban heyva kibi solmasa,
Bir gözəldə insaf, mürvət olmasa,
Tanrı onu tezcə başdan eyləsin.

EYLƏR

Bədəsilnən dost olmayın, qardaşlar,
Bədəsil dost olan ahü zar eylər.
Pis olar xasiyyəti, höccət danışar
Can yıgar boğaza, səni zar eylər.

Üç gündən üç günə dostundan küsər,
Aralığı pozar, ayağın kəsor.
Qaş-qabağın sallar, sufatın asar,
Yixiban könlünü zir-zəbar eylər.

İnsandan utanmaz, Allahdan qorxmaz,
Vədə versə gəlməz, çevrilib baxmaz,
Gözlərsən, gözlərsən qapıdan çıxmaz,
Dünyanı başına tamam dar eylər.

Dindirərsən dinməz, başını bular,
Söz deyərsən baxmaz, üzünü dalar,
Tutarsan qolundan it kimi ular,
Həmişə kişiye söz xabar eylər.

Ay Cümə, bədəsil dost sevmə naçar,
Çağırarsan gəlməz, yanından qaçar,
Sırr versən saxlamaz, ölkəyə açar
Yetənə söyləyər, clə car eylər.

EYLƏR

Necə dad etməyim, aman, ay fələk
İsmi Pünhan mənə zəlalət eylər.
Bilmirəm qanlıyam, yoxsa qadalu,
Taxsırı qul kimi ədalət eylər.

Leyli-nəhar surəsini oxuram,
Müştəq-müştəq yollarına baxıram,

Bu sevdanın axırından qorxuram,
Dərmansız dərdlərə dəlalət eylər.

Fələk məni döndəribdi Məcnuna,
İnsan da dözərmi belə züluma,
Göynüyün ətrafinı Molla Cümə,
Hər gündə dörd yolla ziyarət eylər.

ƏZİZ

Neçə vaxtdır mən ki səndən ayrıldım,
Xiffətdən saralıb soluram əziz.
Vədəm tamam olub əcəl yetməmiş,
Yəqin bil, həsrətdən olurəm əziz.

Mən səni sevmişəm yeddi yaşında,
Bərabərin yoxdur tayı-tuşunda,
Gah vaxtda yanaram eşq ataşında
Gah vaxt ümmanlara dönürəm əziz.

Gəl yad olma düşmən sözünün üstdə,
Dilimnən eşitsən inci də, küs də,
Bir əgyar biz ilə durubdur qəsdə,
Bu fitnə ondandır, bilirom, əziz.

Bu məğmum könlümü qoyubsan nerke,
Ərobən dilimi çevirrəm türkə,
Təqsirsiz, günahsız düşübsən bərkə,
Yolunda sərkərdən oluram əziz.

Molla Cümə sözü duruban söylər,
Dost dosta sərrini bir izhar eylər,
Şad olmaz bu könlüm heç illər, aylar,
Genə mən arsızam, gülürəm əziz.

ƏZİZ

Başına döndüyüm xubların şahı,
Zülümü özünə ad etmə, Əziz.
Versin muradını ol qadir Allah,
Xudadan özgəyo dad etmə, Əziz.

Könlümü eylədin viranə bağlar,
Eşqinə düşənlər her zaman ağlar,
İstəkli dostuna çəkibən dağlar,
Bədəsil düşməni şad etmə, Əziz.

Molla Cümə eşqdə sərgərdən qalmış,
Dörd hərf İsmini əzberə almış,
Bir qərib bülbül də bağına gəlmış,
Minnətə dur, onu yad etmə, Əziz.

ƏZİZİM

İsmi Pünhan, sənə şikayətim var,
Qulaq as sözümə, getmə, əzizim.
Sınıq könlüm gah şad olur, gah peşman,
Bu qədər qəm-yasa batma, əzizim.

Bir ağac naziksə, onu əyərlər,
Bir meyvə şirinsə, onu yeyərlər,
Bir insan xub olsa, onu sevərlər,
Hər sözə meylini tutma, əzizim.

Can qurban yolunda verə bilmədim,
Bülbül oldum, gülün dərə bilmədim,
Üç gündür camalın görə bilmədim.
Cüməyə belə zülm etmə, əzizim.

ƏMANƏT

Qəm möhnətin məni saldı yastiğa,
Əlvan muyin sərgüləhə əmanət.
Demək olmaz, bəlkə yatdım, durmadım,
Qələm qaşın qibləgahə əmanət.

Mən dözən hicranə dağları dözər,
Əl üzüb canımnan olmuşam bezar,
Sənə toxunmasın yaman, bəd nəzər,
Şux camalın şəmsi-maha əmanət.

Necə ki sən zühur oldun anadan,
Mən gülə bilmədim bu qəmxanadan,
Bu dərd ilən Cümə getsə dünyadan,
İsmi Pünhan, sən Allaha əmanət.

ƏMİRDİ

Gəlməyəydim dünyaya mən bəxti qara,
Əstəğfürullah, haqqdan bclə əmirdi.
İsmi Pünhan namuradı sevirəm,
Həqdi yaşayıram, beykar ömürdü.

Əşq gələndə qazan kimi qaynadı, Hırsıñəndə dil-dodağım çeynədim,
İlk axşamdan sabahadək göynədim,
Deyərsən bu zalim daşdı, dəmirdi.

Sən də mənim kimi insan olasan,
Beylə zülümlə, beylə sitəm qılasan,
Yıxasan yastiğa, xəstə salasan,
Öz evi Cüməyə qalar qəbirdi.

ƏFƏNDİM

Hacı əfəndiyə məndən çox salam,
Namaz sənə xeyir, şermi, əfəndim?
Cənabından sualıım var beş kəlam,
Cəhab ələ bulaşarmı, əfəndim?

Can əfəndi, bu qıssədən hissə al,
Bax, gör necə qarışıbdır yağa bal.
Əyər sənlə çəkişərsək bu minval,
Ellər bizə gülüşərmi, əfəndim.

Maşallah, sən bu kamala dolmusan,
Bir ləlisən Bədəxşandan gəlmisən,
Mən görmədim, özün görüb bilmisən,
Abi-zəmzəm heç daşarmı, əfəndim?

Girib elmin dəryasını boylarsız,
Nəfs düşmandı, dillə iqrar eylərsiz,
Bu hədisi minbər üstə söylərsiz,
Sözüz xalqa ilişərmi, əfəndim.

Layiq deyil Molla Cümə söyləmək,
Lazımdır ki, bir xəbərdar eyləmək,
İkiniz də bir qəribə haylamaq
Şəninizə yaraşarmı, əfəndim.

YAR

Bir söz deyim, eşitginən sözümü,
Yəqin bil ki, od salıbsan cana, yar.
Səndən mənə dost olarmı, biləydim,
Aman, bircə doğrusunu dinə, yar.

Yol uzaqdır, gəlib göre bilmirəm,
Bir yadigar alıb verə bilmirəm,

Ha küsürəm, dözüb dura bilmirəm,
Meylim elə yapışıbdır sənə, yar.

Cüməyəm, cigərim daşa döndərdim,
Xəlvət yerdə göz yaşımı əndərdim,
Üç gəz sənə salam-dua göndərdim,
Bir gəz dua göndərmədin mənə, yar.

YA BİR OLAR, YA İKİ

İsmi Pünhan, niyə məndən küsübsən,
Yaxşı-yaman ya bir olar, ya iki.
Bir gün ölsəm, hamı deyər yazıqdır,
Canı yanın ya bir olar, ya iki.

Sən şöləsən, dörd yanında fanaram,
Bülbülünəm, gülşənidən kənaram,
Od tutuban hər məclisdə yanaram,
Dərdim qanan ya bir olar, ya iki.

Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qırıb məndən üzün çevirmə,
Cümə deyər, hər yetənə sərr vermə,
Dost mehriban ya bir olar, ya iki.

İNDİ

İsmi Pünhan, həsrətindən aqlaram,
Fələk də yaşıma qan qatar indi.
Dərdimi cəm edib dəftər bağlaram.
Onun hesabına kim çatar indi?

Bu dünyada məni etdin biyabur,
Bir saat yanında dedim, aman, dur,

Ayrılıbsan həmdəmimdir mari-mur,
Qucuban bellərin çox yatar indi.

Cümənin sirləri xalqa yayılmış,
Özü yuxusundan indi ayılmış,
Əzəlki cşqımız heç cşq deyilmiş
Təzədən ciyərim od tutar indi.

İNCİMƏ⁴

Ay Abdulla, neçün məndən küsürsən,
İşdi düşər belə olar, incimə.
Əziz bəradərim, ay mehribanım,
Sən incisən bənzim solar, incimə.

Gəlməyə də mənim meylim çox idi,
El tənəsi cigərimə ox idi,
Cibimdə bir qopik sikkə yox idi,
Qorxdum ki, dost-düşmən gülər, incimə.

Molla Cümə şirin dilə gəlibdi,
Bülbülün nəgməsi gülə gəlibdi,
Qardaş, zamanamız belə gəlibdi,
Pullu yeyer, pulsuz qalar, incimə.

İkinci, yar, sənin mah camalından
Sailəm, bir busə nəzir istərəm.

Yerin çiçəyisən, ərzin mələyi,
Sərbəsər bəzədək həftə fələyi,
Üçüncü, Cümənin budur diləyi:
Mən bəsərə səni bezir istərəm.

İSTƏRƏM

Ay ağalar, gəlin sizə söyləyim,
Əziz yardan bircə aman istərəm.
Hər yetən kimsəni deyin, neyləyim
Üzü sərəxəş, gözü məstan istərəm.

Dəli könlüm, nə gedirsən havada,
Əziz yarım, nə dönmüsən novata,
Sarı köynək al atlasdan lövada,
Qucmaq üçün bir elə can istərəm.

Cümə deyər: özü bilsin, sağ olsun,
Sinəm üstə düyü olsun, dağ olsun,
Qarayanız, buğdayı rəng, ağ olsun,
Beli nazik, sinəsi gen istərəm.

İSTƏRƏM

Üç dilək var bitir, ey şahi-düxtə,
Yox demə sən imdi, hazır istərəm.
Əvvəl ki, etmişdim günahı düxtə,
Çox məzurom, səndən üzür istərəm.

Qurtulmaz başımız qilü-qalından,
Baxdıqca doymaram xətti-xalından,

İXTİYARSIZ

İsmi Pünhan, o mövləni seversən,
Məni də dəftərə yaz ixtiyarsız.
O qaşa, qabağa, şana, şövkətə
Müştəq olub baxar göz ixtiyarsız.

Əcəl gəlib ömrü başa vurmasa,
Gözəl olan iqrarında durmasa,

Bir aşiq ki, mətləbinə irməsə,
Əlində çalınar saz ixtiyarsız.

Sevdiciyim, nə gəzirsən havalı,
İmdadına yetsin yaşıl əbali
Cümə ölsə, boynundadır babalı,
Eylərsən özgəyə ərz ixtiyarsız.

İÇİNDƏ

Əliabad kəndində, Koxa tabunda,
Bir gözəl görmüşəm yüz qız içində.
Geyinmiş qütəbbər, al yaşıl donda,
Süzülən bal kimi qarpız içində.

Çarğatı qırmızı, köynəyi ağdı
Dodağı qaymaqdı, həm kərə yağdı,
Bir taza cavandı, yaşı uşaqdı,
Açılmış bənövşə yarpız içində.

Qaşları fitnədir, gözləri hillə,
Aşığın bağırına atıbdır güllə,
İlgəyi döşündə qızıl mütəllə,
Deyirsən şam yanır gündüz içində.

Dilləri bülbüldü, dişləri mərcan,
Sinəsi meydandı, moməsi fincan,
Hacı Hüseyin qızı, adı Şirincan,
Ay kimi görünür yıldız içində.

Yerişi göyçekdir kəklikdən, qazdan,
Bədəni ağ olan qardan, kağızdan,
Molla Cümə ismin salmaz ağızdan,
Ölüncə danışar hər söz içində.

YANDIRMA

Xudavəndə, budur səndən niyazım,
Günahkaram, məni oda yandırma.
Xubların vəsfidir oruc-namazım,
Xəşm eyləyib bənzi yada yandırma.

Bu gərdişin qadir Allahı sənsən,
Bu cahan mülküün şah-şahı sənsən,
Biçarə qulların pənahı sənsən,
Sığınmışam min bir ada, yandırma.

Hər mətləbin dörd kitaba enibdir,
Bəxt-taleyin niyə belə sönübdür?
Molla Cümə bu dünyada yanıbdır,
Rəhm etgınən, o dünyada yandırma.

YANAĞINA

Sallanıb qarşımıda durdun ay kibi,
Bağlandı gözlərim gül yanağına,
Əydin qamətimi qaldım yay kibi
Fərş olub döşəndi can qabağına.

Bu dördən qurtullam fələk, neyləsəm?
Görməyən inanmaz vəsfin söyləsəm,
Yeddi il ruzi-şəb tərif cyləsəm
Genə də az olar bal dodağına.

Bir yaxın gelməzsən bizi niyə sən,
Mövlaya xoş gedər yaxşı keçinsən,
Unutma Cüməni Tanrı üçün sən
“Cim”, “ayın”, “mim”, hərfin yaz ayağına.

YAZIĞAM

Sallanıban gedən ey nazikbədən,
Ceyrantək ovçudan qaçma, yazığam.
Aç könlüm qaradan, sən ol Yaradan,
Bir dayan, bərədən keçmə, yazığam.

Oxşarsan ceyranə, çıxma seyranə,
Sən şamı şamdanə, mənəm pərvanə,
Düşmüşəm böhranə, oldum divanə,
Dərd-qəmi bu canə qoşma, yazığam.

Cüməyəm, dərvishəm, çoxdur təşvişim,
Bilginən sirdaşım, eşqə atəşim,
Dizinə al başım, axıtma yaşım,
Düşmənə bu işim açma, yazığam.

YANAĞIN

Sataşdı gözlərim gördü didarın,
Sərimi sevdayə saldı yanağın.
Eşitdim söhbətin şirin göftarın,
Şekərdi ləblərin, baldı yanağın.

Bu necə gözlərdi, bu necə qaşdı,
Bu dərddən qurtulsam ürəyim daşdı,
Cərgə-cərgə bir-birinə yanaşdı,
Dörd ətrafi tamam xaldı yanağın.

Bu necə qamətdi, bu necə beldi,
Bu qədər naz etmə, aşiqin öldü.
Sağ üzün bənövşə, sol yüzün güldü,
Əhmədi almadan aldı yanağın.

Bir yeniyetməsən, özün də tuncu,
Narin çiçəyisən qızılıgül qoncu,

Süleyman möhrüsən, Qarunun gənci,
Satılsa qiymətsiz maldı yanağın.

Bir sevindir Molla Cümə bədbaxtı,
Bir busə verginən, ürəyim axdı,
Nişanları çoxdu, yadimdən çıxdı,
Bircə bu fikrimdə qaldı yanağın.

EY AŞIQ OĞLAN

Başına mən dönüm, ey aşiq oğlan,
Məni şagird aparsana yanınca.
Təcnis, təxmisi gizlətsen məndən,
Sətb eylərəm bu dünyadan gedincə.

Sataşmazdım mən hər gələn qəribə,
Əzəlindən özün gelibsən hərbə,
Saluban kəsmə, eylərəm gərbə,
Cadugaram, dua yazam qanınca.

Dönməyirsən, basıb girdin araya,
Olan-olmazını tökdün buraya,
Tufanam, təkrarım qaldı sonraya,
Çox deyirəm sən kimiynən olunca.

Sən kimilər onu girər ortaya,
Çığırmaqdən gözü dənər murtaya,
Olan qazancını verər surtuya,
Ələ gəlməz, gözü qalar dalınca.

Açıqlansan öz-özünü cırgınən,
Naxırçısan, dur, malını sürginən,
Cümə deyer: kiriyibən durgınən,
Ol qədər vuraram boş-bazına bəsinca.

YARAŞIR

Gülərəzlü, xoşqabaqlı insansan,
Qamətinə alı-olvan yaraşır.
Danışdıqcan cavahirat tökülür,
Camalına mahi-təban yaraşır.

Sən qılıqda fəslı-bahar yay olmaz,
Üzün misli on dördündə ay olmaz,
Mən bilirəm, burda sənə tay olmaz,
Sənə həmtay huri-qılman yaraşır.

Molla Cümə deyən sözə bitərsən,
Dostluq edib canı cana qatarsan,
Qorxum odur, yaddan aşna tutarsan,
Onda mənə axır zaman yaraşır.

YAĞIR

Dostluq eyləməgin beləmi olur,
Çirkinlik, xainlik yüzündən yağır.
Duz-çörək yeməgin beləmi olur,
Yüz fitnə, yüz bədlik izindən yağır.

Hər yetənə məlul-məlul baxırsan,
Naz-qəmzənlə evlərini yixırsan,
Verdigin iqrara yalan çıxırsan,
Xəbislik, ləvəndlik sözündən yağır.

Bu cavan ömrümü zay etmə, namərd,
Əliftək qəddimi yay etmə, namərd,
Cüməni özünə tay etmə, namərd,
Namərdən, namərdlik gözündən yağır.

YATAR⁵

Adam var təkəbbür, ölsə acıdan,
İnsana bildirməz, amansız yatar.
Adam var bir barmaq balın ucundan
Dağidar tulugun dibini yırtar.

Adam var gədadır, bəyi bəyənməz,
Adam var əslı bəy, yekəlik bilməz.
Adam var quzudur, dindirsən dinməz,
Adam var danişsa, məhəbbət artar.

Adam var yumşaldar daşdan betəri,
Adam var fitnəynən qırar qəteri,
Adam var ki, yaxın dostdan ötəri
Özün oda tullar dəryaya atar.

Adam var məclisdə könlünü açar,
Adam var söz söylər, keyfinə...
Adam var qorxuban dovsandan qaçar,
Adam var aslanı kəməndnən tutar.

Adam var ki, danar həsti-nəstini,
Adam var ki, tutar mərdlik dəstini.
Adam var ki, Cümə kimi dostunu
Lap baha danişar, qəlp pula satar.

YAXŞIMI

Səni görüb böylə məlul duraram,
Böylə məlul durmaq sənə yaxşımı?
Axırətin əzabını görürəm,
Bu əzabı görmək sənə yaxşımı?

Üç il oldu, bir əl-ələ dəymədin,
“Dostam”, – dedin, dosta canı qiymadın,

Vallah, məndə heç ixtiyar qoymadın,
Könlümü sindirmaq sənə yaxşımı?

İnsafsız gözəlsən, sirlərin qandım,
Mən böylə bilməzdim, itirdin zəndim,
Amandı, bir su tök, alışdım-yandım
Cüməni yandırmaq sənə yaxşımı?

BU YERDƏ

Dərdə düşüb ahü zar, dad cyləsəm,
Edən olmaz dərdə çarə bu yerdə.
Hər kimi dost bilib bir sərr söyləsəm,
Ol gün çıxar aşikarə bu yerdə.

Müşküldü həsrötin canımda qalmaq,
Çox asandır bundan ölüb qurtulmaq,
Aşiqin qətlinə küt balta çalmaq
Adət olmuş hər əğrayo bu yerdə.

Əzəlindən könül düşdü bir xuba,
Əgyar durub əməz eylədi məhbuba,
Sən yetmədin, Molla Cümə, mətluba,
Çoxlar olar günü qarə bu yerdə.

YERİN

İsmi Pünhan, könlüm vərəm bağladı,
Bir ixtilat eylə, dillər yerisin.
Fələk, sən bizi o yerdən ayırma,
Dostluq başa verib illər yerisin.

Tifil ikən baxdım ağa, qaraya,
Qəmdən yük götürdüm mən icarəyə,

Beyqəfildən xar düşməsin arayə,
Bülbülün dəstində güllər yerisin.

Molla Cümə əlli dərdi yüz eylər,
Yanıbanı ciyər bağrim köz eylər,
Hər kim yarın camalına göz eylər,
Kor olsun, o gözə millər yerisin.

BU YERLƏR

Sirr qalmışam bu fələyin işinə,
Qumral gözlüm səkən yerdə bu yerlər.
Sirxovlanıb dönüb tovuz quşuna,
Canıma od tökən yerdə bu yerlər.

Bahar fəsli irmaq kimi çağlayıb,
Eşq oduna ciyər-bağrim dağlayıb,
Mənsur kimi qollarımı bağlayıb,
Məni dara çəkən yerdə bu yerlər.

Molla Cümə, baxma düşər gülə tər,
Dərdim çekməz dəvə olsa yüz qətər,
İsmi Pünhan, Şeyx Sənandan beşbetər
Ərif qəddim bükən yerdə bu yerlər.

YETİRDİN

Aman, fələk, aman sənin əlindən,
Axır məni beylə günə yetirdin,
Dayaq verib heç tutmadın qolumdan,
Bir dərdim artırıb minə yetirdin.

Çoxlar bu sevdadan nicat bilmədi,
Dilək dərgahindən qəbul olmadı,

Fərhad, Məcnun, Kərəm kamın almadı,
Bir Yusifi sevdiyinə yetirdin.

Bir dərdi verənsən, min bir dərmanı,
Açmadın sərimdən çıskın, dumani,
Gözüyaşlı qoyub Molla Cüməni,
Gəlib eğyar dediyinə yetirdin.

YOLLAR

İsmi Pünhan, namümkünsüz gedirsən,
Əğyardır həmdəmin bu uzun yollar.
Gül ağızınla gülmə, gülmə-danışma,
Hayifdir rəqibə ol şirin dillər.

Həsrətin çəkməkdən canım üzülmüş.
Cigərim şüşəsi sınbı əzilmiş,
Əlvan-əlvan gərdanına düzülmüş,
Dağılır yüz yana əsəndə tellər.

Molla Cümə qurban olsun xoyuna,
Yenə peşman sığal verdin tuyuna,
Fikr eyləmə, dur bir baxım boyuna,
Qoy açsın könlümü ol nazik bellər.

YOXDUR

Şükür cəlalına, ey Qəni Səttar,
Xışminə dözməyə amanım yoxdur,
Min bir ismi var biridir Qəffar,
Dini-islam, dini-zəbanım yoxdur.

Bir hesab, olmuşam Məhəmməd ümmət,
Bir hesab, qorxuram qılmaz şəfaqət,

Bir hesab, deyirəm mənimdir cənnət.
Bir hesab, getmağa gümanım yoxdur.

Mən Cüməyəm, bala, yaman gündəyəm,
Haqq yanında özüm çox şərbəndəyəm,
Bir hesab, günahsız xalis bəndəyəm,
Bir hesab, zərrəcə imanım yoxdur.

YOXDUR

Arif olan, heç bilmirəm neyləyim,
O qədər dərdim var qərəli yoxdur.
Alışib yanıram özüm-özümə,
Dots-aşnaya məndən zərəri yoxdur.

Heç bilmirəm nə layiqsiz iş etdim,
Bir dərdimi artırıb on beş etdim,
Çox aşığın sözlerini eşitdim –
Mən kimi sinəsi yaralı yoxdur.

Molla Cümə nagah göldi borana,
Bir əl çatmadı da dağa, arana,
Görüm qalsın Qum* kəndini virana,
İçində dərd bilən maralı yoxdur.

YOXDUR

Cox çətin olmuş climin farsisi,
Niyə bunun bəsər-büsəri yoxdur.
Gözlərim olubdur maral ovçusu,
Nə fayda, dilimin kəsəri yoxdur.

İlahi, nə çarə qılım, qurtarım,
Nə yordan mətləbim alım, qurtarım,

* Qum – Qaxda kond

Nə yetir vədəmi, ölüm qurtarım,
Desinlər Salahın püsəri yoxdur.

Bu qara qəflətdən bəxtim oyanmaz,
Düşmüsəm taqətdən, kimse bəyənməz,
Molla Cümə belə yerdə dayanmaz
Heç İsmi Pünhanın əsəri yoxdur.

YÜZBAŞI

Salam olsun sənə, Surxay yüzbaşı,
Bir qulaq as, hekayətdir yüz başı,
Bir saçı namında türkməndən dönmüş,
Ondan sənə şikayətdir, yüzbaşı.

Müqəssirem, bu barədə cərm etdim,
Peşimanam, sənə dilim zəmm etdim,
Xidmətinə gəlməgimə şərm etdim,
Mənim üçün xəcalətdir, yüzbaşı.

Bilirsən, cahilə yaman hal olmuş,
İçindən danışır, dili lal olmuş,
Ol camış oğranan dörd-beş sal olmuş,
Keçən köhnə rəvayətdir, yüzbaşı.

Qəzəb tibi cigərimi teyləyər,
El içində nahaq sözü eyləyər,
Beş manatı on beş manat söyləyər,
Gör bu faşı nə müddətdir, yüzbaşı.

Bir söz deyim, ondan başa düş, ağa,
Bir insanın əli olsa aşağı,
Xəşm eyləyər evdə oğul-uşaqa,
Qəlbinqarə, bədniiyyətdir, yüzbaşı.

Məhəmməd əmin işarəyələ söz deyər,
Əsgər aşkar edib tez gözləyər,
Zalim Rəşid cib ağını gözləyər,
İmdi əlim bil, kasaddır, yüzbaşı.

İlik eylə, tullaginən dəryaya,
Mahi bilməz, həyan olur mövlaya,
Əvozində canım verrəm fədaya,
O da məndə əmanətdir, yüzbaşı.

Bu xəbərdən sədlər kəsər, oyaq dur,
Bu işdə İskəndər səddi iraqdır,
Kərəm eylə, mən Cüməyə dayaq dur,
Çox şütomə, çox minnətdir, yüzbaşı.

EV YIXAN

Gəl qayıt yoluna, ağrını alım,
Seryaqıba yaxın durma, ev yışan.
Min işvo-naz satib gendə dolanıb,
Dostunun boynunu burňa, ev yışan!

Sana qurban olsun aşiqin canı,
Öldür astanada şirin qurbani,
Mərd ilə gedib dər qaratikanı,
Namərd ilə gülə varma, ev yışan.

Molla Cümə qulun, cy İsmi Pünhan,
Rədd etmə qanından amandır, aman,
O qaşların yaydır, kirpiyin kaman,
Beyqafıl sinəmə vurma, ev yışan.

KİMDİR?

Ay ağalar, sizdən xəbər sorayı,
Dərdimə dərd qatan burada kimdir?
Siz Allah, göstərin onu görəyim,
Qəlbimi saxlayın qarada kimdir?

İkimiz danışsaq siz qulaq asın,
Görün zəhmətimi, eşqin bəlasın,
Alıban başına yarın sevdasın,
Nahaq bədnəm olan orada kimdir?

Yüz dərman tapıldı çarəmdən qeyri,
Yüz dərdlər sağaldı yaramdan qeyri,
Fərhad ilə Məcnun, Kərəmdən qeyri,
Cümətək yetməyən murada kimdir?

KİMDİR

Hərləndim məclisdə, dəydi gözümə,
İtirdim özümü – bu cavan kimdir?!
Şəkva qılsam yetişərmi ərzimə
Bu ərzə baxmasa, bəs divan kimdir?

Xubluqda bu kimi varmı bir axər,
Eşqinə düşəni yandırıb yaxər
Aləmi özünə etmiş müsəxxər
Bu ki Süleymandır, Süleyman kimdir?

Süzgün baxmasından fikir yandırır,
Şirincə söhbəti gül dəhandadır,
Cümənin dərdinə dərman bundadır,
Neylərəm Loğmanı, o loğman kimdir?

ƏR KİMİ

Aşıq olan bir məclisə girəndə,
Gəzinər dörd yana qızan nər kimi.
Hər havada sözün tamam eyləyər,
Ağılı başında əsil ər kimi.

Aşıq olan məşuq üçün çalışar,
Yandan baxan deyər indi alışar,
Müştəriler bir-birinnən danışar,
Gəzər əldən-ələ simuzər kimi.

Cüməyəm, ölkəyə verdi əşərim,
İsmi Pünhan üstə xeyr ilə şərim,
Dostlar deyər yerbəyerdən afərim
Düşmən başın əysin küsən xər kimi.

SARIKÖYNƏK

Eşidib sorağın geldim adına,
Mərdanə gözəlsən sən Sarıköynək.
Əllərim əlinə yandım oduna,
Gəl sən də bu oda yan, Sarıköynək.

Əlindən tutmağa əlim utanır,
Belindən qucmağa qolum utanır,
Dərdimi deməyə dilim utanır,
Sən özün dərdimi qan, Sarıköynək.

Arifə işarə, nə lazım demək,
Allahı sevərsən, çevril bəri bax,
Cüməni görəndə tökmə qaşqabaq,
Söyləyib gülsənə sən, Sarıköynək.

KÖNÜL

Ay ağalar, gündə yüz cürə olur
Xışmindən hucuyub yaralan könül.
Gah vaxtı keyfikök arsızlıq edir,
Gah vaxtı xiffətdən saralan könül.

Gah vaxt gümrahlanıb bəyliyə mindi,
Gah vaxt xəcil olub torpağa endi,
Gah vaxtı ennəniç dünyaya döndü,
Gah vaxtı fincantək daralan könül.

Gah vaxtı Cüməni cərgədən seçdi,
Gah vaxtı üzübən ümmandan keçdi,
Gah vaxtı eşqindən yandı, alışdı,
Gah vaxtı sönübüñən qaralan könül.

GEDƏR

Könül, gəl qəm yemə, çatdı bahar, yaz
Sevgi sevgisinə gül verib gedər.
İsmi Pünhan bir danışsa xoş avaz,
Sədasi guşimə yol verib gedər.

Olmuşam fitrəsi sürahi boyun,
Yarsız nə ləzzəti bayramın, toyun?
Əsil dost bir sənsən, gəzək qol-boyun,
Bədəsil görəndə dil verib gedər.

Bülbül mövsümündə gülünü səslər,
Bostançı tağında şamama bəslər,
Hər kim ki, Cüməni sınamaq istər,
Axırda əlinə əl verib gedər.

GEDƏR

İsmi Pünhan zəifiyəm, ya vədud,
Gah baxmaz yarama, gah baxar gedər.
Bir əlində sudu, bir əlində od
Gah verib içirər, gah yaxar gedər.

Nə üzünü az görmürəm, nə də çox,
Nə qarnımı ac eyləməz, nə də tox,
Nə insafı var demirəm, nə də yox,
Gah durar yanımda, gah çıxar gedər.

Hündür, alçaq deyil, orta boy ludur,
Deyəsən mənimlə ekiz taylıdır,
Cümənin sevdiyi ceyran xoyludur,
Gah alar könlümü, gah yıxar gedər.

GEDİBDİR

Qardaş, sənə bir şikayət qılaram,
Sən gəlince bir müsəlman gedibdir.
Ondan bəri zülümətdə qalaram,
Qoyuban sərimdə duman gedibdir.

Nə etdisə bilin, yar etdi mənə,
Yardan ayrılməqləq kar etdi mənə,
Bu geniş dünyani dar etdi mənə,
Göz yaşım eyləyib ümman gedibdir.

Cüməyəm taqətim yoxdur durmağa
Qismət imiş gül cəmalın görmağa
Gəlmışdı dərdimə dərman vermağa
Gördü əlac yoxdur, logman gedibdir.

GEDİRƏM

Mən bülbülü qəfəsindən uçurtdum,
Müşkül işdə, yaman halda gedirəm.
Heç bilmədim günü necə keçirtdim,
Başım qoyub qılıq-qalda gedirəm.

Yüzün görən düşər candan, əmandan,
Belin qucan çıxar dindən-imandan,
Aynılıban sən qaşları kamandan,
Gedirsəm də, gözü dalda gedirəm.

Sazım üstə bağlamışam tək simi,
Çalındıqca danışaram həksimi,
Gah ağlaram, gah ötürrəm köksümü,
Mən Cüməyəm, bu minvalla gedirəm.

GÖZƏL

Gözəl, bircə, gözəl, dayan burada,
Gözəl dərdim gözəl deyim sənə, get.
Gözəl günüm gözəl qoydun qarada,
Gözəl, rəhmin gözəl eylə mənə, get.

Gözəl, varmı gözəl dərdə dərmanım,
Gözəl aldı gözəl dinim imanım,
Gözəlimsən, gözəl İsmi Pünhanım,
Gözəl doğru, gözəl cavab denə*, get.

Gözəl, Cümə, gözəl doymaz sözünnən,
Gözəl qorxdum, gözəl xumar gözünnən,
Gözəl busə, gözəl verib yüzünnən,
Gözəl canın gözəl qatıb cano, get.

GETDİ

Yüz canan içindən bir can ayrılib,
Qarşında gəlintək nə sokdi, getdi.
Sanasan sürüdən ceyran ayrılib,
Saluban dördinə hey çıxdı, getdi.

Bir mina qamətli, sürəhi boylu,
Bir zülfəri xütən, bir ənbər muylu,
Təşbihi-Züleyxa, misali-Leyli,
Sinəmin üstünə dağ çəkdi, getdi.

Bir maral görmüşəm yanında quzu,
Baxmaqdən qaralır ovçunun gözü,
Muslağın kəndində dərzinin qızı
Cümənin canına od tökdü, getdi.

GETDİ

İtirdim yarıımı sabah seyrində,
Bilmirəm bu ahu nə yanə getdi?
Ağlaram dərdindən, ahü zarından,
Göz yaşım döndərib al qana getdi.

Ceyranın quzusu ürkübdü məndən,
Bir mədəd istərəm, yaradan, səndən!
Qorxuram çıxarda imandan, dindən,
Xəyalım dolanıb Sənana getdi.

Cüməyəm, sormadım ləbin suyunu,
Sərasər qəm aldı könlüm öyünyi*.
Badi-səba gətdi sənin iyini:
Necə ki, Yusifdən Kənana getdi.

* "Demok" söyündən "deyənə get" mənasındadır. Qafiyə məqsədilə "deyənə" – "denə" kimi yazılmışdır.

* Öyünyi – evini

GETDİ

Xələfin övladı Həsən qardaşı,
Xab içində röya oldu da getdi.
Ümmanə dönübdür didomin yaşı,
Qəvvastək dəryaya daldı da getdi.

Bir boyu sürahi, qaməti çınar,
Buxağı bənövşə yanağı əhmar,
Bir baxışı cəllad, telləri şahmar,
Canımı cəsəddən aldı da getdi.

Belə imiş bizə həqqin yazılı,
Haçan çıxar canımızdan ağrısı,
Cənnətin alması, ceyran quzusu
Mehmanxanamızda qaldı da getdi.

Qişımız dönmüşdü bahar çağlara,
İnnən belə əmanətdi dağlara.
Uçuban yaylaqdan bizim bağlara,
Dağıstan bülbülü gəldi də getdi.

BU GECƏ

Dostum isən bir gəlginən yanına,
Al qoynuna, yatır məni bu gecə.
Bimürvətsən, susaginən qanıma,
Qur nişanə, itir məni bu gecə.

Gözəlliyyin eyləyibdir kar mənə,
Yəqin bil ki, çox zülümün var mənə.
Dostun isəm göndər bircə nar mənə,
Qulun isəm satdır məni bu gecə.

Molla Cümə saz götürər dəstinə,
Dərdin söylər aşinasına, dostuna,
Sarmaşuban yüzün yüzüm üstünə
Qoy, murada çatdır məni bu gecə.

GETDİN

Bu necə namusdu, necə qeyrətdi
Bir belə dostunnan doyuban getdin,
Bu necə həsrətdi, necə firqətdi,
Qəddimi “dal” kimi əyibən getdin?!

Düşübdür dəryayə daşım, çıxmayırlar,
Yanıbdır yürügim, yaşım çıxmayırlar,
Mənim bu dünyadan başım çıxmayırlar,
Dolayıb elini yuyuban getdin.

Əzəl irqar verdin, neçün etmədin,
Özün danişanı özün tutmadın,
Cüməyə bir quru təklif etmədin
Ahü zar içinde qoyuban getdin.

GETMİŞ

Ol təbibim, baxmayıbsan yarama
Bilirəm ki, hansı xəyalalı getmiş.
Fikirim qərq etdi ümmanü-bəhri,
Olmuşdum səvdaya mübtəla, getmiş.

Ceyran ürkdü, viran qaldı düzlərim,
Ağzımda təlx oldu şirin sözlərim,
Nəçün görmədiniz, çıxmış gözlərim,
Keçibən qarşından ol bala getmiş.

Yar tərəfdən könlü yanır a Cümə,
Nə bilir, rəqibə ha çağır Cümə,
Qınama gözlərin ey fağır Cümə
Kənan ölkə sənə camala getmiş.

GETDİ

Ay ağalar, bir tərlanın balası,
Beyqəfil uçuban qolumdan getdi
Sevdadı gözləri əğyar tənəsi
Ayırdı sağımdan, solumdan getdi.

Bu eşqin üstündə çoxları laldı,
Cigəri xunludu, qaməti “dal”dı,
Bağban olub bağım viranə qaldı
Tərgiyib bülbüllər gülümdən getdi.

Molla Cümə çəkər dost intizarı,
Olubdur dünyada Qeys barabarı.
Min iki yüz doxsanda sevmişdim yarı,
Min üç yüz onda da əlimdən getdi.

GƏZƏR

Ağrin alım, sana gözəl demirəm,
Gözəlin zülfündə bir şana gəzər.
Gündə yüz yol sığal verər telinə,
Görəni eyləyer divana gəzər.

Gözəllər geyinər zər ilə ziba,
Görən deyər səd afərin, mərhəba,
Barmağında üzük, qolda kəhrəba,
Boyadıb əllərin al xına gəzər.

Bu Molla Cüməni görməyir gözün,
Süzüb gəl qarşımı bir göstər özün.
Oğrun daldalarda yaşıhma üzün
Adətdir gözəllər mərdana gəzər.

GƏLMƏDİN

Şad oldum ki, rast gələrəm loğmana,
Nə sitəm eylədin mənə, gəlmədin.
Eşidib adını oldum divana,
Necə müştəq oldum sənə, gəlmədin.

Sən bilərsən, başımdakı havadır,
Yüzün görmək xəstələrə davadır,
Sən ki görüşmədin, işim naladır,
Yetirdin dərdimi minə, gəlmədin.

Aşıq olan yar yanında dolanı,
Haqq yandırsın qərib könül alımı,
Eşitdin ki, Molla Cümə gələni,
Nəçün, əziz, “xoş gəldin”ə gəlmədin?!
Aşıq olan yar yanında dolanı,
Haqq yandırsın qərib könül alımı,
Eşitdin ki, Molla Cümə gələni,
Nəçün, əziz, “xoş gəldin”ə gəlmədin?!

GƏZİNİR

Hərdən ki, sevdiyim, səni görəndə
Könlüm qalxıb havalarda gəzinir.
Layiqdirmi, bülbul küsüb gülündən,
Gedib qeyri obalarda gəzinir.

Bir söz dedim İsmi Pünhan ayılı,
Bu bədbaxlılığımız xalqa yayılı,
Əzəl ilqarımız belə deyili,
Əhdi-ilqar haralarda gəzinir?!

Atıldım dəryaya döndüm Yunisə,
Bu dərdimə dərman verməz bir kimsə,
Əger bircə saat üzün görməsə,
Molla Cümə səhralarda gəzinir.

GÖZƏLSƏN

Gözəl, demə: öz-özümə gözələm,
Yaradıbdır qadir Allah, gözəlsən.
Qəddim əgdir, insaf eylə düzəlim,
Gözəllər sərdarı ey şah, gözəlsən.

Nə gözündə, nə qasında cyib yox,
Tərlan kimi baxışında cyib yox,
Hər kim yanssa atəşində eyib yox,
Səd afərin, maşallah, gözəlsən.

Mən Cüməyəm, yetimək sana bilmirəm,
Xalq içində adın ana bilmirəm,
Gözəlliyyin hərgiz dana bilmirəm,
And içirəm, vallah, billah, gözəlsən.

GƏZİRSƏN

Sevdiyim, bu qədər incitmə moni,
Cəllad kimi qanım içə gəzirsən.
Qarğaram zay cylər bəd duam səni,
Sirlərimi aça-aça gəzirsən.

Səndə ki var qara göznən qələm qaş,
Hər görəndə cana salır eşq-ataş,
Nə ördəksən, nə durnasan, yaşılbəş,
Göldən-gölə uça-uça gəzirsən.

Molla Cümə səni sevən bilirsən,
Yüz nazinan şirin canım alırsan,
Adam yanda danışiban gülürsən,
Xəlvət yerdə qaça-qaça gəzirsən.

YAXIN GƏL

Aşıqın xəstədir, təbib olginən,
Getmə uzaq, dərdə dərman, yaxın gəl.
Bir saat gəlməsən, yeqin bilginən,
Əldən çıxar dılə iman, yaxın gəl.

Dərdimi söylərəm dərdli kəslərə,
Sırrım danışmaram hər nakəslərə,
Qulaq as ağızmanдан çıxan səslərə
İnsaf eylə, a mehriban, yaxın gəl.

Uzaqdı mənzilim, çata bilmirəm,
Bu canım canına qata bilmirəm,
Ürkəmüsən ovçudan, tuta bilmirəm,
Qorxma, yoxdu əldə kaman, yaxın gəl.

Ey mənim əzizim, ey mənim gülüm,
Ördəgim, qazımsan, tuti bülbülüm,
Qohumum, qardaşım, vətənim, elim
Cümlə olsun sənə qurban, yaxın gəl.

Gəlibən görginən necədir halım,
Soruş əhvalımı, ey qadan alım,
Dolanım başına, qurbanın olum,
Molla Cümə öldü, aman, yaxın gəl.

QAYIT GƏL

Yar, çünki gedirsən, səfər edirsən,
Halımı görürsən, tezcə qayıt, gəl
Atına süvarsan dərddən xəbərsən
Allahi seversən, tezcə qayıt, gəl.

Gözlərəm yolunu, sağı solunu,
Aç dola qolunu, qucum belini,

Sevindir qulunu, yeyim dilini,
Unutma yarını, tezcə qayıt, gəl.

Cüməyəm, niyazım, ey xumar gözüm,
Od tutar kağızım, özgə nə yazım,
Bilirsən hər sözüm, demək nə lazımlı?
Amandır, əzizim, tezcə qayıt, gəl.

SƏFA GƏLDİN

Ey dərdə dərmanım, həkim, loğmanım
Ey gözəl cavanım, sən səfa gəldin.
Ey şirin zəbanım, şahi xubanım,
Başına mən dönüm, sən səfa gəldin.

Ey bağı-bostanım, gülü-reyhanım
Ey çeşmi məstanım, taza gülşənim,
Ey dinim, imanım, ahu-ofqanım
Oduna mən yanım, sən səfa gəldin.

Ey bağı-rizvanım, huri-qılmanım,
Ey qonçə xəndanım, sinə meydanım,
Ey abi-leysanım, dərya ümmanım
Ey dilim, dəhanım, sən səfa gəldin.

Ey canım, cananım, meyli qananım,
Ey ənbər ofşanım, qaşı kamanım,
Ey ləli-mərcanım, dəmi duranım,
Ey qərib mehmanım, sən səfa gəldin.

Cüməyə yazığın golsin, sultanım,
Ey didə-giryənim, üzdün amanım,
Ey İsmi Pünhanım, can mehribanım,
Yoluna dolanım, sən səfa gəldin.

GƏLƏYDİ

Ciyərim qəmgindi, könlüm də viran,
Bu mələlə çağımı yar da gələydi.
O mah ruxsarına olmuşam heyran,
Yandırıcı cismimi narda, gələydi.

Yusif didarına Züleyxa dustaq,
Şirin üçün Fərhad qapardı bir dağ,
Leyli cəmalına oluban müştaq,
Məcnuntək düşmüşəm dərdə, gələydi.

İsmi Pünhan seyrdən xəbərdar olmuş,
Bu eşqin rahində sərgərdan qalmış,
Cüməni görməyə üç kərə gəlmış,
Dilərəm xudadan, bir də gələydi.

HA BU GƏLƏNDİ

Qazılər, bir baxın, qarşıya çıxan
Könlümə olan yaxın ha bu gələndi.
Gözümün işığı, vuran ürəyim,
Aşıqin məşuqu ha bu gələndi.

Gözləri qumralım, qaşı hilalım,
Ləbləri zülalım, dəhanı balım,
Bülbültək sədalım, dövlətim, malım,
Bir fikrim, xəyalım ha bu gələndi.

İstəkan qaldıran, badə doldurən,
Əqlimi aldıran, dərdə saldıran,
Gözəllik bildirən, bənzim solduran,
Cüməni öldürən ha bu gələndi.

GƏLİN

Gördüm camalını, eşqinə düşdüm,
Yandırdın canımı oda sən, gəlin.
Qovrulub, qovrulub alışdım, bişdim,
Amandı, tez yetiş dada sən, gəlin.

Gəlmışəm, gedirəm yolumdur iraq,
Duruban daldada əlində daraq,
Çıxgınən qarşıma, qamətin görək
Veribsən ömrünü bada sən, gəlin

Gözlerin ovçudur, bizə zillərsən,
Şirin dilin bülbül kimi söylərsən,
Bu Molla Cüməni candan eylərsən,
Unutma, salginən yada sən, gəlin.

GƏLİNDİR

Ay ağalar, mənim könlümü alan
Mən qonçəyə bülbül ha bu gəlindir.
Gözümün işığı, üzən aşığı
Aşıqın məşuqu habu gəlindir.

İstəkan aldırın, badə dolduran,
Əqlimi aldırın, dərdə saldırın,
Gözəllik bildirən, bənzim solduran,
Əcəlsiz öldürən ha bu gəlindir.

Oynadan qaş-gözü, yandıran bizi,
Qulların şahbazi, dołanır sözü,
Müştəri yulduzu, bəslənmiş quzu,
Cümənin əzizi ha bu gəlindir.

GƏLİBDİR

Yeri, qasid, deynən İsmi Pühhana,
Bu doqqaza bir biçarə gəlibdir.
Dərman üçün sən həkimi-logmana,
Üçcə kəlmə xoş göftara gəlibdir.

Xubluqda əladır, kəmali cəmdi,
O olan möclisdə söhbətdir, dəmdir,
Danışmağı hicran, gülmağı qəmdir,
Həsrətindən canım zara gəlibdir.

Cavan ikən düşdüm candan avara,
Sırrım deyim sənə aləm aşkara,
Yeri deynən o nainsaf dilbara,
Molla Cümə bəxti qara gəlibdir.

GƏLİR

Əbcədi oxuyan mənasın bilsin,
O mənasız əbcəd nə vecə gəlir?
Sənəd verən dilnən iqrarı qılsın.
Iqrar olman sənəd nə vecə gəlir?

Məhəbbət sövdası daşqın olarmış,
Yardan əli çıxan düsgün olarmış,
Adətdə ayrılıq beş gün olarmış
Böylə uzun ədəd nə vecə gəlir?

Cüməyəm, dünyada xoşbəxt olmadım,
Könlüm açılıban bir dəm gülmədim,
Əzəldən qədrini, hayif, bilmədim,
İndiki ay mədəd, nə vecə gəlir?

GƏLİN

Çəkibən yaşmağı yüzün yosurmə,
Sinəmin üstünə dağ qoyan gəlin.
Gedibən dərdimi həddən aşırma,
Allahı sevərsən, bir dayan, gəlin.

Düşmüşəm eşqinə, keçən deyiləm,
Vursan da boynumu, qaçan deyiləm,
Nə çaxır, nə araq içən deyiləm,
Eyləyibsən məni sən piyan, gəlin.

Nə üçün mənimlə aşna olmazsan,
Əhvalım soruşub, könlüm olmazsan,
Gəzərsən dünyani tapa bilməzsən,
Cümətək yolunda can qıyan, gəlin.

GƏLMƏDİ

Səndən xəbər alım, ey badi-səba,
Dilimin diləyi neçün gəlmədi?
Sarmaşa boynuma, deyəm: mərhəba
Sərimin çələngi neçün gəlmədi?

Neçə vaxt görmədim dost məhəbbəti,
Versələr, almanam onsuz cənnəti.
Behişt hurisidir, yer səltənəti,
O ərşin mələyi neçün gəlmədi?

Adını demərəm, İsmi Pünhandı,
Ləblərinin suyu dərdə dərmandı,
Bu Cümə müntəzir xeyli zamandı,
Könül əyləncəgi neçün gəlmədi?

GƏLMƏDİ

Gözüm qaldı yollarında sübhi-şam,
Nə iş düşdü çeşmi-məsti gəlmədi?
O fitnə qaşları, adu gözləri,
Canım almaq işi, qəsdi, gəlmədi.

Bizə sarı qədəm basmaz nədən yar,
Cismim əsib titrər yerböyledən, yar,
Mənim ilə əhdi-ilqar edən yar
Döndü, ilqarını basdı, gəlmədi.

Mən Cüməyəm, kimsə bilməz halımdan,
Bülbül kimi ayrı düşdüm gülüməndən,
Nə söz dedim bu qurumış dilimdən,
O bivəfa məndən küsdü, gəlmədi.

GƏLMİŞ

Şükür sonin birliyinə Yaradan,
İsmi Pünhan məni görmağa gəlmış,
Səhhətin xoş.vaxtı, günün xoş çağı,
Dərdimə bir dərman vermağa gəlmış.

Sirrim hüzuruna bəyan oluban,
Həsrətin çekdiyim əyan oluban,
Bu qar kəsəvədə həyan oluban
Gözümün önündə durmağa gəlmış.

Şad olubdu könlüm yarım gəlməgnən,
Dağıldı dərd-qəmim əziz gülməgnən,
Bir heyva cibində, dörd də almaynan
Cümənin halını sormağa gəlmış.

GƏLMİŞDİ

Aman, usta, necə Allah tərəfi
Könül sevən ol gün bize gəlmışdı.
Çərşənbə günündə günorta çağrı
Meyl eyləyib hürəmizə gəlmışdı.

Rəbiəl axirdə, adına günü,
Şadiman etmədi həm səni, məni.
Gözəllər sultanı, məhbublar xanı,
Seyr eyləyib gəzə-gəzə gəlmışdı.

Qoyulub samovar, içilən çaydı,
Tozimi əkrəmdi, o haqqı-sayıdı.
O şəbi-zülmətdə doğduğu aydı,
Məscid, mədrəsəmiz gözə gəlmışdı.

Sürəhi gordəndən, o incə beldən,
O qonçə dəhandan, o şirin dildən,
Zimistan vaxtında açılan güldən,
Bülbülün lisani sözə gəlmışdı.

Haqq-taala möhkəm etsin imanın,
Bu nöydi şerifi İsmi Pünhanın,
Əskik idi dərdi Molla Cümənin,
Onu artırmağa yüzə gəlmışdı.

GƏLMİŞƏM

Bu gecə yuxuda görüb camalın,
Səhər durub, dolub-daşıb gəlmışəm.
Gül yüzünü görüb, sormağa halin
Nə qədər mənzillər aşıb gəlmışəm.

Səhər durub qıldım bir dan namazı,
Əl götürüb göye etdim niyazı,

Yadıma saldıqca sən sərvinazı,
Əqil başdan təmiz çəşib, gəlmışəm.

Molla Cümə olmuş çox yaziq bəndə,
Gəlmışəm qapına, ixtiyar səndə,
Yeqin bil, sevdiyim, mən ha bu gündə
Vallah, sən yadıma düşüb gəlmışəm.

GƏRƏK

Verimli ağıldan heç ağıl olmaz,
İgidin öz ağılı başında gərək.
Dostun nəsihəti, düşmən tənəsi
Yadında, hər zaman duşində gərək.

İgid olan özün qurbanə salmaz,
Qurbanə düşdükdə saralıb solmaz,
Hər qara daşlardan cavahir olmaz,
Cavahir mədənin daşında gərək.

Molla Cümə el içində aşkardı,
Eşq oduna qaynayıban coşardı,
Atalardan qalma doğru misaldı,
Qərib it quyruğu döşündə gərək.

GƏRƏK

Mənəm-mənəm deyən gözəl çox olar,
Gözəldə şimaltək boylanmaq gərək.
Sürəhitək açıla qədd-qaməti,
Əlini gəmirib çeynəmək gərək.

Başına döndüyüm xanlar, ərənlər,
Xidmətində, ixlasında duranlar,

Bir elə şahbazın gücün görənlər,
Eşqin atəşində qaynamaq gərək.

Kefdə, damaqdadı dövlət, var olan,
Heç qocalmaq bilməz bəxtəvər olan,
Cümə deyər, elə göyçək yar olan,
Dolanıb başına oynamaq gərək.

GƏRƏK

Ağa Təmrəz, əhvalatdan halisən,
Bu pozğun binamız yapılməq gərək.
Yanan dildən, ümmağımızdan xalisən
Evimizdə bir su tapılmaq gərək.

Elə iş tut, ölkələrə ad olsun,
Eşidən dostların tamam şad olsun,
Düşmənlərin cavan ömrü bad olsun,
Əgyarın gerdanı çapılmaq gərək.

Cüməyəm yazmışam rılıetim budur,
Gecə-gündüz sənə möhnətim budur,
Cənabından təvəqqə, minnətim budur
Mənim bir tay kəlim tapılmaq gərək.

GƏTİRDİM

Bu bayram ayının dördüncü günü
Lal olan dilimi sözə getirdim.
Silindi könlümün dağı, düyüni
Özümü təzədən gözə getirdim.

Çıxarddım qaradan, ağlara könlüm,
Göndərdim seyr edə bağlara könlüm,

Məcnuntək düşmüşdü dağlara könlüm,
Qaytarıb enişdən düzə getirdim.

Cümə də duranda bu yarım limon,
Yar, vəsfin göründü bu yarım limon
Dost mənə verəndə bu yarım limon
Mən də layiq bilib sizə gətirdim.

GÖZDƏN

Gəlibən qapiya dedin: xoş gəldin!
Bir qədəm içəri bas, qoyma gözdən.
Bu sıniq könlümü qurbətdə aldın,
Göftara bir qulaq as, qoyma gözdən.

Elinə gelmişəm, Qımır bazarlı*,
Qızılgül əndamlı, alma üzərli,
Səndən ayrılanı mən ahü zarlı,
Yəqin bil, etmərəm yas, qoyma gözdən.

İsmini söylərəm “qaf”i “zey”inən,
“Yay”inən “tey”inən, bir də “rey”inən**
İstərəm canını lap ürəyinən
Cümənin başını kəs, qoyma gözdən.

GÖZƏL

A qız, dayan, a qız, amalıım sorsan,
Bir saat qarşısında durgınən, gözəl.
Eşqinə düşməkdən sən bixəbərsən,
Rəhm edib halımı sorgınən, gözəl.

* Qımır bazar - Zaqatalada kənd

** Q. z. y. t. r. - Qızıyetər

Özün bir meyvəsən, dadın on beşdi,
Gigərimdə yanan odun on beşdi,
Əbcəd hesabında adın on beşdi,
Dilimdə əzbərdi, görginən, gözəl.

Gözlərin süzgündü, qaşların əymə,
Düzübsən buxağa gülündən düşmə,
Cümə də qəribdir, xətrinə dəymə,
Ağ üzdən bir busə verginən, gözəl.

GÖZƏLİN

Gözəlin qəlbində kin-kifir olmaz,
Meyli olar seyre, çölə gözəlin.
Nə fitnə qızdırmaز, nə qeybət bilməz,
Ağrısın alasan heylə gözəlin.

Gözəlin boynuna qolun sarışa,
Küsə sənnən, yalvarasan barışa,
Tifil kimi qoltuğuna girişə,
Nəfəsi qoynuna dola gözəlin.

Gözəlin əlini əlinə alıb,
Canını canına mehriban qılıb,
Şirincə dodağın ağızına salıb,
Sorasan hey gülə-gülə gözəlin.

Gözəldə yaraşıq gözü, qaşıdır,
Yanağı, buxağı, inci dişidir,
Marça-març öpmək də heyvan işidir,
Ustub-ustub üzün yala gözəlin.

Molla Cümə ömrü sürən zamanda,
Axırət tədarükün görən zamanda,
Vədəm yetib canım verən zamanda,
Başım qucağında ola gözəlin.

GÖZLƏRİN

Həsrətindən gecə-gündüz ağlaram,
Saldı məni yüz xəyalə gözlərin.
Birisi bullurdur, birisi ulduz.
Şölə verir ol piyalə gözlərin.

Mən sənin işindən çəkirəm dadi,
Eyləmə özünə mehriban yadı,
Birisi fitnədir, birisi cadı,
Olubdur başıma bəla gözlərin.

Molla Cümə butandır, ey ceyranmisal,
Dostdan dosta irməz bu qədər zaval,
Birisi xumardır, birisi qumral,
Alıbdır canımı ala gözlərin.

GÖZLƏR

Tərlan oylağında sonalar boyalar,
Bayquş vərdişi dir saxsağan gözlər.
Dədə Kərəm-yanıb dad-aman eylər,
Əsli amanından qadağan gözlər.

Kim yetər murada belə dünyada,
Şirin üçün Fərhad öldü qayada,
Biçarə Məcnun da dönüb səyyada
Leylidən bir xəbər ərməğan gözlər.

Züleyxa müsəkkər olmuş quluna,
Pərvanə şamına, bülbül gülünə,
Cümə də hər sübhdən çıxıb yoluna
Həsrətlə boylanıb gündoğan gözlər.

GÖZLƏRİN

No mat-mat baxırsan, canım cəlladı,
Əzrailtək üstə endi gözlərin.
Pərvanətək canım oda qaladı,
Alişib çıraqtək yandı gözlərin.

Mən fağırin halın kimsələr bilməz,
Aşıqi ağladan şad olub gülməz,
Nə çarə cylərəm insafa gəlməz,
İçibdir qəsəmi, andı gözlərin.

Cüməyəm, canıma yoxdur gümanım,
Basıbdır aləmi qəmim, hicranım,
İncimə bu sözdən, İsmi Pünhanım,
Öyrənibdir fitnə-fəndi gözlərin.

GÖYÇƏK

Gözlərimin nuri, dilim müştaqi,
Geyinib çıxmışan ənciyə, Gøyçək.
Sərimin sevdası, eşqin yiğnağı,
Nə sığal veribsən birçeyə, Gøyçək?

Eylərəm ərzimi həkim-loğmana,
Gəlmışəm yanına dərdə-dərməna,
Gör necə dolaşır şama pərvana,
Bülbüller aşiqdir iççəyə, Gøyçək.

Neçün mənnən canı-cana qatmazsan?
Ol səbəbdən muradına çatmazsan,
“Molla Cümə çirkin” – deyib yatmazsan,
Nagahda bir düşər göyçəyə, Gøyçək.

GÖNDƏR

Sənə salam olsun, ay aşiq oğlan,
Təzə aşiq oldum, saz mənə göndər.
Amma özüm söz deməyə acizəm,
Bir neçə bənd yazıb söz mənə göndər.

Dəryanın qəvvası, ölməyə baxmaz,
İkicə sərcə bir qırğıdan qorxmaz,
İki şey insanın yadından çıxmaz,
Bunun sifarişin yaz mənə göndər.

Dörd ağadı, dörd bağbandı, dörd də bağ,
Dörd ovçuğu, dörd maraldı, dörd də dağ,
Dörd ölmüşdü, dörd xəstədi, dörd də sağ,
Bunun cavabını yaz mənə göndər.

Molla Cümə əlinədir bu yazı,
Nə lazımdır el içində avazı,
Səndə olan bayatılar kağızı,
Çox zaman olubdur, tez mənə göndər!

GÖRDÜM

Dağın sinəsində Şin çayı üstə
Ovçuyam, maralı seloyda gördüm
Ayağım bənd oldu, dəhanım bəstə,
Hicranın dəstini ciloyda gördüm.

Camalı hilaldi, özü şafiyə,
Cəlladi gözləri saldı cəfayə,
Deyəndə şəninə üç bənd qafiyə,
Sərasər canımı aloyda gördüm.

Molla Cümə günü keçir vayinən
Durubdu qarşısında ovçu yayınən,
Eşitsem ismini “kaf”, “lam”, “say”ınən,
“Cim”in də altında üç nöqtə gördüm.

GÖRƏYDİM

Bir diləyim bitirginən, ay ana,
Sevən yar darişan günü görəydim.
Oturaydım qarşı qabaq-qabağa,
Hal-əhval soruşan günü görəydim.

Əfv edib günahı, təqsirdən keçib,
Odur dəhanından cavahir seçib,
Yeriyib üstümə qolların açıb,
Boynumdan sarışan günü görəydim.

Molla Cümə, çağır Cəlili-Cabbar,
Yetiş imdadıma, ey qəni-Səttar,
Dostlarım şad eylə, sən pərvərdigar
Düşmənin pərişan günün görəydim.

GÖRƏYDİM

Qadir Allah, çərxi-fələk dolanıb,
O qız bizə gələn günü görəydim.
Dost şad olub düşmən könlü bulanıb,
Danışıban gülən günü görəydim.

Qadir mövləm, ayrılıqdı bel bükən,
Tez qocalar ürəyində qəm çəkən,
Əlində stəkan, bir də qond tökən
Nazla yeyib-içən günü görəydim.

Molla Cümə, dağlar qaldı dügündə,
Harayına yetən olmaz bu gündə,
Başım qoyub ağ sinənin ögündə*,
Canı cana qatan günü görəydim.

GÖRƏNDƏ

Ay ağalar, oqlım təmiz itirrəm,
Qələm qaşlı, ay qabaqlı görəndə.
Qaf dağını darağıma götürrəm,
Şirin dilli, bal dodaqlı görəndə.

Mən özüm deyirəm səfil özümə,
Dəli könlüm neylim, baxmir sözümə,
Habu dünya görünmeyir gözümə,
İnci dişli, gül yanaqlı görəndə.

Eyb etməyin eşq əhlinin işinə,
Dünya əqbar əsla girməz guşinə,
Molla Cümə daşı salsın başına,
Yumru çənə, ağ buxağı görəndə.

AY GÜLÜM

Ol boy-buxun, ol gözəllik səndə var,
Könül sevir bircə səni, ay gülüm!
Gözlərinə aşiq oldum, ey nigar!
Mən unudum necə səni, ay gülüm!

Özün göyçək, ziyadədir kamalın,
Nəsrin kimi şölə verir camalın,
Gecə-gündüz fikrimdədir xəyalın,
Yad eylərəm bircə səni, ay gülüm.

Eşqin mənim bu sərimə dolubdur,
Lale bənzim saralıban solubdur,
Molla Cümə qurban kimi durubdur,
İstəyir ki, quca səni, ay gülüm.

* Ögündə - "qabağında" monasındadır (aşağıın mənsub olduğu ləhcədə işlədilmişdir).

GÜLLÜNÜN

Ay həzərat, gəlin sizə söyləyim,
Düşübdür yadıma çayı Güllünün,
Geyinibən gəzir al don içində,
Heç bilinməz qış, yayı Güllünün.

Kəndlər arasında adlı baladı,
Dostlar arasında modlu baladı,
Ellər arasında dadlı baladı,
Çox var bizə haqqı-sayı Güllünün.

Mən Cüməyəm, atım çapa bilmədim,
Bu yixiq könlümü yapa bilmədim,
Axtarıb-axtarıb tapa bilmədim,
Yoxdur Ənbərçayda* tayı Güllünün.

LAYISQI

Nə gözəl vətənsən, mübarək kəndəsən,
Qismət oldun biz ümmətə, Layisqi.
Yan gəzenlər sənin qədrini bilməz,
Sən hayifsan müxonnotə, Layisqi.

İlimiz dünyada on iki aydır,
Arzumuz geyməkdir, şadlıqdır, toydur,
Gözəlin gözəldir, cahlin saydır,
Bəzənmisən yüz zinətlə, Layisqi.

Molla Cümə qəm hicranə batıbdır,
Ahü zarı asimana çatıbdır,
İsmi Pünzan səndə qərar tutubdur.
Oxşayırsan lap cənnətə, Layisqi.

BU MEYDAN

Çünki aşiq gəlir, düzgün durgınən,
Ya bismillah, bu sən, bu mən, bu meydan.
Xoş mənzildə çap atını sürginən,
Ya bir Allah, bu sən, bu mən, bu meydan.

Danışginən yaxşı-yamanı seçəm,
Nə verib cavabın, nə geri qaçam,
Haqq sözümdür, istəyirsən and içəm,
Vallah, billah bu sən, bu mən, bu meydan.

Yandan, yana gəzinirsən fil kimi,
Çoxlarını qərq eylədin sel kimi,
Cümə durur xidmətində qul kimi,
Ay padişah, bu sən, bu mən, bu meydan.

AY MƏDƏD

Mən neyləyim, eşq atəsi canımda
Cəhənnəmdən qızğın oldu, ay mədəd.
Neçə gül əndamlı gəzon yanımda,
Dağılıban pozğun oldu, ay mədəd.

Tifil ikən dari-dəryayə daldım,
Mürəxxəs başımı sevdayə saldım,
Tərlan yuvasından bir bala aldım,
Bəsləmişəm quzğun oldu, ay mədəd.

Cümə də dərdini yara çox deyər,
Yaxşı sözü cigərinə ox dəyər,
Tapşırram Allaha, Allah yox deyər,
Çərxi dönmüş azığın oldu, ay mədəd.

*Ənbərçay – Qaxda kənd

GEDİRƏM MƏN

Ayrılığın günü gəldi, əzizim,
Səhərdən yanına gəl, gedirəm mən.
Ərzimanım canda qaldı, sevgilim,
Bir saat yanında qal, gedirəm mən.

Gedirəm, gəl ötür piyada məni,
Qəlbində unutma, sal yada məni,
Nə bir də görərsən dünyada məni,
Vürginən əlimə əl, gedirəm mən.

Səndən ayrı mənim günüm gün degil,
Bu dünyada mən bülbülem, sən də gül,
Açılgınən, danışginən, aman, gül,
Bu qərib könlümü al, gedirəm mən.

Çox ağırdır sən canandan ayrılmak,
Könlük sevən din-imandan ayrılmak,
Cümə heç istətmə səndən ayrılmak,
Keçibdir, salamat qal, gedirəm mən.

MƏNƏ

Göndərdim qasidi loğman yanına,
Dörmən üçün gedib aldı dərd mənə.
Vardım sənə yetə sübhan yanına,
Baxmadı ərzimə, qaldı dərd mənə.

Cünun edib namus, ardan ayırdı,
Evin yixib, Kəbə-kardan ayırdı,
Axır necə sevən yerdən ayırdı,
Görün necə nəfsin saldı dərd mənə.

Dərd-böhran soldadır, qəm-möhnət sağda
Nəçün tək gəzdirir səhrada, dağda,
Molla Cümə deyər: indiki çağda
Şəkərdən şirindir, baldı dərd mənə.

İSMİ PÜNHAN

İsmi Pünhan, bir səfərə gedirəm,
Gəl qarşıma, hal-əhvalın sorum mən.
Əzəlinnən sənə oldum mehriban,
Hansı kəsnən qurban eldə durum mən?

Çox çəkmışəm cövrü-cəfa ahü zar,
Üç qafiyəm sənə olsun yadigar,
Bəlkə əcəl xake etdi giriftar,
Canım sağkən mah camalın görün mən.

Eşq atoşim artdı həddən ziyadə,
Əğyarınən sirdəş olma nəbadə,
Cümə deyər can sağikən dünyada,
Necə səni yada həmdəm vərim mən.

AŞIQLIQ⁶

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşiq gəlibdir,
Külli aşıqların anasıyam mən.

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalim Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.

Binəm Layisqiye düşübdür inəhman,
Pədərim Salahdır, madərim Reyhan,
Vələdim Həsəndir, əxim Süleyman,
Familim Mollaoruc ədnasiyəm mən.

Ədnayəm, kəmtərəm, dərdə dərmanam,
Hənəfi məzhibəm, həm müsəlmanam,
Nəbim Məhəmməddir, əhli-Quranam
Mömin qardaşların aşnasıyam mən.

Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm, söhbətim olar gülünən,
Danışsalar yetmiş iki dilinən,
Ol qədər arifəm, qanasıyam mən.

Qanıram, ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türk ilə farsi,
Fikrim seyr eyləyir ərşinən kürsi,
Dərin kitabların mənasıyam mən.

Mənada Mollayam, Molla Cüməyəm,
İsmi Pünhan, oda şux pərvanəyəm,
Gəlmisəm cahana, bir gün fənayəm,
Axırda Kərəmtək yanasiyam mən.

MƏNƏ

Salam olsun sənə, Molla Məhəmməd,
Təzə aşiq oldum, saz göndər mənə.
Amma özüm söz deməyə acizəm,
Bir neçə bənd deyib, söz göndər mənə.

Dörd ağadır, dörd bağbandır, dörd do bağ,
Dörd ölündür, dörd xəstədir, dörd də sağ,
Dörd ovçudur, dörd ceyrandır, dörd də dağ,
Bunun cavabını yaz göndər mənə.

İki dodaq bu cahanı dürr etdi,
İki səsin iki guşim kar etdi,
İki mələk iki gözüm kor etdi,
Təzədən ikicə göz göndər mənə.

Dəryanın qəvvası ölməyə baxmaz,
Əlli beş sərçədən bir qırğı qorxmaz,

İki şey insanın yadından çıxmaz,
Onun sıfarişin az göndər mənə.

Molla Cümə özü yazdı bu yazı,
Bülbül kimi xoş danışır avazı,
Səndə olan beytləri, kağızı,
Çox lazım olubdur, tez göndər mənə.

MƏNDƏ

Hər kim istər isə qəvvasım olsun,
Bəhri-mühitlərin doryası məndə.
Fironṭək döş atan meydana gəlsin,
Şüeybi-Musanın əsasi məndə.

Açıb eşqin kitabına baxıram,
Pərvanətək canım oda yaxıram,
Qızılgülün qarşısında oxuram,
Şeydayi-bülbülün havası məndə.

Özüm bir mərəzəm misali-qulunc
Hər kimi tutarsam eylərəm gülünc
Altımda Düldürdür, belimdə qılınc
Var ismi-əzəmin duası məndə.

Dəlləgəm, ustayam, usta Salmanam,
Nə şaham, nə bəyəm, nə Süleymanam,
Təbibəm, cərraham, həkim Loğmanam,
Neçə xəstələrin şəfası məndə.

Mən Molla Cüməyəm dərya-ümnənam,
Coşaram, daşaram, nə bulanmaram,
Höyasız insandan heç utanmaram,
Həyalı insanların həyası məndə.

MƏNDƏDİ

Qardaş, sizlə hansı dildə danışım,
Yetmişcə millətin dili mənlədi.
Tökülsə qərq eylər aləmi yaşım,
Daşqınca çayların seli məndədi.

Arif məclisində keçib oturram,
Çəkən misalına timsal yetirrəm,
Göytək guruldayıb yağıb batırram
Küləknən qar, yağış, dolu məndədi.

Cüməyəm, çox gizli sirlər açaram,
Zimistanda dayanmaram, qaçaram,
Yığmışam mətahı, böyük ticcaram,
Harunla Qarunun malı məndədi.

BƏXTƏVƏR

Sallanıban sudan gedən bəxtəvər,
Yetişib, ötüşüb tut məmələrin.
Doluban çıxmışdır məzərdən yana,
Umsutma adamı, ört məmələrin.

Az qalmışdı onu görüb öləsi,
Gizlin saxla, insafsızın balası,
Qoynunda bəslətdin pambıq lüləsi,
Misli qardan ağdır süt məmələrin.

Mən Cüməyəm, yarsızların yarıyam,
Təşəxoş məmənin sevdakariyam,
Sərrafam, gəlmışəm xoş müşteriyəm,
Nə verim mərdana, sat məmələrin.

MAŞALLAH

Səd maşallah, xoş göründü gözümə,
Örgənibdi balam, fənd məmələrin.
Çox istədim öpüb sürtəm üzümə,
Heç olmadı mənə səmt məmələrin.

Ayıb yoxdu həm gözündə, qasında,
Ciğa tellər düzülübdür başında,
Mələs nartək qoşa durub dösündə,
Şirindir şəkərdən tünd məmələrin.

İnciməsən tərif deyim buna mən,
Narinc, turunc, limon deyim buna mən,
Haqq danışib bağban ollam sənə mən,
Alıbdı bir yekə hənd məmələrin.

Çoxlar istər malı heylə mal olsun,
İstər dəymış olsun, istər kal olsun,
Bir mən tərifləsəm, dilim lal olsun,
Tərifləyir külli-kənd məmələrin.

Ol Yaradan sənə insaf verəydi,
İnsaf edib məhbubunu görəydi,
Molla Cümə bir qoynuna girəydi,
Doyunca əməydi qənd məmələrin.

MƏNI

Ey ağalar, gəlin sizə söyleyim,
Bu günlərə salan bir qızdı məni.
Gecə-gündüz cünunsifət gəzdirir,
Verdiyi iqrardı, ol üzdi məni.

Əmr Məhəmməd dini, gəl duraq şərə,
Əl basım Qurana, and içim pire,

Sən əzizlə ikimizi bir yerə,
Çəkibən qələmi haqq yazdı məni.

Adım Molla Cümə, Salah oğluyam,
Eşq əlindən cigər, bağırı dağlıyam,
Çillə günü qızdırımadan zağlıyam,
Ört zülfün üstümə, gün əzdi məni.

MƏHBUB

Ol dəmdə ki əziz, mən gördüm səni,
Bir sevda salıbsan başıma, Məhbub.
Yolunda sərgərdan edibsən məni,
Ol qədər gəlibssən xoşuma, Məhbub.

Nə ola görəsən məni bu halda,
Daranmış, zülfərin bənd olmuş dalda,
Səhər-səhər hərlənirsən xiyalda,
Gecələr girirsən duşimə, Məhbub.

Cüməyəm, istərəm sənlə qovuşam,
Hər yetən rəqibnən durub çalışam,
Dindiribon dodağının yapışam,
Avazın dəydikcə guşimə, Məhbub.

MOLLA

Mənə böhtan demə, dili qurumuş,
Vergilən ağızına qadağa, Molla!
Döndərdin bağrimi bişmiş kababa
Çox çətin dözərəm bu dağa, Molla!

Ucuz motah alıb baha satarsan,
And içib malma haram qatarsan,

Aşığın sırrınə haçan çatarsan,
Nə anlar bülbüldən kol ağa, Molla!

Mənim göftarımı yaxşı deməzsən,
Nə keçir könlündən kimə əvəzsən,
Yediyin haramdır, halal yeməzsən,
Gəl çəkmə xalçanı qırğa, Molla!

CƏLLAD MİSILLİ

Gördüm camalını, düşdüm təşvişə,
Alıbsan canımı, cəllad misilli.
Fırqətindən əlim keçməz bir işə,
Gəzirəm didərgin səyyad misilli.

Fələk yıxsın seyraqubun öyünü,
Ürəyinə çəksin dağı, düyüünü,
Üzüqara olsun qiyamət günü,
Yansın oda Şəddi, Şəddad misilli.

Gəl barış Cüməylə sərvboylu yar,
Mən sənin eşqindən tapmiram qərar,
Bir neçə vaxt belə keçərsə rüzgar,
Öldürəm özümü Fərhad misilli.

MÖVLAM

Ay cümle məxluqi yaradan Tanrı,
Sirlərimi əyan eylərsən, Mövlam.
Məhşər günü ərasətə çıxanda,
Bir ədalət divan qurarsan, Mövlam.

Bigəda, padşah burda baylanır,
Cəhənnəm, cənnətdə durub boylanır,

Etdiyimiz işlər gəlib paylanır,
Yüzünün boynunu burasan, Mövlam.

Yaradansan, sənnən kəsməm gümanı,
Günbəgün ziyadə eylə imanı,
Cavan öldürürsən Molla Cüməni,
Vallahi özün də yanarsan, Mövlam.

NAİNSAF

Fələk, bir bəndəni eylədin tuaf,
Fəndinən canımı aldı nainsaf.
Faş olan sevdəmə edirlər xilaf,
Fikrimdə tədbirim qaldı nainsaf.

Fal atdı münəccim düşdü bir xofa,
Köməyim ol Mehəminəd əl Mustafa,
Finnar şəmşirini tutmuş bivəfa,
Fərhadtək başıma çaldı nainsaf.

Fəna dünya dolu olsun əşrəfi,
Etad yarımla sənsiz nədir məsrəfi,
Fitnə qaşlarının hər bir tərəfi,
Füqəra Cüməyə maldı, nainsaf.

AY NAMƏRD

İsmi Pünhan, bir qorx mənim ahımdan,
Yandırıcı cəsədim gözün, ay namərd.
Yalvardım: bağışla, keç günahımdan,
Razi olmadın sən özün, ay namərd.

Aramızdan məhəbbəti kəsirsən,
Ciyərimə qızğın dağı basırsan,

Səbəb nədir barışırsan, küsürən,
Yad ilədir söhbət, sözün, ay namərd.

Məndən özgə varmı həsrətin çəkən,
Yaş yerinə gözlərindən qan tökən,
Molla Cümə vəfadərin sağ ikən,
Baxmasın yadlara gözün, ay namərd.

NEYLİM

Ay ağalar, müşkül işə düşmüşəm,
Bu qəflətdən bəxtim oyanmaz, neylim.
Məcnun kimi dilə-dişə düşmüşəm
Axıban göz yaşılm dayanmaz, neylim?!

Həsrətindən gəldim cana, imana,
Ümidim bağladım axır zamana,
Dərdimi danışdım İsmi Pünhana,
Bu zalim bivəfa inanmaz, neylim?!

Molla Cümə qəm hicranə çulgaşır,
Yığıbəni qiyamətə saxlayır,
Mən burda yanırıam, özü yuxlayır,
Allahdan qorxmayır utanmaz, neylim.

NEYLİRƏM

Aşıq gərək məşuqinə rəhm edə,
Dərd, qara gün verən dostu neylirəm?
Hər yetənlə danışmağı tərk edə,
Özgələrnən duran dostu neylirəm?

Yaxşı həmdəm susamayıq qanına,
Yüz nazinən atəş salma canına,

Gündə bir yol gəlib-get ki yanına,
Üç gündə bir görən dostu neylərəm?

Molla Cümə qərarından dönəməyir,
Alışbdır eşq oduna, sönməyir,
İsmi Pünhan “mən ölüm”ü qanmayırlar,
Belə makrab sürən dostu neylərəm.

NEYLƏRƏM

Dost gərək çıxmasın dostun sözünnən,
Sözbaxmaz bimürvəti neylərəm?
Söhbət edə həm qaşınan, gözünən,
Bikar, quru ixtilatı neylərəm?

Bədəsil iqrarda çox ləvənd olu,
Əsilin söhbəti şəkər, qənd olu,
Gözəlin yaxşısı dərdi-bənd olu,
Dərd bilməyən bir nəbgəti neylərəm?

Cüməyəm, gözəli canda istərəm,
Geyinə al-yaşıl donda istərəm,
Məni isteyəni mən də istərəm,
Məni istəməyən zatı neylərəm?

NEYLİYİM

İsmi Pünhan, sən ki düşdün dünyayə,
Yaralandı sinəm üstü, neyliyim?
Nə tağın yox, nə üstündə şamaman,
Şirin dilin məni kəsdi, neyliyim?

Bu dilim ismini heç unutmadı,
Yüz yerə əl çaldım, qolum çatmadı,

Səndən özgəsini meylim tutmadı,
Aşna, yarımla cümlə küsdü, neyliyim?

Cümə deyər, incə belli canansan,
Dərd bilənsən, işarəni qanansan,
Sırdaşımsan, bu canıma yanansan,
Səndən qeyri özgə dostu, neyliyim?

NECƏDİR

Başına döndüyüm ay Həmid dayı,
Sizin kül-külfətin halı necədir?
Çörək yeyən yerdir İsmayıll, Musa
Atası Xəlfətin keyfi necədir?

Qımir gözəlləri gedir bir qatar,
Yadıma düşəndə cismim od tutar,
Dərd əhli cananlar, Zöhrə, Qızyetər
Dursunnan Mürvətin keyfi necədir?

Ayşanın, Fatmanın əldə yox suçu,
Mənəm Gülpərinin kamal möhtaci,
Cümənin məhbubu o iki bacı –
Kəlmətnən Mömnətin keyfi necədir?

KEYFİN NECƏDİR?

Neçə vaxtdır sormamışam halını,
Əhvalını bilim, keyfin necədir?
Aç dola boynuma qulac qolunu,
Ağrını, yar, alım keyfin necədir?

Məni görünüb çəkinirsən naza sən,
Yoxsa aşna tutubsanmı taza sən,

Neçə vaxtdır gəlməyibsən bizi sən,
Gözləri qumralım, keyfin necədir?

Mən Cüməni tullayıbsan yana sən,
Birdən-birə dönməginən xana sən,
Nə dərdin var söyləginən mana sən,
Ay sərxoş maralım, keyfin necədir?

NƏDƏNDİ

Əlin tutub üzə mail baxırsan,
Meyl eyləyib gülməməağın nədəndi?
Geyinib yadinən seyrə çıxırsan,
Mənə təklif qılınmamaağın nədəndi?

Bülbül olub bəzəmisən baharı,
Salıbsan canımı qəmi, qəheri,
İçirsən özgələr verən zəhori,
Şerbət versəm almamamaağın nədəndi?

Sənnən özgə mənə kim eylər mədəd,
Naz etmək xublarda adətdir, adət,
Salıbsan dərdinə Cüməni Abdət
İndi təbib olmamamaağın nədəndi?

SƏNİN ADINA

Biz evdən çıxmışıq sənin adına,
Meşə nədir, cığır nədi, yol nədi?
Mərd olan kəs mərdliyini bildirər,
Xörək nədi, çörək nədi, dil nədi?

Adamı görəndə başından açma,
Uzaqdan gələndə duruban qaçma,

Adına gələni ayırma, seçmə,
Axsaq nədi, keçəl nədi, lal nədi?

Cüməyəm, işimi tutmuşam bayaq,
Açıb dərdimizi bir sənə deyək,
Quraxsıyanlarıq, gətir ver yeyək,
Dəymiş nədi, çürük nədi, kal nədi?

SƏN NƏSƏN?

Durubsan meydanda özünü çəkib
Bu meydanda mən arşanam, sən nəsən?
Girərəm ortaya qaş-qabaq töküb,
Çillə kimi qar salanam, sən nəsən?

Çox aşığı məclislərdən qaçırram,
Nöyütleyib, alışdırıb uçurram,
Cəllad kimi cəngelimə keçirrəm,
Özrailtək can alanam, sən nəsən?

Cümə deyər bu meydanda nər mənəm,
Sərrafların dükənində zər mənəm,
Acıqlansam oysununa girmənəm,
Bəd qılıqlı, tərs ilanam, sən nəsən?

NİGAR

Cavan ikən bəslənibən xoş oldun,
Tək düşmüsdüň Çobankola, ay Nigar.
Ərə getdin, yaman dərdə tuş oldun,
Boylanmadın sağa, sola ay Nigar.

Gəlin oldun, hərgiz yetmədin başa,
Dağ, düyünün qoydun dosta, sirdaşa,

Anan Ayşaxatın dönüb bayquşa,
Ağlar, deyər: aman bala, ay Nigar!

Molla Cümə dərd çəkənin biridi,
Şam oduna yandı canı əridi,
Cavan cismin torpaq altda çürüdü,
Gözəl adın qaldı dala, ay Nigar.

NİGARIN

Ay ağalar, gəldi düşdü yadına,
Daha deyil türfə çağı Nigarın.
Yaradan yetişsin özü dadına,
Viran qaldı gözəl bağı Nigarın.

Nigarın anası, ay Ayşaxatın,
Siz də belə qara güne yas tutun,
O Şahmar zülfəleri, tel güləbatın,
Necə oldu ay qabağı Nigarın?

Gözəllər içində o bir can idi,
Qızlar arasında adlı-sanlıdı,
Şirindil, xoşqılıq bir cavan idi,
Heyif, soldu gül yanağı Nigarın.

Gül soluban yanıq qaldı bülbülə,
Əsdi qara yellər, xar qondu gülə,
Görünmür Nigarım əhvalim bilə,
Daha yoxdur səs-sorağı Nigarın.

Dünya, sənlə kim eyləyər beh-bazar,
Fələk də hərdənbir yolunu azar,
Molla Cümə ağlar, eylər ahü zar,
Getməz sinəsindən dağı Nigarın.

OYNAŞIR

İsmi Pünhan elə şirin danışır,
Ay qabaqda qələm qaşlar oynasır.
İki ləbi bir-birinə sarmaşır,
Gül ağzında gövhər dişlər oynasır.

Məclisə çıxanda durur bəy kimi,
Yasə getsə eylər bayram, toy kimi,
Danışanda şaqqıldayır göy kimi,
Havanın üzündə quşlar oynasır.

Molla Cümə şad könlünü yıxanda,
Müştəq-müştəq yollarına baxanda,
Hərdən gəlib qabağıma çıxanda,
Cigərimdə eşq ataşlar oynasır.

OYNAR

Ay ağalar, bir gözəlin əlindən
İçimdə ciyərim odunan oynar.
Miskin bülbül heç doyarmı gülündən,
Sızıldar bağlarda dadınan oynar.

Olmuşam mən bu gülümün dəstəsi,
Odur mənim qəmli könlüm üstəsi,
Ah çəkməkdən ciyərimin tüstüsü,
Qalxıban havada badınan oynar.

Molla Cümə təzədənnən coşubdur,
Dərdi artıb öz həddinnən aşıbdır,
Ürəyimə bir vas-vası düşübdür,
Qorxuram sevgilim yadınan oynar.

ÇOX SAĞ OL

İsmi Pünhan, bu dostluğu pozursan
Saldın məni ahü zara, çox sağ ol.
Xeyli vaxtdır yadlar ilə gəzirsen
Bərəkallah sən dilbara, çox sağ ol.

Neçə-neçə tənə vurdun üzümə,
Ağlım gedir görünəndə gözümə,
Yalvararam, heç baxmazsan sözümə,
Eyləməzsən dərdə çara, çox sağ ol.

Sən namərdsən, mən Cüməni satarsan,
Özge ilə sarüşəban yatarsan,
Bir vaxt olar, layiqinə çatarsan,
Dili şirin, qəlbi qara, çox sağ ol.

UZAQ OL

Gel oğlan, yazılıqsan, dindirmə məni,
Allahi sevərsən, bizdən uzaq ol.
Dost-düşmən içində sindirram səni,
O gözün çəkginən gözdən, uzaq ol.

Çox da çapalayıb özünü boğma,
Ağzında çeynəyib dilini ögmə,
Tutdurma açığım, cinimi yiğma,
Dur açıl başımdan, tezdən iraq ol.

Giribsən meydana çölün piyanı,
Qaytarmaz başını dəhnə yüyəni,
Saxla qulağında Cümə deyəni,
Tərk et aşılığı, sözdən uzaq ol.

OLAR

Bir gözəl görüşəm Balakəndə mən,
O qədər ağdır ki, süd demək olar.
Tərifin yayaraq hər bir kəndə mən,
Heç əqili yoxmuş, huf demək olar.

Bir kəlmə danışdım, əqili yoxmuş,
İtirdi zehnimi o vecsiz...
Hər kəlməsi şirin cana ox imiş,
Hırtıldar, ağızdan hırt demək olar.

Bir söz dedim, anlamadı sözümdən,
O səbəbdən düşdü mənim gözümdən,
Qaş-qabağı tökdü, tutdu üzümdən,
Qılıqsız ... it demək olar.

Ya Allahdan qorxmaz, ya da ərindən,
Qisməti çox ola şeytan şərindən,
Cümə yazıq tərpənmədi yerindən
Qiçları sınmışa küt demək olar.

OLARMIŞ

Ay ağalar, bir tərləni qaçırdım,
Dalısınca aman-dadı olarmış.
Hayif oldu, gözəl günüm keçirdim,
Keçən günün ay mədədi olarmış.

Varmı mənim kimi üzü tənəli,
Könlü ahu-vaylar ilən möhnəli,
Dedim ki, qocalsam sevda köhnəli
Eşq sövdası ləp əbədi olarmış.

Cüməni zay etdi xubların şahı,
Yetiş imdadıma, ölkə pənahı,
Şükür sənin birliyinə, ilahi,
Gəlhagelin gethagedi olarmış.

OLAYDI

Nola ki çərx dönə, dövran dolana,
O yar bize gələn günlər olaydı.
Dost könlü şad olub düşman bulana,
Saralıban solan günlər olaydı.

Yeqin bil ki, ayrılıqdı bel bükən,
Tez qocalar ürəyinə qəm tökən,
Bir əlində qənddan, birində stəkan,
Naznan verib-alan günlər olaydı.

Molla Cümə qaldı dağı-düğündə,
Harayima çatan olmaz bu gündə,
Baş qoyuban ağ sinənin öğündə,
Sustalıban qalan günlər olaydı.

OLDU

Eşqə düşüb saralmışam, solmuşam
Bu aşiqlik mənə vergidən oldu.
Lalə yanağına mayıl olmuşam,
Gül kimi açılıb bərq verən oldu.

Yar yolunda qurban etdim canı mən,
Elə qaçdım, tanımadım məni mən,
Ta ölüncə tərgitməzdim səni mən,
Məni bu yerlərdən tərgidən oldu.

Mən rəqib sözünə qulaq asmazdım,
Yaralı sinəmə dağı basmazdım,
Sən də əhd etmişdin, məndən küsməzдин,
“Cümədən küs”, – deyib öyrədən oldu.

OLDU⁷

Oğul, sənin qiryət varmış canında,
Sən getməkdən anan sinədağ oldu.
Qonum-qonşu, dost-aşına yanında
Çün tənə vurdular, çün qınaq oldu.

Küsüb getdin, ah çəkibən duyunduq,
Xozeyin oldun, şadlıq edib sevindik,
Çixıbəni camaata öyündük,
Dedik oğlumuzun kefi çağ oldu.

Maşallah, ay oğul, yaxşıdır zəndin,
Bir arxalıq, bir cüt çustnan bəzəndin,
At getsə də dost və aşna qazandın,
Hər kənddən bizlərə bir qonaq oldu.

Carda dedim: oğul, qayıt, ay aman,
Dedin: işim, ata, eyləmə yaman.
Bu yolun qazanır fənayə güman,
Doğrudan gerçəkmiş sözün sağ oldu.

Ənbərcədən ustaların gəldilər,
Məni görüb xəcıl, peşman oldular,
Xəbər aldım deyibəni güldülər,
Dedilər hərəyə bir tabaq oldu.

Hayif oldu sənin keyfdən düşmağın,
Fayton minib dükəndə çay içmağın,
Pul qurtarıb Balakəndən qaçmağın,
Faytonçu, dükançı bidamağ oldu.

Sənin bəxtin qarışmışdı nəsədə,
Allah versin cindar oğlu Əsədə,
Pulun çıxdı, boş qalmadı kisə də,
Yaxşıca qazandın, üzün ağ oldu.

Molla Cümə yaman düşdü zülmata,
Bu işdən şad olub həm ana, ata,
Aldın mənnən maya doxsan manata
Lapandan çatlayan bir çanaq oldu.

HƏRİF OLDU⁸

Əvvəlinci, getdim ustad yanına,
Oxudum surəni dörd hərif oldu.
Bir gözəlin eşqi düşdü sərimə,
Soruşdum ismini dörd hərif oldu.

Bir hərifi “sey”di sürəhi belli,
Söyləsin tutitək o şirin dilli,
Susadım mən sənə, ay fitnə-felli
Canımın cananı dörd hərif oldu.

Bir hərifi “rey”di, rüxsarı xoşdu,
Röyadan ayırdı, bir qələm qaşdı.
Rizvadan artıqdı, huridən başdı,
Dinimin imanı dörd hərif oldu.

Bir hərifi “tey”di, təzə, növrəstə,
Tacdan yeni düşmüş bir güli-bəstə,
Tərifin etməkdən olmuşam xəstə,
Dərdimin dərmanı dörd hərif oldu.

Bir hərifi “mim”di, məlekədən artıq,
Möhəndətən, hicrandan, diləkdən artıq,
Misildi çovğundan, küləkdən artıq,
Öldürən Cüməni dörd hərif oldu.

OLDU⁹

İlisunun hamamına varanda,
Kəndin gözəlləri mənə tuş oldu.
Görən təki məndə aman qalmadı,
Əqil getdi başdan, lap bihuş oldu.

Kimisi gəlmişdi keyfə, damağa,
Kimisi də yatıb qaldı sabaha,
Canım qurban ayna kimi qabağa,
Ağ üzündə xalı qələm qaş oldu.

Mən Cüməyəm, başım düşdü bəlaya,
Hamam döndü qızılğülə, lalaya,
Yönümü çevirdim Tövla-Talaya*,
Hayif ki, yollarım qara daş oldu.

OLDUĞUM

Canıma nar saldı cananın canı,
Gül yanaqlarına qurban olduğum.
Görmədim cahanda sən təki yarı,
Xumar gözlərinə qurban olduğum.

Bir nazlı canandır, misli bulunmaz,
Onun qəm gülüşü heç vaxt gülünməz.
Huridir, mələkdir, vallah, bilinməz,
Qaymaq ləblərinə qurban olduğum.

Aşıq ağlamasın bəs necə gülsün,
Əhd-i-linqarımız məhşərə qalsın,
Cümə deyər eşqim canına salsın,
Şirin dillərinə qurban olduğum.

* Tövla - Talala - İlisu kəndinin bir məhəlləsi

HAYIF OLDU

İsmi Pünhan köcdü fəna dünyadan,
Qarışdı torpağa göz hayif oldu.
Xudanın tədbiri beləymiş bizi,
Soldu yanaqları, üz hayif oldu.

Əcəl çatıb nəfəs sana düzüldü,
Qəm, hicran tapdadı, bağrim üzüldü,
Yenə sevdiyimdən əlim üzüldü,
İxtilat tükəndi, söz hayif oldu.

Bu yaziq Cümənin dönübdü baxtı,
Əsdi əcəl yeli sərvimi yıldı,
Dedim ki, şad ollam bu bahar vaxtı,
Töküldü burnumdan yaz, hayif oldu.

OLDUM

Qadir allah, mənə sitəm eylədin,
O İsmi Pünhandan karqayar oldum.
Duşimdə göstərdin mənim yarımı,
Bir saat qol-boyun bərabər oldum.

Tutuban dəstindən etdim təmənna,
Dedim: yarım sənsən, dedi: aman nə?!
Yenicə yetmişdim dinə, imana,
Oyandım, görmədim, sərgərdan oldum.

Cümə, diləyini xudadan dile,
Bu məlun şeytanın hər işi bele,
Təzəcə yetmişdim o qönçə gülə,
Sırr oldu gözüməndən, biilqar oldum.

OLMA

Molla Məhəmməd, məndən sənə çox salam,
Bəradər salamım almamış olma.
“Mim” inən “sin” di, bir “əlif” di, bir də “lam”,
O dərdə təvazö qılmamış olma.

“Əlif” vahid işarədir səgirdə,
“Lam” otuzdur, “sin” altmışdır kəbirdə,
“Mim” ərbəyin hesab olmuş zahirə
Tuxandi məzmunu bilməmiş olma.

“Əlif” yekdi, “sin” saqitdi, “mim” çəhar,
“Lam” altıdır eylə yəqin aşikar.
İgirmi üçdən olmaginən bixəbər
Namümkün xəbərdar olmamış olma.

“Əlif” Allah abad etsin bu yazı,
“Lam” lazımdır xoş keçirmək bu yazı.
“Mim” məlumdur, olsun sənin bu yazı,
“Sin” səhvən dəryayə dalmamış olma.

“Lam” leysə bir töhfə atam oduna,
“Sin” salamım göndərmişəm adına,
“Əlif” ustam oğlu gah bir yadına
“Mim” Molla Cüməni salmamış olma.

OLDUM

Zühr oldum anadan, düşdüm cahana,
Bəxti qara, üzü sayasız oldum.
Heç ayıb etməyin mən bəzirgana,
Qəm alıb-satmaqdən mayasız oldum.

Mətahim sövdadır, eşqim ataşdır,
Didəmin qisməti qan ilə yaşıdır.

Hər kimə qışıldım, qoyuban qaçı, Bu fəna dünyada yiyəsiz oldum.

Molla Cümə möhkəmdir diləyində, Cənnət hurisində, ərş mələyində, Kamalım dəryadır ... İsmi Pünhan yanında həyasız oldum.

OLMAZ

Eşq əhlini qınamayın, qazılar, Eşq əhlinin ağıl-kəməli olmaz. Ah çəkməkdən günbəgündən üzülər, Solar gül irəngi, cəməli olmaz.

Eşq əhlilər çəkən haray-dad olur, Nə vaxt dostu görsə, onda şad olur, Qohum-qardaş, əqrabası yad olur Dayılı, mamalı, xalalı olmaz.

Eşq əhlinin eşq canına girişər, Nagah görse öz yarınınan görüşlər. Ayaz üzən cincar* kimi bürüşər, Sınıban qaməti simalı olmaz.

Eşq əhlinin olmaz həya, aburu, Ölən vaxt alışa bəlkə qaburu, Bir saz olur, bir də sazin qoburu, Bundan özgə dövlət, nə malı olmaz.

Molla Cümə xəyaləti dostdu, dost, Qəm, möhnəti, məlaləti dostdu, dost, Fikri, zikri, ixtilatı dostdu, dost, Xudasına layiq amalı olmaz.

OLMAZ

Dedim: ay dilbərim, seyrəmi çıxdın? Dedi: sevdaliyam, gəzməsəm olmaz! Dedim: mən dostuna nə mail baxdin? Dedi: möhnətinə dözməsəm olmaz!

Dedim ki, ismini Pünhan eylədim! Dedi: danış görüm, sənə neylədim? Dedim ki, eşqindən qəzəl söylədim, Dedi: qələm gətir, yazmasam olmaz.

Dedim: Molla Cümə qəmdə qalıbdır, Dedi: ah-nalesi canım alıbdır, Dedim ki, göz yaşım göller olubdur, Dedi: mən sonayam, üzməsəm olmaz.

OLU

Təzədən düşmüşəm eşq sevdasına, Artıb dərdim günbəgündən çox olu. Sevdiyim pünhandan üzün göstərsin Qayğım gedər bu sərimdən yox olu.

Xəstə könlüm, eyləginən tamaşa, Bu bəzəyə, bu zinətə, qumaşa, Qorxum budur yar mənimlə savaşa, Qaşı kaman, kirpikləri ox olu.

Cümə deyər: incə, nazik bel səndə, Tuti səndə, bülbül səndə, dil səndə Süsən səndə, sünbül səndə, gül səndə Ənbər, güləb tərləyibən qox olu.

* Cincar - gicitkon

NƏ OLUR

Gəldim isə genə çıxıb gedirəm,
Bir saat yanımıda dursan nə olur?
Düşmüşəm dərdinə dözə bilmirəm,
Bir halim-əhvalım sorsan, nə olur?

Bir badə almadım yarın dəstindən,
Qaşları keçmədi canım qəsdindən,
Gözlərin altından, yanaq üstündən,
Bir busə aşiqə versən, nə olur?

Sən ağasan, Molla Cümə nökərdi,
Göz yaşını ayağına tökərdi,
Turuncların nabat, qəndi-şəkərdi,
Bircə dodağıma vursan, nə olur?

OLURMUS

Müskül işdir sevən yordan ayrılməq,
Ayrılıq da bigümandan olurmuş.
Gecə-gündüz virdim oldu ağlamaq,
Ağlamaq da qəm-hicrandan olurmuş.

Qəvvas olan bəhri-Nildən keçməsin,
Pərvanələr şam oduna bişməsin,
Mənim kimi kimsə eşqə düşməsin,
Eşqə düşən din-imandan olurmuş.

Görməmişəm yarım kimi şirindil,
Yanaqları ağ gül ilə qızılgül,
Ey ağalar, inanası iş deyil,
Cümə İsmi Pünhanından olurmuş.

OLURMU

İki sevgi bir məclisdə əyləşsə,
Onlar üçün heç utanmaq olurmu?
Bir-birinin gerdəninə qol açsa
Tifil kimi basıb yenmək olurmu?

Xuda olsa bu təqdiri yazası,
Bəndə varmı tədbirinən pozası,
Bir kərəm ayırdı haqqın qəzası,
Hər aşiqə belə yanmaq olurmu?

Molla Cümə, fikir çəkmə hər sözdən,
Neçələri şəkkə düşər bu bizdən.
İsmi Pünhan, incisək də üz-üzdən,
Bizim üçün könül dönmək olurmu?

ÖLSƏM

Görək, əziz, sənə kim deyir yaxşı,
Mən sənin dərdindən, ey cavan, ölsəm,
Ağlarsan, gözündən tökərsən yaşı,
Eylərsən “ay mədəd, ay aman” ölsəm.

Bir busə alsayıdım ay qabağından,
Sorayıdım şərbəti bal dodağından,
Doysayıdı gözlərim gül yanağından,
Çəkməzdəm dünyada arzuman, ölsəm.

Cüməni eylədin, yar, yarımcانlı,
Gəl, eylə bir çarə, dərdə dərmanlı,
Yeqin bil, sevdiyim, qanlısan, qanlı
Yixilib yolunda bigüman ölsəm.

ÖKÜZ¹⁰

Mən yanına bir minnətə gəlmışəm,
Papağımı eylə yuxarı, öküz.
Uşaqlar yanında üzü qarayam,
Papağımı eylə yuxarı, öküz.

Sən gəl qoyma məni təhnədə, sözdə,
Ayağa duruban hənkirdə, bozla,
Göy otu biçibən tökərəm yazda,
Qişına çəkdirrəm suxarı, öküz.

Cümə qulağına əyilib deyir:
Oğul-uşaqlarım məni çox söyür.
Görürəm, səndən heç olmayırla xeyir
On manatım gedər dübarı öküz.

PEŞKƏSDİR

Bir zülfü ənbərə, qaşı peykərə,
Bir gözü xumara canım peşkəşdir.
Bir yanaq əhmərə, yüzü qəmərə,
Bir diş gövhərə canım peşkəşdir.

Bir ləbi sükkərə, dili şəkkərə,
Bir sinə mərmərə, bəxti əxtərə,
Bir qəddi ər-ərə, təze nübgərə,
Bir belə dilbərə canım peşkəşdir.

Bir ismi əzbərə, əndamı tərə,
Bir cavan bəşərə, gözəl duxtərə,
Bir eşqi əxkərə, çox zülümkərə
Cüməyəm aşkara canım peşəkdir.

A QOCA KİRVƏ

Çox yaxşı aşiqsan, a qoca kirvə,
Elə çığırgınən gözün pırtlaşın.
Evde toyuqlara gəl belə hərbə,
Gündə qorxusundan altı murtlaşın.

Giribsən ortaya özgə at ilə,
Atın ora yortma beş biyanilə,
Bağlayın başını möhkəm çatıyla,
Xam olsa da çabalasın, partlaşın.

Gel girmə Cümənin qızığın saçına,
Baş-ayaq yanarsan atəş gücünə,
Girməz qulağına, gəlməz vecinə,
Meydanda sən kimi yüzü firtlaşın.

PƏRVANƏ

Təzelətdin köhnə olan dərdimi,
Eşq oduna yaxdın canı, pərvanə!
Necə vaxtdır unutmuşdum vədimi,
Yada saldın o insanı, pərvanə!

Bülbül də qovğayı salıbdır sərin,
Gül üstə sindirməz heç balu-pərin.
Özün kiçik, qiryatınə afərin,
Eşq əhlinin sənsən xanı, pərvanə!

Sənin yarın nə sitəmkar yar imiş,
Əcəb səndə həmdəmilik var imiş,
Eşqin üstə Cümə biqərar imiş,
Onu çəkdiñ imtahana, pərvanə!

ƏZİZ

Əziz hüsnün əziz gördüm, əziz mən,
Əzizimsən, əziz İsmi Pünhanım.
Əziz səni, əziz sevdim, əziz mən,
Əzizimsən, əziz İsmi Pünhanım.

Əziz olmaz əziz səntek əziz can,
Əziz qurban, əziz sağa, əziz can,
Əziz aman, əziz bidad, əziz can,
Əzizimsən, əziz İsmi Pünhanım.

Əziz Cümə, əziz dilbər, əziz sən,
Əziz eşqə, əziz simsar, əziz sən,
Əziz daniş, əziz göftar, əziz sən,
Əzizimsən, əziz İsmi Pünhanım.

POZMAQ

İsmi Pünhan, bu göftara qulaq as,
Layiqmı dostluğu indidən pozmaq?
Bir gün deyil, bir ay deyil səbr edim,
İllərcə olarmı bu dağa dözmaq.

Qafilələr gəlsin dərdim çəkmeyə,
Dəryalar boşalsın yaşım tökmeyə,
Zühr oldun anadan belim bükmeyə,
Yaraşmaz şanına kinayə gəzmaq.

Cüməyəm, dərdimə nə çare qıllam,
Tamam ərşə yetir ah ilə nalam,
Dilimdə ismindir, əlimdə qələm
Olubdur vərdişim oxuyub-yazmaq.

EY QASİD

Ey qasid çünki sən bilirsən sirri,
Salam o yarə “yey”i, “tey”i “rey”i.
Nə fikir eyləyir, nədir tədbiri
Cavabın tez mənə “kaf”, “tey”i, “rey”i.

Danış əhvalımı can parasına,
Bir məlhəm eyləsin biçarasına
Sığmiram yerinən göy arasına,
Dərdim çəkə bilməz “şin”i, “tey”i, “rey”i.

Xəbər al, gör neyçün Cüməynən öcdü,
Nə təqsir etmişəm bir belə kəcdi,
Dostunu saymayan deyərlər bicdi,
Xərdən törəyən “qaf”i, “tay”i, “rey”i.*

ŞİRİNDİ SEVDİYİM

Dost da öz dostundan olurmu bezar,
Yatmiram gecələr, “fi”, “kaf”i “rey”dən.
Sinəm butasına sənsən kamandar,
Keçirdin oxların “cim”, “kaf”i “rey”dən.

Bağban olan qulluq eylər bağa da,
Sonalar məşhurdu teldə, çığada,
Xidmətkərin gözü olar ağada,
Ağa nə istəyir “nun”, “kaf”i, “rey”dən.

Molla Cümə oxur türkü, ərəbi,
Arzular özünə xaki turabi,
İsmi Pünhan, ləblərinin şərabı
Şirindi, sevdigim, “şin”, “kaf”i, “rey”dən.**

* Hərflərin mənası: yetir, gətir, şüfür (dəvə), qatır

** Hərflərin mənası: fikir, cığər, nöker, şəker

SAQQAL

Qorxum budur, saqqal, səni saxladam,
Qocalıq davasın tutarsan, saqqal.
Saxlasam da gərək asam qulaqdan,
Hayıfsan, düşübən itərsən, saqqal.

Alimlərin möclisinə varanda,
Əl bağlayıb xidmətində duranda,
Hər birinin söhbətini görəndə,
Məni də cərgəyə qatarsan, saqqal.

Mən ki varam, Məhəmmədin ümməti,
Səndə varmış Peyğəmbərin sünneti,
O Xudamız qismət etsə cənnəti,
Cumaynan muradə çatarsan, saqqal.

SAQQAL

Allahın sən, saqqal, məndən iraq ol,
Baş alıb əlinnən gedərəm, saqqal.
Yəqin bil ki, səni qoyan dəlləyi,
Aləmdə lap rüsvay edərəm, saqqal.

İşləməyib müftə yemək istəsən,
Sabınnan tər-təmiz yumaq istəsən,
Burnum, gözüm sarı çummaq istəsən,
Bilginən, dibindən didərəm, saqqal.

İstəyənə olsun Cümənin payı,
Kim eylər ki, sənə bu haqqı-sayı,
Hər yetən məhbublar deyərlər dayı,
Sınar könlüm, səni yondurram, saqqal.

SAQQAL

Saqqal, səni saxladaram çənayə,
Möhlət ver, bir zaman çallanma, saqqal.
İndi deyim tövbəliyəm xınayə,
Dişimin üstüne sallanma, saqqal.

Saqqal, səni bina etsəm bu üzə,
Uzanıban salma məni mərəzə,
Buyurram dəlləyə, tutar məğrazə,
Gücdənib hər yerə çullanma, saqqal.

Saqqal, sənə bu minnəti eylərəm,
Boğaz tutub endiyindən əllərəm,
Hirsim tutsa, lap dibindən kəllərəm,
Cümənin dilinə allanma, saqqal.

SAQQAL

Dost, müsahib çox eylərlər minnəti,
Ol səbəbdən səni saxlaram saqqal.
Hansı vaxtı çox eylərlər hörməti,
Ürəkdən hər birin yoxlaram, saqqal.

Saqqallılar fitnə-fəsad yeridir,
Zənd olunur fitnəkarın biridir,
Kol donuzu tulaların xırıdır,
Elə olma, səni ..., saqqal.

Nə qədər ki Cümə səni qazıdar,
Ol qədər də ağasına naz edər.
Qırxdıranda ibadəti az edər,
Güvənibən sənə, çoxlaram, saqqal.

SALIBSAN

İsmi Pünhan, dedilər gəlib sən bizi,
Nə yaxşı sən bizi yada salıbsan?!
Darayıb zülfərin tökübən yüzə,
Bu cavan canımı oda salıbsan.

İnsanda görmədim bu şirin dili,
Bağlar çiçəyisən, dağların gülü,
Cənnət almasan, çəmən bülbüllü,
Oxuyub dünyaya səda salıbsan.

Butasız dünyada ömür sürmərəm,
Səndən özgəsinə könül vermərəm,
Bu işi şəninə layiq görmərəm,
Cüməni özündən cida çalıbsan.

SƏNİN

Başına döndüyüm İsmi Pünhanım,
Şirindir göftarın dillərdən sənin.
İstərsə qocalıb başın ağarsın,
Çekərəm həsrətin illərdən sənin.

Xoşuma gəlibdir hər bir işlərin,
Canımı alıbdır xoş vərdişlerin,
Qaymaq dodaqların, inci dişlərin,
Seçilməz yanağın güllərdən sənin.

Molla Cümə tamaşanı qanadır,
Qədrin bilsən əger gövhər kanıdır,
Ala gözlər, qələm qaşlar yanadır,
Xədəngdir gərəkin millərdən sənin.

SƏRASƏR

Ay ağalar, itirmişəm Leylanı,
Məcnuntək gəzirəm dağı sərasər.
Bir ah çəksəm yixar ərşi-əlamı,
Heç qalmaz sol ilə sağı sərasər.

Bəxtəver yaranmış yüz el içində,
Baxarsan tək durar gözəl içində,
Qalıbdır şamaman xəzəl içində,
Bağbantək axtərrəm tağı sərasər.

Cümənin sövdası cuş verir dəm-dəm,
Bu fəna dünyada xoş dilə bəndəm,
Qorxuram qönçəmə xar ola həmdəm,
Bülbültək dolannam bağlı sərasər.

SALMASA

Aşıq olan heç qarıyb qocalmaz,
Yarı əger onu gözdən salmasa.
Nə taqətdən düşməz, başı ağarmaz,
Xiffət çəkib saralıban solmasa.

Çox bağlara girib gülün dərmışəm,
Çox güləri dərib yara vermişəm,
Çox gözəlin axırını görmüşəm,
Səni də görəm haqq canım almasa.

Elm oxuyan bəyəm heca bilməzmi,
Gündüz görən əziz gecə bilməzmi,
Molla Cümə belin quca bilməzmi,
Yerə girsin dəhnəlicən* olmasa.

* Dəhnə - Şəkidə kənd

SATAŞMA

Başına döndüyüm ustalar başı,
Nə layiqdir, sən də mənə sataşma.
Qorxuram bacara bilməzsən mənnən,
Nə layiqdir, sən də mənə sataşma.

Xoşlamanan mən ki heç heylə şeylər,
Əlif Allah bil, bağrını ha teylər,
Üç qafiyə bilən meydanda söylər,
Nə layiqdir, sən də mənə sataşma.

Molla Cümə sözün deyər hər vaxta;
Verim cavabını, bir hovur toxta,
Hər aşiqin hünərimi dura qabaxda,
Nə layiqdir, sən də mənə sataşma.

SAXLAYIR

Şeyda bülbül zimistandan qaçanda,
Aldadıb baharın gülü saxlayır.
Pərvanələr şam odundan keçəndə,
Şölələnib bircə balı saxlayır.

Dərdim çoxdur, təbib yox ki, açım mən,
Canım çıxmaz, bu fənadan köcüm mən,
Cəllad zəhər verməz alıb içim mən,
Badəni qarşısında dolu saxlayır.

İsmi Pünhan, mən ağlaram zarı-zar,
Öldügündür, mürvət eylə, aman, yar,
Molla Cümə olsun sənə xidmətkar,
Desinlər yanında dəli saxlayır.

SAXLARAM

İsmi Pünhan, bir dağ çəkdiñ sinəmə,
Dünya üçün emanətə saxlaram.
Zənn eyləmə nagah ölsə unudar,
Xak altında yata-yata saxlaram.

Canım yanar atəsimnən, odumnan,
Bayquş bezər harayımnan, dağımnan,
A bivəfa, heç çıxarmı yadımnan,
Bu dərdləri qiyamətə saxlaram.

Molla Cümə, əlac yoxdu ya xannan,
Ayrılmışam süzgün-süzgün baxannan,
Əlbət bir gün yapışaram yaxannan,
Haqq divan var, ərəsətə saxlaram.

SƏNİ

Al yaşıl bəzənib seyrə çıxanda,
Ayınan ulduza vermənəm səni.
Yoxdur bərabərin huri, qılmandan,
Misirdə yüz qızə vermənəm səni.

Şəkildə Yusifin cəmalı səndə,
Yoxdur bərabərin huri qılman da,
Şəkiyə, Şirvana, Quba, Dərbəndə,
Tehrana, Təbrizə vermənəm səni.

Molla Cümə olub hicran tapdağı,
Dərdimin ortağı, sırrim kürraigı,
Gəncəyə, Bakıya, ol Qarabağa,
Ol şəhri-Tiflisə vermənəm səni.

SƏNİ

İsmi Pünhan, bir dağ çəkdiñ sinəmə,
Gəlibən sərsəri hüt öpdü səni.
Ölkənin dəyyüsü, el utanmazı,
Birindən doymayıb cüt öpdü səni.

İşimiz dönübdür Kərəm nağlına,
Hardan-hara düşdü kəlbin ağlına,
Köpəkdən törəmiş köpək oğluna,
Kim verdi görəsən fit, öpdü səni.

Namərdin badəsin alma dəstinə,
Tilisim, cadunu sürtər üstünə,
Bir busə qıymadın Cümə dostuna
Axırda sevdiyim, it öpdu səni.

SƏNİN

Ah çekibən qəm dəryayə düşübən,
Söylə görüüm nədir dərdin, qız sənin!
Öz əlindən xoryad elə düşübən,
Saralıbdır gülü rəngin, qız sənin.

Dövran sürüb, bir ömür-gün görməyən,
Tay tuşunan oynayıban gülməyən,
Əl uzadıb qönçə gülün dərməyən,
Mən ölüncə cana dağdır, qız sənin.

Bu Molla Cüməni salmadın yada,
Məni qoyub getdin yada, xoryada,
Hər gələn naşını salıban ada
Hayif oldu gedən ömrün, qız sənin.

QIZ SƏNİN

Ceyran kimi səhər seyrə çıxanda,
Qarşı gələydim yoluna, qız sənin,
Geyimin etlas, zərbab mərcan yaxanda,
Kemər olaydım belinə, qız sənin.

Ləzzət əndamında, məzə dodaqda,
Yengicə, yetişmiş şamama tağda,
Oturayıq birgə xəlvət otaqda,
Yanaşaydım sağ soluna, qız sənin.

Mən Cüməyəm, oldum dəli-divana,
Çıxmış gözüm qondu səntək cavana,
Camalın oxşayı İsmi Pünhana
Canım qurban camalına, qız sənin.

SƏNİN

Üç ay yay çıxıban payız olunca
Sevdiyim, gözlərəm yolların sənin.
Gözdən iraq olub ayrı düşüncə,
Yarəb, necə olur halların sənin.

Könül bir dəryadır dolub axmayırlar,
Sənnən özgəsinə gözüm baxmayırlar,
Leyli nehar xatirimdən çıxmayırlar,
O şirin danışan dillərin sənin.

“Sey”, “lam”, “nun”, “zey”nən ismin söylərəm,
Sənnən ayrı bu cahanı neylərəm,
Mən Cüməyəm, sənə minnət eylərəm,
Hər xoryad qucasın bellərin sənin.

SƏNİN

Aşıq mənəm deyib çox da öyünmə,
Hələ mən sözünə baxaram sənin.
Xam day kimi çapalayıb döyünmə
Noxtanı başına taxaram sənin.

Hirslənibən meydan başında durram,
Basma quyuğumdan, qayıdib vurram,
Tökərəm dişlərin, ağızını cirram,
Barmağım gözünə soxaram sənin.

Səndən aşiq olmaz, dümdüyün biri,
Əqlin yoxmuş, dəlimisən, sərsəri,
Kürsənmə üstümə, durgınən geri,
Dünyanı başına yixaram sənin.

İnciməynən sən Cümənin dilindən,
Minib sürər, hərgiz düşməz belindən,
Vuruban sazını alıb əlindən
Qaytarıb başına çaxaram sənin.

SƏNİNƏN

Cünki görüşmədik, İsmi Pünhanım,
Qisas qiyamətə qalsın səninən.
Bu dünyada yüz gözələ söz dedim,
Maral gözlüm, yüz bir olsun səninən.

Bəxtiqara yaranıbdır kökümüz,
Qəm, hicrandan bağlanıbdır yükümüz,
Bü dünyaya cünun gəldik ikimiz,
O dünyaya yolum salsın səninən.

Hər namərdə canı verib neylərəm,
Müxənnətin üzün görüb neylərəm,
Səndən ayrı ömrə sürüb neylərəm,
Molla Cümə istər ölsün səninən.

SƏNSƏN

Salam olsun sənə, Molla Abdulla,
Qardaşım, könlümün muradı sənsən.
Ölkələr içində məşhursan adla,
Gümüşün qızıldan savadı sənsən.

Özün Ocaq oğlu Seyidzadəsən,
Ağılda, kamalda çox ziyadəsən,
Yetginən muradı bu dünyadə sən,
Hər zaman dilimin ol adı sənsən.

Əvvəldən nəsliniz aləmə faşdı,
Yüzüün üstündə cavahir qaşdı,
Sizi bəyənməyən, bil, qızılbaşdı,
Əsil peyğəmbərin övladı sənsən.

Padşah sikkəsitək sözlərin ötər,
Öyünən gözünə kol təki batar,
Əlində bərdenkə, ciyinində qatar,
Bədəsil kəslərin cəllası sənsən.

Əlitək deyinib duranda cəngə,
Alilər işini salmasın ləngə,
Qeyrəti ucundan çalışan səngə
Bisütun dağının Fərhadı sənsən.

Məsləkdə Hatəmsən, heç tayın olmaz,
Çox imtahan mətlebinə bulunmaz,
Sayəndə əyləşən naməhrum qalmaz,
Ol mürkü-humayıñ qanadı sənsən.

Hadi əfənditək gözəl əmin var,
Sevdiyin gözəltək bir həmdəmin var,
Məclis-mərəkədə səhbət dəmin var,
Kəskin qılıncların poladı sənsən.

Ağası yüzbaşı olubsan məhcür,
Viranə könlümü qılıbsan məhmur,
Xudabəndə sizi eyləməsin dur,
Çünki onun əziz damadı sənsən.

Cüməyəm, yazaram səxavət kani,
Mehmanınam sənə adına günü,
Ol diyən çayçida bir gözlə məni,
Daldasız dalımın ümidi sənsən.

SƏNGİ

Görməyəydim bu misildə tək səni,
Hayif ki, olubsan xərabə səngi.
Gözüm gördü, əqlim çıxdı başımdan
Gün yüzü düşdüm iztirabə səngi.

Mövlam sənə şəfqətindən dil verə,
Şər işimiz döndəribdi xeyirə,
İsmi Pünhan seyr etdimi bu yerə
Olmadımı sənə gileyba səngi.

Molla Cümə halın pərişan görür,
Didəmin yaşıdan gilcyvan çürür,
Məndən betə namus sənə əl verir,
Yoxsa döşənməzdin türabə səngi.

SƏNSƏNMİ

Şükür haqqa, yenə gördüm üzünü,
Habu kəndin gülüzarı sənsənmə?
Gecə-gündüz unutmaram sözünü,
Bu aşiqin dil əzbəri sənsənmə?

Meh zülfərin dal gerdana yaysana,
Demək olar ondördündə ay sənə,

Tapılmaz heç bu dünyada tay sənə
Ərşde mələk barabarı sənsənmə?

Gül yanaqlı, ləbi ballı sevgilim,
Mah camallı, xətti-xallı sevgilim,
Doğru söylə, şirindilli sevgilim
Mən Cümənin əziz yarı sənsənmə?

SƏNSİZ

İsmi Pünhan, ərəsətin gündündə,
Ol hesab kitaba düşmərəm sənsiz.
Yolunu gözlərəm sirat üstündə
Bir qədəm irəli keçmərəm sənsiz.

İsmi-adın sənin baldan da şirin
Axıtdın gözümdən qan ilə irin,
Mövlam əmr eyləsə: cənnətə girin,
Meyl edib qapısın açmaram sənsiz.

Cüməyəm, olmuşam cünun, sərsəri,
Qalıbdır canımda eşqin əsəri,
Versələr əlimə abi-kövsəri,
Yəqin bil, sevdiyim, içmərəm sənsiz.

SƏRÇƏLƏR

İlahidən qorxun, bir insaf edin,
Az incidin məni-zarı, çərçələr!
Oba qurtulmadı, ölkə batmadı,
Yoxmu bundan qeyri dari, sərçələr!

Fəqir dostum cəfa çəkib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Nə zulumnan alağıni çəkibdir
Ayaqyalın Reyhan qarı, sərçələr!

Əkdiyim olmasa məettəl qatlıq,
Ruzumuz olmasa acınnan öllük,
Yemøyin axırda üç yerə böllük,
Siz də olun biznən yarı, sərçələr.

Qışda sizi dingin başında görəm,
Düyü töküb, tüfəng atıban vurram,
Qara yaz balanı yuvada burram,
Gəl kəsməyin etibarı, sərçələr!

Molla Cümə nə vaxtadək qoruya,
Azğın-azğın nə düşübsüz yorğaya,
Axır sizdən ərzə verrəm qırğıya,
Dincələrsiz tez bazarı, sərçələr.

SƏSİDİR

Nagahdan bir səda dəydi guşimə,
Aman, görüm bu səs kimin səsidir.
O qədərən gəldi mənim xoşuma,
Aman, görüm bu səs kimin səsidir?!

Tovuzmü, tutumu, bilməm tüləkmi,
Əndəlib yaqtumu, yoxsa süləkmi,
Ya bilmirəm huridizmi, mələkmi,
Aman, görüm bu səs kimin səsidir?!

Meyvə isə hansı bağın barıdır,
Məhbub isə, sorun, kimin yarıdır,
Şux avazı təmiz məni əridir,
Aman, görüm bu səs kimin səsidir?!

Oğrun-oğrun daldalarda danışır,
Şirin canım eşq oduna alışır,
Molla Cümə “hani” deyib soruşur,
Aman, görüm bu səs kimin səsidir?!

DUTANDAN SONRA

İsmii Pünhan, bu zillətə düşmüşəm,
Əlim ətəyini dutandan sonra.
Təhər-təhər hicranını çekmişəm,
Sən bu mərtəbəyə çatandan sonra.

Cilvələnib ətə, qana dolusan,
Qanmayırsan ədəb, ərkan, yolu sən,
Əlbət bir gün özün peşman olusan,
İş-işdən keçibən ötəndən sonra.

Bir vaxt olar bu sözləri söylərsən,
Axtariban tapa bilməz, neylərsən?
Yada salıb dadi-fəryad eylərsən,
Molla Cümə ölüb-itəndən sonra.

ÖLƏNDƏN SONRA

Dəli könlüm genə eşqə gəlibdi,
Yarı bu məclisə gələndən sonra.
Şirin canım eşq oduna yaxıbdı
Dönübən üzümə güləndən sonra.

Nə üçün yadlarla həbib olmusan,
Evimi yixmağa səbəb olmusan,
Eşitmişəm təzə təbib olmusan,
Məni bu dərdlərə salandan sonra.

Sənə qurban olum, ehmər yanaqlı,
Gəzərsən elləri dili soraqlı,
Axtarsan, tapmazsan əli çıraqlı,
Ağlarsan Cüməni öləndən sonra.

TAMAŞA

Ay ağalar, heç qorxmuram ölümündən,
Torpaq alta girəndədi tamaşa.
Necə günah qurtarıbdı əlimdən
Minkir-Nəkir sorandadı tamaşa.

Xilaf yoxdu alimlərin sözündə,
Yazılıbdı dörd kitabın özündə,
Çini-çılpaq ərəsətin düzündə,
Boynuburuq durandadı tamaşa.

Molla Cümə haqq bir divan qayırib,
Möminləri behişt icrə buyurub,
Günahkarı dəstə-dəstə ayırib,
Cəhənnəmə sürəndədi tamaşa.

TELLİNİN

Herdən çıxıb qarşımızda gəzəndə,
Canlar alar ince beli Tellinin.
Qaş oynadıb, gözlərini süzəndə,
Evlər yixar fitnə-feli Tellinin.

Tellinin zülfəri gərdəndə cadı,
Şahmartək dişləyir aşnanı, yadı,
Dərdə salmış cümlə Əliabadi*
Süsən sünbü'l, reyhan teli Tellinin.

Tilsimli camalı aya oxşayır,
Qaşları qurulmuş yaya oxşayır,
Hər kəlməsi bir bəlaya oxşayır
Cümə üçün şirin dili Tellinin.

HAVA TAP

On havaynan girmə mənlə meydana
Mənim üçün əlli cürə hava tap.
Güçün salma dəhanına, dilinə
Aşıq isən bu dərdimə dava tap.

Cəmdək olsa qarğı kimi yolarsan,
Laçın görsən quyruğunu bularsan,
Çaqqal kimi kolda-kosda olarsan,
Qurd gəlibdir, gizlənməyə yuva tap.

Cümə, dindirmə sən o dəngəsəri,
Çöllər heyvanısan, tövlələr xəri
Cahanda görmədim səntək sərsəri
Vaxtikənnən öz-özünə dava tap.

TELLƏRİN

Sevdiciyim, beyxəbərsən işimdən,
Etdi məni bil divana, tellərin.
Hər görəndə ağıl getdi başımdan,
Bənzədirəm gül-reyhana tellərin.

Səhərdən ay bir çəkginən darağa,
Ətir, ənbər iyi vursun qırağa,
Getmə sən qarşımızdan, durma irağa,
Olmasın gözümüzdən yana tellərin.

Qaşların qələmdi, gözlərin almaz,
Gedər bu gözəllik, heç sənə qalmaz,
Hər naşılər, bala, qədrini bilməz,
Layiqdir sultana, xana tellərin.

*Əliabad – Zaqatalada kənd

Allah sənə qismət etsin cənnəti,
Yanına buraxma hər müxənnəti,
Budur sənə mən Cümənin minnəti:
Sığallatma yad insana tellərin.

TÜLKÜ

Ey ağalar, gəlin sizə söyləyim,
Hərgiz çıxmaz imiş heç yola tülükü.
Açıqda olmazmış bunun heç dəmi,
Girəmiş bu koldan ol kola tülükü.

Tülkünün məskəni olarmış dağda,
Yatarmış qayada, gah da torpaqda,
Bir gün olur dərin satarlar nağda,
Çox da getmə böyük xəyalə, tülükü.

Tülkü girən yeri bir qalın novdur,
Üstü qayalıq, hər tərəfi sovdur,
Cümə deyər: başınıza bir lovdur,
Olsa yanımızda bir tula tülükü.

YANA TUTMA

Camalın səminə geldim pərvanə,
Bir göstər üzünü, qız, yana tutma!
Qalmışam yolunda, bir çıx eyvana,
Şirin göftar elə, üz yana tutma.

İşmini söylərəm "fey", "tey", "mim" inən,*
Günümüz keçirəm sənsiz kiminən?

* Fatma

Arifən, işarə elə himinən
O qələm qaşları düz, yana tutma.
Gözəllik başında bəxtəvər oldun,
Sərimi sevdaya bir də sən saldın,
Cümənin canını əcəlsiz aldın,
Ölürəm, amandır, göz yana tutma.

TUTMUŞ

Bahar gedib, gəlib çatdı zimistan,
Uca dağlar basın yenə qar tutmuş.
Səyyad heç düşməsin eşq havasından,
Tülək-tərlən ovlağını sar tutmuş.

Qəvvas olan qəm dəryasın boylasın,
Dərdli kəslər öz dərdindən söyləsin,
Yazıq bülbül ağlamayıb neyləsin,
Bağda gülün qönçəsini xar tutmuş.

Sək rəqibi heç ölməsin qarıyb,
Şikəst olsun,..əl-ayağı quruyub,
Molla Cümə necə dursun kiriyib,
Eşidibdir yarı taze yar tutmuş.

HARAY

Xudayı zülçələl, sənə əyandı,
Yetişdi əflakə avazım, haray!
Sirrim hüzuruna bəyan-bəyandı
Neçün qəbul olmaz niyazım, haray!

Eşqə düşüb oxuyaram şəddinən,
Çevirdin bəxtimi bircə məddinən,

Almışan ağlımı qara xəttinən,
Beləmi yazmışdın a yazım, haray!

Bir dərdin var sənin, min bir dərmanın,
Əfv eylə günahın Molla Cümənin:
Düşüb təşvişinə İsmi Pünhanın,
Ötübdür günorta namazım, haray!

HARDADI

Başına döndüyüm xan qarı nənə
Aman nənə, bircə balan hardadı
Yalvarıram sənə, can qarı nənə
Gözüm nənə, bircə balan hardadı.

Sən maralsan, o yanında balamı?
Dost-aşnadan üzülməsin salamı.
Dil ucunda şeyx oxuyar kəlamı,
Aman nənə, bircə balan hardadı?

Cəng edirdi yaşılbaklı sonaynan,
Sər muyları əlvan olmuş xıñaynan,
Hicran ortağıdır Molla Cumaynan
Aman nənə, bircə balan hardadı.

AY FƏLƏK

Gen dünya başıma genə dar oldu,
Ötünməz olubdu sözüm, ay fələk!
Eşq oduna düşüb tamam kor oldu,
Xiffət, xəcaletdən gözüm, ay fələk!

Yar yolunda mən ki gəldim amana,
Əskik olmaz qəm heç gözəl sevana,

Həsrətindən oldum dəli-divana,
Heyva təki saraldı üzüm, ay fələk!

Cümə İsmi Pünhana aşiq olunca,
Bülbültək ağlaram dilim yorunca,
Vəfasız yarınan ömür sürüncə
Ölübən qurtarım özüm, ay fələk.

AY FƏLƏK

Əzəl mən seydayə düşən zamanda
Sidqinən çağırıb dedim: ay fələk!
Gözüm qaldı sən yaradan insanda,
Eşitmədin haray-dadım, ay fələk!

Aman, ağam, nə haldayam, gör məni,
Yaxam oldu göz yaşının xırmanı,
Səndə bitir hər bir dərdin dərmanı,
Sən var ikən kimə gedim, ay fələk!

Mən insan oluncaq daşa dönəydim,
Odun olub ocaqlarda yanaydım,
Xalqlar arasında mən də Cüməydim,
Çırキン oldu gözəl adım, ay fələk!

DİDAR

Qadir Allah mənə dörd şey veribdir:
Zəhare, qəhhara, azare finnar,
Dörd şeyi də məndən uzaq edibdir:
Bir yare, bir vare, dildare, didar.

Çünki bu sərimi sevdayə saldı,
Çıxarıb əqlimi başımdan aldı,

Yar zülfü üstümə dörd yağı oldu;
Şahmare, yelmare, cidare, oğyan.

Cüməyəm, mətləbim “sin”ninən “tey”di,
İkinci bir “mim”di, üçüncü “rey”di,
Mənim yordan umacağım dörd şeydi:
Göftare, güzare, nəzare üzər.

UÇMAĞI

Ay əzizim, sən danışan yerlərdə,
Könül istər qanadlanıb uçmağı.
Ovçu kimi pusa-pusa gələndə,
Ceyrandanmı öyrənib sən qaçmağı?

Nə layiqdir, mən bülbülü özge gülə qondurmaq,
Cavan ikən şirin canım eşq oduna yandırmaq,
Adam yanda yaxşı işdir him qaşınan qandırmaq,
Xəlvət yerə biz düşəndə sal ağızınnan yaşmağı.

Nə toxunub o qapına geri çəkdiñ özünü,
İki qardaş sevda açıb göstərirlər yüzünü,
Nə istəsən, ay əzizim, hündür deynən sözünü,
Molla Cümə çox istəyir bir sənnən danışmağı.*

ÜRƏYİM

Bu iş Tanrıdanndır, deyil insandan,
Bir gözələ mehribandı ürəyim.
Dilimin əzberi İsmi Pünhandan
Eyzən möhnət, qəm, hicrandı ürəyim.

* Şəri əlyazmasında olduğu kimi köçürdük. Dıqqət edilsə, birinci bəndi qoşma üstün-dədir, qalan iki bəndi isə divanıdır.

Bir dərd əqli heç tapmadım burada,
Nahaq yerə rüsway oldum arada,
Nə ölmədim, nə yetmədim murada,
Ah çəkməkdən qızıl qandı ürəyim.

Cüməyəm, çəkdiyim fikri-xeyaldi,
Ciyərim pürxundi, qamətim “dal”dı,
Fəlek də canımı yanğıya saldı,
Od tutdu cəsədim, yandı ürəyim.

ÜRƏYİMDƏ

Başına döndüyüm, ay Emnət xanım,
Mən səni sevmişəm ağ ürəyimdə.
Çox zamandı həsrətini çəkirəm,
Mən səni bəslərəm sağ ürəyimdə.

Məni eyləmisən Məcnun-divana,
Gözüm yaşı axdı döndü ümmana,
Od saldırın cismimə bax, yana-yana
Əridi, qalmadı yağ ürəyimdə.

Mən Cüməni eyləmisən biçara,
Sinəmin başına qoymusən yara,
Təbibimsən, zalim, gəl eyle çara,
Gedər qəbristana dağ ürəyimdə.

USTA

Salam olsun sənə, usta Məhəmməd,
Bu mədhi eşitsin qulağın, usta.
Sənə kömək olsun Allahüs Səməd,
Başa kimi yansın çırığın, usta.

Məskənin İlisu, familin Eldar,
Dalında tədbirli şahib kamandar,
Elmdə mahirsən gün kimi aşkar,
Çatıbdır hər yere sorağın, usta.

Ustadlar ustadı, ustabaşisan,
Bədəxşan şəhrində gövhər daşisan,
Cavahir xatomın zümrüd qasısan,
Çaxılsın bəhşətə bayraqın, usta.

Haqq səni göğərtsin həmişə cavantək,
Versin muradını dərya-ümməntək,
Sürəsen dövrəni Nuşirəvantək,
Dolsun, boşalmasın çanağın, usta.

Nə qədər mədh etsəm, tərifin bitməz,
Nəfəsim zay olmaz, havaya getməz,
Bilirsən qədrimi, yanında itməz,
Qəmginlik görməsin qabağın, usta.

Maşallah, afərin, heç tayın yoxdur,
Yanlarda dabanın çəkənin çoxdur,
Düşmənin gözünə bir xənək oxdur,
Keyf ilə oturub-durmağın, usta.

Bu fəna dünyaya alışma, qardaş,
Bədnəzər eylərlər, çalışma, qardaş,
Var isə bir səhvsiz qarışma qardaş,
Başım bilməz bilən ayağın usta.

ÜSTÜNDƏN

Ay ağalar, dərdim Çaxıl dağıdır,
Bilmirəm danışım kimə üstündən.
Sevdigim ləbləri bal irmağıdır,
Nuş edib aşiqə əmə üstündən.

Dilbərim üzümə nazinən baxmış,
Saliban oduna yandırıb yaxmış,
Mübarək qəddinə bir ilmə taxmış,
Əcayıb yaraşır məmə üstündən.

Haqq verib mətləbim murada çatsam,
Qismət olub canım canına qatsam,
Duam qəbul olub döşündə yatsam,
Baş götürməz Molla Cümə üstündən.

ÇOXDUR

Ay həzərat, haqq göndərən balanı,
Mənimtək başına alan da çoxdur.
Bu dünyada mətləbinə yetməyib,
Muradı gözündə qalan da çoxdur.

Kiminin qatarı vuruldu sana,
Kiminin dəhanı çatmadı nana,
Yarın həsretindən düşüb hicrana
Günbəgün saralıb solan da çoxdur.

Əcəl gəldi, Cümə, başın ağrıdı,
Şirin canın üçün yağı uğradı,
Bu sözün bir yanı sənə doğrudu,
Dərdi dildə dəstan olan da çoxdur.

CANIM

Qadir Allah necə bədbəxt yaratdı,
Düşüb dildən-dilə çağrılan canım.
Ahi-vaynan günüm qara keçibdir,
Cəfası illərə soğrulan canım.

Irəqib əlindən pünhan gəzirsən,
Xəlvət yerde göz yaşını süzürsən,
Bu qədər sitəmə necə dözürsən,
Yürəgi daşınən yoğrulan canım.

Molla Cümə, çarəsi yox bu dərdin,
Leyli – nəhar dön başına o mərdin,
İsmi Pünhan bir bivəfa namərdin,
Düşüb hicranına qoğrulan canım.

CAVAN

Məhərrəm ayında, aşura günü
Mən səni şəhərdə gördüm, ey cavan.
Ürəyimə çəkdin dağı-düyüünü,
Yetəndən əhvalın sordum, ey cavan.

Bülbüləm, qonmağı güle bilmirəm,
Uzaqdır mənzilim, gələ bilmirəm,
Necədir əhvalın bilə bilmirəm,
Dərdim üstə artdı dərdim, ey cavan.

Cüməyəm, diləyim, şikayətim çox,
Aşıqin ərzinə yetməzmi məşuq,
Yaradan Allaha ibadətim yox,
Gecə-gündüz sənsən virdim, ey cavan.



QADASIN ALDIĞIM

Yar adına mən dolanım, qız qadasın aldığım,
Açılanda fəsli-bahar, yaz qadasın aldığım.
Bu qəzəli dilnən desəm, dilim yanar kül olar,
Qoy alım əlimə telli saz, qadasın aldığım.

Qələm qaşın eyməlidi, qaynayıq qanım mənim,
Sən təki qədirbilənə peşkəşdi canım mənim,
Heç gözəldə gözüm yoxdu, düzü, peymanım mənim,
Gözəllikdə yoxdur sənə söz, qadasın aldığım.

Belə yordan kim inciyər, çağıranda hay verir,
Al yanaqdan zəkat çıxır, bir busə də pay verir,
Dili şirin qəndi-nabat, məməsindən bal verir,
Cümə ilə zarafata döz, qadasın aldığım.

BAX

Dəli könlüm, gəl kamala ovqatsız seyrana bax,
Zalim elə muc olubdur, sərt dağın ceyrana bax,
Babaların sağlığında, xoş imiş dövr-ruzigar
Xoş ruzigar ərşə çıxdı, indiki dövrana bax.

Dəli könlüm, gəl tövbəyə, Əzrail can alacaq,
Peyğəmbərin iqrar bitib axır-zaman olacaq,
Yaradanın hökmü olub, İsrafil sur calacaq
Cümlə millət yeriyecək, ərəsət meydana bax.

Cüməyəm, divan qurulur 72 millətə,
Ol Mikail mizançıdır gecə-gündüz ümmətə,
Divanbəylər təqsirsizi yollayırlar cənnətə,
Müqəssiri cəhənnəmə – qəzəbli zindana bax!

VAXTİDİR

Bülbül oxur gül eşqinə, baharın xoş vaxtıdır,
Dan yerinə nişan düşdü, səhərin xoş vaxtıdır,
Yağıb leysan, geyinibdir şocərlər yaşıl dona,
Sellərin dərədən getmiş, nəhirin xoş vaxtıdır.

Fələk məni yetirmədi mənzilə, məkanıma,
Ha yeridim, yetişmədim yoluma, ərkanıma,
Dərdi-qəmin müştərisi yiğilib dükanıma,
Alan alsın, satan satsın, şəhərin xoş vaxtıdır.

Molla Cümə, bu fənada ömür sürdün bikarə;
Dünya üçün çalışmağın xoş gəlmədi cəffarə,
İsmi Pünhan sevdigindən əli çıxan biçarə,
Döy başına, qanlar ağla, qəhərin xoş vaxtıdır.

QALMADI

Heç kim qalmaz bu fənada, çün Süleyman qalmadı,
Yaqub, Yusif, Zülqərncyn, həkim, Loğman qalmadı.
Yüz iyirmi dörd min nəbi qondu, köçdü dalbadal,
Əvvəl Adəm, sonra Həvva, Axırzaman qalmadı.

İki dünya fikrin çekib dolubanı daşıram,
Əqil-kamal sarıdan mən Məcnunun yoldaşıyam,
Səsim xalqı bezar etmiş, viranə bayquşuyam,
Gecə-gündüz dərd çəkməkdən canda aman qalmadı.

Zalim şeytan əzab verir həm sağımdan, solumdan,
Kafir nəfsim azdırıban çıxarıbdır yolumdan,
Yixılmışam üzüm üstə, tutan yoxdur qolumdan,
Molla Cümə yalvarmayan bir müsəlman qalmadı.

QARAQAŞ

Şirin dilnən bu canımı alıbsan ay qaraqaş,
Şükür eylə, bu cahanda yox sənə tay, qaraqaş,
Şəkilin təhnəsində qalıbdır aynan günəş,
Şümşad belin zəkatından çıx mənə pay, qaraqaş.

Şeyda bülbül gül üstündə düşübür müşkül işə,
Şərik ol hicranıma – gözümnən axan yaşa,
Şərmsaram, dərdim deyim sən kimi yaşılbaşa,
Şahmar olub tez vurallar insana say qaraqaş.

Şahənşahdır övladımız, əslinizdir bəy, paşa,
Şux gözlerin hər süzdükə gör necə gəlir xoşa,
Şad olar Molla Cümə ləblərin versən qoşa,
Şərbəttəki hər əmdikcə can deyər oxay, qaraqaş.

ƏLİF DALİNƏN¹

Məlul könlüm, nə sevmişdin dostu “əlif”, “dal”ınən,
Hayif oldu cəfan getdi “bey”i “əlif” “dal”ınən,
Fələk məni bu dünyada əcəb giryan cylədi,
Şirin canım yoldaş oldu “vav”ı “əlif” “dal”ınən.

İsmi Pünhan, göl barışaq, indi rəqib yandadı,
Ayrılıq da beş gün olar, qəm hicranın candağı,
Yəqin bildim, bu barədə külli təqsir məndədi,
A bivəfa, sən yanışma “yey”i “əlif” “dal”ınən.

Bəxtiqara Molla Cümə, çək sinənə saz ağla,
Qələm alıb bir dərdini min dəftərə yaz, ağla,
Həkim gəlib desə sənə vecsiz yerə az ağla,
Bu dünyada qəm çəkəsən “dal”ı “əlif” “dal”ınən.

DANIŞ

Aşıq bekar söhbət etmə, sözün var başdan danış,
Gördüyünə qıl tamaşa, göz ilə qaşdan danış,
Səntək neçə mənəm deyən boynu altda qalıbdır,
Sarsaqlığa nə bağlıdır kamallı işdən danış.

Ustadına kəc baxanın bil başında xata var,
Təhərindən oxşadıram, qarnında yüz pota var,
İnsan isən qan sözünü, heyvan isən ota var,
Qayıt lənət et şeytana, xatiri xoşdan danış.

Molla Cümə, nəsihətin al guşinə, incimə,
Aşıqılı höcət çəkər harda varsa bicənmə,
Minnətim var özgələrin oxun üstə gücənmə,
Sən mənimlə danışırsan sinədən, döşdən danış.

DANIŞ

Aşıq, sən gir meydana “əlif”dən “bey”dən danış,
Yetirginən on doqquza “ğay”inən “fey”dən danış,
Oxuginən hərif-hərif, hər birin ver mənasın
İgirmi doqquzda tamam eylə “lam”, “əlif”, “bey”dən danış.

Cahar şeydən xəlq olmuşuq, ab, atəş, xaki, bad,
Əslin Göynük fikrilə sən olmagınən dilgüşad,
Gözüqanlı bağrı yaşılı istəginən bir imdad,
Sidqini bağla mövlaya yerinən göydən danış.

Molla Cümə, yüz nəsihət veribdir atan sənə,
Bir Allahdan qorxu çəkib, bəndədən utansana.
Yüzbəsərət yalvararsan guş etməz butan sənə,
Sən də qayıt ver tərgini, bir özgə şeydən danış.

DANIŞ

Ay aşiq, danışsan gəl bizim sarıdan danış,
Daş qürayə dəgmə ucər, hasar barıdan danış,
Fağırsan, bir fəndilən başını girləginən,
Məclislərdə söz düşəndə buğda, darıdan danış.

Hər bağbanı bağa qoyma, girib bağı dərərlər,
Dənləyibən hər meyvəni çox ziyanlıq verərlər.
Gözəl üçün gündüz gəzmə, axır səni görərlər,
Balıq olub səs götürməz gecə yaridan danış.

Molla Cümə, yar dərdininə cigərin kabab olur,
Meyil vermə qız-geline bədlayıq cavab olur,
Möhkəm öpüb qucaqlasan sənə çox savab olur,
Ömür sürüb dünya görən qoca qarıdan danış.

DEYƏR

Hər dəlidən xəbər alsan, “sahib-kəmalam” deyər,
Axsaq bağa kölgələrdə “əsil maralam” deyər,
Heç gözələ nobat yoxdur, çirkin keçər qabağa,
Tarazlanıb öz-özünə: “nə şüx camalam” deyər.

Əsil igid məclislərdə mənəm deyiib öyünməz,
Sözün söylər kişi kimi, kimsə ondan deyinməz,
Adam var ki, bəylik edər, zərrə qədər söyünməz,
Adam var ki, çavuş olsa, mən bir kralam, deyər.

Molla Cümə, bu fənada sevdin İsmi Pünhanı,
Bu misildə gözəl olmaz gəzsən Şəki, Şirvanı,
Aman Allah, nə bədhəya yaratmışan insəm,
Yüz yaşında qarı gəlib: “qıza misalam” deyər.

LAYİQ DEYİL

Ay ağalar, yoxsul üstə gülmağa layiq deyil,
Özünə bab olmayan yar almağa layiq deyil,
Sevən-sevəndən ayrılsa leyli-nəhar qan olar,
Qara gözlər qanlı yaşılı qalmağa layiq deyil.

Əsədullah deyərlər ol Şahi-Mərdan özüdür,
Yalan da yoxdur sözümde pəhlivanlar gözüdür,
Ataların misalıdır, dədələrin sözüdür,
Çağrılımamış şah yanına getmağa layiq deyil.

Molla Cümə, şer danışma, düşər qalmaqal olar,
Ağır başın alçağa tut, qorxuram yüngül olar.
Ariflərin məclisində uzun dilin lal olar
Çox da özün sahib-kamal bilmağa layiq deyil.

DÖVRANIDIR²

Könül, yatma böyrü üstə, cəfakar dövranıdır,
Kamallını sayan yoxdu, alasər dövranıdır.
Aciz oldun vay başına, ayaqlıtlı olursan,
Bir qədəm geriyə dönəmə, “dönmə ver” dövranıdır.

Hansı mərddən xəbər alsan, deyər mənəm pəhləvan,
Nə igidə nəşağı yoxdu, nə zabitə nə divan,
Qoy başına çerkəz papaq, ayağında dikdaban,
Nə hünərin varsa çıxar, şiri-nər dövranıdır.

Molla Cümə, öz-özünü yegələtmə dilindən,
Yaxşılıq durmuş ikən yaman gəlməz elindən,
Hərə eylər yüz böhtəni çevriləndə dalından,
Başın alıb qaç bir yana, dərbədər dövranıdır.

DUSTAĞIDIR

Bülbül ağlar öz gününə, qızılqül dustağıdır,
Ta ölüncə fəğan eylər, əyyam-il dustağıdır.
Fərhad, Məcnun, Kərəm ki var, eşq əhlinin gözüdür
Ondan qalan xilaf söylər, fitnə-fel dustağıdır.

Xişm tutsa yaradani yeri-göyü yoğradı,
Əliyə aslan deməknən neçə min can doğradı.
İsa qalxdı dördümcüyə, Qarunu yer uğradı,
Fironu qərq eylədi, bəhri-Nil dustağıdır.

Eşq ucundan Züleyxa gör netdi Yusifi-Kənana,
Fağır Vərgə Gülşə üçün canın verdi qurbana.
Mənim könlüm meyil saldı namərd İsmi Pünhanana,
Molla Cümə bu fənada şirin dil dustağıdır.

EŞQİNƏ

Dedim, könül, nə yanırsan bivəfa can eşqinə,
Qəddi ər-ər, yüzü qəmər, böylə cavan eşqinə,
Bixəbərsən, qalx ayağa, yaz mövsümü gəlibdir,
Tamam dağlar yaşıl geyir, abi-leysan eşqinə.

Yaz gələndə aşıqlerin köhnə dərdi sökülür,
Pərvanənin şam üstündə qol-qanadı töküür,
O biçarə bülbülün də gözünə tor çekilir,
İki çeşmi bağlı olur gülü-mehman eşqinə.

Dəli könül, sən də oldun pərvanəyə bərabər,
Yax özünü şam oduna, alışginən sərasər,
Hər kəsənin öz boynunda özünə görə dərdi var
Molla Cümə sinə sürter İsmi Pünhan eşqinə.

CAN-CAN ƏZİZ

İsmi Pünhan, yad özüne yar etmə can-can əziz,
Gizli sırrı hər yetənə car etmə can-can əziz.
Gül yanında bülbül gərək, ala qarğı nə eylər,
Gen dünyani sən başıma dar etmə can-can əziz.

Mən dərdimi danışanda soltan ağlar, xan ağlar,
Həsrətindən mərəzlənib cəsədində can ağlar,
Sən özgədən danışanda qara bağrim qan ağlar,
Mənim üçün bu qədər zülm eyləmə, can-can əziz.

Zalim, Molla Cümə sənlə oturmadı dizbədiz,
Başımı alıb bu məclisdən gedərəm mən üzبəüz.
Bu minnətim eylə qəbul, ayna qabaq, xumar göz,
Bir fəndinən gəl yanına, ar etmə can-can əziz.

CAN-CAN ƏZİZ

İsmi Pünhan, nə peşmansan, gülsənə can-can əziz,
Həsrətindən mən ölürom, bilsənə, can-can oziz.
Götür, qurban qəsəm edim, vallah gözüm səndədi,
Ağu versəm badə deyib alsana, can-can əziz.

Bu dünyada xan deyiləm, əlimdə yoxdur höküm,
Simuzərsiz hambal olmaz, belimdə qaldı yüküm,
Oğrun-oğrun dərdə düşdüm, ölübdü loğman-həkim,
Bu dərdimin dərmanı sən olsana, can-can əziz.

Ay həzərat, bu dərd məni İsmi Pünhan sancıdı,
Yanaqları alma kimi qızılğülün qoncudu,
Şəfa üçün bir busə ver, könlüm çox zarındı,
Gah bir yada mən Cüməni salsana, can-can əziz.

ƏGLƏŞMİŞƏM

Dad, qazılar, Yusif kimi zindanda əgləşmişəm,
Bülbül misal bağ içində əfqanda əgləşmişəm.
Yeqin biliñ mən olmuşam Məcnun kimi didərgin,
Kərəm kimi yanıb-yanıb dumanda əgləşmişəm.

“Vərqa-Gülşə” qıssəsinə vermiş idim guşimi,
Fələk mənim ondan betər tərsə saldı işimi.
Fərhad cürə eşq ucundan dağıdımmı başımı,
Tahirsifət qərq oluban ümmənda əgləşmişəm.

Kəndim Layisqidir mənim, Salah oğlu Cüməyəm,
Yar kuyində bəndivanam, qolu bağlı Cüməyəm,
Boxti qara, taleyi kor, cigəri dağ Cüməyəm,
İsmi Pünhan deyə-deyə cahanda əgləşmişəm.

SEYRAN İMİŞ

İsmi Pünhan, sən tərəfdən könlüm çox viran imiş,
Beyxəbərsən, hüsnünə çoxları heyran imiş,
Eşitdim seyrana çıxdın bir neçə məhbubinən,
Heyif ki, mən olmamışam, no gözəl seyran imiş.

Beyvəfa yar, nə səbəbdən unudubsan bizləri,
Həsrətindən döndəribsən gecəyə gündüzleri,
Səhər çıxıb ceyran kimi boyanırsan düzlori,
Özün ceyran olmasan da xasiyyətin ceyran imiş.

Yarı yordan kəc salanın sınaydı boyunları,
Sinəm üstə çarpez olmuş dağınən düyünləri,
Molla Cümə çox arzular əvvəl keçən günləri,
Hər deyəndə ələ düşməz, o da bir dövran imiş.

YAVAŞ-YAVAŞ

Minib eşqin səməndini çaparam yavaş-yavaş,
Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
Sevən yarım şəfqət etsə o ləblərin suyundan,
Od tutuban yansa canım, səpərəm yavaş-yavaş.

Geyinmisən, yüz fitnoylə tilisim əynindədir,
Məni bu dərdə sahibsan babaın boynundadır,
İtiyim var, axtarıram, deyirlər qoynundadır
İznin olsa, mən əl salıb taparam yavaş-yavaş.

Mən Cüməni yad etmədin, heç bilmirəm günahım,
Məni səndən cüda saldı min bir adlı pənahım,
Can dilberim, bir yaxın gəl, çox da yoxdur tamahım,
O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş.

YÜKÜM

Sevdayə oldum mübtəla, bilsəz ki, həmdir yüküm,
Ar, namusdan xali oldum, ağlıdan kəmdir yüküm.
Dövlətlinin bazarında açıram mətahimi,
Ariflər yanında açıram, söhbətdir, dəmdir yüküm.

Yenə aşiq qürrelənir: "Çox qiymətli malim var",
Kimi deyir taylarında yaşılim var, alım var,
Kimi deyir bəzirganam, cavahiri-ləlim var,
Məndən böyük tüccar olmaz, dərddir, sitəmdir yüküm.

Mən Cüməyəm, bu dünyanın səfasından keçmişəm,
İsmi Pünhan atoşində kabab kimi bişmişəm,
Bir balaya tuş olmuşam, bəlasına düşmüşəm,
Ha çəkirəm tükənməyir, təmizcə qəmdir yüküm.

YÜKÜM

Zənd eyləmə yüngül mənəm, çox ağır dağdır yüküm,
Çürük deyil, ovxax deyil, təmizcə sağıdır yüküm.
Ariflərin möclisində açılsa xəznələrim
Həm qızıldır, həm gümüşdür, təmizcə ağıdır yüküm.

Dilim qələm, sinə dəftər, könül bir böyük şəhər,
İçində dörlü mətəhi hər biridir birtəhər.
Naşılın qabağında mənəm ağuynan zəhər,
Ariflərin qabağında balınən yağıdır yüküm.

Molla Cümə anasından yaranıbdır bir dənə,
Sərrafların qabağında dürdanədir, dürdanə.
Geyinmişəm cəng libası, dolanıram mərdanə,
Özüm Əli pəhlivanam, tamam yaraqdır yüküm.

MƏLƏK KİMİ

Eşq ucunnan sizildaram dağlarda tələk kimi,
Sədam yarın qulağına ilışər külək kimi,
Özü insan, İsmi Pünhan, bu canının cəlladı,
Elə görünür gözümə bir huri mələk kimi.

Dünyanın zövqü-səfası girməyir qulağıma,
Rəqiblər təhnə sözünən bənd ordü ayağıma,
Hərdəm-hərdəm bəzənibən çıxanda qabağıma,
Könlüm elə cilvələnir şikarlı tülək kimi.

Molla Cümə, yazıq oldun, sən yazıqsan, çox yazıq,
Az çəksənə ahu-fəğan, zara gəldi xalayıq,
Haqdan qeyrəz özgəsinə ərz eylemək nə layiq,
Başın üstə ağan vardır o qadir fələk kimi.

YAY KİMİ

Aşıqların məclisində qızışırəm yay kimi,
Eşqin üstə pəhlivanam ol Rüstəmə tay kimi,
Öz-özümə qaynayıban boz-bulanıq axaram,
Çoxlarını qərqə verrəm havalanan çay kimi.

Cunday quşu laçınınan haçan bərabər gələ,
Əqlin olsa, xəcalətdən cəsədinə tər gələ,
Boyun çəkib gülüşmağa nərə qarşı nər gələ,
Tülkiyə bax, suncuqlayır üçündəki day kimi.

Molla Cümə canın qıyar canını qiyasına,
İt də olmasın bədəsil-yüyürür yiyəsinə,
Yerə girsin şölə özü özünün şoləsinə,
Bu dünyaya işiq sallam bədirlənmiş ay kimi.

PƏHLƏVAN KİMİ

Gəl ağızını təmiz saxla, xoşqılıq cavan kimi,
Nə lazımdı sərt danışmaq qəzəbli divan kimi,
Yüzü gəlsə bu meydana sənitək abu cəhlin,
Danışaram qabağında Əli pəhləvan kimi.

Peşən eşək peşəsidir, xalqlarınan cəng eləmə,
Beyqəfildən qıçım tutub axsadıb ləng eləmə,
Him bilməzsən, qaş bilməzsən, başımı dəng eləmə,
Qanmazlığın xeyli vardır ayı qaltaban kimi.

Molla Cümə mərd oğuldur heç xoşlamaz paxılı,
İsmi Pünhan atəşinə yanıbanı yaxılı,
Gecələr süng eyləyərsən bağ-bağçanı, taxılı,
Gündüz yatarğan kölgədə yaşamış qaban kimi.

KİMİDİR

Yenə mənim bu sərimə sevda enən kimidir,
Gizlin sırrın aşkar olub eğyar qanan kimidir.
Eyb etməyin, ey camaat, deməyin ki, dəlisən,
Ovxanıban bel-buxunum, qolum sınan kimidir.

Rəqib əlinnən yar yanına mən ki gedə bilmədim
Rüsvay oldum, xalq içinde yandım oda, bilmədim.
Dilim, səni yad olasan, səni güdə bilmədim,
İsmi Pünhan inciyibən, mənnən dönən kimidir.

Bağ çıxır bağban əlinnən, qoynumuzda sənəd yox,
Sevən sevənlə gəzməyə elimizdə adət yox,
Molla Cümə, haqqə yalvar, heç ondan da mədəd yox,
Ağlamaqdən yaşı tükənib, didəm sönən kimidir.

GƏLMƏSƏ

Könlüm əsla qərar etməz yar bu yerə gəlməsə,
Taqətim yox səbr etməyə intizarə gəlməsə,
İsmi Pünhan əhd eyləmiş bir gecə mahmanınam,
Yəqin billəm, namərd imiş ol iqrarə gəlməsə.

Tifil ikən mən bir bədə pir əlindən almışam,
Ol səbəbdən şirin canım eşq oduna salmışam,
Müntəzirəm yollarına, nigaranlı qalmışam,
Yaş yerinə axıdaram qan, didarə gəlməsə.

Molla Cümə eşq əhlidir, aşıqlər atasıdır,
Mədrəsədə dərs oxuyur, fikrində butasıdır,
Hər oğraşa sırr danışmaq pis dilin xatasıdır,
Özüm gərək namə yazam ol dilbərə, gəlməsə.

GÖZÜM

Namərd qula yaxın durma, mərddən heç qorxma, gözüm,
Pərvanətək eşq oduna özünü yaxma, gözüm,
Məclislərdə yerin tanı, çünki olarsan peşman,
Ley vuruban qanad çalıb havaya qalxma, gözüm.

Kimisinin bu dünyada işi xoşıqbal olur,
Kimi geyər ağ, qırmızı, kimi yaşıl, al olur,
Kiminin ağızında ağu, kimin şəkər, bal olur,
Aldanıb iblis şərinə evini yıxma, gözüm.

Bir zaman sual edərlər halı müşkül olarsan,
Gözə görünməz yanında üzü qara olarsan,
Yusiftək çəkərlər dara, onda peşinan olarsan,
Cümə deyər naməhrəmə amandı, baxma, gözüm.

GƏLƏN GÜNÜ

Öz-özümə güvəni rəm əzizim gələn günü,
Soruşban hal-əhvalım, dərdimi bilən günü,
Can bədəndə gümrahlanıb uruhum təzələnir,
Durub gözüm qabağında danışıb-gülən günü.

Qoruxçuydum qızılgülə, seyraqib dənləməyir,
Tənha gəzir xalq içində butasın yannamayıır,
Nə mən deyə bilməyirəm, nə özü annamayıır,
Qurbanum var haqq yolunda dərdimi bilən günü.

Bivəfanın eşqi məni saldı dilə, dəhana,
Qəm hicranı çəkmək üçün tək gəlmışəm cahana,
“Gözün aydın olsun”, – deyin namərd İsmi Pühhana,
Molla Cümə xiffetindən saralıb ölen günü.

MƏNİM

Yeddinci qat o göylərə qalxıbdı nidam mənim,
Ah çəkməkdən yeddi yerə keçibdir sədam mənim,
İki cahan arasında lap rüsvay olmuşam,
Eşqə saldı, evim yıldızı bir belə adam mənim.

Buna adam demək olmaz, behiştəki huridir,
Əqlili kamil, xəlqi gözəl mələklərin biridir,
Var əndamı, başı bütün qızılgıldıñ aridir,
Belə məhbub xəlq edibdir yaradan xudam mənim.

Hicran artıb günbəgündən cavan ömrüm heç eylər,
Gizlin dolub əcəl-badə, can cəsəddən köç eylər,
Bu dərd səni, Molla Cümə, axır gündə puç eylər,
Harda paxıl var, başında çatdasın qadam mənim.

MƏN

Bayqutək məskən salıb çıxmışam dağlara mən,
Bülbültək yas tutuban girmişəm bağlırlara mən,
Ataların misalıdır: keçən günə gün çatmaz,
Ol səbəbdən küsənirəm əzəlki çağlara mən.

Eşqə düşən biçarənin seyri pəyandaz olur,
Gözəllərin butasına mərhəməti az olur,
Hər bir yerə soraq salsa cavabım ənqaz olur,
Piltə təki qovrulmuşam atəşdə yağlara mən.

Molla Cümə, dost yolunda çox çəkibsən zəhməti,
İnsafsızın zərrə qədər yox mənə mərhəməti,
Bir tərəfdən yar sevdası, bir də özgə töhməti,
Necə dönüm nəzər edim soluna, sağlara mən.

MƏNİ

Ustada qulluq etmədim, saymayır xalqlar məni,
Zarafatnan, lurtuğnan dindirir çoxlar məni.
Tifil ikən uğramışam bir cavanın seyrinə,
Ondan bəri cünun sanıb hər yetən yoxlar məni.

Yeddi yaşda eşqə düşdüm, ömrüm çatdı yarıya,
Ondan bəri sizildaram bir şey gəlməz araya,
Dad, qazılars, heç bilmirəm neyləmişəm qəzaya,
Qoymaz güləm şad oluban, hicranda saxlar məni.

Molla Cümə, əlac yoxdur xudaya da bərkimə
Yaxın durram badax çalar dost deyibən hər kimə.
Yəqin bildim İsmi Pünhan çalışırmış tərkimə,
Gülə-gülə canım alıb gözünən oxlar məni.

MƏRD³

Vəfali dostun yolunda qurban eylər canı mərd,
Cohd eləsən tez taparsan hər yolu ərkanı, mərd.
Harda ki bir sail görsə, çağırıb mehman eylər,
Yalqız yeməz bir tikəni, xoş sevər mehmanı mərd.

Oturma namərd yanında, səni pərişan eylər,
Bülbül oxur bahar fəsli, gülü gülüstan eylər,
Məclisə bir mərd olsa məclisi alışan cylər,
Zəhləm qaçıbdı namərddən, çağır gəlsin, hanı mərd?

Cümə deyər bu məclisə mərd girsə meydan gülər,
No qədər qəmlı könül olsa da peşiman gülər,
Namərd oğul ad batırar, olmasın, düşmən gülər,
Analar oğul doğanda qoy doğsun oğlanı mərd.

NAMƏRD

Gel əgləşmə, bu məclisə yerin yox sənin, namərd,
Leyli – nəhar keçsin qara həmişə günün, namərd
Ol yaradan siz namərdi necə bədbəxt yaradıb,
Vallah, bir mərdə dəyməz istər olsa min namərd.

Qəlp axçatək sözün keçməz danışsan hamı qınar,
Bir gələnlər bir də gəlməz evinə, işin qanar,
Sailə bir löqmə versən od tutar canın yanar,
Sağ var ikən cəhənnəmə çevirdin yönün, namərd.

Molla Cümə, sən namərdin qəlbinə saldın atas,
Özgə yanda açıq olar, öz evində salla baş.
Nə qazanmaz xeyr-əhsən, nə yedirməz çörək, aş
Olsan da Məhəmməd ümməti zayıfdı dinin, namərd.

NEYLƏYİM

Sizildaram gecə-gündüz bu dünyada, neyləyim?!
Sırr sözlərim deyə bilməm hərgiz yada, neyləyim?!
Üç şəcər nəgahdan bir çəməndə bitmişdi,
Birisini əcəl əsib verdi bada, neyləyim?!

Hicran çekib gecə-gündüz ahim çıxdı göye, vay,
“Əlif”indən dərsim aldım, heç çatmadan “yey”ə, vay,
Ağlamaqdan gözüm yaşı axıb döndü çayə, vay,
Həsrətindən şirin canım düşdü oda, neyləyim?!

Nə qədər ki, bu dünyada mənim canım sağ olu,
Yürəgimdən yanix çıxmaz, calın-çarpaz dağ olu,
Çox da yanma, Molla Cümə, axırın torpağ olu,
Cümlə işlər Allahdandır, qəza-qada, neyləyim?!

OLA

Mənim kimi eşq əhlinə bir kamil ustad ola,
Şagird gərək ustadının əmrinə münqad ola,
Ustadi da dua qılsın şagirdinin halına,
Bəlkə yazıq dərdli canım bu qəmdən azad ola.

Şamu səhər dileyimi ol xudadan dilərəm,
Pünhan yerdə qan ağlaram, aşikarda gülərəm,
Mərd gözünə həş düşəndə canım qurban elərəm;
Namərd olsa uf dimaram, dam-daşı bərbəd ola.

Müxənnətin məclisinnən Molla Cümə yan keçər,
Mərd əlindən ağu alsa deyər ki, bəs bal içər,
Hər gədəni dindirərsən xər kimi dişin açar
Baxışı ər, xələti ər dostlarına yad ola.

OLARSAN

Xəbərsiz əttar tükəni açma, peşman olarsan,
Ləl, yaqut, gövhər zəmisin saçma, peşman olarsan.
Sığinginən yaradana, qoy aparsın sel səni,
Naməndlərin körpüsündən keçmə, peşman olarsan.

Sığinginən yaradana, bəndəyə dad eyləmə,
Dostların könlünü yixib düşməni şad eyləmə,
Havadar ol yixılmasın, evin bərbəd eyləmə,
Öz yurdundan özgə yero köçmə, peşman olarsan.

Cümə deyər namərd ilə məclisə getməginən,
Döşeyində tikan olur, bürünüb yatmaginən,
Surfada bal olsa da sən tamah etməginən,
Şərabə zəhər qatarlar, içmə, peşman olarsan.

SABAH-SABAH

Müsəlmanlar, dost gününü sazlaram sabah-sabah,
Boynum əgib, yollarını gözlərəm sabah-sabah.
Görməsəm camalını könlüm dolar qan ilə,
Nə tərəfə getdi deyib, izlərəm sabah-sabah.

Ay ağalar, dost-düşmənim daha seçə bilmirəm,
Dirənmişəm Nil ümməna, üzüb keçə bilmirəm,
Canda çoxdur yaralarım, neylim, aça bilmirəm,
Öz əlimlə öz yaramı duzlarəm sabah-sabah.

Molla Cümə, peyda oldun, neçə fitnə törədi,
Dost-müşahib tükənibən yağı, egyptar örödi,
İsmi Pünhan eşqi səndə bil ki, iki cürədi,
Axşam-axşam alovlanıb, buzlarəm sabah-sabah.

SALAMƏLEYKÜM⁴

Dost gərək əzəl deyə dosta salaməleyküm,
Dostu görüb şəfa tapdı xəstə, salaməleyküm.
Haq-təala bu salam bütprəstə niov etdi,
Əhli-islam arasında həsta salaməleyküm.

Fələk saldı bir sevdanı ürəyimdə xal kimi,
Çoxdu şirin söhbətlərim dəhanımda bal kimi,
Qabaq-qarşı hüzurunda dayanmaram lal kimi,
Səni görüb dilim oldu bəstə, salaməleyküm.

Bəxtiqara yaranmışam əzəl başdan, binadan,
Şad günü mən görməmişəm ya atadan, anadan,
Mən ölündə salın yada, unutmayın duadan,
Molla Cümə şagirdindir, usta, salaməleyküm.

SEVƏRSƏN

İsmi Pünhan, bir insafa gəl, Allahı sevərsən,
Söylə, danış qəmli könlüm al, Allahı sevərsən.
Zəkat edib gül yüzündən bircə busə verginən,
Açıb qolun bu boynuma sal, Allahı sevərsən.

Əzəlinnən bu dünyaya bəxtiqara gəlmİŞƏM,
Eşqə düşüb danışmaqdan xəlqə rüsva olmuşam,
Ömür-günlər azalıban yarı yaşa dolmuşam
Mürvət eyle, dərdə çarə qıl Allahı sevərsən.

Böylə zülüm heç olarmı söylə görüm insanda,
Çıxartgınən kin-kifiri, qoymağınən canında.
Nə olar ki, bircə gecə saxlayıban yanında,
Sarmaşığınən mən Cüməyə, ol Allahı sevərsən.

SƏNİN

İsmi Pünhan, bircə gecə yanında qalım sənin,
Qulluğunda saxla məni, ağrını alım sənin,
Gəl and içim, bu hicrana vallah dözə bilmirəm,
İcazə ver, qolum açıb boynuna dolum sənin.

Pərvanəyəm, gecə-gündüz atəşinə yanmışam,
Dərd çəkməkdən yorulmuşam, rəngim hanı, solmuşam,
Düşən yerdə yalvarmışam, bu sözləri demişəm
Tut qolumdan, kəs başımı, qurbanın olum sənin.

Ayla günü siyah eylər bu başımın dumani,
Qaş-gözünü oynadıban eşqə salırsan məni,
Neçün belə ağladırsan miskin Molla Cüməni,
Ay insafsız, düşmürmü bəs yadına ölüm sənin?

SÖYLƏYİRƏM

Cünki eşqə giriftaram aləmnən söyləyirəm,
Tanımışam ərkanımı yolumnan söyləyirəm,
Bu vaxtadək xəlq içinde pünhan etdim sırrimi
İnnən belə doğrusunu dilimnən söyləyirəm.

İraqıblər daldalardan edirlər təhnələri,
Təzədən fitnə salıb tərpədirlər köhnələri.
Məni yordan ayırdılar qurusun dəhnələri,
Dilim kəsib lal etsələr əlimnən söyləyirəm.

Molla Cümə dərsin aldı yatmış idi yuxuda,
Yəqin bildim çərxi fələk dostluğu edir cüda,
İsmi Pünhan, ayrılıqdı, əlamanat, əlvida,
Dərdim edibən ziyada zülümnən söyləyirəm.

HARAY

Xudam, məni dərdə saldın dərmanım yoxdur, haray!
Səndən özgə əlac etməz gəlsə yüz doxtur, haray!
Aman Allah, sən insafa gətir İsmi Pünhanı,
Nə də məni öldür qurtar, əzyətim çoxdur, haray!

Eşq əhlinin yiyesisən, səndən gəlir xeyri-şər,
Könüllərə şadlıq, fərəh, xiffət, mərəz, dərdi-sər,
Min bir işin sahibisən, olmaz sənə bərabər,
Sevənlərə ver muradı, dərmanın haqqdır, haray!

Molla Cümə odlananda durub alar dəstəməz,
Yüz çevirər dərgahına qohum-qardaş səsləməz,
Minacatı butasıdır, nə mal, dövlət istəməz
İstədiyi Tanrısından açıq qabaqdır, haray!

HAYINDAYAM

Fələk bir sevdaya saldı, dözməyin hayındayam,
Ağlayıb, göz yaşımi süzəməyin hayındayam,
Şad günümüzə eşqə gəlib yazdığını qəzəlləri,
İndi peşman dəftərinə düzəməyin hayındayam.

Əzəl qaçan könül mülkü oylağına gətirdim,
Ey mədədim, xeyri yoxdur, çünki işi ötürdüm,
Dad, həzərat, siz də baxın, sevgilimi itirdim,
Soraq salıb eldən-ələ, gəzməyin hayındayam.

... ey zamana, yoxmuş namusun, arın,
Öz dostların xəcıl etdi Fironu, Harun, Qarun...
Biçarə Molla Cümənin əlindən aldın yarın,
Daha səndən meyilimi üzməyin hayındayam.

DUYDUNMU HEÇ

Yar, yanında sizildadım, sırrimi duydunmu heç?
O qədər ki, dad çəkirəm, sözümə uydunmu heç?
Əziz bayram günlərində gəzdirin xalqla qol-boyun,
Bircə gəlib təmənnəşib, əl-ələ dəydinmi heç?

Ataların misali var: dağılan çanaq dolmaz,
Yusifə qalmaz gözəllik yəqin sənə də qalmaz.
Düşən yerdə öyüñürsən: mənim təki mərd olmaz,
Boğaz tutub, aman çəkdir, bir busə qıydınmı heç?

Molla Cümə qan ağladı yuxusundan oyanıb,
Bu dünyada ömür sürüb qəm küpünə boyanıb,
Hal-əhvahim soruşandın bir butədə dayanıb,
İsmi Pünhan, üzüm üstə üzünü qoydunmu heç?

ŞÜKÜR

Əzəl səni yad clərəm, səntək mövlaya şükür,
Beş dəfə üz döndərib əmr edən qiblaya şükür.
O Həbibin Məhəmmədi şəfaətçi göndərdin,
Biz günahkar asi üçün salıbsan dünyaya şükür.

Necə səni yad etməyim, yoxdan bizi var edən,
Bu cahanda olmaz xəcıl həzrətinnən ar edən,
Mömin üçün səkkiz cənnət, kafir üçün nar edən,
Yetmək olmaz hikmətinə dönübdür dəryaya şükür.

Yeddi qat yer, yeddi qat gög yaradıbsan Qaf, Tur
Hökmünə boyun verir ins, cin, mari-mür,
Sər sövdəli bir bəndəyəm, etmə, xudam, beyabur,
Səbr eyləyər Molla Cümə, verdiyin bəloya şükür.

EY FƏLƏK

Bir bəloyə səbr etməzdəm, artı yüzdən, ey fələk!
Gecələrim şiddet etdi lap gündüzdən, ey fələk!
Qatlaşmaram bu hicrana, hasandını sən eylə,
Əzəl-axır ölüm ki var, öldür tezdən, ey fələk.

Olubanı eşqə cünun canımnan avarayam,
Qurtarmaram dərdi-qəmənən, özüm də biçarayam,
Əfv etməsən günahımı yəqin yüzü qarayam,
Dilim əsla qayıtmayı pünhan sözdən, ey fələk.

Sığınıbdır Molla Cümə sənə, qadir fələyim,
Yetirmədin muradıma, eylə axır kələyim,
Xudavəndə dərgahından bircə budu diləyim:
İsmi Pünhan yarı saxla yaman gözdən, ey fələk.

DAD FƏLƏK

Sərimə sevda enibdir, dad fələk, bidad fələk,
Cigərim eşqə yanıbdır, dad fələk, bidad fələk.
Özü insan ismi-Pünhan bir cavanın dərdindən
Göz yaşım qana dönübdür, dad fələk, bidad fələk.

Səndən qeyri ağam yoxdur müşkül hala yetişə,
Mətləb alıb sevdigimdən qoşulmadım tay-tuşə;
İşim-güçüm ağlamaqdır, nisbət oldum bayquşə
El məni cünun sanıbdır, dad fələk, bidad fələk.

Molla Cümə, yaziq oldun, ömür-günün tükəndi,
Qönçən qaldı xar içində dörd ətrafi tikəndi,
Özü kiçik, fitnəsi çox viran qalsın bu kəndi,
Sırrimi əğyar qanıbdır, dad fələk, bidad fələk.

AXŞAM ÇAĞIDIR

İsmi Pünhan, şəfqət eylə mənə, axşam çağıdır,
Dağıtginən dərdi-qəmim yelə, axşam çağıdır.
İlan kimi sürünbən gəlmışəm doqqazına,
Mən yetimə mehman ol, denə* axşam çağıdır.

Gün dolandı, qaş qaraldı, dağlar başı qaralı,
Gəl yanımı asudə kim, nə durmusan aralı,
Ovçu gözüm, əldən qoyma axtardığın maralı,
Bir də getsə, heç tapılmaz, yenə axşam çağıdır

Haqq yaratdı gözəllikdə sən cavani bəxtəvər,
Aç qolların sal boynuma, şirin canda gör nə var.
Zülmət çökdü yer üzünə, oldu əğyar beyxəbər,
Qoy sarmaşın Molla Cümə sənə, axşam çağıdır.



* Denə – de, de ki

ALAGÖZ

Beyqafil ateşinə
Canımı saldım, Alagöz.
Yanıban pərvanətək
Yanında qaldım Alagöz.
Könlümün şişəsini
Bir daşa çaldım, Alagöz.
Sındırıb böyük-böyük
Yüz para qıldım, Alagöz.
Həsretindən heyva təki
Saralıb-soldum Alagöz.
Mən səni gördüm, Alagöz,
Halını sordum, Alagöz.
Oxşursan İsmi Pünhana,
Dərdinnən öldüm, Alagöz.

Alagöz, İsmi Pünhana
Əvvəl baxışın oxşayır.
Həm gözün, həm kirpiyin,
Həm qələm qaşın oxşayır.
Həm dilin, həm dodağın,
Həm inci dişin oxşayır.
Həm boyun, həm buxunun,
Həm də qumaşın oxşayır.
Şadlığimdən şad olub,
Gül kimi güldüm, Alagöz.
Mən səni gördüm, Alagöz,
Halını sordum, Alagöz.
Oxşursan İsmi Pünhana
Dərdinnən öldüm, Alagöz.
Alagöz, ağrin alım,
Gel yanına görüşginən.
“Xoş gəldin”, – deyibəni
Bir əl-ələ verişginən.
Nə zamandı küsülüyəm
Al könlümü, barışginən.

Açıban qollarını
Sal boynuma sarışginən.
Dərdinnən dərya cürə
Qəminlə doldum, Alagöz.
Mən səni gördüm, Alagöz,
Halını sordum, Alagöz.
Oxşursan İsmi Pünhana,
Dərdinnən öldüm, Alagöz.

Alagöz, yüz milyona
Bir əlini dəyişmənəm.
Yüz sərvə, yüz şümşada
Bir belini dəyişmənəm.
Yüz tutu, yüz bülbülə
Bir dilini dəyişmənəm.
Yüz batman ipəgə
Bir telini dəyişmənəm.
Vermərəm cümlə dünyayə
Qədrini bildim, Alagöz.
Mən səni gördüm, Alagöz,
Halını sordum, Alagöz.
Oxşursan İsmi Pünhana
Dərdinnən öldüm, Alagöz.

Alagöz alma canım,
Ağlayaram zarı, zarı.
Gah bağladın tər cünani,
Gah alafa, gah gülxarı.
Gah geydin al-yaşılı
Gah geydin qırmızı, sarı.
Alagöz, sən olginən
Bu Molla Cümənin yarı.
Saz alıb sail kimi
Qapına gəldim Alagöz.
Mən səni gördüm, Alagöz,
Halını sordum Alagöz.
Oxşursan İsmi Pünhana
Dərdinnən öldüm, Alagöz.

AMANDI¹

Bivəfa yar, bir qulaq as
Sözə, amandı.
Ey padşahım, rəhm etgınən
Bizə, amandı.
Pərvanətək yandı canım
Közə, amandı.
Qaldırmışan dəndlərimi
Yüzə, amandı.
Hələ yüzdən aşıbdı,
Dolubanı daşıbdı,
Ağlım başdan çəşibdi,
Könlüm necə coşubdu:
Çəkməkdən həsrətini
Bağrım başı bişibdi!
Bağrında odsan,
Üstümdə badsan,
Ağzında dadsan,
Gel olma yad sən.
Mən ki qanlar ağlayıram,
Sən neyçün şadsan?!
Qorxuram ki, sən gələrsən
gözə, amandı.

Gözüm gördü gül camalın,
Sevdaya düşdü.
Dil danışib vəsf-i-halin
Dünyaya düşdü.
Baş-başa verib möhnətinnən
Qovğaya düşdü,
Fikrim mənim qəvvas olub
Dəryaya düşdü.
Dəryalarda üzmişəm,
Səhralarda gəzmişəm,
Bu canımdan bezmişəm,
Sitəminə dözmüşəm,
Çünki vəfan yox imiş,
Əlim səndən üzmişəm!

Üzüldü əlim,
Bükündü belim;
Bağlandı yolum,
Lal oldu dilim.
Zülmüvə qatlaşaram,
Nə çarə qılım?!
Yazığam, gəl çəkmə özün
Naza, amandı!

Elədi nazın məni
belə zarinçι,
Bəslədin ağ sinədə
narinc-turuncu.
Buxağında bənövşədi,
ey gülün qonçu.
Bülbültək didarına
olmuşam yönçü!
Yöncü yarsan bağında,
Şamama var tağında,
Qovrulmuşdu yağında,
Çixmaz məndən dağın da,
Sən gözəllər şahisan,
Mən qul olum sağında.
Qulam dərində,
Səntək yarın da,
Ahi-zarında,
Barabarında,
haqqına istər busə
Xidmətkarın da.
Gəl özün söykə üzü,
üzə, amandı!

Gəl üzün söykə üzə,
Əhmər yanaqlım.
Qızılgül əndamlısan,
Nəsrin buxaqlım,
Nə şirin goftarlısan,
Qaymaq dodaqlım?!

Ləblərin nabatdurur,
Çeşmi-çiraqlım!
Qaşın ucu əyməli,
Döşü gümüş düyməli,
Xub gözəlsən öyməli,
Vəsfin dilə yəyməli.*

Qadan-balam alım, yar,
Nə çağındı sevməli!
Sevmişəm toyda,
Qamətdə, boyda,
Qılıqda, xoyda,
Gərdəndə, muyda,
Olsan, ol xudadan,
Sən bizim öyde**
Bir su ver sən xəstəyə,
Dilsuza, amandı!

Bir su ver yanıqliya,
Desinlər dostdu,
Gec düşdüm səndən cüda,
Bil, mənə yasdı.
O sənin əbrulərin
qüzehi qavṣdı.***
Yoldaşın Məryəm sənin,
adın Firdavṣdı,
Firdas gülü buxaqda,
Cüt gözəlsiz Muxaqda****,
qənd əzilmiş dodaqda,
Görüb sıztək canları,
Dərdə düşsün qonaq da!*****
Qonağın gəlməsinə,

* Yəyməli - yaymalı

** Öydə - evde

*** Qövsi-qüzeḥ

**** Muxaq - Zaqatalada kənd

***** Molla Cümə "qonaq" deyəndə özünü nəzərdə tutur.

Qulaq as kəlməsinə,
Danışib gülməsinə,
Səbəbsiz olmasına,
Molla Cümə xəstəni
Kömürün almasına,
Göndərmə Tehrana
Təbrizə, amandı!

BACINA

Oğlan, mən qurban olum
Gözləri göyçək bacına.
Başında kəlağayı,
Baftası ləçək bacına.
Saçları güləbatın,
Teli quyrumcək bacına.
Qabağı ayna kimi,
Yanağı çıçək bacına.
Him vurub qaş oynadan
Sığallı birçək bacına.
Gədə, mən qurban olum
Gözləri göyçək bacına.

Hər çıxanda qarşıma
Dəli-divanə oluram,
Yanıram, yaxılıram
Özümü oda salıram.
Gülmürəm, söyləmirəm
Lal oluban mən qalıram,
Atabir, həm anabir
Qardaşı sənsən, bilirəm.
Sən razı olsan əger
Bu sırrı açaq bacına.
Gədə, mən qurban olum
Gözləri göyçək bacına.

Gözəllər çox-çox olar,
Bu qılıqda olmaz biri.
Bilmirəm mələkmidir,
Bilmirəm ki, huri, pəri.
Xudadan duam budur:
Beyqafildən ölsün əri.
Verəsən sən də mana
İddətindən beş gün geri.
İpəkdən bir dəst xələt
Alıban biçək bacına.
Gədə, mən qurban olum
Gözləri göyçək bacına.

Gözləri büllur kimi,
Qaşlarının əyməsi xub.
Qoynunda cüt şamama
Yengicə dəyməsi xub.
Belində gümüş kəmər,
Yaxasında düyməsi xub.
Ayağında kişmir tuman
Taftalı yun geyməsi xub.
İstiqa çəpkən olan
Zər ciqqə əlcək bacına.
Gədə, mən qurban olum
Gözləri göyçək bacına.

Gah xəlvətdən gəlib baxır,
Gah gəlibən dala qaçıır.
Gah ağızına yaşmaq alır,
Gah yüzündən yaylıq açır.
Gah gülübən yüz nazinən
Maraltək yanından keçir.
Gah məni şad eyləyir,
Gah öldürüb qanım içir.
Müxtəsəri Molla Cümə
Aşıqdi gerçek bacına.
Gədə, mən qurban olum
Gözləri göyçək bacına.

BU BƏYİN

Yığılın toya gəlin
Qohum-qardaşı, bu bəyin.
Cümləniz edin dua
Xoş keçsin günü bu bəyin.
Üstünə kölgə salsın
Ho humay quşu bu bəyin.
Sürübən zövqü səfa
Yüz olsun yaşı bu bəyin.
Həmişə bahar olsun
Payızı, qışı bu bəyin.

Nə əcaba səf tutuban,
Oturubdur cehilləri.
Heç biri etməz səsi,
Xamuş oluban dilləri.
Bəy yanının yaraşığı
Toyların qızılğulları.
Hər birin bu dünyada
Kəsad olmasın əlləri.
Nə ki var bu məclisdə
Həm tayı-tuşu bu bəyin.

Nə qəşəng yigitdilər
Yanında duran yançılar.
Dolanıb atın üstünə
Təkli, cütlü qulluqçular.
Məclisi yola salır,
Hərrənir böyük-kiçiklər.
İnşallah günbəgündən
Talehi, baxtı açılar.
Götürər mərtəbəsin
Yaradan kişi bu bəyin.

Başında çerkəz papaq,
Qara çuxa əynindədi.
Arxalığı, köynəyi,
Tər kəlağay boynundadı.

Çit qurşaq, badis tuman
Hər birinin əynindədi.
Ağ dolaq, xəmsə corab,
Sağrı başmaq cayındədi.
Həmişə aydın olsun
Qabağı, qaşı bu bəyin.

Libasın hər birisi
Yaraşır qaşınə-boyunə.
Yığılıb dost-aşnası
Gəlibən bunun toyuna.
Kimisi el çalıban,
Kimisi girər oyuna,
İki-üç gün şənlik edin,
Sonra yollanın evinə.
Görməsin fitnə-fəsad
Heç əslah başı bu bəyin.
Ay Xuda, bu bəy üçün
Səndən istərəm bir dilək:
Yazmasın günahını
Sol ciyində duran mələk.
Nə ki var mətləbində,
Yetirginən, çərxi-fələk.
Yarınan qoşa qarıt,
Uzun əlin etmə gödək.
Bol olsun rizisi,
Əppəyi, aşı bu bəyin.

Bu bəyin Hatəm cürə,
Adı yayılsın aləmə.
Yığılıb dost-aşnası,
Uç gündə gəlsin salama.
Yançının hər birisi
Oxşayır Zala, Rüstəmə.
Vəsfini etməz tamam
Xidmətkarı Molla Cümə.
Nə şəfqət edir görək
Sağdış-soldışı bu bəyin.

BAXIN

Eşidin, ay dostlarım,
Çekdiyim əfqanə baxın.
Naməye qılın nəzər
Nə yazmış divanə baxın.
Açıban gözləriniz
O yana, bu yana baxın.
Gələndə cümə günü
Ol gözəl insana baxın.
Camalın pərtovuna
Siz olun pərvanə baxın.

Mən onu görməkliyim
Ol xudanın hikmetidir.
Eşqinə vermək könül
Şirin canın zəhmetidir.
Aşıqə naz eyləmək
Məşuqlərin adətidir.
İbrahim əfəndinin
Məktəbi haqq cənnətidir.
İçində seyr eyləyən
Huruyi qılmana baxın.

Acizəm vəsf etməyə
Çünki dilim lal kimidir.
Yüz cürə təhər çalır
Yanaqları al kimidir.
Yüzünün nişanları
Dəmgil-bəyaz xal kimidir.
Zalimin dodaqları
Ağ, süzülen bal kimidir.
Düzülüb iki qatar
Dişləri mərcanə baxın.

Sağından qıldırm nəzər
Dedim Allah, hurimidir?
Soluna keçdim onun
Yarəb, dedim pərimidir?

Gəlibdir ibadətə,
Məleklerin birimidir.
Məscidə şolə salıb,
Bu cahanın nurimidir.
Unutdum namazı, mən
Mən edən ziyanə baxın.

Qorxdum ki, danışdırıram,
Səbrim alib taqət kəsər.
Həm xəzan yarpağıtək
Lərdələşib canım əsər.
Ət deyil, sümük deyil,
Qönçə güldür tən sərbəsər.
Rəhmət ol atasına
Qoymuş dala böylə püsər.
Kəndi Marsan yengilov
Dönübüd Kənanə baxın.

Müxtəsər, oldum mail
Ol xubların sərdarına.
Afərin, səd afərin
Onu doğan madərinə.
Nola ki, qəbul edib
Məni yaza qul yerinə.
Xidmətində boynumu
Əyib baxım xətlərinə.
Saxlamış qulaq dibi
Muyi pərişanə baxın.

Böylə ahu balası
Ülküb gəlmış sizə Göynük.
Selbasan xarab olar,
İndi olmuş tezə Göynük.
Var həzar gələrsiniz
Bədnəzərə, gözə Göynük.
Deməyin sarsaqdı bu,
Guş eyləyin sözə Göynük.
Bacarın hörmət edin
Ol qərib mehmana baxın.

Yüzbaşı, sudyalar
Əfəndilər mənim didəm
Hampalar, kəndxudalar
Ey hacılar nuri-didəm
Rəhm edin ol cavana
Hər biriniz siz dəmbədəm
Xudanın bülbüldür
Elinizə basmış qədəm.
Dilində əzbər edən
Ayatı-Qurana baxın.

Döməyin hərzə kimi
Səndə nədir bu macəra.
Dünyada çoxdur məgər
Nazik bədən, həm mehpara
Nərdə görsəniz onu
Düşərsiniz ahü zara
Əlbət ki, vardır hesab
Əl atmayıñ o sirlərə
Ruzigarım dolanır
Bu çərxı-dövranə baxın.

Mətləbim budur bilin
Ay həzərat, bidgulerim.
Olaydı dostum mənim,
Ya da ola bəradərim.
Eşidəndə ağlaya,
Qan-yaş tökə vay xəbərim.
Oxuyar yəsi şərif,
Üstə gəlib həm məzarım,
İnanın, əmin edim,
Qadiri-Sübhanə baxın.

Əlqissə giriftaram
Haman dərdə, ay ustadım!
Süxtənin eşq atəşi
Yanar sərdə, ay ustadım!

Söyləsəm uzun çəkər
Pərdə-pərdə, ay ustadım!
Oxu bu müxəmməsi
Düşən yerdə, ay ustadım!
Şagirdin Molla Cümə
Dediyi fərmana baxın.

BÜLBÜL

Tərk eyləyib zimistəni,
Çıxıbsan bahara, bülbüл.
Xoş avazın verir zinət,
Bu leyli-nəhara bülbüл.
Səherdən axşama oxur
Axşamdan səhərə bülbüл.
Gözəl mözün çevirirəsən
Yüz cürə təhərə bülbüл.
Bacarsam dilin-dəhanın
Tutaram göhərə, bülbüл.

Nə yanırsan, ay biçarə,
Nə ölkəyə səs salırsan?
Gül gežir xoryad əlində,
Bu hicranda sən qalırsan.
Qiş günündə təşvişdəsən,
Yaz gələndə şad olursan.
Dərdim üstə dərd artırb
Ağlımı başdan alırsan.
Gör çıçeyin həsrətindən
Düşübən qəhərə, bülbüл.

Aman bülbüл, eşit sözüm:
Sirrin vermə hər naşıya.
Sən aşiqsən qızılğüл
Qızılğül də bənövşəyə.
Ağlayırsan, mənlə ağla,

Xalq da gəlsin tamaşaya.
Ayrıldım İsmi Pünhandan
Sığmırıam evə eşiye.
Pozulan viran könlümü
Döndərdin şəhərə, bülbül.

Bülbül, nə nalə, fəryaddır,
De, bu nə ah ilə zardır?
Gəlibən haq bəlasına
Gen dünya başıma dardır.
Gülü sən aşına bildin,
O gülün aşinası xardır.
Oxuginən sağ yanında
Dərdim sənlə barabardır.
Yardan özgə meyil etmərəm
Simuzər cövhərə, bülbül.

Gəl ikimiz həmdəm olub
Gedək pərvanə yanına.
Ərz eləyək dərdimizi
Eşq əhlinin sultanına.
Bu yolda ustamız odur,
Verər nöqsan öz canına.
Üçümüz sözü bir edib
Qoyaq məhşər divanına,
Yediyi Molla Cümənin
Dönübdür zəhərə, bülbül.

BUDUR

Qazılar məni əyləyen
Aləmdə faş oğlan budur.
Könlümün guşesinə
Atan bir daş oğlan budur.
Gözlərimdən axıdan
Qan ilə yaşı oğlan budur.

Bixəbər bu canıma
Salan atəş oğlan budur.
Yandıran cəsədimi
Həm başəbaş oğlan budur.

Həm özü nazikbədən
Həm qaməti sərvi rəvan,
Həm bahar bülbülüdür,
Həm danışan tuti zəban.
Həm kəmali dəryadır,
Həm tədbiri Nuşirəvan.
Həm camalı Yusifa,
Həm yüzü gül, qönçə dəhan,
Həm didəsi piyalədi,
Həm minə qaş oğlan budur.

Bir muyi güləbatın,
Bir ruxsarı qəmər olan.
Bir qabağı aynə daşı,
Bir yanağı əhmər olan.
Bir ləbi cavahirat,
Bir dəndanı gövhər olan.
Bir gözəllər şahididir,
Bir xubılara sərvər olan;
Bir ahu tək çəvrilib,
Baxan qıfqac oğlan budur.

Həm cavan bəzəyidir,
Həm də behiştin bağcəsi.
Həm lalə-nərgizdir,
Həm də qızılgül qönçəsi.
Həm Səməndər quşudur,
Həm də Şamaxı sərçəsi
Həm cavahiri-ləldir,
Həm də simuzər axçəsi.
Hər şəhərdə, hər kənddə
Geyən qumas oğlan budur.

Bir atanın sevdigi,
Bir də ana yadigarı;
Bir olan bürc həməl,
Bir də yulduzu müştəri.
Bir ismi dilə düşən,
Bir də könüllər əfkarı.
Bir aşıqlar məşuqi,
Bir də elin bəxtəvəri.
Bir parə həmdəminən
Gəzən sirdəş oğlan budur.

Həm hümatək sayılı,
Həm dəndlərin davasıdır.
Həm dilimin diləgi,
Həm sərimin havasıdır.
Həm çımənbər çiçəgi,
Həm bağların heyvasıdır.
Həm xudanın məhbubi,
Həm cənnətin meyvəsidir.
Həm Rəsul Heydərnən
Olan adaş oğlan budur.

Bir tovuztək sallanıb,
Bir dünyani dövran edən;
Bir mələyiq xüliqdə,
Bir aləmi heyran edən;
Bir geyib əlvən libası,
Bir bazarı seyran edən;
Bir əqil başdan alıb,
Bir yürəgim viran edən;
Bir də bu Molla Cümə
Diyən qardaş, oğlan budur.

BUYURANI

Gəl, könül, qayıt yola,
Tutginən haqq buyurani.
Xalıqın əmr edibən,
Peyğəmbərin tapşırəni.
Eşidib alimlərin
Axırətdən vəz verəni.
Cənnətin, cəhənnəmin
Danışıbdır hər birini.
Başını qoy əndişəyə
Çək onların qəhrəni
Gəl, könül, qayıtginən,
Tutginən haqq buyurani.

Bu fəna dünyada sən
Getməginən ağızn yola.
Tövbə qıl yaradana,
Bəlkə günahın əfv ola.
Çox ömür sürsən əgər,
Səksənə, doxsana dola.
Bir gün başın ağrıyb
Canın da canına yiğila.
Bir mələk dösün üstə
Minibəni canın ala.
O işləri tərk edibən
İncitmə gəl füqərəni.
Gəl, könül, qayıt yola,
Tutginən haqq buyurani.

Canın qeyib eyləyər,
Ruhun gedər fənadan.
Bir saatda ayırib
Aparar ata-anadan.
Bəxtəvər ol kəsə ki,
İmannı gedər dünyadan.

İmansız gedənlərə
Bir avaz enər sinədən.
Deyər: ey ası səngi,
Heç imdad yoxdur xudadan.
Deyer: neyçün gözdən salır
Mənim kimi biçarəni?
Gəl, könül, qayıt yola,
Tutginən haqq buyurarı.

Bu sözü eşidibən
Canına düşər bir fikir.
Deyər: öpdüm kor iblisı,
Qılmadım Allaha şükür.
Bu sözün arasında
Yenə işlər Minkir, Nəkir.
Cavabın verə bilməsən
Oddan ümidiyi çeker.
Para-para səd həzər
Eyləyib sərini töker.

Gəl, könül, qayıt yola,
Tutginən haqq buyurarı.
Dağıdar xaş-xaş təki,
Heç baxmazlar xnabiyə.
Ağlayar, sizlaysarsan
Gözün yaşı dönər çaya.
Nə əlac olmaz, nə dərman,
Bir kəsdən bir kəsəye.
Açılar bir pencər yunu
Olar... hüyniyyə.
Xişmə edib göstərməyə
Haqq onu Molla Cüməyə
Oxuyur şamu səhər,
Dildə yüz on dörd suranı.
Ay könül, qayıt yola,
Tutginən haqq buyurarı.

QAYIDIR

Nədəndir, ay həzərat,
Sevdigim dala qayıdır.
Canıma dərdi, qəmi
Edib həvalə qayıdır.
Qaşları qara hilal,
Çəşmi piyalə qayıdır.
Ləbi sürx, dəndanı dürr,
Rüxsarı lala qayıdır.
Ötəndə məni görüb
Billah, bu bala qayıdır.

Necə qulluq eyləməyim
Ol həkimi-loğman üçün?
Taniyib xəstəsinə
Geri dönər dərman üçün.
İsteyir hörmət edə
Gələn qərib mehman üçün.
Ayağın türabına
Baş qoyaram qurban üçün.
Eşidin, siz də bilin,
Yar bu xəyala qayıdır.

Bir insan olsa Cəmil,
Cəm edər, olar ikidə.
Yaradan pak eyləmiş
Həm abi də həm xaki də.
Tapılmaz böylə gözəl
Nə Qubada, nə Bakıda.
Gör necə bəxtəvərik
Zühur olubdur Şəkidə.
Kəm nəzər edən buna
Qətli-zəvala qayıdır.

Ruzi-şəb duam budur:
Səndən “əlif”, “lami” “heyim”.

Bu cavana məhbub üçün
Eylə qəbul hər diləgim.
Qılginən eşqim ziyada
Rüsvalığım xəlqə yayım.
Ay haray, ay dad-aman,
Nə söyləyim, mən nə deyim?!
Qorxuram bu mərəzin
Sonu ishala qayıdır.

Ərzimi qıllam belə:
Gah güşmana, gah dostuma,
Yanıram od tutuban
Yoxdur səpən su üstümə.
Eylərlər tamaşanı
Sərdən çıxan bu tüstümə.
Ey xuda, boğuluram,
Bir əl yetir sən dəstimə.
Axırı Molla Cümə
Ol zülçələla qayıdır.

QALACAQMI

Ey fələk, innən belə
Yar bu məzarda qalacaqmı?
Pərişan sökülübən
Zülfü üzərdə qalacaqmı?
İtirib ahusunu
Ovçu güzarda qalacaqmı?
Əyləyib karvanını
Tacir bazarda qalacaqmı?
Olmasa səndən əlac
Xəstə azarda qalacaqmı?

Ey fələk, mən yetimə
Dərd veribsən dağlar kimi.
İnsana bildirməyib
Gəzinirəm sağlar kimi.
Yanıbdır cümlə tənim

Şam oduna yaqlar kimi.
Eylədi qəm könlümü
Lap viranə bağlar kimi.
Mənimtək əndəlibin
Qönçəsi xarda qalacaqmı?

Taleyimi yoxlamışam,
Bəxtimdən küsmüşəm özüm.
Annadım, innən belə
Dost vəslini görməz gözüm.
Bu işə sənsən səbəb,
Özgələrə yoxdur sözüm.
Gün degil, həftə degil,
Ay, il degil, necə dözüm?
Ya rəbbi, kəmtər qulun
Ah ilə zarda qalacaqmı?

Ey fələk eşitmədin
Bizim çəkən ahımızı,
Tapişdır xak altında
Nigarənlı ruhumuzu.
Var günahim, qıl bir şəfa
Axırzaman şahımızı.
Duamı eylə qəbul,
Sal cənnətə rahımızı.
Yoxsa bu dünyada sıfət
Cismimiz narda qalacaqmı?

Ey cahan icrə olan
Ömrü-günü qara Cümə.
Möhnətin, hicrin əlindən
Düşübəsən avara Cümə.
Xalq ara sirlərini
Etməyən aşkara Cümə.
Dili şikəst, özü miskin,
Kimsəsiz, biçara Cümə.
Ta ölüncə bu yarının
Sevdası sərdə qalacaqmı?

QIZ

Eşqin öldürür məni
Ey gözləri məstanə qız!
Huri təki hərdən baxıb
Etmə məni divanə qız!
Sən mənim sən, mən də sənin,
Söz vermə bir insanə, qız!
Üzüklə yaylıq almışam
Olsun sənə nişanə qız!
Sən zərsən, ay bəxtəvər,
Dözmərəm bu hicranə, qız.

Yaxın gəl qucaqlayım,
Baxım, kimin maralısan.
Gözəlsən, sindirmaram,
Bağlar təki saralısan.
Görürəm mənim kimi
Həm sinədən yaralısan,
Küsmə, gəl dindir barı
Neçün məndən aralısan?
Ev bizim, otaq bizim
Gəl çıx seyrə seyvanə qız.

Ay qız ey, bu gün dövrəndi,
Həp qonaqlaram səni.
Gecə-gündüz bəsləyibən
Qoynumda saxlaram səni.
Öpərəm, bir dişlərəm,
Yaxşı qucaqlaram səni.
Üstün açılmaz gecədə,
Hər dəfə yoxlaram səni.
Gün çıxdı işıq düşdü
Gedək mənlə seyranə, qız.

Ay qız ey, bu gecə yiğnaxdı
Yoxdur sənə heç bir xətər,

Qohum-qardaş, elin-günün
Cümləsi orda sərbəsər.
At gəlir, fayton gəlir,
Üstündə də qızıl yəhər.
Yaxşı aşıqlar olacaq,
Xanəndələr on beş nəfər.
El gəlir, aləm gəlir,
Məşəl gəlir meydana, qız.

Ay qız ey, yengələr gəldi,
Gör çox da gecikməsin.
Ev dolur şirin-şəkər
Şərbəti xalqlar içməsin,
Şam ilən qəndil, fanar
Lampa, çiraqlar keçməsin.
Ol sabah açılınca
Qapını heç kim açmasın
Ev bizim, otaq bizim
Doldur çiçək, reyhan, a qız.

Ay qız, yüz yürümcəyin
Tez ol, bir çıxar görək,
Aç üzünүn pərdəsini
Görüm hurisənmi, mələk?
Ağlayıb, həm cığırıb
Aramıza salma kələk.
Sabahlarım yüz duvaqdı
El yığılib gəlsin gərek,
Cümə də bəy qonaqlığın
Yeyib gəlsin vətənə, qız.

QIZ

“Əlif” – əlin ver əlime
Gedək bizim ellərə, qız.
“Bey” – baxıb güvənirəm
Uzündəki tellərə, qız.

“Tey” – təmamət tərifini
Mən yayıram dillərə, qız,
“Sey” – saçın güləbatın,
Bulub tökmüş dallara qız.
“Cim” – camalın oxşayır
Təzə açılan güllərə, qız,
“Hey” hərəm sonasisan
Uçub qondun göllərə, sən.

“Xey” – xumartək gözlerin
Üstlərində qələm düzər,
“Dal” – dilim bülbül olub
Oxuyuban ayət-yazar,
“Zal” – zillətin mən aşağı
Salıbdır dərdə səd həzər.
“Rey” – rəbbim həzrətləri
Hüsnünə edibdir nəzər.
“Zey” – zənənə əhlilərin
Yanlarında ərkək gozər.
“Sin” – sinəm təhnə cdər
Üzündəki xallara, qız.

“Şin” – şükür qıl xudaya,
Saldın məni ahü zara.
“Sad” – səlat oxumağa
Boyundur sərv, minara.
“Zad” – zəm-zəm edibən
Zülfərin döndü şahmara,
“Ta” – düzüb düymələri
Üstündə də güllü xara,
“Za” – zülmünə düşənləri
Yaxıbsan ataşa, nara.
“Ayn” – azarın çəkməkdən
yandım dürlü odlara, qız!

“Qayn” – qərəzi edibəni
Eşqə saldın yenə məni,

“Fey” – fağır bir quluyam,
Qismət etsin sana məni.
“Qaf” – qadir Allahımız
Yaratdı bir dana məni,
“Kaf” – kəsib ayağımı
Eylodin divana məni.
“Lam” – Leylidən dərs götürüb,
Döndərdin Məcnuna məni,
“Mim” – mislin cəllad, məni
Qoymusan nə hallara, qız!

“Nun” – nəla göz altında
Bir baxasan mənə sarı,
“Hey” – həmdəmin huri-pəri
Ərşdə məlek barabarı.
“Vav” – vələd olsam sizə
Heç çəkməzdim intizarı.
“La” – layiq deyil pozmaq
Sama əhdidi, iqrarı.
“Yey” – yaxın çek özünə
Molla Cümə vəfadarı.
Sarmaşın kəmər kimi
İncə nazik bellərə, qız!

QOCALIQ

Ağalar, tutdu qoldan
Bixəbər birdən qocalıq.
Aldadıb yıldızı evimi
Giribən dərdən qocalıq.
İşləyibdir cəsədimə
Həm yerbəyerdən qocalıq.
Ürəyimdən baş veribdir,
Əzəl ciyərdən qocalıq.
Ətəyim əldən qoymayıf,
Açılmaz sərdən qocalıq.

Qocalıq çün yaman dərddir,
Qiç yeriməz, gözün görməz.
İtə dönüb hürər olsan,
Oğul-uşaq cavab verməz.
Dost-aşna qaçar yanından,
Bir kimse halını sormaz.
Səhər olunca tərpətsən,
Möhtac da ayağa durmaz.
Günbəğündən geri qoyar
Xeyirdən, şərdən qocalıq.

Söylərsən ağızin əyərlər,
Oğul-uşaqdan qaçarsan.
Gücənərsən, gücün çatmaz
Oraqdan, xışdan qaçarsan.
Dişləri zara yetirər,
Çörəkdən, aşdan qaçarsan.
Arvadı yaxın qoymazsan,
O gözəl işdən qaçarsan.
Yar yanında xəcil eylər,
Qurtarmaz dardan qocalıq.

Ömür ki yarıdan ötdü,
Kəlbətin dişə yaraşır.
Qocalıb haldan düşüncə
Əzrail döşə yaraşır.
Palaz-paltar tər oluncan
Mürdəşir leşə yaraşır.
Qalmaqdan ölmək yaxşıdır,
Daş, torpaq başa yaraşır.
Allaha ağır getməsin
Əskikdir xerdən qocalıq.

Dəli könül, pir işindən,
Qocalıqdan nə bezarsan?
Öz-özünü kəmter etdin,
Ucalıqdan nə bezarsan?
Xalq səni cahil sanır

Gecəlikdən nə bezarsan?
Molla Cümə, qocalmadın
Qocalıqdan nə bezarsan?
Vallah, qardaş, hər insanı
Salır aburdan qocalıq.

SARAĞAN

Şükür, səni, Sarağan, eylədik peşə, qırdıq,
Terpənmədik bir yana, getmədik işə, qırdıq,
Üç ay yay mövsümündə payız, qışa qırdıq,
Hər vaxt tek-tek gedərdilər, üç-üçdən qoşa qırdıq.
Tamam zoğal, cümcümə, sumax, murdaşa qırdıq.

On evdən də bir adam olubdular sovdagar,
Pudu on dörd şahidan, gəlib hamı beh qoyar,
Cümə fəqir-füqəra bu qiymət çoxdur deyar,
Nə qədər ki, baş bilənlər o qiymətə vermiyar,
Ol səbəbdən biz səni həvəsə, çoşa qırdıq.

Hamı bildi qiymətini satılırsan bu sayaq,
Əlinə dəhəre düşən külli getdi baş-ayaq,
Yeddi şahıra düdüük, dönübən dedim bayaq,
Nəki biyan, tozqayır, bular da durdu dayaq,
Verdik taxıl borcunu əyinə-başa, qırdıq.

Ay ağalar, siz baxın, nələr qıldı sarağan,
Yetim, çılpaq seçilməz, geyindilər al-əlvən,
Kasib sövdagar oldu, sövdagarlar bəzirgan,
Kimi başlar toyunu, kimisi verir nişan,
Kəndə düşdü zümzümə, gülə-oynasa qırdıq.

Şükür olsun Allaha, ağızin var imiş tiz də,
Ol səbəbdən bahasan, burda dolandıq biz də,
Sənə verdik töycünü, aldiq nöyük də, duz da,
Salah oğlu Cüməni bu il qoymadın düzdə,
Yengiyə də qalmadı, qurtuldu meşə, qırdıq!

QOCALIQ

Qazılar, tutdu yaxamdan
 əzəli başdan qocalıq,
 Ha yetirdim, zahir oldu
 saqqaldan, saçdan qocalıq,
 Öz-özünü aşkar etdi
 qabaqdan, qaşdan qocalıq.
 İlbaıl girdi qəlbimə
 cuş verdi duşdan qocalıq.
 Günbəğündən cüda saldı
 cümlə tay-tuşdan qocalıq.

 Yaşın ki, yarıdan keçdi
 ...saç eylərsən,
 Tədarük hazır duruban
 səfərinə köç eylərsən.
 Uzağın gələr yaxına
 iki ayağın üç cylərsən.
 Arvadı yaxın qoymazsan,
 toxunuban qaç cylərsən,
 Ayda bir nəfsin tərpənməz,
 qoyar vərdişdən qocalıq.

 Saqqal ki, saxsağan oldu
 özün bilərsən işlərin,
 Köhnə çəpər payasıtək
 topa çevrilər dişlərin,
 Beşcə pud daşa döñər
 ağır olur qol-qıçların,
 Əriyib gözün nuru
 axıb töküller yaşaların,
 Oğul-uşaq zinhar olar
 çixar bayquşdan qocalıq.

 Qocalıq bir müsibətdi,
 heç kəsdən dana bilməzsən.
 İnsandan üzün utanmaz
 nə bəy, nə ağa bilməzsən.

Körükək yellənər qarnın,
 dalını yiğə bilməzsən.
 Çox vədə evdə qalarsan,
 gedə uzağə bilməzsən.
 Tcz salar ocaq başına
 payızdan, qışdan qocalıq.

 Zülüm işdir, qocalığı
 alan olsa tez satarsan.
 Gök üzünə bulud gəlsə,
 əldən ağrıyb yatarsan.
 İttək ular xoyqlığın
 deyəndə dava qatarsan.
 Hər yerdən ümid üzülüb
 ox yerinə top atarsan.
 Molla Cüməni yandırıdı
 yaman atəşdən qocalıq.

DE

Namə, get məndən Dad şəhrdə bir insanə de,
 Şəmino pərvanəyəm, ol atəşi-süzənə de,
 Bülbülün naləsini bağ içinde gülşənə de,
 Fərhadin ərz-halını həm Şirinə şahanə de,
 Eşqində Züleyxayəm, ol Yusifi-Kənanə de.

Mən onun camalına müştaq olan üç ildir,
 Ol zamandan bəri kim, könlüm ona bülbüldür.
 Gecə-gündüz ismini mədh eyləyən bu dildir,
 Yetmədim vüsalına, bu dərd məni lap öldürür,
 Dərdimə təbib olan ol həkimi-Loğmanə de.

Deginən loğmanımə tez eyləsin dərdə çarə,
 Özündən qeyri kimə getsin dədə bu biçarə,
 Salmasın Allah üçün məzlumunu ah və zara,
 Müxtəsər, bu könlümü mən vermişəm biilqara,
 Görməsəm didarını ollam dəli-divanə de.

Divanə Məcnun mənəm, məcnun edən Leyli özü,
Sanırdım lütf əhlidir, sitəmkardı xeyli özü,
Sayəsindən saxlaşın sərv təki boylu özü,
Gələndə xəstəsinə etməz neyçün meyli özü,
Yazılıdır, etsin həzər, düşər ahu-əfqanə de.

Ahinə düşsə əgər eşq əhlinin butadarı,
Həm gedər gözəlliyi, həm də solar gül ruxsarı,
Tapılmaz əlac edən, yiğsa yüz həkim-cindarı,
Ey kağız, yazdım səni, unutma bu yadigarı,
Cümənin təhnə sözün Məmmədəli cavanə de.

DEYİM²

Ağalar, bir guş tutun
Mən sizə əlanı deyim,
Seyditək çöldə gəzən
Bir neçə oğlanı deyim.
Məhəmməd Cavad oğlu
İgidlərin xanı deyim,
Rüstəmi-Zal, Muxtarı,
Əhmədi, Aslanı deyim,
İstərəm İskəndəre
Zülfüqarı sanı deyim.

Mahalın naçalniyi
Çün uydu casid* sözünə.
Hökəm qıldı gərək gedək
Biz Salımcığın** düzünə.
Nə bilsin Məmməd bəyin
Güllə dəyəcək özünə,
Nə bilsin bumuşnikin***,

Xəter verəcək gözünə,
İndi sizlər eşidin
Ordakı davamı deyim.

Xəbər getdi nəçənniyə:
Tezçə bu əmri bitirin!
İki yüz əlli qoşun
Salımcığa tez yetirin!
Otuz beş istrajnik
On qaradovoy götürün!
Yetişin qaçaqlara
Tez diri tutun gətirin!
Qoy belə bir nəçənniyə
Mən də çöl heyvanı deyim.

Pristavlar atlanıb
Soldatı saldı peşinə.
Doldular fürsət ilə
Salımcığın meşəsinə.
Nagahan yetişdişər
Aslanların pəncəsinə.
Heç davamları yox imiş
Süzənlərin* gülləsinə.
Şahsuvarlar eləyən
Ordakı tufanı deyim.

Qaçaqlar nizam ilə
Aldı araya qoşunu.
Cavad oğlu qışqırıban
Tezçə qıcadı dişini.
Yene insaf eləyib
Öldürdülər qırx beşini.
Xəber getdi nəçənniyə
Götürsün murdar leşini.
Allahım şad elədi
Külli müsəlmani deyim.

* Casid – casus

** Salımcığın – Cavad oğlunun çar qoşunları ilə döyüdüyü yerin adıdır (Şəki rayonunda).

*** Bumuşnik – rusca “помощник” (köməkçi) sözünün ləhcədəki ifadə formasıdır.

* Süzen – tüfəngin növüdür.

DEMİŞƏM

Ey cavan, camalına
Yusifi-Kənan demişəm.
Ho güli-rüxsarına
Mah ilə taban demişəm.
Qaşların əyməsinə
Naleyi-müjkan demişəm.
İncitək dişlərinə
Ləli-bədəxşan demişəm,
Zülfərin hər muyinə,
Sünbülli-reyhan demişəm,
Sərbəsər əndamına
Huriyi-qılman demişəm.

Səndə bu işvə nədir,
Zamana uşağı, bala,
Qaşlarındır cəllad kimi
Qomzələrin yağı, bala.
Çəkibdir şüx dillərin
Sinəmizə dağı, bala,
Yanıram pərvanətək
Məclisin çıraqı bala.
Təşneyi dilsuz mənəm
Sən ol mənə sağı bala.
Doldur gətir qədəhi
Aşıqə dövran demişəm.

Çox çəkirəm cövrü-cəfa
Nazik, incə belliyə mən.
Müxtəsər, mail oldum
Səntək şirindilliye mən,
Sallama qaş-qabağın
Vallah, düşdüm çilləyə mən,
Bir vəfali dost üçün
Canım verrəm gulləyə mən.
Altmışla səkkiz onu

Çox əcayibdi casid
Özü getmiş oraya,
Cavanlar görən kimi
Saldılar onu araya.
Dedilər, ay Mehdi bəy,
Sən niyə gəldin buraya?
Atdıralar dəhanından
Yetmədi bir kəs haraya.
Götürsünlər aradan
Qoy belə heyvanı deyim.

Qurtarib bu dəstədən
Sarışdilar draquna,
Tökdülər dolu kimi
Gülləni sağı, soluna,
Neçə soldat qırılıb,
Getdi cəhənnəm bağına.
Aslanlar dost-aşnası
Çıxdılar Qoxmux* dağına,
Əldə yaylıq ağlayıb
Eyləyən əfqanı deyim.

Şükür olsun, ey xudaya,
Qurtardin cavanları sən.
Kor-peşiman elədin
Hər yerdə düşmanları sən,
Çox salamat elədin
Cəngidə aslanları sən.
Qudurmuş azgınlara
Qalib bu oğlanları sən,
Eylədin mərhəmətinlə
Bızlərə ehsanı deyim.

* Qoxmux - Şəki ilə Qax arasında, eyni adlı dağın etəyində yerleşən kənd

DİLBER

Cəm eylədim əlliye mən,
Bu hesab içrə onun
İsmini Pünhan demişəm.
Müxtəsər, sözüm budur:
Səni sevən candan olur.
Həmişə xəstə yatar,
Taqəti amandan olur.
Tərk edər ibadəti,
O Şeyxi Sənandan olur,
Ölməsə də tez qocalar
Dərdinə dərmandan olur.
Ləblerin kövsərini
Dərdimə dərman demişəm.

Heyif ki, düşdün, əzizim,
Bu qocalan vaxtımı sən.
Gözlərim etməz nəzər
“Didarına bax”, – demə sən,
Var neçə cavablarıñ
Bir-bir deyim, yox demə sən,
Padişahım, sahib ol
Bu tac ilə təxtime sən,
Görübən ədaləti
Hökmü-Süleyman demişəm.

İrazi ol, ay sevdiyim
Bir əl çalıım qabağında.
Üzünü vur üzüme,
Dodaq vurum dodağına.
Dilimi qələm edib
Busə yazım yanağına.
Sən gəlginən bizə sarı,
Mən yixılım ayağına.
Cüməyəm, bu canımı
Yoluna qurban demişəm.

Bülbül kimi səyriyəndə
Səsin dəydi guşə, Dilber,
Durnasayaq oxumağın,
Əcəb gəldi xoşa, Dilber.
Nəzər qıldıñ camalına,
Sevdan endi başa, Dilber.
Qaynayıb eşqin qazanı,
Könlüm düşdü coşa, Dilber.
Tanrı səni xub yaradıb
Var əndamın şüşə, Dilber.

Ol yaradan yaradıbdır
Sən balanı necə nazlı,
İncə belli, şümşad boylu,
Fəsih dilli, şirin sözlü,
Orta boylu, gözəl xoylu,
Ənbər buylu, qəmər üzlü,
Qələm qaşlı, şüx baxışlı
İnci dişli, maral gözlü.
İzin ver hüsnünə edim
Doyunca tamaşa, Dilber.

Tamaşa eləyim, Dilber,
Durubanı qabağında.
Aşığın qətlili yazılmış
Lalə əhmər yanağında.
Xəstənin dərdinə dərman
Zahir olmuş dodağında.
Vallah, billah of demərəm
Canım çıxsa ayağında.
Yazığam, insaf etgınən
Bağrı dönənşüş daşa Dilber.

İnsaf elə, ey bağrı daş,
Aman, yarım, tut amanı.

Çünkü vermiş sana Allah
O xubluğu, elə canı.
Gül nəfəsin mat eyləmiş
Süsən, sünbülü, reyhanı
Açıldı köksüyün bəndi,
Nagah gördüm tər sinəni,
Sədəfdən taxtın üstündə
Şah əyləşmiş qoşa, Dilbər.

Şahlarındı narınc, turunc,
Nur qübbəsi iki püstan.
Yuxudan oyanıb tazə-tər
Yenibdir sinənin üstdən.
Nə hünəri var şairin,
Birin vəsfin edə dastan?
Dərməli çağdır indi,
Əsirgəmə onu dostdan,
Göz sataşdı, əqil çasdı,
Tutuşdum atəşə, Dilbər.

Tutuşanda atəşinə,
Cəsədimdən can qaçıbdır.
Ağ buxağın şöləsindən,
Gül rəngindən qan qaçıbdır.
Elə bir danışib-güldün,
Ruhum məndən yan qaçıbdır.
Qərəz, görüb ədalətin
Ölkəsindən xan qaçıbdır.
Qatlaşarını bu hicrana
Ya sultan, ya paşa, Dilbər?

Qadağan ver hicranına,
Arada qan, qada eylər.
Məşuq üçün aşiq olsa,
Sərv boyundan əda cylər.
Xoş halına ol kimsənin,
Canın sənə fəda eylər.

Sail olub Molla Cümə
Yar, qapında səda eylər
Ev sahibi rəhm etməzmi
Qapıda dərvişə, Dilbər?

EY DOST

İsmi Pünhan, səfər etdin
Qədəm basdın hara, ey dost!
Sən ki getdin, gərək geyəm
Al çıxarıb qara, ey dost!
Az versənə qəm, hicrani
Bu kəmtər yarına, ey dost!
Nəzər eylə gözlərimnən
Axan əşki-barə ey dost,
Səni əmanət cylərəm
Ol qəni sərdara, ey dost!

İsmi Pünhan, əzəlinnən
Bu dostluğu saf eylərsən.
Qaş oynadıb, göz süzübən
Şirin dildən gaf eylərsən,
Qəmli könlüm pasın silib,
Tərəhhüm, insaf eylərsən,
Gəlhagəl tökdün burnumdan
Cümləsin xilaf elərsən,
Nədir səbəb, bu işlərin
Söylərsən aşkara, ey dost?!

İsmi Pünhan, görməmişəm
Sənin kimi bivəfanı.
Səni sevən bu dünyada
Sürərmi zövqü-səfani?!
Heç müsəlman eyləyərmi
Bu qədər cövrü-cəfani?!

Sevərsən əvvəl Allahu,
Həm Həbib-i-Mustafanı,
Yəqin bil ki, öldüyümdür
Etməsən bir çarə, ey dost!

İsmi Pünhan, həsrətindən
Qan ağlaram nihan yerdə.
Giriftar olmuşam bil ki,
Bir davasız yaman dərdə.
Açılmaz qasıım, qabağım
Əsla xeyirdə, ya şərdə.
Durarıq haqq divanında
İkimiz bir barabarda.
Aparram bu zülümləri
Yanımcı məzara, cy dost!

İsmi Pünhan, göl əyleşək,
Sözüm çoxdur, bil, deyəsi.
Ağrınlı alım, mənnən özgə
Kimin vardır can qiyası?!
Töküldü xalq arasında
Yüzümüz abır-həyəsi,
Vaxt deyil Molla Cümənin
Qədrini bilib sayası.
Əlbət bir gün arzularsan
Mən ölündən sonra, ey dost!

DÜNYA

Sənə necə bel bağlayım,
Ay vəfasız, fani dünya!
Məndən artıq bəndələrə,
Verdin adı, sanı, dünya!
Bixəbersən, tanımadısan
Nə sultani, xanı, dünya!
Döşədin xaki turaba

Neçə yüz min canı, dünya!
Az yiğsana gərdəninə
Belə naħaq qanı, dünya!
Özündə baqi qoymadın
Mülki-Süleymanı, dünya!
Sənə necə bel bağlayım
Ay vəfasız, fani dünya!

Ululardan sual aldım
Bilən olmadı yaşıını.
Bir səcərsən bar gətirən
Əcəl tökər dəymisi.
Kimsəyə baqi deyilsən
Qanıb derlər hər işini.
Mələkülmövt bağbanındır,
Uzər bir-bir yemişini.
Əzrailnən söz bir edib
Tərk etdin insanı, dünya!
Özündə baqi qoymadın,
Yusifi-Kənanı, dünya!
Sənə necə bel bağlayım,
Af vəfasız, fani dünya!

Haqq-təalə dəlal etdi
Səni elmi-kamalından.
Yetmiş iki millət gəlib
Keçirtdilər xiyalından.
Gündə min birin alban,
Minin toxundun dalından.
Döy başına, ağlagınən
Qiyamətin zavalından.
Gümrahlanma öz-özünə
Gel həddini tamı, dünya!
Özündə baqi qoymadın
Rüstəm pəhləvanı, dünya!
Sənə necə bel bağlayım,
Ay vəfasız, fani dünya!

Fətin yazıldı kitabı
Neçə-neçə surasında.
İskəndər dirilik istədi
Girib zülmət qalasında.
Loğman-həkim aciz qaldı
Bu ölümün çarasında
Adəminən Məhəmməd əl
Mustafanın arasında.
Yüz igirmi dörd min nəbi
Gəldi, göstər, hanı, dünya?!
Özündə bağı qoymadın
Əlitək aslanı, dünya!
Sənə necə bel bağlayım,
Ay vəfasız, fani dünya!

Ey əqli kəmtər bəndələr,
Aldanmayın bu fənaya.
Bu bir ərusi-zibadır
Dönübdür qəddi minaya.
Eşitdin cənnət yandırdı
Şəddad əliyyəl-ənayə.
Edərik fitneyi-qeybət,
Gedirik xamrazinaya.
Haray, yoldan çıxarıbdır
Bu Molla Cüməni dünya.
Özündə bağı qoymadın,
Nə İsmi Pünhanı, dünya!
Sənə necə bel bağlayım,
Ey vəfasız, fani dünya!

ƏLƏ DÜŞMƏZ³

Ey könül, qalxma səmayə,
Əzəlki dövran ələ düşməz.
Yarınan, həmdəminən
Etdiyin seyran ələ düşməz.
Çox keçən illər, aylar

Olubdur viran, ələ düşməz,
Lalə, nərgiz, tər bənövşə
Sünbüllü-reyhan ələ düşməz,
Gül solub, bülbül gedib
Ölübdür bağban, ələ düşməz.

Hər gördüyüünə meyl edib
Gözün tikmək nə rəvadır?
Hər bivəfaya dil verib,
Qəhrin çəkmək nə rəvadır?
Hər qədirsz qabağında
Qəddin bükmək nə rəvadır?
Hər naşı yanında ağlayıban
Başına döymək nə rəvadır?
Hər təbibə açma sırrın
Həkimi-loğman ələ düşməz.

Ay könül, inanmiram,
Ol cüre dilbər daha olmaz,
Rəqibin çeşminə mil qat
Belə xünxar daha olmaz.
Danışan aşiqinnən
Şirincə köftar daha olmaz,
Dostnan dostluq edib
Belə inkisar daha olmaz,
Olsa da bu sayaqda
Vəfəli insan ələ düşməz.

Çox olar qaməti ər-ər,
Belə nazik, nəyə gərək,
Çox olar barmağı şimşad,
Əli nazik, nəyə gərək,
Çox olar kəlməsi şəkər
Dili nazik, nəyə gərək,
Çox olar fitnəsi yüngül
Feli nazik, nəyə gərək.
Dişlər inci, qaş qələm
Gözləri məstan ələ düşməz.

Yüz səyyad olub
Ahulara afərin qılaşan,
Yüz səyyah olub
Cünunsifət çöldə qalasan,
yüz sərraf olub
Qiymətli daşlardan alasan,
Yüz qəvvas olub
Dəryalar torun salasan,
Yüz seçəsən ləl, gövhər
O cürə mərcan ələ düşməz.

Gər ola Qarun kimi
Dövlət-varım nəyə lazım?!
Gər ola dünya dolu
Sünbüllü zarım nəyə lazım?!
Gər ola həddən ziyada
Namus, arım nəyə lazım?!
Gər ola yüz min iki
Gül üzülü yarım, nəyə lazım?!
Yığsalar dünya gözəlin
O şahi Xuban ələ düşməz.

İstər qılaşan razı dilim,
haqqə şikayət,
İstər edəsən hər yetənə
Sözün hekayət,
İstər alasan aləmə car
Dildə rəvayət,
İstər gəzəsən, Molla Cümə,
Külli-vilayət,
Məğribnən məşriq arasın,
Ol İsmi Pünhan ələ düşməz.

EYLƏDİ

Ay ağalar, bivəfa dilbər
İşim ahü zar eylədi.
Qaşı fitnə, gözü cadu,
Zülfərini mar eylədi.
Bülbülü bağdan ürküb
Həmdəmini xar eylədi.
Havalandı laçın könlüm,
Viranədə sar eylədi.
Ayrılıq vədəsi geldi,
Sitəm cana kar eylədi.
Eynəl yəqin bu sevdanı
Pərişan eğyar eylədi.

T.S.R.M. üstündə
Sübħū-şam ismin oxurdum.
Səfər üçün qədəm bassa,
Gəlincə yola baxırdım,
Göynük şəhər etrafını
Gündə yüz yol yoluxurdum.
Bir saat ruyin görməsəm
Xəzəl təki soluxurdum.
Bu işlərin son ucunu
Fikir edib çox qorxurdum.
Axır vaxtda gen dünyani
Bu başıma dar eylədi.

Bir dəfə ol xudadan
Bəxtiqara yazılmışam.
Günü qara olubanı
Əriyibən süzülmüşəm.
Kabab cürə qiyməkeşdə
Dögülübən əzilmişəm.
Heyva təki saralıban
Sapdan betər nəzilmişəm.

Ürəkdə aman qalmadı,
Xəcalətdən üzülmüşəm.
Aləmin zövqü-səfasın
Mənə atəş-nar eylədi.

Bir kəsin yarı olmasın
Bimürvət, zatı illət.
Başın yastiğə yetişsə,
Gəlib etməz halal-himmət.
Nə öldürməz, nə diritməz,
Aşıqinə verir zillet.
Əğyarın balası ölçün,
Saldı aramıza qillət.
Sevgilimdən cüda düşdüm
Bilin, yetmiş iki millət.
Məhəbbət qələmi sindi
Duşimdə izhar eylədi.

Dönüb sənə yalvarıram
Xudayı-zülcalal Allah,
Əbəs yerə cavan ömrüm
Hayif, eyləmişəm kütah.
Təqsirliyəm divanında
İşləmişəm yüz min günah.
İnnən bələ sizillaram
Haray, aman, bidad, ah,
Bu sövdaya salan sənsən,
Bağışla, ah, uca dərgah!
Cehillik Molla Cümənin
Yanında sərmsar eylədi.

EYLƏMİŞ

Ey fələk, bilməm neçün
Bəxtim məndən qal eyləmiş.
Ağladıb leyli-nəhar
Göz yaşımı al eyləmiş.
Dəhanım bəstə qoyub
Zəbanımı lal eyləmiş.
Giriftar dərdə, qəmə
Ürəyimi sal eyləmiş.
Sevdiyim əldən alıb
Qamətimi dal eyləmiş.

Ol qədər var xəcalət
Yoxdur şərik hicranıma.
İnsanə danışmiram
Güç basıram öz canıma.
Qalmışam tənha, qərib
Baxa-baxa dörd yanıma.
Bilmirəm neyləmişdim
Ol yaradan Sübhanıma,
Şərbətim zəhrə qatıb
Dəymışımı kal eyləmiş.

Eşqimin dəryasını
Bağlayıram dərin, dəyaz,
Könlümüz şad olmadı
Yay, payız, qışı, nə də yaz.
Gözledim taki ola
Qara günüm bəlkə beyaz,
Sərimi almış duman
Açılmayıır zərrə ayaz
Annadım-hicran məni
Lap özünə mal eyləmiş.

Gecələr bidar olub,
Matəmdədir cümlə əza.

Gündüzü Məcnunsifət
Nihan-nihan çəkər cəza.
Ey könül, səbr etgınən,
Böylə imiş təqdir qəza.
Xidmətində qulsayaq
Dur qapıda, ey nasəza,
Aldadıb sana genə
Məkkər dünya zal eyləmiş.

Günahım əfv et, xudam,
Zayı olan nəfsdi bu.
Can quşu pərvaz edib,
Bir boş qalan qəfəsdi bu.
Ah çəkib sizildaram,
Kimse deməz nə səsdi bu.
Yar türab içrə yatar
Bikar quru həvəsdi bu.
Bu xiffət, Molla Cümə,
Saqqalını çal eyləmiş.

ZİYARƏT

Maşallah, nə olubsan
Halıma ehsan ziyarət.
Eşidibdir adını
İran və Turan ziyarət.
Üstünə yön çevirir
Kafir, müsəlman ziyarət.
Eyləmiş ali səni
Qadiri-Sübhan ziyarət.
Olubsan xəstə üçün
Həkimli-Loğman ziyarət.
Hər kəsa gəlib sənin
Vüsələna məhrəm olur,
Həm yeyib, həm içdiyi
Ömrə, günə məlhəm olur,

Gah suyun abi-həyat,
Gah kövsəri zəm-zəm olur,
Daşların ləli-gövhər,
Yaqtı-mərcan ziyarət.

Əlqissə, bu gün sənə
Bir növcavan gəlmış gəzər.
Yanınca həmdəmləri
Vardır böylə neçə nəfər.
Sakini şəhri-Nuxu,
İsmi Məmmədəli məgər.
Batini Molla təki,
Zahiri də derlər bəşər.
Ver onun bir dərdinə
Min dürlü dərman ziyarət.

Mübarək basdı qədəm
Gözəllərin şah sərdarı.
Dünyaya saldı şəfəq
Mishlı qəmər gül rüxsarı.
Tarixin həzar,
..... olma huru.
Ol mahi Məhərrəmi
Deyim həm qalmış kari.
Adına günü sana
Olubdur mehman ziyarət.

Bəxtəvər, qaynatmışan
Döymiş suyun o balaya.
Şikayət qıllam sənə
Yet ərzimə, ya övliya!
Sən də bir elə niyaz
Mənim üçün həm mövlaya;
Yetirsin Molla Cümə
Qeysi vəfasız Leylayə.
Diləğim eylə qəbul
Amandır, aman ziyarət.

EYLƏ

Xudaya, Molla Surxayı
Layisqidə abad eylə.
Yetirginən muradına
Bəxt, iqbalin güşad eylə.
Qılgınən ömrünü uzun,
Dövlətini ziyad eylə.
Yaman dildən, yaman gözdən,
Bəlalardan azad eylə.
Dü qardaşı oğulların
Özün təki cavad eylə.

Xudaya, böylə comərdi
Namərdə yesir eyləmə.
Nanəciblər ayağının
Altında həsir eyləmə.
Böyük-kiçik arasında
Dilini qasir eyləmə,
Verib qeybi-xəzinəndən
Əlini kəsir eyləmə,
Unutma ani hifzinnən
Kərəm kanı sən yad eylə.

Xudaya, sən böylə qulun
Mərtəbəsin gətir, Allah.
Nə umarsa, dərgahının
Mətlubunu bitir, Allah!
Hər kim ona qəsd eyləsə,
Aramızdan itir, Allah.
Tərk eyləyib ədulərin
Layiqini yetir, Allah!
Nə ki var cümlə dostları
Müdam qəlbini şad eylə.

Xudaya, sən bu bəndəni
Fərəhnak etgınən hər vaxt.
Çünki buna müyəssərdir
Bu mal-dövlət, bu tacı-təxt.

Dost-müsahib hüzurunda
Ölüncən olmasın bədbəxt.
Axır dəmdə məsiyyəti
Olub onun imanı səxt.
Elət firdövsi əlaya
Huri-qılmanı ad eylə.

Xudaya, sən bu insanı
İşmin minabırə bağışla.
Həm Rəhimə, həm Kərimə
Həm də Səttarə bağışla.
Həm Səburə, həm Qəfurə
Həm də Qəffara bağışla,
Həm Cəlilə, həm Cəmilə
Həm də Cəbbarə bağışla,
Bağışla ol həbibinə,
Cüməni bər murad eylə.

ƏZİZ

Yar, mənə sən verdiyin xiffət-xəcalətdir, əziz,
Hansı gün səndən cüda olsam qiyamətdir, əziz,
Həmişə oğyar ilə zövqü-ziyafətdir, əziz,
Padışahim, mən qula zülmün ədalətdir, əziz,
O nazik belin sənin eşqə dəlalətdir, əziz,
Bu nə beldir, bu nə qəddir, bu nə qamətdir, əziz??!

Eşqinə saldın məni bil ki, yarımcən eylədin,
Çəkməkdən həsrətini bağrim qızıl-qan eylədin,
Atıban müşkan oxun cigərimi şan eylədin,
Hər zaman qətlim üçün əbrulərin xan eylədin,
Oynadıb qaş-gözünü əqlim başdan yan eylədin,
Bu nə gözdür, bu nə qaşdır, bu nə afətdir, əziz??!

Cox vüsali-yar üçün seyr etmişəm məhvəşləri,
Heç birindən görmədim məmnun mən bivoşləri.
Görmüşən, həm bilibsən bu zəmanə gordışlərin,

Yar, aman eylə əda, qapındakı dərvişləri,
Yaziqdır, etmə kənar boynundakı fərz işləri,
Bu nə fərzdir, bu nə vacib, bu nə sünnətdir, əziz?!

Yolunda çəkdim cəfa, cəfamı sən verdin yelə,
Xudadan duam budur, əyleşəydim sənlə belə,
Arada egypt olmaya, bizi salar dildən-dilə,
Oluban gümüş kəmər sarmaneydim incə belə,
Müxtəsər, ağrin alım, yıldın evim gülə-gülə,
Nə gülüsdür, bu nə işdir, nə zərafətdir, əziz?!

Bülbülün qaydasıdır qovğa edib güldə gəzər,
Yaşılbaş qatarlaşıb çarhovuzlu göldə gəzər,
Ovçular maral üçün hərdən düşüb çöldə gəzər,
Gözəllər vəsf olunub tərifatı əldə gəzər,
Cümənin meyli dəxi fəsih zəban dildə gəzər,
Bu nə dildir, bu nə sözdür, bu nə söhbətdir, əziz?!

ƏZİZ

Xoş gəldin qədəm basıb
Sən bu bizim yola, əziz.
Bu sayaqla hər səhəri
Gəlib getsən nola, əziz.
Görüşək, təmənnəşək
Əl virginən ələ, əziz.
Gəl, buyur, gedək evə
Tez qayıtma dala, əziz.
Oturaq, söhbət edək
Bu ikimiz belə, əziz.

Od salaq samovara,
Çağlaşın qənd qəndanə.
Arada limon, gilab
Qatıb tök çayı çaydana.
Gah soykən mütəkkəyə,
Gah istəkan al mərdanə.

Müxtəsər söz, aşiqəm
Cəmalinə, ay dürdanə.
Yanağın şölə salır
Həm sağınan sola, əziz.

Gah danış bülbül kimi,
Qulas asım dillərinə.
Gah açıl qoncasifət,
Mail olum güllərinə.
Gah yazış ərzi-halim
Verim nazik əllərinə.
Gah dolanım başına,
Gah sarmaşım bellərinə.
Gah açıb qulac qolun
Bu boynuma dola, əziz.

Tutginən minnətimi
Yönciməği az eyləyim.
Belə zimistan könlümü
Açıb bahar, yaz eyləyim.
Qoy gəlsin ağıl başa,
Söhbətimi saz eyləyim.
Gah əmim ləblərini,
Gah əmməyə naz eyləyim.
Gahi istər al canımı,
Amma gülə-gülə, əziz.

Bu qədər çekmə özün,
Qattaşmaram nazlarına.
Ağ ceyran quzusutək
Sallanginən düzlərinə.
Adamı candan eylər,
Ver qadağa gözlərinə.
Gecə-gündüz tərif desəm
İncimərəm, üzlərinə.
Vəsfini Molla Cümə
Salar dildən-dilə, əziz.

YENƏ

Bir bazar rast oldum
 Bir buti-tərsayə yenə.
 Görçeyim ağlım aldı,
 Düşmüşəm sevdaya yenə.
 Qara göz, kirpiyi ox,
 Bir baxın sonaya yenə.
 Əl atıb tutmağa qorxdum,
 Düşərəm qovğaya yenə.
 Yazacam rəhim cyləsin
 Mən təki ədnayə yenə.

Boyu şümşad, beli nazik,
 Tuti dilli, təni ağ.
 Dişi inci, xalı qoşa,
 Ləbi şərbət, qaşı tağ.
 Naz edib, qəmzə edib
 Getdi çəkib sinəmə dağ.
 Bu yerin ahusu budur,
 Baxışı var mələksayaq.
 Məni bu dərdə salıb
 Getdi kəlisayə yenə.

Ruzi-şəb əzbər olub
 Dilimdə canan əzəli.
 Qalma, gəl, küfrdə sən
 Ol ki, müsəlman əzəli.
 Müslüm olsan alaram
 Gəl gətir iman əzoli,
 Arayıb görməmişəm
 Mən belə insan əzəli.
 Küfür getməz bilmirəm
 Cənnəti-məvayə yenə.

Qumrutək indi gedirlər
 Belə xoş avazınan.
 Gör nə əcayib geyinib
 Yeriyəndə çox nazınan.

Biri sağda, biri solda,
 Biri özü üç qızınan ...
 Biri qarı, ...
 Biri dəstdə sazinan.
 Bunları belə görüb
 Düşmüşəm səhrayə yenə.

Darayıb zülfünү çin-çin
 Dolayıbdır başına.
 Göydən enmiş pəridir,
 Bircə baxın nəqqaşına.
 Qatbaqat don geyinib,
 Yetişib on beş yaşına.
 Az qala pərvanətək
 Mən alışam ataşına.
 Tükədibən ömür-günü
 Mən gedirəm zayə yenə.

Əhmədi almasına
 Bənzəyir bunun üzü.
 Müskətək rayihəsi
 Boyadı dünyani, düzü.
 Bir kərə ləhcə vurub
 Söylədi o şəkər sözü.
 Cox gəzib görməmişəm
 Belə gözəl kafər qızı.
 Hansı göz görsə səni
 Baxmaz ki, dünyaya yenə.

Göz işığım çəkilib,
 Olub günüm qarə, aman.
 Yazacam rəhm eləsin
 Dərdimə bir çarə, aman.
 Qorxuram yenə görüb
 Olam mən avarə, aman.
 Dərdinnən qışda öləm,
 Qalmayam bahara, aman.
 Molla Cüməyəm, baş-ayaq
 Qərq olam dəryaya yenə.

İNSAN

Necə haqdan qorxmayıban
Bu dünyada azar insan.
Namrud kimi öz-özünə
Dörin quyu qazar insan.
Namaz, niyaz, orucunu
Ziynət edib pozar insan.
Nəfslərinə tabe olub.
Fitnə-fəsad düzər insan.
Nahaq yerə bir-birini
Yixib könlün əzər insan.
Hara daxil olmaq istər
Bu canından bezar insan?

Neçə Nəbi, neçə Mürsəl
Bu cahandan gedib üryan.
Neçə abid, neçə zahid,
Neçə vaiz gözü giryan.
Neçə mömin, neçə miskin,
Neçə məzəlum sinə büryan.
Neçə müfti, neçə qazi,
Neçə alim, elm oxuyan.
Neçə adlı, neçə gümrah,
Neçə padşah, mənəm deyən,
Neçə adil süleymanlar
Qıldı bundan güzar, insan.

Neçə aqıl, neçə kamil.
Neçə cahil olub piran;
Neçə comərd, neçə namərd
Neçə mürtəd, fikri seyran;
Neçə məhbub, neçə çirkin,
Neçə xuban, misli-ceyran;
Neçə aşiq, neçə məşuq,
Neçə sevgi olub heyran.

Neçə dövlət olub bərbad,
Neçə zinət qalıb viran.
Nədəndir bəs bu fənaya
Güvənibən gəzər insan?

Nə fələklər dağılacaq
İsrafil sur çalasından,
Nə qalmaz Təbriz, Tehran
Quba, Səlyan, nə Dağıstan.
Nə qalmaz Qarabağ, Şirvan,
Nə Şəkistan, nə Gürcüstan,
Nə İstanbul, Misir qalmaz;
Nə İsfahan, nə Hindistan,
Nə Məkkə, Mədinə qalmaz;
Nə Şam, nə Ərəbistan,
Nil ümmanlar hazır edib
Purabını süzer insan.

Nəbi varmı Məhəmməd-əl
Mustafatək məşhur olan?
Nuh Nəbitək ömür sürüb,
Doqquz yüz əlli ilə qalan.
Nuş etdilər əcəl camın,
Kimdir buna vəfa qılan?
Nüsərət verməz Mələkülmövt,
Bilin, odur canlar alan.
Namus edin, ay qardaşlar,
Bu sözümdə yoxdur yalan,
Nəsihəti-Molla Cümə
Öz xofundan yazar insan.

İNSANDIR

Bir insanı vəsf eylərəm,
Eşidin necə insandır.
Həm ədəbdə, mərifətdə
Bərabərsiz bir cavandır.

Cəhar kendi dolan-dolan
Üstümzdə həm divandır.
Əsildir, əsilzadədir,
Əliqədr alışandır.
Danəndə Bəhlul təki
Kəmalı dərya ümməndir.

Tək gəlibdir bu dünyaya
Özü Hatəm səxasında.
İskəndər sədditək durar
Hər əhdində, vəfasında.
Ruzi-şəb rahət olmaz
Xalqı covri-cəfasında,
Əvəzin verginən, Tanrı,
Bağı-rizvan səfasında,
Cəhənnəmə layiq deyil,
Behiştə olası candır.

Bir elə pak danəndədir,
Heç tapılmaz bərabəri.
Hərgiz dönməz dediyindən,
Xilaf olmaz əhd-iqrarı.
Abır-həya sahibidir,
Gözləyəndir namus, ari.
Hər kim ondan boyun çəksə
Şikəst olub döner geri.
Peki olmaz şir-aslandan
Zali-Rüstəm pəhləvandır.

Mehman üçün bina etmiş
Məhləsində ulu xargah.
Ötən, keçən, qərib, qurbət,
Sail, dərviş, gəda, bəy, şah,
Aparıban təam verir
Yığılmaz süfrəsi əslah.
Belə comərd oğul doğan

Anasına barakallah,
Xuda keçsin günahından,
Bu lələ o bədəxşandır.
Sərrafıdır Molla Cümə,
İnsanların sırrın bili.
İnniən belə çətin olar
Bir belə cəvahir, ləli.
Məclislərin çıraqıdır
Camaatın odur güli,
İsmi onun Molla Surxay,
İbn Hacı Murtuzəli.
Həzəran, afərin ona,
Davud oğlu Süleymandır.

ÜÇ İNSAN

Ey ağalar, bu dünyada
Meyl qondu üç insanə.
Üçünün ikisi məhbub,
Biri mətlubdur canə.
İki məhbubun əvvəli
Bir namərd İsmi Pünhanə,
Həm ikinci şəhər gülü
Məmmədəli növcəvanə,
Mətlubumdur Molla Surxay
Başı mərdi-mərdanə.

İsmi Pünhan, Məmmədəli
Sevən qəmdən olmaz azad,
Yıxılar könlünün evi,
Hərgiz-əsla abad olmaz.
Molla Surxay bərabərdə
Nə şah, nə şahzadə olmaz.
Çox olar səxavət əqli,
Amina belə Cavad olmaz.

Var desələr inanmayın,
Xilaf söylər o divanə.
İsmi Pünhan çınar boylu,
Nə fayda, özü naməddir.
Naz edəndir Məmmədəli
O da xublara adətdir.
Bu iki məhbubun mənə
Verən xiffət, xəcalətdir.
Fəəmma molla Surxayın
İşlə özgə kəramətdir,
Qanar arif, qanmaz hərif
Dilşad olsun cüsmənə.

Xudaya, molla Surxayı
Həmişə abad eylə.
Qılgılən ömrünü uzun,
İqbalmı güşad eylə.
Yetirginən muradına,
Dövlətini ziyad eylə,
Yaman dildən, yaman gözdən,
Bədnəzərdən azad eylə.
Axır nəfəsdə imandan
Köçür o bağı-rizvanə.

“Bustan”da eylədi tərif
Şeyx Sədi Əbubəkri.
Həsən, Hüseyn padşahdır,
Molla Cümə dilin zikri,
Məhəmməd əl-Mustafadır.
O veysül-Quranın fikri,
Molla Cümə gecə-gündüz
Qiḷar Allahına şükri,
Molla Surxay üçün vardır
Münacatı ol Sübhanə.

İSFƏNDİYAR

Şəninə tərif deyib
Eylədim car, İsfəndiyar.
Yerisin bu tərifin
Diyar-diyar, İsfəndiyar.
Xudamız olsun sənə
Həm havadar, İsfəndiyar.
Müşkülüñ etsin güşad
O girdigar, İsfəndiyar.
Yetirsin muradına
Pərvərdigar, İsfəndiyar.

Nə cür tərif desəm də
Mən, canına yatar sənin,
Mədhini etsəm ziyad,
Qılığın öter sənin.
Bir cavansan, xoş qəlbli
Yetən əlin dutar sənin,
Çiynində bərdangadır,
Həm döşündə qatar sənin,
Rüstəmlə qəhrəmanə
Həm bərabər, İsfəndiyar.

Özün bir bəyzadəsən,
Həm Məhəmmədağa atan,
Kəndi-Qaradağlıda
Bir şumalın təzə çatan
Naümid qalmaz sənə:
Əl uzadıb əlin tutan,
Qarabağlı gözəl xanım
Eşitdim olubdur butan,
Dünyada dərdi-qəmin
Dəxi nə var, İsfəndiyar.

Əzəldən tanımadım
Hayif səni, ey can ağa,
Deyərdim bu tərifi
Üç-dörd il bundan qabağa.

GÖR

Eşidib el-vilayət
Cümlə gələrdi sorağa,
Geyinib daram libas
Ruz-gün dolanda yarağa,
Qorxuram dəyər sənə
Bir bədnəzər, İsfəndiyar.

Yanında dost-aşnanın
Açılıbsan bir gül kimi.
Məclislər çırğısan,
Yanırsan həm qəndil kimi.
Heç dilavərdə görmədim
Səndə olan bu dil kimi,
Oxursan şuri-şəhnazi
Yaz fəslində bülbül kimi.
Dərdə saldın çıxlarını
Sən bixəbər, İsfəndiyar.

Fikir eylə, bərabərim,
Dünyanı görmürmü gözün?
Əlində vardır umur,
Çünki ötür sənin sözün,
Gör, giriş hər yetənə
Dalına alıb bəy yazın,
Xalqlara zülmü qılıb,
Bədduyə salma özün,
Heç kəsə qalmaz əbədi
Bu ruzigar, İsfəndiyar.

Nə qədər tərif desəm
Azdır şəninə,
Qıldan anlar anlayan,
Bu yetər adı-şəninə,
Bəy oğlu bəyzadəsən,
Qaynayıq qanım qanına,
Molla Cümə naməsi
Çatanda sənin yanına,
Özündən zərrə onu
Etmə güzar, İsfəndiyar.

Gözlərim, et tamaşa
Aynaqabaq oğlanı gör.
Fürsətdir, eylə nəzər
Muştəğ, müştağ oğlanı gör.
Paybəndi-zülfərinə
Olub dustaq, oğlanı gör.
Eşqində səni edən
Həm dağı dağ oğlanı gör,
Tər buxağa gullər düzər,
Ləli dodağ oğlanı gör.

Bax necə tovuzmisal
Səfallamış öz-özünü.
Eşidən valeh olar
Şirin göftar avazını.
Mələklər həya edər
Hər gördükcə gül üzünü.
Ağrım olsun ol anaya
Bəsleyibdir bu quzunu,
Sanasan göy əhlidir,
Mələksayaq oğlanı gör.

Qulağım, eşit kənarə
No söylərlər daldan-dala,
Yüz şəhər, yüz məməkət
Gəzsən olmaz belə bala,
Hər görən bunu düşər
Yüz təşvişə, yüz xəyalə,
Boy uzun, mina kimi,
Qaş qələm, göz piyala,
Xub camal, sahibkamal,
Yaşı uşaq oğlanı gör.

Bu cavan şadlığına
Bəzənibdir külli-şəhər.

Bağların lałosidir,
Açılıbdır bu növbahar,
Bülbüsən, oxuginən
Qarşısında təhər-təhər.
Çekirdin həsrətini,
Şamü-səhər, Leylü-nəhar,
Ey canım, həmdəm budur,
Getmə uzaq, oğlanı gör.

Kim nişan verər gözəl
Bir qamətdə, bu simada.
Bu nazi-nəzakətdə,
Bu ədəbdə, bu həyadə,
Bir olar humay quşu
Bu saxada, bu siyadə.
Müxtəsər, iki gözəl
Xəlq olubdur bu dünyada,
Yusifdən sonra gələn
budur qonaq, oğlanı gör.

Gör necə şənlik edir
Bu dükanı kərəm kanı,
Yetənə ikram edir,
Bilir hər yolu, ərkanı.
Əlində papirosu,
Qabağında stəkanı,
Çay içir, tütün çekir,
Gah oturar, gah söykanı,
Ey könül, oyan xabdan,
Olub oyaq, oğlanı gör.

Neçələr aşuftədir,
Tərk eyləyib namus, arın.
Dolanır xidmətində
Bu şah ilə bu sərdarın.
İki “mim”, “hey”, “dal”, “əyn”,
“La” ismi var bəxtəvərin.

Olaydı Molla Cümə,
bu da sənin bəradərin.
Könüllər əyləncəyi,
canə dayaq, oğlanı gör.

KÜSDÜRMÜŞƏM

Qazılər, siz də bilin, mən bir gülü küsdürmişəm!
Bağlarım viran durur, bir bülbülü küsdürmişəm!
Sarmaşan gərdənimə qulac qolu küsdürmişəm!
Ləblərindən süzülən şəkər balı küsdürmişəm!
Geyinib qarşı çıxan yaşıl-alı küsdürmişəm!

Gecələr fikr eləyib, ağarıbdır xətti-xalım,
Bir baxın, görün necə soluxubdur gül camalım,
Çəkməkdən həsrətini bükülübür qəddi-dalım,
Bilmirəm neceyləyim, mən başıma nə daş salım,
Qurşayan mina kəmər, incə beli küsdürmişəm!

Əzəldən dostluq edib, indi düşüb ləc danışır,
Görəndə əyri baxır, cavabını gəc danışır,
Qaş-qabaq tökür hərdən, dindirəndə gec danışır,
Mən islah söyləyirəm, amma özü vec danışır,
Al-əlvən xınalını, əsmər teli küsdürmişəm!

İstərəm pərvanətək dolanmağa başlarına,
Canımı nisar edəm o sürməli qaşlarına,
Qoymayırlı səfil cürə yüzüm sürtəm döşlərinə,
Çatmirəm sırlərinə, mat qalmışam işlərinə,
Nə səbəb incik olub, şirindili küsdürmişəm!

Ay yazıq Molla Cümə, çox ah çəkib, qan ağlama,
Beylə bikar dilbərin atəşinə can dağlama,
Laçınsan, al sonanı yapalağı heç ovlama,
Atalar misalıdır, gözellərə bel bağlama,
Müxtəsər, o ağbilək, şümşad dalı küsdürmişəm!

KAĞIZ

Apar bülbül salamımı,
Yetirginən bağa, kağız.
Həm süsənə, həm sünbülə,
Həm yaşıl yarpağa, kağız.
Tut əlindən, sürt tüzünü
Gül olan butaşa, kağız.
Düşgülən sən qabağında,
Fərş olub torpaşa, kağız.
Dərdim bir-bir danışgınən
Ta başdan-ayağa, kağız.

Sorsa canan – “nə gəzirsən”,
Xəbər ver – “namə gəlmisəm”.
Səxavətin faş olubdur
Külli-aləmə, gəlmisəm.
Xəstən dərmana göndərmiş,
Neçə kəlama gəlmisəm.
Bir məzlumun dil-ağzından
Sənə salama gəlmisəm.
Ərz cylə qara günüm,
Rəhm eləsin ağa, kağız.

Mən Cüməni xəbər alsa,
Söylə sənsiz tabı yoxdur.
Gündüzü təşvişdədi,
Gecələri xabı yoxdur.
Tullayıbdır ar-namusu,
Nə üzündə abı yoxdur.
O qədəron hicrin çekir,
Heç sanı-hesabı yoxdur.
Pərvanədən əvəz olub,
Bəyan qıl çırağa, kağız.

KİMDİR?

Ay həzərat, ay camaat,
O qarşidan baxan kimdir?
Qəmər misal şölə verir,
Bulud altdan çıxan kimdir?
Danişdinqça ləblərindən
Abi-kövsər axan kimdir?
Qaşı yay, kirpiyi ox,
Sinəm üstə çaxan kimdir?
Beyqafil şad könlümü
Topa qoyub yıxan kimdir?

Hələ baxın, bu gözəlin,
Uzü kağızmı, ya qarmı?
Dili bal, dodaq qaymaq,
Yanağı qonçəmi, narmı?
Baxanda gözün qamaşır,
Aya, günə barabarmı?
Bir mənəmi bunun zülmü,
Yoxsa özgələrə varmı?
Pərvanətək şirin canım,
Eşq oduna yaxan kimdir?

Aman, bircə xəbər alım,
O ayqabaq, qələmqaşdan,
Könlündə insaf varmı,
Ya bağrimı qara daşdan?
Haqqı sevən yaxın gəlsin,
Agah olsun bu ataşdan.
Molla Cümə onu görüb
Ağlı tamam çıxdı başdan.
Soruşmaqdan utanmayın:
O şah, sultan, o xan kimdir?

KÜSMƏSİN

Namə, get canana de,
Amandı, məndən küsməsin.
Sırrimi qanana de,
Amandı, məndən küsməsin.
Qaşları kamana de,
Amandı, məndən küsməsin.
Gözləri məstana de,
Amandı, məndən küsməsin.
Gül üzü tabana de,
Amandı, məndən küsməsin.
Xana de, sultana de,
Amandı, məndən küsməsin.

Bizi əvvəl yaradan
Bir Allaha bağışlasın.
İki dünya məhbubi
Olan şaha bağışlasın.
Əhli-islam üz tutan
Qibləgaha bağışlasın.
Getdiyi uluların
Doğru raha bağışlasın.
Çekdiyi məzlumların
Fəryad, aha bağışlasın.
Saqiyi-dövrana de,
Amandı, məndən küsməsin.

Yarını yad eyləyib,
Əğyarnan qoşa gəzməsin.
Gözlərim məşğul olar
Qan ilə yaşa gəzməsin.
Döndərib ciyərini
Dəmirə, daşa gəzməsin.
Özünə namərdliyi
Edibən peşə gəzməsin.

Gəzmək də bir gün olar,
Böylə hemişə gəzməsin.
Bivəfa insana de,
Amandı, məndən küsməsin.

Fırqətin dəryasına
Qərq oluban mən ölürem.
Eşq odu ciyərimi
Qılıbdı büryan, ölürem.
Bu qədər naz etməsin
Amandı, aman, ölürem.
Yetişsin harayına
Ol huri-qılman, ölürem.
Didarın xəstəsiyəm
Etməsə dərman, ölürem.
Təbibim loğmana de,
Amandı, məndən küsməsin.

Gecələr sübhə kimi
Mən olmuşam zari qılan.
Eşitməz əfqanımı
Dil mülkünə xunxar olan.
Görmədim bəxtim cürə
Piyaləsi zəhər dolan.
Eyləsin Allah qəzəb
Kim sevdaya desə yalan.
Gündə min naz eyləyib
Bu Cümənin canın alan
Ol İsmi Pünhana de,
Amandı, məndən küsməsin.

GƏL

Sevdiciyim, de görüm
Nədir dərdin bilim, gel.
Zari-zari ağlaram
Göz yaşımı silim, gel.

Yüzün görmək istərəm
Çox məğşuşdu halim, gəl.
Sənsiz qara keçibdir
Ayım, günüm, ilim gəl.
Gecə-gündüz danışar
Vesfi-halın dilim gəl.
Bülbül kimi oxuram
Ay açılmış gülüm, gəl.
Gülüm gəl, gülüm gəl,
Ay ağrını alım, gəl.
Boynuna qol salım, gəl,
Mən qurbanın olum, gol,
Olub yanında qalım, gol.

Qızılgültək açılıb
Qarşımıza çıxıbsan,
Kirpiklərin ox edib
Bağrımıza çaxıbsan,
Qola qolbağ sarıyıb
Ələ xına yaxıbsan,
Şimşad, qələm barmağa
Gümüş üzük taxıbsan,
Minə kəmər bağlayıb
İncə belin sıxıbsan,
Sitməninə dözmürəm
Alma canım, zalim, gəl.
Zalim gəl, zalim gəl,
Ay ağrını alım, gəl.
Boynuna qol salım, gəl,
Mən qurbanın olum, gəl,
Olub yanında qalım, gol.

Zülm eyləmə quluna,
Sən ol soni yaradan.
Camalına müştəğam,
Götür pərdə aradan.
Məlul, məhzun qalmışam

Aç könlümü qaradan.
Hərdəm-hərdəm gəl yolux,
Ayaq çəkmə buradan.
Qamətinə geyginən
Atlas, ziba, xaradan,
Bəzənibən al-əlvan,
Sarı, yaşıl, alım gəl.
Alım gəl, alım gəl,
Ay ağrını alım gəl,
Boynuna qol salım, gəl,
Mən qurbanın olum, gəl,
Olub yanında qalım, gəl.

Geyinibən al-əlvan,
Ey xoş səfa gəlginən.
Aman, yarım, xəsteyəm,
Sən ol şəfa gəlginən.
Çox çəkmişəm yolunda
Cövri-cəfa, gəlginən.
Bil, dünyada ölüm var,
Bir insafa gəlginən.
Dayanmayıb hər zaman
Söhbət-gapa gəlginən,
Bu canımı yolunda
Sənə peyda qılım, gəl,
Qılım gəl, qılım gəl,
Ay ağrını alım, gəl.
Boynuna qol salım, gəl,
Mən qurbanım olum gəl,
Olub yanında qalım, gəl.

Şəhdi şeker, bal sayaq
Daniş, şirin dilli yar,
Oynatginən qaş-gözün
Güləbatın telli yar,
Bir busə ver yanaqdan
Yanaqları güllü yar,

Qarşımızda sokginən
İncə-nazik belli yar,
Aç qolların sarmaşaq
Aman, qulac qollu yar.
Molla Cümə yazılı
Sındırma mən ölüm, gəl.
Ölüm gəl, ölüm gəl;
Ay ağrını alım, gəl.
Boynuva qol sahim, gəl
Mən qurbanın ołum, gəl,
Olub yanında qalım, gəl.

GƏL

Sallanıb mail, mail
Getməginən, yar, belə gəl.
Canımda çoxdan bəri
İntizarın var, belə gəl.
Bülbülü salma cüda
Həmdəm olan yar, belə gəl.
Könlümü pərvaz edib
Əhdim olan xar, belə gəl.
Eylədin dünyaları
Başımıza dar, belə gəl.
Gəl belə görüm,
Halını sorum,
İstəkli yarım,
Can bərabərim,
Gəl, ixtiyarım.
Yolunda olsun fədalıq
Ol gülüxsar, belə gəl.

Rüxsarın lalə təki
Ləli zənaxdan,
Qoxuyur müşki-ənbər
Nəşər buxaqdan.

Qoy əmim abi-həyat
O bal dodaxdan.
Bir busə eylə zəkat
O ay qabaxdan.
İncik etmə aşığı
Xub eylə haqdan.
Eylə bir həzər,
Qoy pəri peykar,
Olma cəfəkar;
Sinəndə zər-zər,
Əlində xəncər,
Çalışma qətlim üçün
Dur çəşmi-xünxar, belə gəl.

Çalışma qətlim üçün
Can sənə qurban.
Bismillah, dur verginən
Başıma fərman.
Tökginən qanım yerə
Yer olsun xırman.
Ya öldür, ya verginən
Dərdimə dərman.
İki işin birin eylə,
Amandı, imehriban.
Mehribanım sənsən,
Mələksən, insansan,
Gözəl sözü qanansan,
Nahaq yardan dönənsən,
Qayıt, lənət de şeytana,
Deməsin əgyar: belə gəl.

Qorxudan əgyar dönüb
Sırr sözümüz danışma.
Aşıq gərək məşuqinə
Bir dəm qonuşa.
Ağrin alım, məni salma
Yoxuşdan enişə.

Aç qolların sarmaşaq
Bircə dönüşə.
Can cana qəlib olub,
Cəsəd danışa.
Cəsədi bisdi,
Yürəkdə pasdı,
Naz etmək bəsdi,
Dəstən var dəsti.
Dostumun zülflerinə
Oldum müsəffər, belə gəl.

Zülflerin kəməndinə
Mənəm müsəffər.
Qamətin sərvi-çinar
Tuben ər-ər.
Xudanın sovqatışan,
Ay taza nübgər.
Düşübən böylə eşqə
Olmuşam sər-sər.
İsmindi leyli-nəhar
Dilimdə əzbər.
Əzberimsən dildə,
Həmayıl beldə,
Dərdimi bil də,
Qarşıya gəl də,
Danışib gül də,
Yazıqdır Molla Cümə,
Ol qəni sərdar, belə gəl.

Həsrətindən dərdə düşdüm
Dərdə dərman, səfa gəldin,
Uzun illər xəstəsiyəm
Həkim-loğman, səfa gəldin.
İnsaf etdin mən yazığa,
Ey müsəlman, səfa gəldin.

Sən ki varsan bu məclisdə
Məclisimiz əcəb dəmdir.
Əqlim, huşum, din imanım
Yığılıbdır, tamam cəmdir.
Yəqin bilin, habu məclis
Düşmənə matəmdir, qəmdir.
Gəlin, dostlar, bu günkü gün
Size həm toydur, bayramdır.
Tutun dostun təmənnasın
Edin mehman, səfa gəldin.

Sən ki bura qədəm basdın
Qaralar ağə boyandı,
Mənim yatan kor taleyim
Yuxudaş indi oyandı.
Şadlığimdən sərküləhüm
Qalxıb asmana dayandı,
Eşqin üstdə nələr çəkdir
Bircə Allaha ayandı.
Səni bura göndərmişdir
Qadir Sübhan, səfa gəldin.

GƏLDİN

Şükür həqqə, qədəm basıb
Bize canan, səfa gəldin.
Müştəq idim camalına,
Sən növcavan, səfa gəldin.

Nigaran gözlerim, dosta
Doyunca baxgınən indi.
İntizarın çəkən canım,
Cəsəddən çıxgınən indi.
Ceyhun olan gözüm yaşı,
Vaxtıdır, axgınən indi.

Ey şamə pərvanə könlüm,
Özünü yaxgınən indi.
Sübhi-şam müştağıyam
Çeşmi-Xuban, səfa gəldin.

Ol zaman ki, səni gördüm,
Sevdan qaldı bu sərimdə.
Gecə-gündüz unutmaram,
İşmin durur ezbərimdə.
Canan mənə deyən sözlər
Yazılıbdır dəftərimdə.
Sərrafındı Molla Cümə,
Sənsən mənim gövhərim də.
Ləli, yaqt, zəbərcət
İnci, mərcan, səfa gəldin.

GƏLIN

Şükür həqqə, gördüm üzün
Dünyada aşkara, gəlin.
Çekərəm həsrətini
Amandı, bir çarə, gəlin.
Yəqin bil, dərdin məni
Salibdir azara, gəlin.
Düşmüşəm yollarına
İş-gücdən avara, gəlin.
A gəlin, qurban olum,
Sən kimi dilbara, gəlin.

Qarşıma çıxdın, gəlin,
Dedim xublar xası gəlir.
A gəlin, döşün üstdə
Təzə pullar səsi gəlir.
A gəlin, belin görən
Qucmağa həvəsi gəlir.

A gəlin, səni sevən
Dindən çıxıb ası gəlir.
A gəlin, müsəlmanı
Döndərmə kəffarə, gəlin.

Maşallah, a gəlin,
Canın necə candı sənin.
Dişlərin inci kimi,
Dodağın mərcandı sənin.
Qoynunda cüt şamama
Hər biri fincandı sənin.
Baxışın canlar alır,
Boynundakı qandı sənin.
A gəlin, cigərimi
Etdin para-para, gəlin.

A gəlin, yoxdur ayıb,
Qaş-kirpigin, gözün gözəl,
Dil gözəl, dodaq gözəl,
Yanaq gözəl, yüzün gözəl.
Xoy gözəl, qılıq gözəl,
Söhbət gözəl, sözün gözəl.
Boy gözəl, buxun gözəl,
Qamət gözəl, özün gözəl.
A gəlin, oxşur canın
Yağmış tazə qara, gəlin.

Zülfünə çek sığalı,
Tellərə şana yaraşır;
Ağ bilək, ağ əllərə
Əlvanca xına yaraşır;
Belinə gümüş kəmər,
Sinənə mina yaraşır;
Köynəgə tafta, gilas
Başına cuna yaraşır.
A gəlin, gey əyninə
Atlas, ziba, xara, gəlin.

Yazıgam, yaraliyam,
 Yalvarıram sənə, gəlin;
 A gülüm, etmə zülüm
 İnsaf eylə mənə, gəlin;
 Nə ola birçə kərə
 Gəl yanımıma dinə, gəlin.
 Eşqinnən saralıban
 Soldum gündən-günə, gəlin.
 A gəlin, çıxdı canım
 Yalvara-yalvara, gəlin.

A gəlin, camalına
 Baxmaqdan doya bilmirəm,
 Tutmuşam ətəgini,
 Əlimdən qoya bilmirəm.
 Var sözüm, utanıram,
 Üzünə deyə bilmirəm.
 İstərem özüm ölüm,
 Səni ölümə qıymıram.
 A gəlin, Molla Cümə
 Yanıbdır əlnarə, gəlin.

GƏLIN

İstərom ol xudadan,
 Sən olasan yarım, gəlin!
 Yolunda peşkəş eylərəm,
 Külli dövlət, varım, gəlin!
 Apardın din-imanım,
 Səbr ilə qərarım, gəlin!
 Eylədin Məcnun məni,
 Yoxdur namus, arım, gəlin!
 Gəzdirdin divanətək,
 Uzdün ixtiyarım, gəlin!
 İxtiyarım üzürsən,
 Üzünə tel düzürsən,

Qaş-gözünü süzürsən,
 İşvə-nazla gəzirsən,
 Sən Əzrail donunda
 Can almağa hazırlısan;
 Canım alasən,
 Başa bəlasən,
 Bir gəl yola sən,
 Göyçək balasən,
 Of, nə ola ilahidən
 Sən mənim olasan.
 Həmişə sənnən keçə
 Xoşça ruzigarım, gəlin!

Ruzigarım sənlə keçə,
 Ey cahü-cəlallı bala!
 Qamoti şimşad kimi,
 Sərv təki dallı bala!
 Dil nabat, ağız şeker,
 Dodaqları ballı bala!
 Gah gülür, gah oynayır,
 Bu tərlan xəyallı bala.
 Geyinib al-qırmızı,
 Həm özü sığallı bala.
 Sığallıdır boy, buxun
 Ağrin alım, gəl yaxın,
 Qoy doyunca bir baxım,
 Öyüñü yıldın çoxun.
 Sinəm qurdun nişana
 Bağrimdan keçdi oxun.
 Oxun candadır,
 Qəsdin qandadır,
 Fikrin yandadır,
 Dərdin məndədir,
 Gözüm səndədir,
 Quran götür el basım,
 And içim inangınan,
 Sözümə dilbərim, gəlin!

Dilbərim, sənsən mənim,
Ey təzə, növrəstə gülüm.
Qabaqda tellər durur,
Dəstəbədəstə, gülüm,
Hicranı çox çəkibən
Mən düşmüsəm xəstə, gülüm.
Al yanaqdan bir busə ver
Şəfqət elə dosta, gülüm.
Of, səni qucaqlayıb
Basım bağrim üstə, gülüm.
Qucaqlayım belin, yar,
Sığallayım telin yar,
Sal boynuma qolun yar,
Ver əlimə əlin, yar.
Aman, məni öldürür
Bu şirincə dilin, yar.
Dilin bülbüldü,
Saçın sünbüldü,
Yanağın güldü,
Nə incə beldi.
Bircə rəhm etgınən,
Aşığın öldü.
Öldürmə mən yazığı,
Ey şahü-sərdarım gəlin!

Öldürüb mən yazığı,
Olma bais qana, gözəl.
Oynadıb qaş-gözünü,
Od salırsan cana, gözəl.
Alişib piltəsifət,
Qaldım yana-yana, gözəl,
Sailəm, sədəqəyə,
Gəldim səntək xanə, gözəl.
Bir busə eylə zəkat,
Mən qərib mehmanə, gözəl!
Mehmanınam, ey nigar,

Gəl yanımı aşikar,
Vermə mənə intizar,
Öldüm, olma bixəbər,
Möhkəm yapış qolumdan,
Çıxdı canım, aman, yar!
Yarım amandı,
Halim yamandı,
Yaşım ümməndi,
Ağrin alım, gəl yaxın,
Qoy doyunca bir baxım,
Öyünү yıldızın çoxun,
Sinəm qurdum nişana
Bağrımdan keçdi oxun,
Oxun candadır,
Qəsdin qandadır,
Fikrin yandadır,
Dərdin məndədir,
Gözüm səndədir,
Quran götür, əl basım
And içim, inangınan,
Sözümə dilbərim gəlin!

Dilbərim sənsən mənim,
Təzə, növrəstə gülüm,
Qabaqda tellər durur
Dəstəbədəstə, gülüm,
Hicranı çox çəkibən
Mən düşdüm xəstə, gülüm.
Al yanaqdan bir busə
Şəfqət et dosta, gülüm,
Of, səni qucaqlayıb
Basım bağrima, gülüm,
Qucaqlayım belin, yar,
Sığallayım telin, yar,
Sal boynuma qolun, yar,
Ver əlimə əlin, yar,

GƏLİN

Aman, məni öldürür.
Qəddim kamandı,
O narınc məmələrin
Dərdə dərmandı.
Ağzıma yetir görüm,
Qoyurmu azarım, gəlin?!
Düşmüşəm azarına,
Dünya mənə dardı, əziz,
Xəsteyə dərman olan
Məmələrin nardı, əziz,
Sərbəsər var əndamın
Təzə yağan qardı, əziz.
Deyimmi vilayətin,
Həm mahalın Cardı, əziz?!
Kəndini soran olsa,
Ol Qımir-Bazardı, əziz.
Qımir-Bazar Ülkəri,
Ağrıñ alım, gəl bəri,
Etдин məni sərsəri
Hurisənmi, ya Pəri?!
Dürüst adın Əmnətdır,
Ləqəbin imiş Pəri,
Əminə, adına qurban,
Əsən badına qurban,
Yandım, oduna qurban,
Şirin dadına qurban,
Hərdən Molla Cüməni
Sal bir yadına, qurban!
Gecə-gündüz, sübhi-şam
Dilimdə əzbərim gəlin!

Ol xudam xəlq eyləmiş gözəlliyi sondə, gəlin,
Düşüsən bir gün kimi Əliabad kəndə, gəlin,
Müsəlman görse səni qalmaz iman-dində, gəlin,
Dil nabat, ağız şəkər, dodaq bənzər qəndə, gəlin,
Sərbəsər yoxdur eyib başdan-başa canda, gəlin!

Görmədim qamətini, qamətinə qar dedilər,
Ağ yüzündə fil-fili doqquz xalın var dedilər,
Əhmədi alma cürə yanağına nar dedilər,
Ay qabaqda düzülən tellərə şahmar dedilər,
Cəlladdır qəmzələrin, yüz qan elər gündə, gəlin!

Görənlər tərif eylər bir boyu sürəhi səni,
Gözəllər sultanisən, məhbubların şahi, səni,
Gün üzün şölə salır, o göylərin mahi səni,
İnsafdan çıxmagilən, tutar xəlqin ahi səni,
Bədnəzər dəgər sənə, çox gəzmə bu donda, gəlin!

Aşıqlər tərif deyir görəndə qələmqaşlıya,
Tərlanın qaydasıdır, sarماşar yaşılbaşlıya,
Qoynuna girən cahil isteyər orda qışlaya,
Üzünü istər görən, bir öpübən yüz dişləyo,
İncimə xəstə olan ləbərin əməndə, gəlin!

İsmindir Ayşə sənin, amma özün dost yarisan,
Bir mübah bağda bitən tazə gülöyşə narisan,
İnsandır əsl-i-zatin, misali-huri, pərisən,
Layisqi Molla Cümənin dilinin əzbərisən,
Oxur bu müxəmməsi Şəki, Gürcüstanda, gəlin!

DAVAMI